

## TƏRCÜMƏ MƏRKƏZİNİN KİTABLARI



*Matilde Urrutia*

*Pablo Nerudayla yaşanan ömür*

Orijinaldan sətri tərcümə əsasında çevirən və ön sözün müəllifi: **Yaşar**

Redaktor: **Gündüz Əliyev**

## Şairin hüzurunda

Pablo Neruda ölündə mənim on yaşım vardı. Həmin gün böyük qardaşım Ramiz Rövşənin üzündə ən yaxın adamını itirmiş bir insanın kədəri vardı. Dünyanın hansısa uzaq ölkələrindən birində şair ölmüşdü və bizim ev yas içindəydi. O vaxt uşaq aqlılıqla bir şeyi dərk elədim ki, demə, yer üzündə bütün şairlər qohumdu.

İndi mənim qırıq üç yaşım var və bu hesabla Pablo Nerudanın ölümündən otuz üç il keçib. Bu otuz üç ildə mənim təsəvvürlərimdə təbii ki, çox şeylər dəyişib, amma bu Çili şairinə həmin o məhrəm münasibət eləcə qalıb. Çünkü, uşaqlıq xatirəsi əbədi silinməz rəngdədi. Hətta həyat yoldaşının Pablo Neruda haqqında xatirələrini çevirəndə bir qəribə halla üzləşdim. Pablo Nerudanın öz əcəli ilə ölməsi barədə informasiyanı mən heç cür həzm edə bilmirdim. Çünkü mənim uşaqlıq xatirəmdə onu faşistlər öldürmüşdülər.

Amma şairin ölümü ətrafında mübahisələr bu gün də səngimir, hətta bu günlərdə bu mövzuda ortaya atılan yeni ehtimal böyük səs-küyə səbəb olub. Seçilmiş insanların olumuyla ölümü həmişə müəmmalarla dolu olsa da, hər halda, gəlin Pablo Nerudanı canını tapşırıldığı anacan gözündən qıraqa qoymayan həyat yoldaşı Matilde Urrutiaya inanaq...

Dəmiryol qulluqçusunun və məktəb müəlliməsinin oğlu olan Neftali Rikardo Reyse Basualto Çilinin balaca Parral şəhərində dünyaya gəlmişdi. 1920-ci ildə orta məktəbi bitirdikdən sonra ailəsi onun ədəbi yaradıcılıqla məşğulmasına qarşı çıxdığından şerlərini Pablo Neruda imzasıyla çap etdirir və bu ləqəb sonralar onun rəsmi adı olur. 20 yaşında özünü bütünlükə poeziyaya həsr eləmək qərarına gəldiyindən Santyaqo Pedaqoji İnstytutunda təhsilini yarımcıq saxlayır.

1927-ci ildə Çili hökuməti Latin Amerikası ənənələrinə uyğun olaraq, artıq tanınmış şairi diplomatik vəzifəyə təyin edir. O, Birma, Seylon, Hindistan, Yaponiya və digər Asiya ölkələrində Çilini konsul kimi təmsil edir. Həyatında həbs də, sürgün də görən Pablo Nerudanın 1970-ci ildə prezidentliyə namizədliyi irəli sürürlər. Amma o, öz namizədliyini Salvador Alyendenin xeyrinə geri götürür. Və Alyende seçkilərdə qələbəsindən sonra şairi Fransaya səfir təyin edir. 1971-ci ildə ədəbiyyat üzrə Nobel mükafatına layiq görüлən Pablo Neruda 1973-cü ildə leykemiyadan dünyasını dəyişir.

Bu da Pablo Nerudanın əsrlərə sığmayan qısa tərcüməyi-halı. Bəli, əslində bir şairin həyat tarixçəsi həm də yaşıdığı ölkənin, mənsub olduğu xalqın tarixi deməkdi. Bu mənada, siyasətlə məşğul olmağa şair qədər mənəvi və hətta hüquqi haqqı çatan ikinci peşə

sahibi yoxdu. Dünyanın demək olar ki, bütün böyük yazarları zaman-zaman nəinki siyasetin içində olublar, hətta onun yönünü, istiqamətini müəyyənləşdiriblər.

Və yadda saxlamaq lazımdı ki, şair nəfəsi dəyən siyaset həmişə xalqa xoşbəxtlik gətirib.

Və bir də yadda saxlayaq ki, şair heç də həmişə hökmdarın hüzurunda olmur, hərdən hökmdar özü şairin hüzuruna gəlir.

YAŞAR

## *Pablo Nerudayla yaşanan ömür*

### **1973-cü ilin 11 sentyabri**

Gün çox sakit başladı. Pəncərəni açan kimi apaydın işıq üzümə şillə kimi çırpıldı. Dəniz öz dalğalarını sakitcə canında gəzdirirdi, göy üzü büsbütün buludsuz idi, yüngül meh bağçadakı gül-çiçəyi astaca tərpədirdi. Mən özümdə bir gümrahlıq duyдум və bu günəşli səhəri də təbəssümlə qarşıladım. Çünkü hələ faciədən xəbər verən nəsə yox idi.

Bu günə çoxdan bəri təməli qoyulan işlərin yekunu kimi çox vacib görüşlər təyin olunub. İsla-Neqraya ən yaxın dostumuz, Salvador Alyende hökumətində ədliyyə naziri, vəkil Serxio İnsunsa gəlir. O, Pablo Neruda Fondunun nizamnaməsini, fondun Puanta-de-Tralkadakı binasının maketini və layihəsini, hətta Pabloun vəsiyyətnaməsini də özüylə gətirib. Bütün sənədlər hazırlı, sadəcə onları imzalamaq qalır.

Hələ bir dostumuz da gəlməlidir, Fernando Alleqriya adlı əsl qarınqulu. Ona görə də dadlı nahar hazırlamışam. Bəli, öz əsl evdar qadınlıq nüfuzumu itirməmək üçün.

Pablo üçün ən dəyərli hədiyyəni, yeni kitabını gətirəni, Xose Migel Varası da gözləyirik. Bu gün, yəni, sentyabrın 11-də «Kimant» nəşriyyatı «Qəhrəmanlıq mahnıları»nın yeni nəşrini çap eləməlidir. Qısası, qarşıda bizi maraqlı və gərgin bir gün gözləyir.

Dəniz həmişə olduğu kimi böyrümüzdədi. Adətən, böyük dalğalarını hay-küylə qayalıqlara çırpan dəniz bu səhər sularıyla elə bil adama layla deyir. Bize həyatımızın sonuna gəldiyimizdən xəbər verən nəsə yoxdu, hələ də bilmirik ki, uçurumun bir addımlığındayıq.

Hər səhər olduğu kimi bu gün nələr edəcəyimiz barədə şən ovqatda müzakirələr aparırıq. Pablo son xəbərləri eşitmək üçün radioqəbuledicini yandırırdı. Və qəflətən hər şey dəyişdi. Həyəcanlı xəbərlər bir-birini əvəz eləyirdi. Qəflətən Salvador Alyendenin səsini eşidirik. Pablo çəşqin nəzərlərə mənə baxır. Prezidentin vida sözləri səslənir. Biz onu bir daha eşitməyəcəyik.

- Bu da axırı, - Pablo tam ümidsizliklə deyir.

Mən etiraz eləmək istəyirəm.

- Yox, bu sadəcə, növbəti çevrilişdi. Xalq icazə verməz.

Həmin an ağılıma başqa fikir gəlmir. Mənə xas olan həyatsevərlik ümid və arzularımdan xeyli uzaq olan bu olaylarla razılaşmağımı imkan vermir. Qəflətən Pablonun reaksiyasından heyrətlənin susuram. O, bu dəqiqə mənim tanıdigım o güclü, hər an döyüşə hazır olan həmin adama qəti oxşamır. Onun hərəkətlərində izaholunmaz ümidsizlik, baxışlarında məchulluq var. Onu düşüncələrdən ayırmak üçün səhər yeməyinin süfrəyə gətirilməsini xahiş edirəm. Amma Pablonu düşüncələrindən ayırmak mümkün deyil. O, havalı kimi radioqəbuledicinin düyməsini fırlaya-fırlaya qalıb, gah Santyaqodan, gah da başqa ölkələrdən gələn xəbərlərə qulaq asır. Argentina radiosunun verilişindən Salvador Alyendenin öldüyünü eşidirik. Xarici radiostansiyaların məlumatında deyilir ki, o, prezident sarayında öldürülüb, saray od içindədir. Çılıgilər öz prezidentlərinin ölüm xəbərini bir qədər sonra, paytaxt radiosundan aldılar.

Biz bu izaholunmaz dərdlə baş-başa qalmışıq. Yeni hökumətin ilk sərəncamını eşidirik: evdən çıxmak olmaz, tabe olmayan yerindəcə güllələnəcək. Bütün ölkə nəzarətə götürülüb.

Hələ də indicə qiyamın yatırılması xəbərini eşidəcəyimə bir dəli ümidim var. Amma yanılmışdım, Pablo həmişə olduğu kimi yenə haqlıydı. Onun dəfələrlə təsdiqini tapan intuisiyası ilahidən gəlmə idi. Bəli, bu, həqiqətən də son idi. Xalqın xoş ovqatı, yeni həyata inamı, bərabərlik və ədalət – hamısı gözümüz önündəcə məhv olurdu. Pablonun ən böyük arzusu, həyatının bütün mənası asudə vaxtlarında kibrit dənələrindən qurduğu qəsr kimi dağılır. Həmin gün Avropadan gələn zənglərin ardı-arası kəsilmirdi: alman, fransız, ispan dostlarımız Pabloya görə çox narahat idilər. Xaricdə xəbər yayılmışdı ki, bəs Pablo öldürülüb. Onlara deyirdim ki, yalandı, Pablo sağ-salamatdı. Amma mən necə də səhv eləyirdim! O artıq ölmüşdü, içindən sınmışdı, hər an istənilən səviyyəli mübarizəyə hazır olan dəmir iradəsi də əyilmişdi. O öz vətənində yoxsulluğun yox olmasını, ədalətin zəfər çalmasını necə də arzulayırdı. O, bütün həyatını və poeziyasını bütünlük lə bu xeyirxah məqsədə qurban vermişdi. İndi bizlərin təsəvvüründə olduqca cılız, xırda despot kimi görünən Qonsales Videlin hakimiyyəti zamanı Pablo dəfələrlə təqiblərə məruz qalıb, həyatını təhlükədə qoymuşdu. Amma biz o vaxt tiranlığın nə olduğundan hələ xəbərsiz idik.

Seçkiqabağı kampaniya zamanı şərait nə qədər ağır olsa da, biz bütün ölkəni boyaboy gəzdik. Hər kənddə, hətta ən ucqarlarda

belə sadə çilililər Pablo Nerudanın səsini eşitdilər. Şən, gümrah, gələcəyə ümidlə dolu bir ovqatda danışa-danışa o, xalqı oyatmağa, aza qane olan yoxsulları itaətkarlıqdan xilas etməyə can atıldı. Biz ölkənin cənubuna, göz-qulaqdan uzaq Pataqoniya adalarına da gedib çıxmışdıq. Çox vaxt oralardan su içində, özümüzü soyuğa verib qayıdırıldıq. Qışda, yağış mövsümündə cənub rayonlarında yoxsulluq daha qabarık nəzərə çarpır. İnsanlar nə qarınlarına yeməyə, nə də əyinlərinə geyməyə bir şey tapırlar. Başqasının taleyi bir kimsəni maraqlandırmır, güclü zəifi çıxdaş eləyir. Bütün bu mənzərə insanların xarakterinə də təsir eləyir, elə bil soyuq insanların hissələrini də dondurur. Pablo öz acı taleyi ilə barışib ədalətsizliyə qarşı qalxmayı ağılna belə gətirməyən bu insanlara baxanda əzab çəkirdi.

Şimal bölgələrə də gedirdik. Burada yoxsulluğun tamam fərqli mənzərəsi var idi. Açıq, sərbəst baxışlı o insanlar daha ünsiyyətcil və ən əsası öz hüquqları uğrunda mübarizəyə həmişə hazır idilər. Əbəs deyil ki, məhz şimallı fəhlələrin etirazları daha amansız tərzdə yatırılırdı. Pablo bu insanlarla rahatca dil tapırdı. O, yorulmadan mənə təkrarlayırdı:

- Təhsilə yol xalqımızın üzünə açılandan, on iki yaşından işləməyə başlayan uşaqlarımız küçəni məktəblə əvəz eləyəndən sonra Çili nəhəng ölkəyə çevriləcək. Bizim çox gözəl insanlarımız var.

Belə deyəndə Pablonun gözləri işildayırdı.

- Öz gözlərinlə görəcəksən ki, öz hüquqlarını dərk etmiş xalq nə deməkdir. İndi biz əsrlərdən qalan bu ətaləti çırpıb onların canından çıxarmalıyıq.

Xatirələr baş verənlərin bütün ağrısını mənə daha dərindən hiss elətdirir. Görürdüm ki, Pablo büsbütün ümidsizliyin caynağındadı. O elə bil qəflətən dərk eləmişdi ki, hər şey əbəsmiş, bu dünyada mövcud olan əsl gücün yanında biz necə də zəif və köməksizik.

Budur, indi biz acı xatirələrə və dəhşətli ümidsizliyə qapılıb oturmuşuq. Salvador Alyende qətlə yetirilib, prezident sarayı od içindədi. Biz televiziyyada göstərilən alovə, tüstüyə, dağıntılara baxa-baxa özümüzdən soruşuruq: görən, bu boyda işi görmək bacarığında olanlar bu vaxtacan harda gizlənmişdilər? Əgər biz onların mövcudluğunu ağılimiza belə gətirmirdiksə, bəs hardan peyda oldular?

Televiziya Tomas Morun adını daşıyan prezident iqamətgahının hücumla necə alındığını göstərir. Qaçan insanların çantalarından dar macalda içində doldurduqları əşyalar tökülür. Bütün bunlar axı, necə baş verdi?

Hələ xəbərimiz yoxdu ki, bizim Santyaqodakı evimiz də talan olunub, dağıdılıb, yandırılıb. Çünkü televiziya bizim evimizi göstərmir.

Elə həmin axşam Pablonun hərarəti qalxır. Çox çətinliklə Santyaqodakı həkimimizlə telefon əlaqəsi yaradıram. O, iynə vurulmasını məsləhət görür və bərk-bərk tapşırır ki, baş verənləri Pablodan gizlədək, çünkü ona həyəcanlanmaq qəti olmaz. Sadəlövhəlük deyilmi? Necə eləmək olar? Biz televizorun qarşısında əyləşmişik, səhərdən bəri od içində olan prezident sarayı ekrana həkk edilib, tankları, əllərindəki avtomatları küçələrdə üzüqoyulu asfalta uzadılmış yüzlərlə insana tuşlamış polisləri görürük. Ola bilsin, həmin insanlar hansısa yoldan ötənlərdi. «Təcili yardım» maşınları yaralıları daşıyır. Şübhəsiz, bütün bunlar insanları vahimələndirməkdən ötrü yaxşı hazırlanmış bir tamaşadı. Əmrlər bir-birini əvəz eləyir: evdən küçəyə çıxməq olmaz, əks halda həmin şəxs yerindəcə güllələnəcək. Bütün ölkə ev dustağına çevrilib. Mən tamam ümidsizəm. Pablonun əsəbləri get-gedə dözmür. O, yeməkdən imtina edir. Dərhal iynə vurulmalıdır. Fikirləşdim ki, qonşu kəndə, tibb bacısı dalınca getməkdən ötrü El-Kuskonun polis məntəqəsindən icazə kağızı almaq çətin olmaz. Amma orda məni soyuq və biganə tərzdə qəbul etdilər. Hər dəqiqə yüzlərlə adamın öldüyü bir vaxtda bir nəfərin həyatının onlar üçün nə dəyəri ola bilərdi? Dedilər ki, icazə kağızı heç kəsə verilmir və mən həyatımı təhlükədə qoysam da, tibb bacısının dalınca getməyə qərar verdim. Və El-Tabo kəndində yaşayan tibb bacısı, bizim xilaskar mələyimiz Rosita da həyatını təhlükəyə qoysa belə, Pabloya kömək üçün mənimlə İsla-Neqraya gəldi.

Sentyabrın 14-də Pablo özünü yaxşı hiss eləməyə başladı və xahiş elədi ki, dediklərini yazmaq üçün hazır olum. Mən kağız – qələm götürüb onun yanında əyləşdim. Bu «Xatirələr»<sup>1</sup>in sonuncu hissəsi idi. Bu iş 11 sentyabrdan bəri ikimizi də haldan çıxaran əsəb gərginliyini müəyyən qədər azaldırdı. Qəflətən həyətdən səslər gəldi. Bizi yoluxmaq üçün bu uzaqlıqda yolu kim gələ bilərdi? Sürütümüz içəri girib dedi:

- Axtarışdı! Hərbçilərlə dolu üç böyük maşın gəlib.

Axtarışa yox, Pablonun mənə diqtə etdiyi mətni əlimdə tutduğuma görə çox həyəcanlandım. Yataq otağında içində təzə jurnalları qoyduğumuz taxta qab var idi. Mətnin yazılılığı, indi necə deyərlər, əlimi yandıran həmin vərəqləri ora qoydum, üstünü də jurnallarla necə gəldi örtdüm. Sonra dəvətsiz «qonaqların» yanına

<sup>1</sup> 1. Söhbət Pablo Nerudanın ölümündən sonra dərc olunan «Bəli, etiraf edirəm ki, bəli, yaşamışam. Xatirələr» kitabından gedir. Kitabın sonuncu hissəsini o, 1973-cü il çəvrilişindən sonra, ölümqabağı diqtə eləmişdi

düşdüm. El-Kuskonun polis məntəqəsindəki həmin zabit də onların arasında idi. O da həyəcanlıydı və özünü narahat hiss eləyirdi. Nədən başlamaq istədiklərini soruşdum.

- Fərgi yoxdu, - polis zabiti cavab verdi. Qərara aldım ki, onları birbaşa yataq otağına aparım. Pablo hələ də uzanmışdı. Mən oğrun-oğrun jurnallara tərəf baxdım. Əlbəttə, orda əlyazmaları tapmaq çətin məsələdi, amma birdən yataq otağında ciddi axtarış aparsalar necə? Xoşbəxtlikdən elə olmadı. Pablo onlara dedi: «Öz vəzifənizi icra edin. Həyat yoldaşım sizi ötürər». Mən onları bizim üçün çox doğma olan kitabxanaya gətirdim. Polislərin gözləri maraqla hər yeri gəzirdi, amma nəyəsə toxunmağa çəkinirdilər. Qəflətən onlardan biri dabanını bərkdən döşəməyə vurdu.

- Bu evdə zirzəmi var?

Cavab verməyə macal tapmamış sıfətini vahimə alan qulluqçu içəri soxuldu:

- Tez olun gedək, senyora! Orda sürücündən nəsə tələb edirlər! Onlar onu öldürəcəklər!

Polisdən mənimlə getməsini xahiş etdim. Yalnız həyətə çıxanda mən bu axtarışın nə qədər ciddi olduğunu anladım. Ev büsbütün mühasirədə idi, iynə atsan, yerə düşməzdi. Məgər, onlar bizim evdə şerdən başqa da nəsə tapacaqlarına ümidiyidilər? Doğrudu, şeir özü elə ən güclü silahdı, amma hər şeydən göründüyü kimi polislər bunu anlamırdılar.

Sürücünün otağına keçirik. Demə məsələ o qədər aqlasığın bir hərəkətdən işib ki, başqa şəraitdə mən bu işə xeyli gülərdim. Bəli, axtarış başlananda hamiya yerindən tərpənməmək əmr olunur. Bir neçə dəqiqədən sonra sürücü elə zənn edir ki, ona baxan yoxdur. Odur ki, öz otağına qaçıır. Mən təəccübələ soruşdum:

- Orda nə işin vardi?

Sürücü qızarın cavab verdi.

- Səhər tumanımla, corabımı yuyub vannanın üstündən asmışdım. İstəmədim ki, otağı axtarmağa başlayanda mənim alt paltarımı görsünlər.

Bir fikir ver, gör bu insan necə də boş bir şeydən ötrü həyatını təhlükədə qoymuşdu! Ümumiyyətlə, həmin günlərin hadisələri mənə Meksika inqilabı dövrünün adına yazılmış məlum kədərlə formulu xatırladır: «Güllələ, sonra hökm oxu!»

Pablo da, mən də belə vəziyyətlərə kinayə ilə baxırıq.

Sürücülə olan incident istisna olmaqla, axtarış sakitcə ötüşdü, hətta deyərdim ki, talan, olmazın vəhşiliklər olan digər evlərlə müqayisədə «bizim polislər» özlərini çox abırlı apardılar.

## Pablonun ölümü və dəfnı

18 sentyabr yaxınlaşırıdı. Çilinin müstəqillik günü olan həmin tarixi biz adətən dostların əhatəsində qeyd edirdik.

Bu dəfə bayram ovqatında deyildik, amma hər halda bəzi dostlarımız gəlib çıxdı. Onlar bəd xəbərlərlə gəlmişdilər: dostlardan kimisi gizlənib, kimisi türməyə salınıb, ya da öldürülüb. Görürdüm ki, bu məlumatların hər biri Pablonun ürəyinə xəncər kimi sancılır.

Günün ikinci yarısında onun təzədən hərarəti qalxdı. Məsləhət almaq üçün həkimimizə nə qədər zəng etsəm də əlaqə yaranmırıdı. O söz verdi ki, Pablonu paytaxtın «Santa-Mariya» klinikasına yerləşdirmək üçün günü sabah «təcili yardım» maşını göndərəcək.

19 sentyabrdı. Hər şeyi hazırlamışam. «Təcili yardım»ı gözləyirik. Pablo kədərlidi. Onun baxışlarında nəsə izaholunmaz bir biganəlik var. Çau-çau cinsindən olan Panda adlı itimiz ondan bir addım da aralanmır. Dünən axşam nə qədər eləsək də iti yataq otağına getməyə razı sala bilmədik. Belə inadkarlığı bir dəfə görməmişdim. Nə oyunlardan çıxmırıldı: quyruq bulayırdı, başını çarpayıya sürtürdü, yerə uzanıb başını qabaq ayaqlarının arasında gizləyirdi, elə bil bu hərkətlə yalvarırdı ki, onu otaqdan qovmayaq. Eləcə, yataq otağında qalırdı. «Təcili yardım»ın gəlişindən it hamidan əvvəl duyuq düşdü və sübh tezdən giley-güzarla mırıldamağa başladı. İlk əvvəl nə baş verdiyini anlamayıb pəncərədən çölə baxdım. Maşın həyətdə dayanmışdı. Lazım olanları yiğmişiq, maşına əyləşəndə bir küncdə büzüşüb qalan Pandanı görürəm. Pablonu çox sevirdi və ondan ayrılmak it üçün çox ağır idi. Əvvəllər birlikdə maşınla tez-tez yola çıxardıq və Panda icazəsiz heç vaxt oturacağa atılmazdı.

Evdəkilərdən kimsə onu çəkib aparır. It necə də qəribə və qüssəli səslə zingildəyirdi. Bəli, hər şeyi başa düşüb! Maşın yola çıxır. Bu yolla Pablo ilə birlikdə deyə-gülə yüz dəfələrlə getmişik. Hər cür planlar çizirdiq: ciddisi də olurdu, ağlaşığmazı da... İndi hər şey bambaşqadı. Pablonun sıfəti hüdudsuz qüssədən donub. Fikrini dağıtmak üçün ordan-burdan söz salıram, İsla-Neqrədəki təzə kitabxanamızdan danışıram. Fransadan gəmiylə bize göndərilən kitabları yerləşdirmək üçün orada kitabxana inşa eləyirik. Yadımdadı, pəncərələrə görə, yaman mübahisəmiz düşmüştü. Pablo gün işığının bol düşməsi üçün pəncərələrin, otaqların iri olmasını xoşlayır. Amma mən hesab eləyirəm ki, düzgün deyil, gərək kitabxana günəşdən qoruna, çünki gün işığı kitabı korlayır.

Yavaş-yavaş onu fikirdən ayıra bilirəm. Malipilyiyə çıxışda xeyli karabiner dayanıb, bizi saxlayıb sənəd tələb edirlər:

- Hardan gəlirsiz? Hara gedirsiz?

Karabinerlərdən biri kobud tərzdə mənə deyir:

- Düşün! Maşını yoxlamalıyıq.

Mən heyrət içində onlara baxıram. Məgər Pablonun xəstə olduğunu görmürlər? Görmürlər ki, əlindən tutmuşam, onun mənə ehtiyacı var? Onu necə tək qoya bilərəm? Məgər onun o kədərli baxışlarını da görmürlər? Doğrudanmı, onun vətənində, canını qoyduğu vətənində, indi qan su yerinə axan vətənində töredilən bu dəhşət və cinayətlərdən necə əzab çəkdiyini də görmürlər? Məgər onlar xalqın dərdiyə – onların dərdiyə, çünki xalq elə onlarla mənəm, - yaşayan Pablo Nerudanı tanımlarımları?

Sükutla karabinerlərə baxdım, dilimdən bircə kəlmə də çıxmadi. Deyəsən, maşılardan düşməzdən əvvəl Pabloya baxıb gülümsəməyə özümdə güc tapmışdım. Təzədən maşına əyləşəndə Pablonun gözləri yaşarmışdı. Düşündüm ki, o özünün, ya mənim deyil, Çilinin bu gününə ağlayır. Bəli, zənni onu aldatmamışdı – xalqın məşəqqətli, qara günləri başlayırdı: həmişə hesab eləmişdik ki, sivil ölkədə yaşayıraq. Çilililər qanuna hörmət, zorakılığa nifrət eləyirlər. Doğrudu, ölkənin taleyində ağır anlar da olmuşdu, amma xalq özbaşınalığa qarşı həmişə amansız mübarizə aparmışdı. Öz vətənindən danışanda Pablonun dilindən bu sözləri çox eşitmişdim. Bəs, indi?..

Biz sarsılmışdıq, biz donuxmuşduq, həm də axı, bu olanlar hələ başlangıç idi.

«Santa-Mariya» klinikasına çatırıq. Bizi tibb bacıları, Pablonun təbirincə desəm «dahi qaradınməzlər» qarşılıyor. Sonra öz şəxsi problemlərindən havalanan həkim də gəlib çıxır. Onun görkəmi çətin ki, xəstəyə gümrəhliq gətirə, amma bu günlər havalanmayan adam vardımı? Bir azdan dostlarım da klinikada peydə olur. Mən onları qapıda qarşılıyb xahiş eləyirəm ki, bu dəhşətləri Pabloya təfərrüati ilə danışmasınlar. Dostların sözlərindən məlum olur ki, bizim Santyaqodakı evimizi talan edib yandırıblar. Xoşbəxtlikdən alov əvvəlcə bağdakı ağacları bürüyüb və qonşular dərhal yanğınsöndürən çağırıblar. Odur ki, ancaq ağaclar, zırzəmi və iki balaca otaq yanıb.

Meksikanın səfiri də gəlib çıxdı. O, məni inandırmağa çalışırdı ki, Pablonu təcili ölkədən çıxarmaq lazımdı. Meksika prezidenti Eçeverriya Pablonun istədiyi hər şeyi içinə yüklemək üçün öz şəxsi təyyarəsini təklif etmişdi. Elə həmin gün mən Pabloyla bu barədə danışmaq istədim. Amma o mənə qulaq asmaq belə istəmədi.

- Nə olursa, qoy olsun, gedən deyiləm. Bura mənim vətənimdi, burda da qalmalıyam.

Mən bizim evdən ona heç nə demədim. Dostlar getməyimizi təkid eləyirdilər. Onlar hesab eləyirdilər ki, solcu qüvvələrin nümayəndəsi kimi onu hər addımda gözləyən təhlükələrdən qorumaq lazımdı.

20 sentyabrdı. Meksikanın səfiri, başqa dostlar yenidən Pabloya baş çəkməyə gəliblər. Onlar onu ölkəni tərk etməyin vacibliyinə inandırmağa çalışırlar. Nəhayət, mən evimizin talan edilib dağdırıldığini açıb deməyə özümdə cəsarət tapıram. Çox uzun və çətin söhbət oldu. Bizi gözləyən təhlükədən danışanda, mən bu ağır vəziyyətində Pablou həkim nəzarətilə təmin etməyin qeyri-mümkünlüyünü əsas gətirirdim. Nəhayət, Pablo özüylə yalnız vacib şeyləri götürüb - onsuz da tezliklə qayıdaqcaqdıq – qısa müddətlik getməyə razılaşanda sevincimin həddi-hüdudu yox idi.

Pabloya gərəkli olan kitabları götürmək üçün mən İsla-Neqraya yollandım. Hansısa vacib şeyləri elə təzəcə çamadana yiğmişdəm ki, telefon zəng çaldı. Pablo idi. O, təcili qayıtmağımı xahiş eləyirdi.

- Danışa bilmirəm, - əlavə elədi.

Zənn elədim ki, gözlədiklərimdən ən pisi baş verib. Çəmodanı necə gəldi bağlayıb maşına tərəf cumdum. Yəqin onu həbs eləmək istəyirlər. Ağlımdan yalnız bu keçdi və hiss elədim ki, havalanıram «Bərk, bərk sür» - sürücüyə yol boyu qışqırırdı. Bizi qəzadan möcüzə qoruyurdu. Bir dəqiqə sonra yenə qışqırdı: «Niyə axı biz tısbığa kimi sürüñürük?! Tez elə!» Dəqiqə mənə əbədiyyət qədər uzun görünürdü, elə bilirdim ki, mənzil başına heç vaxt gəlib çata bilməyəcəyik.

Pilləkənləri qaçaraq qalxıb palataya atılıram və tamam heysiz halda Pablounun yanında otururam. O, sonsuz bir həyəcanla deyir ki, dostlardan çoxuyla danışıb və baş verənlərdən mənim niyə belə xəbərsiz olmağımı heç cür başa düşə bilmir.

- Onlar insanları öldürüb tanınmaz hala saldıqdan sonra meyitləri doğmalarına təhvıl verirlər. Meyitxanalar ağızınacan dolub, yüzlərlə insan onun qabağında dayanıb doğmalarının meyitlərinin verilməsini xahiş edir! Bilirsənmi, Viktor Xaranın başına nə oyun açıblar? Onu işgəncələrlə öldürüb, əllərini sindiriblər!

Bəli, bütün dəhşətləri hər vəchlə ondan gizlətmək istəmişdim və o da elə bilmışdı ki, mən olanlardan xəbərsizəm.

Boğazım qurumuşdu, danışa bilmirdim. İndi onun danışdıqları, təsvir elədiklərindən ürək parçalanırdı! Mən necə də istəyirdim ki, o, olanlardan xəbər tutmasın, hətta dostları da yanına buraxmırıdım! İndi hər şeydən xəbərdardı. Dərd, ağrı, acizlik onun baxışlarından bizlərə sarı boylanırdı.

- Viktor Xaranı zülüm verə-verə öldürüb'lər! Sən bilmirdin? İlahi! Bülbülü də öldürmək olarmı?! Deyirlər, oxumağını saxlamırmış, bu da onları təbdən çıxarıb.

Pablo eyni sözü deyə-deyə qalmışdı. Onun sözlərindən ürəyim parçalanırdı, boğazımı qəhər basırdı, amma bilirdim ki, ağlamaq olmaz. Mən Pablou sakitləşdirməliydim. Nəhayət, özümdə təpər tapıb dillənirəm:

- Bəlkə, nəyisə şişirdiblər?

- Necə yəni? Axi, Meksikanın, İsveçin səfirləri də mənə baş çəkib. Səncə, onlar da yanlış məlumatlandırılıb?

Özümü sakit göstərmək istəyib inadla təkrar eləyirəm:

- Hər halda, mən inanmiram!

Söhbətin səmtini dəyişmək lazımdı. Pandanın məni necə qarşıladığını, qabağında quyuğunu bulduğunu, burnunu ayaqlarımıma sürtüb getməyə imkan vermədiyini ona danışıram. Evimizdən, dənizdən danışıram. Deyirəm ki, dəniz necə də gözəldi, iri dalğalar necə də hay-küylə sahilə çırplılr (Əslində mən dənizə gözümün qıraqıyla da baxmamışdım). Özümdən əhvalatlar uydururam və gözləri qarşısında dayanan dəhşətli mənzərələri oradan uzaqlaşdırıram. Nəhayət, onun səsində bir həzinlik əmələ gəlir, Pablo mənə çox isti və xoş sözlər deyir. İndi o sözləri yazmaq istəməzdəm, çünki mən tərəfdən yaxşı çıxmaz.

O elə bil bizim birgə keçən həyatımızı yekunlaşdırırdı. Mən karıxmışdım. Pablo əvvəllər mənimlə heç vaxt belə danışmazdı. Biz bütün bu illeri bir-birimiz üçün yaşamışdıq, amma indi onun həmin o birgə yaştılarımızi təzədən oyadan xatirələrində təkcə əbədi məhəbbətin etirafı yox, həm də əbədi ayrılığın havası var idi. Biz Kapridə keçirdiyimiz bal ayını, həm də 1952-ci ilin 3 ayında ay işığı altında ikilikdə keçən toyumuzu xatırladıq. O vaxt Pablo bu tarix yazılmış üzüyü barmağıma taxmışdı. Bu, bizim üçün əsl toy idi. Kapridə and içdik ki, nə baş versə də, heç vaxt ayrılmayacaqıq...

Çox zərif, həm də qəti bir səslə deyir ki, burdan heç hara gedən deyil və mənim də ona dayaq olmağımı istəyir. Bilirdim ki, onun üçün həyatda doğma olan hər şey burda, Çılıdə idi. Xalqın belə əzab çəkdiyi bir vaxtda vətəndən kənardə olmaq ondan ötrü mümkün olan iş deyildi.

- Biz qalırıq, sən deyənlə razıyam. Elə günü sabah Meksika səfiriylə danışıb dəvətə görə prezident Echeverriyaya təşəkkürümüzü çatdırmasını xahiş edəcəm.

Bu sözlərdən sonra Pablo sakitləşir. Sonra bir az da ordan-burdan danışdıq, Fransadan Montevideoya gəlmişimizi xatırladıq. O

vaxt Pabloya Çiliyə qayıtmaq yasaq idi və ölkə parlamentinin üzvləri onu qarşılıqla üçün Uruqvayın paytaxtına gəlmışdilər.

- Bütün bu diktaturalar, təqiblər necə də dəhşət toxumu səpir!

Pablonun səsi az qala çıçırtıya keçir. O, təzədən xəstə görkəm alıb. Sifətindən ümidsizlik, gözlərindən dəhşət boyanır. Təsəvvürümə vahiməli mənzərələrin rəsmi çəkilir: meyitlə dolu küçələr, Mapoço çayı ilə axan meyitlər... Bütün bunları mən öz gözlərimlə görmüşdüm. Ehtirasın cilovunu buraxan Pablo nəfəsini belə dərmədən danışır. Təzədən buradan heç hara getməyəcəyini deyir. Deyir ki, əzabkeşlərin yanında olmaq onun borcudu, qaça bilməz, çünki burda baş verənlərə şahidlik eləməli olacaq. Biz tamam tək-tənhayiq, hətta zəng eləyib çağırmağa da adamımız yoxdu. Dostlar hamısı gedib, saat altıda komendant saatı başlanır. Nə etməli? Mən tamam gücsüzəm, ümidsizlikdən və dərddən az qala boğuluram. Onu necə sakitləşdirim?

Qəflətən əlini əlimdən dərtib çıxarıb pijamasının yaxasını cırır:

- Onları güllələyiblər! Onları güllələyiblər!

Əllərim əsə-əsə zəngi basıram. Tibb bacısı gəlib çıxır. O, hətta Pablonun bu vəziyyətinə də tamam biganədi:

- İndi iynə vuraram, yatar.

Yenə tək qalmışıq.

Get-gedə Pablo sakitləşir. Mən başımı onun başına yaxın eləyib oturmuşam, canının istisi canıma keçir. Biz birik, bir bədənik və yer üzündə bizi bir-birimizdən ayıra biləcək qüvvə yoxdu. Bu fikir nəsə məndə müdafiə illüziyası yaradır. Pablo mənə qisılıb yuxuya getdi. Mən də onun nəfəsini duya-duya bir neçə saat yatdım. Gecə oyanmadı. Səhər açıldı. Pablo yatıb. Sevinirəm. Oyansa, yenə əzabin ağuşuna atılacaq, gərək baş verənləri bir də ona danışaq. Yuxu – xilasdı və mən çox istəyirəm ki, o, heç olmasa bir müddət bu zoraklıqları unutsun.

Saatın əqrəbi günorta radələrinə yaxınlaşsa da, sürücümüz gəlib çıxməq bilmir. Dünən məni klinikaya gətirəndən sonra maşını qaraja qoymaşa getmişdi. O, gəlməliydi. O, məni bir an belə tək qoymayan, hər işdə dayağım olan yeganə adam idi. Telefonu alıb zəng elədim. Qaraja gəlməyibmiş. İtmişdi, qeybə çəkilmişdi. Sonradan bildim ki, məni xəstəxanaya gətirib qoyandan az sonra həbs edilib. Demə, mən onu axtardığım vaxt milli stadionda dəhşətli işgəncələrə məruz qalıb. Cəlladlar deyirmişlər ki, yaman inadkardı, heç nəyi boynuna almaq istəmir. Yazıq oğlan. Adətən o, Pablonu bazara, ya əntiq dükanlara gedən zaman müşayiət edərdi. O, nəyi etiraf eləməliydi ki? Xoşbəxtlikdən həmin an mən bu hadisədən xəbərsiz idim. Onun maşınımızla birgə qeybə

çəkilməsiylə mən bu ağır saatlarda yeganə köməkçimi də itirmiş oldum.

23 sentyabrın axşamıdı. Pablo hələ də oyanmayıb və mən narahat olmağa başlayıram. Pabloun bacısı Lauradan xahiş eləyirəm ki, gecə klinikada yanında qalsın. Rəfiqəm Teresa Amel də bizimlə qaldı. Amma ağlıma belə gəlmir ki, Pablo öle bilər. Mənim əzablarım həmin ana qədər artıq əndazəni aşmışdı. Elə bilirdim ki, həyatda bundan pis nəsə ola bilməz. Xeyr, evlərin talan edilib yandırıldıği, nadir sənət əsərlərinin məhv edildiyi belə bir dəhşətli, amansız zəmanədə o, məni tək qoya bilməzdi! Aqibətim necə olacaq?

Son vaxtlar həkimlər məni əmin eləmişdilər ki, Pabloun orqanizmi xərçəngə əla müqavimət göstərir. Hə, elə mən özüm də görürdüm ki, onda həyat eşqi aşib daşır. Həmin an dərdin batmanla gələcəyini güman eləməyə heç bir əsasım yox idi.

Budu, 23 sentyabrda üç qadın xəstəxana palatasında sükuta qərq olub. Gözümü qırpmadan Pabloya baxıram. Qəflətən tərpənir. Nə yaxşı! Oyanır! Qalxıb çarpayıya yaxınlaşıram. Bədəni qıç olur, başı əsir. Mən bir az da ona yaxınlaşıram... Keçindi! Özünə gəlmədən keçindi, sadəcə, yuxudan ölümə adladı.

Kimsə içəri girir. Yəqin tibb bacısı, ya da həkimdi. Mənim üçün indi heç kim yoxdu. İçimdə nəsə sınbı, bütün hissiyyatımı itirmişəm. Laura ağlayır, amma mən donmuşam. Göz yaşı nə gəzir? Qəflətən Teresa Amelin səsini eşidirəm.

- Onu geyindirmək lazımdı. Paltarları hardadı?

Mənim bu zəif və zərif rəfiqəm hər an özündədi. Amma mən bu vaxtacan ölümü belə yaxından görməmişəm, öleni dərhal geyindirmək lazım olduğunu da bilmirəm.

- Sabah, - deyirəm və təzədən Teresanın səsini eşidirəm:

- Paltarları hardadı?

Qalxıb Pabloun köynəyini axtarıram. Budu, bu da dama-dama köynəyi, necə də göz oxşayır, özünün də xoşuna gələrdi. Pencəyi də dama-damadı. Hər şey aqlasığın dərəcədə tez baş verir, hamı tələsir. Katalka gətirib təkid eləyirlər ki, biz Pabloun geyindirməyək. Amma mən razılaşmırıam. Onu aparmalıdılar. Hara? Mənə cavab vermirlər. Katalkanı dəhlizlə az qala qaça-qaça aparırlar.

Teresadan xahiş eləyirəm ki, dostlara zəng vursun, işıqlı tabut sifariş vermək lazımdı. Qara tabutdan Pabloun xoş gəlmirdi. Amma doğrusu, biz onunla ölümədən çox az danışırırdıq, danışanda da həmişə söhbəti zarafata çevirirdik.

O, deyərdi: «Qara tabut necə də yönəmsiz görünür! Niye axı, tabut şən, işıqlı, lazım gəlsə lap qapağı gül-çiçəkli olmasın!»

Mən sadəlövhüyümdən elə bilirdim ki, işıqlı tabut tapmaq elə də çətin iş olmaz.

Biz bu işlərlə məşgül olan vaxt Pablonu harasa aparırlar. Vahimə içindəyəm. Qəflətən ağlıma belə bir fikir gəlir ki, onlar Pablonuoenixləşdirəcəklər. Xoşbəxtlikdən onların belə bir niyyəti yoxmuş. Onlar Pablonun ölümünün dünyada hansı əks-sədanı doğuracağını təsəvvürlərinə belə gətirə bilməzdilər.

Palatadan çıxıb yüngülçə işıqlandırılan dəhlizlə addımlayıram. Qəflətən böyük bir lift gözümə dəyir. Yəqin onlar da bu liftlə düşüblər. Mən də düşürəm və hansıa yeraltı bir məkanda peyda oluram. Uzaqdan işıq gəlir. Ora daxil oluram. Meyitxanadı. O, hardasa buralardadı. Amma gözə dəymir. Çıxıram. O tərəfdən daha bir qaranlıq və soyuq dəhliz uzanır. Adam lap dəli olar. Dəhliz yaman yel çəkir. Nəhayət, yarıqaranlıqda gözüm hansıa vücundlari seçir.

- Sizə burası olmaz, - dəhlizin özü qədər soyuq səs eşidirəm. – Palataya qayıdın.

Mən necə tab gətirirəm, ilahi?! Mənə bu qədər ehtiyacı olduğu bir anda öz Pablomla qala bilmirəm! Onun əllərinə, yəqin ki, hələ istisi uçmayan əllərinə bu ağıın altında soyuqdu, amma mənə deyirlər ki, onun yanında qala bilmərəm! Mən o sevimli sifətə qisila bilmərəm! Kim bunu mənə qadağan eləyə bilər? Bu insan adına ləkələrə nə dediyim yadımda deyil. Mən onların yanından ötüb keçdim, çünki fikrimdə ancaq Pablo idi.

Onu soyuq, qaranlıq dəhlizin qurtaracağında tapdım. Əl-ayağım donmuşdu, əvvəl-əvvəl ağrıydı, amma sonra o yerləri hiss eləmirdim. O qədər yorulmuşdum ki, ayaq üstə güclə dururdum. Katalkaya söykənib Pablonun sifətinə qisildim. Amma sifətin soyuqluğunu hiss eləmədim, çünki özüm də donmuşdum. İçimdə dəhşətli bir boşluq var, elə bil bu vaxtacan üstündə gəzdiyim torpaq ayaqlarım altından qaçıb. Dəhşətli sərgərdanlıq qorxusu... Bu, mənim bütün gələcək həyatımın müjdəsi deyilmə?

Mənə nə vaxt stul gətirdikləri yadımda deyil. Pablonun bacısı gəlib yanında oturdu. Gözləri qıpqırmızıydı, çünki içində ağlayırdı. Sonra Teresa da gəldi. Deyəsən, danışmırıldıq. Mənim dərdim də eynən bu sükut kimi cansıxıcıydı, hətta ürəyimi boşaltmaq üçün gözümdə yaş da yox idi. Elə bil gəmi batmışdı və hər şey dənizin dibinə getmişdi. Məgər bütün bu məşəqqətə dözməkmi olar?

Kimsə əlini ciynimə qoydu və mən elə bil dəhşətli yuxudan oyandım və acı gerçəklik şüurumda şimşek kimi çaxdı. Səhərdi. Pabloya baxıram: necə də gözəl çöhrəsi var, kinayəli yaritəbəssüm

dodaqlarında donub qalıb. Sonra yan-yörəmə nəzər salıram. İşlqda yönəmsiz dəhliz gözümə dəyir. İlahi, bura necə də bozdu!

Ən əvvəl xəstəxanada cilili və əcnəbi jurnalistlər peyda olur. Onların ardınca dostlarımız gəldilər. Bircə anın içində xeyli insanla əhatə olunduq. Klinikada ancaq indi başa düşdülər ki, belə bir tanınmış şairi üç qadının soyuqdan öldüyü buz bağlamış, bozbulanıq dəhlizdə saxlamaq olmaz. Dərhal Pablonusu başqa yerə apardılar. Niyə axı, bayaqdan belə eləmirdilər? İndi yaxşısı budu, bu cür suallar verməyəsən.

Teresanın gecə telefonla sifariş elədiyi katafalk gəlib çıxdı. Tabut boz idi, kifayət qədər yönəmsiz olsa da, hər halda qara deyildi. Pablonusu tabutuna öz əlimlə uzatdım, başının altındakı yastiğı düzəlddim ki, sevimlim rahat yata bilsin.

Bu ana qədər mən ölümün bizi əbədi ayırdığını dərk edə bilmirdim: onun hələ də mənim qayğıma ehtiyacı var idi.

Kimsə soruşdu:

- Onu hara aparacaqıq?

- Evə, - dedim və dostların çəşqin baxışlarını üzərimdə hiss elədim. Evimizin nə vəziyyətdə olduğu hamiya məlum idi, amma etiraz eləməyə cəsarətləri çatmadı.

Katafalka tərəf getdik. Mən sürücünün yanında oturub tabutdan bərk-bərk tutmuşdum. Sürücü heyrətlə mənə baxırdı – deyəsən, tabut olan maşında dul qadının getməsi adət deyildi – amma susurdu. Çünkü sürücünün yanında oturub, qupquru gözündən bir dama belə yaş çıxara bilməyən qadında qadınlıqdan əsər-əlamət qalmamışdı, o öz alın yazısını kor-koranə yerinə yetirən dəlinin birisiydi.

Bu da evimiz. Əgər bundan sonra min il yaşasam da bu anı unuda bilməyəcəm. Mən tamam sarsılmışdım. Elə bil dünya gözümdə alt-üst olmuşdu. Pilləkənlər su altında qalıb, evə keçmək mümkün deyil. Mən maşında oturub qalmışam, tərpənməyə heyim yoxdu. Kimsə yaxınlaşıb başqa yerə getməyi təklif elədi. Biri Pablonusu kilsəyə, o biri Yazıçılar evinə aparmağı məsləhət gördü. Amma mən qətiyyətlə dedim.

- Pablo öz evində olmalıdır.

Onlar bir girişi bağlamışdılardı, birinci mərtəbə su altında qalmışdı, amma ikinci mərtəbədəki qonaq otağını su basa bilməzdi. Həm də evə Mansur küçəsindən də gizli giriş var idi.

Hər şeyə maddim-maddim baxan sürücüdən evə dövrə vurmasını xahiş eləyirəm.

- Təkər buraxıb, - cavab verir. – Gözləmək lazımlı gələcək.

Ağlımdan keçir ki, bu, Pablonun quramasıdı, evdə qalmaq isteyir. Sürücünü gözlədiyimiz vaxt dostlar Pablonu hara aparacağımızı götür-qoy eləyir.

Maşın o biri girişin qarşısına gəlir. Buranı da su basıb, amma qapı enlidir. Qonşular artıq işdən halidilər, bilirlər ki, Pablonu gətirsələr də o, quldurların dağıdırıb talan etdikləri evinə girə bilmir. Maşından düşürəm. Qonşular başıma yiğilib başsağlığı verirlər. Heysiz və ümidsiz halda deyirəm:

- Tabutu ikinci mərtəbəyə qaldırmaq lazımdı. Necə eləyək?
- Məndə taxta var, - biri təklif eləyir.
- Gedim axtarım, bəlkə bir şey tapdım, - o biri deyir.

Dostlar və qonşular Pablonun heç olmasa ölündən sonra evinə qayıtmazı üçün əllərindən gələni etdirilər. Mən arxasınca gəldiyim tabuta əlimi qoyub elə bil Pablodan özümə təsəlli istəyirdim. İkinci mərtəbəyə çatanda matım-qutum qurudu. İlahi, onlar bizim bu şən, rahat evimizin başına nə oyun açmışdır? Nə baş vermişdi? Burdan hər şeyi, hətta bağ-bağatı da yer üzündən silən bir nifrət qasırğası keçmişdi. Niyə, axı?

Ayaqlarımız altında xırçıldayan şüşə qırıntılarının tükürpədən səsinin müşayiətli qonaq otağına keçirik. Elə bil dəhşət də bizimlə birgə bu otağa girdi. Bir dənə də salamat pəncərə yoxdu, döşəmədə şüşə qırıntılarından dağ əmələ gəlib. Mən artıq heyrət hissini itirmişdim və hər şeyə tamaşaçı kimi baxırdım. Elə bil onların mənə qəti dəxli yox idi. Bütün ruhuma qəribə bir biganəlik hakim kəsilmişdi. Maddim-maddim nəzərlərlə insan nifrətinin darmadağın elədiyi evə baxıram.

Otaqda kimsə dedi ki, ən əvvəl burda yır-yığış eləmek lazımdı.

- Bura şüşə qırıntılarıyla doludu, nə varsa sindiriblar.

Cavab verdim:

- Qoy hər şey olduğu kimi qalsın. Belə yaxşıdı.

Və budu, Pablo sobanın yanında uzanıb. Çox soyuqdu, çünki pəncərələr qırılıb, həm də divarlar yalındı. Onlar bu otağı nə hala salıblar? Bura həmişə necə də isti olardı, sobada odun çırthaçırtla yanardı. Onlar belə rahat, gül-çiçəklə, gülüş səsləriylə, sevinc hissəriylə dolu bir evi nə günə qoyublar? Bütün bu sualları Pabloya ünvanlayıram. Onun cavabı elə həmin kinayəli yarıtbəessümdü.

Üzümlə sevimlimin başına toxunub axıratın soyuğunu hiss eləyirəm. Niyə mən bu tabutda onunla yanaşı uzanmamışam? Guya mən diriyəm? Çox soyuqdu. Kimsə mənə yaxınlaşır, stul gətirməyini xahiş eləyirəm, amma istədiyimi xeyli müddət gətirib çıxarmırlar. Yixilmamaq üçün tabuta söykənirəm.

- İndi stul gətirərlər, qonşudan istəməyə getdilər.

Heç cür anlaya bilmirəm. Hər şeyin gen-bol olduğu bir evdə hətta stul da qoymayıblar.

Dostlar qorxunu qovub yavaş-yavaş yiğilir. Ev polislə əhatə olunub. Cürət eləyib gələnlər deyirlər ki, evə yaxınlaşmağa qorxduqlarına görə, bir xeyli qonşu küçədə veyilləniblər. Düşündüm ki, gərək polisdən burdan getmələrini xahiş edəm. Rəfiqəm də mənimlə gəldi. Qapının yanında xeyli karabiner var. Aralarında kimin başçı olduğunu soruşuram. Çünkü hərbi rütbələrdən başım çıxmır. Demə, onları bu evi qorumağa yollayan polis komissarıyla danışmaq lazımdı. Sözə bax! Axı, onlar indi qarət edilmiş və viran qoyulmuş bu evdə nəyi qoruyurdular? Komissarın telefon nömrəsini öyrənib ona zəng eləmək üçün qonşuya gedirəm. Bizim evdə telefonun məftili qırılıb, aparat da həyətdə palçığa atılıb. Xoşbəxtlikdən zəng eləyə bilirəm. Ondan polisləri burdan çıxarmağı xahiş edirəm. Deyirəm ki, onlarlıq burda iş yoxdu, onlar ancaq insanlarda vahimə yaradırlar, gələnlər evə keçməyə ürək eləmir. Komissar mənim xahişimi tam da olmasa, yerinə yetirir: polislər qalırlar, amma evdən xeyli uzaqlaşırlar. İndi dostlar evə daha ürəklə gəlməyə başlayırlar.

Qonşudan gətirilən balaca stulda Pabloyla yanaşı oturmuşam. Qəflətən içimdə bir dalğa hiss eləyib qeyri-ixtiyari qapıya baxıram: qızılı qalunlu geyimdə bir neçə hərbçi içəri girir. Gözümə çox hündür görünürər. Pabloya baxıram. Getməliyəm.

Yerimdən durub pilləkənlə ağır-ağır yataq otağına tərəf qalxıram. Rəfiqələrim ardımca qaçıb gelir:

- Qorxma, Matilde. Onlar xunta adından başsağlığı verməyə gəliblər.

Onlar yeqin indi aşağıda Pabloya baxırlar. O özünün sevimli dama-dama köynəyində necə də gözəldi. Xeyr, senyor generallar, mən sizin başsağlığınıizi qəbul etməyəcəm. Pablo heç vaxt sizinlə olmazdı, bəxtiniz gətirib ki, ölüb. O, xatirələrinin yalnız bir hissəsini yazmağa macal tapdı, amma mən bütün dünyanın onu oxuması üçün əlimdən gələni edəcəm! Pablo sizə göstərərdi! O, sizi damğalayardı, sizi qabağında oynadardı! Sizin bu dikbaşlığınıza son qoyardı! Amma o daha yoxdu. İlahi, o daha yoxdu! Bizim çarmıxa çəkilmiş xalqın axıdılan qanının bütün məsuliyyəti sizin üzərinizə düşür! Xeyr, cənab generallar, mən sizin başsağlığınıizi qəbul etməyəcəm! Pablounun yazıçı dostlarından xahiş eləyirəm ki, dağılmış evi generallara göstərsinlər. Onlar çıxb gedəndən sonra Pabloun yanına qayídıram. Ev əcnəbi jurnalistlərlə doludu, onlar nəfəs dərmədən şəkil çəkirər, ara-sıra mənə nəsə deyirlər, amma onları eşitmək halında deyiləm.

Həmin gün və həmin gecə baş verənləri danışmaq çətindi, amma bütün bunları yaşamaq daha çətin idi. Bütün günü insanlar gəlib dəhşətli şeylər danışırılar.

- Mənim oğlumu öldürüb'lər, senyora, - həyatımda ilk dəfə gördüyüm zavallı qadın deyir. – Xahiş eləyirəm, köməyinizi əsirgəməyin. Deyin, oğlumu özümə versinlər, dəfn eləyim.

Gözləri yalvarır, elə bilir, ona kömək eləyə bilərəm.

- Bir bu evə baxın. Mən sizinlə ancaq dərdinizi bölüşə bilərəm.

Viktor Xaranın doğmalarına təhvıl verilən parça-tikə bədəni, bu bədbəxt ananın ölmüş oğlu gözümüz qabağına gəlir. Bu qadın onu nə şəkildə görəcək?

Bir kişi danışır:

- Bizim qəsəbədə onlar əməlli-başlı quldurluq elədilər. Küçədə üzüqoyulu yerə uzatdıqları arvadımı adice nəfəs almaq üçün başını qaldırdığına görə, o ki var döydülər. Əllərinə keçən hər şeyi daşıdırılar. Bütün radioqəbulediciləri də yiğib apardılar ki, camaatın dünyadan xəbəri olmasın.

O biri kişinin həyəcandan səsi əsir:

- Ölüm heç də dəhşətlisi deyil. Bir biləydiniz, onlar insanların xəbəri olmadığı bir işi boynuna qoydurmaq üçün ona necə işgəncələr verirlər. Biz həmişə, həyatımızı daha da gözəlləşdirmək haqqında düşünmüşük. Burda pis nə var ki?

Mən onlara baxıram. Necə kömək edim? Kim onlara dayaq dura bilər?

İnsanlar elə hey gəlirlər, Pabloya baxıb ağlayırlar, dərsərlərini bölüşürərlər.

Kimsə deyir:

- Yaziq oğlan. Onu həbs elədilər, sonra da evindən iki küçə o yanda meyitini tapdıq. Mənzilində guya axtarış aparıb nəyi vardısa daşıdırılar. Əsl qarət idi.

Yan-yörəmə baxıram. Hə, bu doğrudan da əsl qarətdi.

Bir başqası danışır:

- Onlar işgəncələrlə öldürdükləri insanların meyitlərini doğmalarına bəzən bağlı tabutda təhvıl verib açmağa qadağa qoyurlar. Evlərdə axtarış aparmaq üçün gəldikləriyük maşınlarında həmişə meyit olur.

Sükut. Otağı vahimə havası alıb. Qorxu get-gedə ruhumuza da hakim kəsilir. Bu dəhşətin içində necə yaşamaq olar?

Hava qaraldıqca elə bil bütün yollar da bağlanır. Get-gedə hamı dağılışır, ən yaxınlar qalır. Xoşbəxtlikdən kimsə naqilləri birləşdirib işişi yandırıa bilib.

- Necə də soyuqdu, - kiminsə səsi gəlir.

Soyuq sentyabr axşamıdı. Üzümü paltomun yaxalığında gizləyib səssizcə ağlayıram. Bu otağın keçmişiyi yadına düşüb. Burda həmişə soba yanardı, bura necə də isti olardı. Dostlar astadan söhbət eləyir. Onların səsini eşitmək necə də xoşdu.

- Yadımdadı, Pablo qonaqları necə əyləndirərdi? And hindularının şlyapasına oxşayan şlyapasını başına keçirib, üst dodağına qurama bığ taxıb «Aptek»i oxuyardı? Aramızda yeri yaman görünəcək!

- Bəs, Pablonun bu evdə keçirdiyi ad günü yadındadımı? Necə də şən məclis idi. Bir jurnalist qonaqları saymağa başladı, iki yüzə çatanda saxladı!

- O vaxt çox adam səhəri burda açdı. Səhər yeməyini də birlikdə yedik. Gecənin bir aləmi Pablo itdi. Hami onu axtarırkı, yerini soruşurdu. Demə, o, Matildeylə qaranlıq künclərdən birində gizlənibmiş. Ay güldük ha! Fərasətə bax, evdə bu qədər adamın içində yer tapıb təklənmək...

Onlarla birlikdə olanları xatırlamaq necə də xoşdu.

- Necə bilirsən, dəfndə hərbçi çoxmu olacaq? – kimse yarıyuxulu səslə soruşur.

- Əlbəttə, buna şəkk-şübhən olmasın. Hər şey ola bilər. Öz gözümlə gördüm ki, dostların çoxu bu evə girməyə cürət eləmədi, dalanacan gəlib geri qayıtdı. Əlbəttə, əli avtomatlı karabinerlərin qorxusundan. Onlar üçün tətiyi çəkmək nə çətin işdi ki!

Araya sükut çökür. Hərə öz aləminə qapılıb.

- Sabah tabutu çıxara biləcəyikmi? – soruşuram. – Aşağı tamam sudu.

- Narahat olma, qonşular yenə taxta gətirər. Onsuz da bütün günü hər köməyi eləyiblər.

Bir qonşunun gətirdiyi sup lap yerinə düşdü, hətta bir şüşə nisko<sup>1</sup> gətirən də oldu. Qəhvə gətirən qarabuğdayı qızı deyirəm:

- Məgər qorxmursan? İndi komendant saatıdı, axı, səni öldürə bilərlər.

- Mən gizlənə-gizlənə, sürünen-sürünen polislərin düz yanından ötüb keçdim. Hara baxırsan polisdi, amma mən onları axmaq yerinə qoymudum!

Deyir və gülür. Bir fincan qəhvə içmək necə də xoş idi. Dişim-dışım dəyirdi, içimdə hər şey donmuşdu. Mən vaxt hissini itirmişdim. Kimse yaxınlaşışb deyir: «Hava işıqlanır».

Bir azdan camaat gələcək. Ayrılıq anını necə azdırırm? Necə olacaq? Pabloya baxıram. Tək qalmaq istəmir. Bəs necə eləyək? Bu əbədi ayrılığa necə dözəcəm? Gözlərim hər yerdə onu

---

<sup>1</sup> nisko – Çili arağı

gəzəcək, əllərim ona sarı uzanacaq. Amma o bir də heç vaxt məni bağıra basmayacaq. Qorxuram. Həyatım necə olacaq? Bu dərdi necə daşıyım?

Sübh çağı özündə bir vahimə gizləyib: gün başlanır və ayrılığa az qalıb.

Camaat yavaş-yavaş yiğilir. Gələn çoxdu. Kimsə ağlayır, məni qucaqlayıb nəsə deyirlər, amma qulağım heç nə eşitmır. Dilim quruyub, boğazımı qəhər tutub. Dinib-danışa bilmirəm. Hər şey bir göz qırpmında baş verdi.

Kimsə deyir:

- Otaqdan çıxın, senyora.

*Amma mən yerimdən tərpənmirəm. Bu zaman onlar tabutu mismarlamağa başlayırlar. Qurmuşun parçaları qığılçım verir. Mən bu mənzərəyə baxa-baxa qalmışam, nəsə hiss eləmirəm, gözlərim qupqurudu, həm də ağrıyrı. Fikrimcə, gözlərimdə olan yalnız heyrətdi, donub qalmış heyrət. Demə, tabutu qapayırlarmış. Gör ha, mən heç bilməmişəm. İndicə Pablonun sifətini görürdüm, amma indi tabutun qapağına baxıram.*

Qəflətən hər şey hərəkətə gəlir. Məni dəhşət bürüyüb. Qonaq otağının qapısını taybatay açırlar, sonra hətta cəftəsindən çıxarırlar. Bir vaxtlar burda gözəl rəngli şüşələrdən düzəldilən qapılar vardı. İndi yoxdu. Tabut əllərin, çoxlu əllərin. Vaxt vədə oldu.

Ürəyim elə tez-tez döyüñür ki, hətta canımda suda boğulan adamın ağrısını duyuram. Tabutun ardınca gələ-gələ, ayaqlarımı hiss eləmirəm. Sakitlikdi. Yalnız ayaq altda qalan şüşələrin səsi eşidilir. Budu, biz nə vaxtsa qapı olan boşluqdan çölə çıxırıq.

Qarşımızdakı tabut dostların əlində ləngər vurur, onu kimlərin apardığı yadımda deyil, çünki gözüm ancaq tabuta baxırdı. O tabut daha bağlıdı və mən Pablonun üzünü görə bilmirəm. Soyuq, yalnız divarlı həmin otağımız arxada qalıb, daşlar döşənmiş bu hüznü pilləkənlə bundan sonra səsini eşitməyəcəyim, kefimi açmaq üçün bir də heç vaxt mənə göz vurmayaçaq Pablomun ardınca düşürəm. Amma bilirəm ki, o, hardansa mütləq mənə baxır. O, matəmi xoşlamırdı.

Təzədən oyuncaq körünün üstündən keçməliyik. Tabut aparan dostlardan birinin ayağı sürüşdü və o, dizəcən suya girdi. Hər şey necə də ağrıdı!

Dostların sifətinə baxıram. Hamı gələ bilməyib. Qapıda məni Meksika səfirliyinin maşını gözləyir. Maşınıyla birlikdə yoxa çıxan sürücümüz yadına düşür. Görən, hardadı? Başına nə gəlib?

Matəm karvanı yola düzəlir. Pablonu aparan maşın qabaqdadı. Mən o maşından gözümü çəkə bilmirəm. Elə də böyük olmayan San-Kristobal meydanına çatırıq. Küçələrdən insan axını biz tərəfə

hərəkət eləyir: kişilər, qadınlar, həmişə onlar haqqında düşünən, ədalət və bərabərlik uğrunda vuruşan bir insanla, öz şairləriylə vidalaşmağa gəliblər. Balaca, kasib daxmadan qara yaylıqlı bir qadın çıxır. Əlində gül var. Nəsə deyir, amma mən eşitmirəm. Yolumuza davam eləyirik. Bizə hər an yeni-yeni adamlar qoşulur. Hər addımda hərbçilərlə dolu maşınlar dayanıb və onların avtomatları kütləyə tuşlanıb. Bizi qorxutmaq isteyirlər, amma alınmır. İnsanlar get-gedə daha da artır və onlar qışqırırlar: «Pablo Neruda, biz səni unutmayaçağıq!». Hər tərəfdə əliavtomatlılardı, amma qorxu hissini aşan insanların axını davam edir. Arxaya baxıram, hər tərəf adamla doludu. Qadınların çoxu ağlayır. Girdəsifət, qarabəniz bir kişi diqqətimi çəkir. Əzabdan ağızı da əyilib. O, qolunu sinəsinə çarpezlayıb addımlayıb, əlində qırmızı qərənfil, sifətində sonsuz dərd var. Gözlərindən bir sərtlik oxunur, beləsi dünyasında ağlamaz. O, gözləyir.

Qəbiristanlığa çatırıq. İnsan axını davam edir, amma burda hərbçilər də çoxdu. Onlar kütləni əhatəyə alıblar, avtomatları ilə camaatın arasında vahimə yaradırlar. İlahi, dünyanın sülhsevər bir insanının, şairin dəfnində nə qədər hərbçi olarmış?!

Xalq yaxşı bilir ki, bu əlisilahlılardan nə desən gözləmək olar. Onlar neçə insanı qanına qəltan eləyiblər. Amma bura, qəbiristanlığa yiğilib avtomat qarşısında... «Pablo Neruda, biz səni heç vaxt unutmayaçağıq!» qışqıran insanlar əsl kişilik mücəssəməsidilər.

Həmin anlar yaddaşımı əbədi həkk olunub. Kədərli, amma həm də sərt baxışlar... hamı dəhşət içində türmələrə atılan, gizlənməyə məcbur olan, işgəncələrlə öldürülən dostların, doğmaların taleyi barədə düşünür. Və insanın boğulduğu bu havasızlıqda, azca da işiq gəlməyən zülmətdə azadlığa çağırış səslənir: «Pablo Neruda, biz səni heç vaxt unutmayaçağıq!» Mən bu sözlərdə bir günəş şüası, ümid görürem. Xalq diridi və azadlığı uzunboğazlarıyla tapdalamaq isteyənlərin işi elə də asan olmayacaq. Bu, xalqın səsidi, cənablar! Mən bilirəm, indi hamiya ağırdı və bəziləri sadəcə öz vəzifə borcunu yerinə yetirir. Qəflətən kimsə astadan oxumağa başlayır: «Qalx, ey lənətlə damğalanmış...» və onun səsinə səs verilir: «Aclar və qullar dünyası...» Polis atəş açacaqmı? Mən oxuyan insanlara baxıram: qürurla başlarını qaldırıblar, gözlərində parıltı var, onlar bu qətiliklərində necə də gözəldilər. Göz yaşlarını silirəm. Ürəyim yeni, daha güclü hissələrlə dolur. Mən tənha deyiləm! Pablo bu xalqı mənə miras qoyub. Mən də başımı qaldırıram. Dərdim böyükdü, amma tək deyiləm. Dünyada kimin bu qədər dostu var?

İlk dəfə gördüğüm sərdabaya yaxınlaşırıq. Dəhşət içində onun dəmir qapısına baxıram. Çıxışlar başlanır. Çok ütülü sözlərdi, ölkədə

baş verənləri bir nəfər də dilinə gətirmir. Kimsə məndən soruşur. «Vida mərasimini bitirməyin vaxtı deyilmi?» Qorxduğum həmin o müdhiş an yaxınlaşır. İndi Pablonun üstünü soyuq plitəylə örtəcəklər. Əbədi. Hər şey hərəkətə gelir. Tabutu sərdabaya aparırlar, mən yuxulu kimi onun ardınca gəlirəm. İçəridə iki kişi mənə, mən də onlara baxıram. Sərdabada qəbir hazır deyil, onu harda dəfn edəcəklər?

Qəbirqazanlardan biri deyir:

- Senyora, yer eləyə bilməmişik. Tez-tez belə olur. Sabah qaydaya salarıq.

Güclə də olsa bu sözlərin mənasını dərk eləməyə çalışıram.

- Bilmirəm, sizdə belə şeylər tez-tez olsa da, mən Pablonu bu gün dəfn edəcəm. Kərpic, sement, qum lazımdı. Buyurun, gətirin, mən gözləyirəm. Sərdabadan çıxıram. Kimsə yoxdu, hamı tez-tələsik buranı tərk edib.

Burda, sərdabanın qapısı ağızında tək-tənha dayanıb ilk dəfə hiss edirəm ki, demə mənəvi əzabdan insan cismən də ağrına bilərmiş. Bu soyuqdan və ağrıdan məni əsməcə tutub.

O əzablarına yüklənmiş halda nə qədər qaldığım yadımda deyil. Şükür ki, nəhayət, hər şeyi gətirdilər. Qəbirqazanlar, bu canları möhkəm cavanlar əldən becid idilər. Kərpicləri düzənməyə kömək eləyirəm. Onlar mənə heyrətlə baxırlar. Görünür, elə bilirlər ağlım çəşib və hər dəqiqə təkrarlayırlar: «Hər şeyi özümüz eləyərik». Onlar bu işin məndən ötrü nə olduğunu anlaya bilməzdilər. Pablonun tabutuna gül-çiçək necə gəldi, səpələnib. Onları yerbəyer eləyib ən təzə-tərini, gözəlini üstə düzürəm.

Qəbir üstə hələ çox qaldım. Hər işi elə ləng görürdüm ki, elə bil burdan daha heç hara getməyəcəkdir. Bu uzun, əbədi ayrılıq idi. Duyduğum ancaq ağrı və əzab idi. O, bu müdhiş qəbrin içində qalır. Mən axı, niyə onu bura gətirdim? Bu dəmir çərçivə necə də bədheybətdi. Amma əslində bu dəmir çərçivənin içində olan elə biz dirilərik. Və onlar bizə göz qoyur, bizləri hifz eləyir.

Sərdabadan çıxıram. Qapını açarlamaq lazımdı. Ən ağırı da budu. Bir xeyli dayanıb çərçivədən Pablonun qəbrinə baxıram. Qəbiristanlığı nə vaxt tərk etdiyim yadımda deyil. «Senyora, sizi hara aparırm?» Bu səsi eşidən kimi özümə gəlirəm. Meksika səfirinin sürücüsüdü, bayaqdan məni gözləyir. «Evə». O, təəccübə bir də soruşur: «Markes-de-la-Plata küçəsinə?» «Bəli, mənim evimə». Çatdıq. Ona təşəkkür eləyib maşından düşdüm.

Evin qapıları açıldı. Mənim çox sevdiyim, həmişə şən görünən bu ev indi gözümdə necə də kədərli və vahiməliydi. Hər yanı su basıb, cəhənnəm soyuğu var. Qonşuya getdim. Həmin qadın məni

bu vəziyyətdə görüb qorxdu və xırda bir otaqda yerimi saldı. Uzandım. Təklikdə, şahidlərsiz ağlamaq nə böyük xoşbəxtlikmiş!

Qonşu qadın nə vaxtsa tualeti otaq eləmişdi. Və indi mənim qaldığım həmin otaq o qədər balacaydı ki, ensiz bir çarpayı bura güclə yerləşirdi. Divarlar üstümə gəlirdi, vahimə içindəydim. Gecə gəlib çatdı. Onu ən əziz dost kimi gözləyirdim, ümidiydim ki, məni yuxuya verəcək. Yorğunluqdan başımı saxlaya bilmirdim, gözlərim yumulurdu. Ağlayıb içimi boşaltsam da, gözümün ağrısı dözülməz idi.

Uzanıb sabah İsla-Neqraya gedəcəyimi fikirləşə-fikirləşə yuxunun gəlişini gözləyirdim. Hava qaralandan, komendant saatı başlanandan sonra güllə səsləri eşidilirdi. Səs o qədər yaxındaydı ki, adam qorxu keçirirdi. Bir evdə vahimə içində iki qadın.

Müharibə gedirdi. Buna şəkk-şübəhə ola bilməz. Amma səhərisi gün məlum oldu ki, yalnız bir tərəf itki verib. Necə də ədalətsiz müharibədi.

Nəhayət, hava işıqlanmağa başladı. Yatıb-yatmadığımdan xəbərim olmadı. Mən necə də bədbəxtəm, yad otaqda, yad çarpayıda tək-tənha... Divarlar o qədər yaxındadı ki, elə bil indicə üstümə gələcək. Yerimdən qalxanda elə bil üzərimdən daş asılmışdı. Qonşu da yuxuya gedə bilməmişdi. Məni çox ləzzətlə içəcəyim bir fincan isti qəhvə gözləyirdi. Son günlər yeyib-içməyim qəhvədən ibarət idi. Qonşu mənə ürək-dirək vermək üçün özünü tox aparmaq isteyirdi, amma qorxu ona da hakim kəsilmişdi. Evində ondan başqa adam yox idi.

Mən İsla-Neqraya elə həmin gün getməyə qərar verdim. Amma yola çıxmazdan əvvəl son dəfə evimizə baxmaq istədim. Evimiz lap yaxınlıqda, beş-on addımlıqdaydı. Qapının yanındaki divarda Ranon Parra adına briqadanın<sup>1</sup> gənc rəssamları böyük hərflərlə yazmışdılar: «Xoş gəlmisiniz, Pablo Neruda!» Divarın o biri tərəfinə onlar şəkil çəkmişdilər: bir-birinə söykənib addımlayan xeyli insan başı. Şəkil qanadlarını açan quşu xatırladırıdı. Yazı və şəkil 1972-ci ilin, Pablo Nobel mükafatını alıb Çiliyə qayıtdığı dövrün bəhrəsiyidi. Elə o vaxtdan da eləcə qalıb evə xüsusi yaraşıq verirdi. Amma indi... Bu talan olunmuş, sindirilmiş qapıları taybatay açılan bu evlə bir neçə şəkil necə də təzad yaradırdı! Öz evinə qapını açmadan girmək adama qəribə gəlir.

İçəri çox soyuq və rütubətli idi. Suyun səviyyəsi azalmışdı, amma döşəmə büsbütün çirkab və kül içindəydi. Mən yemək otağına keçdim. Şüşə qapını nəhəng boşluq əvəz eləmişdi, hər tərəfə mebelin siniqləri səpələnmişdi. Qara saxsından məxsusi hazırlanmış

<sup>1</sup> Xalq həmrəyliyi hökumətinin nəzdində yaradılmış gənc rəssamlar briqadası. Onların divar qeydləri xalqın həyatını və gələcəyini, inqilabi mübarizəni əks etdirirdi.

ağ rəflərə baxanda Çilinin cənubuna olan səfərimizi xatırladım. Biz Kinçamaliyə hər il gedirdik. Orada saxsı fiqurlar hazırlayan qadınlar hamısı bizi tanıyırdılar. Aralarında lap qarımışları da vardı. Onlar döşəmənin üstə bardaş qurub həvəslə adı əşyalara həyat verirdi. Biz onların necə işlədiklərinə saatlarla baxmaqdan doymazdım. Onların sehrlı əllərindən lap nağıllarda olduğu kimi gah at belində adam, gah gitaralı qız, yaxud başqa möcüzələr doğulardı. Biz bütün əşyalara baxandan sonra, adətən, qadılardan hansıa bic-bic Pabloya nəzər yetirib sandıqdan «sürprizini» çıxarırdı. Bu, qışda məxsusi Pablo üçün düzəldilmiş fiqur idi. Mövzular müxtəlif olurdu: milli bayram, heyvan başı, sevgilisini bərk-bərk bağırna basan atlı... Bu əşyalar bizdən ötrü qiymətsiz idi, axı, onlar satış üçün deyil, səmimi bir sevgiyə məhz Pablo üçün hazırlanmışdı. O, bu məhəbbəti çox yüksək dəyərləndirirdi və bu sevgiyə görə hamiya ürəkdən minnətdar idi. Polşaya son səfərimiz zamanı oradan özümüzlə saxsı əşyalardan ibarət daha bir kolleksiya gətirdik. Biz orada saxsı əşyaların sərgisinə baxmağa getmişdik. Zərif rənglərlə boyanmış çox maraqlı fiqurlar idi. Hamısında durnalar təsvir olunmuşdu, amma başqa-başqa mövzularda... Durna gah qızın qucağına sığınmışdı, gah boynunu uzadıb gözlərini göy üzünə dikmişdi, gah yemək yeyirdi, yaxud balasını belinə almışdı. Qəribəydi, bir çizgi də təkrarlanmırıldı, bu sərgi müəllifin aşib-daşan təxəyyülünün bəhrəsiydi. Özümüzü durna üzrə mütəxəssis saysaq da, bu sərgi bizdə izaholunmaz bir təəssürat oyatdı. Pablo bu yaxınlarda çıxan kitabının qonorarını təzəcə almışdı. O, tərcüməcidən bu kolleksiyani bütünlükə almağın mümkün olub-olmadığını soruşdu. Tərcüməçi bunu zarafat kimi qəbul elədi, çünki Pablona yaxşı tanımadı. Bəli, biz müəllifin özündə saxlamaq istədiyi bir neçə fiqur istisna olunmaqla bütün kolleksiyani aldıq.

Bu fiqurları Çili də qutularından çıxaranda, necə də sevinirdik! Onları hara qoyaq? Əlbəttə, Santyaqodakı evimizə. İkimiz də eyni vaxtda, eyni qərara gəldik. Onlar orada Kinçamalidən gətirdiyimiz qara fiqurlarla nəinki təzad təşkil edəcəkdi, hətta gözəlliyyinə görə onlarla əməlli-başlı rəqabətə girəcəkdi.

Bu evə az əvvəl təsviri sənətin primitivizm janrını əhatə edən bütün kolleksiyamızı gətirmişdik. İncə Sənətlər Məktəbinin keçmiş direktoru Nemesio Artunes Pabloyla bizim kolleksiyamızın muzeydə sərgilənməsi barədə razılığa gəlmişdi. Bizdə dönyanın hər yerindən – Meksika, Kolumbiya, Səmərqənd, Buxara, Çili şəhərləri Koronel və Talkaudan gətirilmiş xeyli şəkil vardı. Tabloların bəziləri böyük, bəziləri kiçik idi. Talanlardan sonra böyüklərdən ancaq çərçivə qaldı. O insanlar nə etdiklərini bilirdilərmi? Onlar bu şəkilləri məhv etmişdilər, yoxsa evlərinə aparmışdılardı? Fikrimcə, onlar nə etdiklərini

bilməyiblər. Səmərqənd və Buxaradan gətirdiyimiz şəkilləri xüsusi duyğularla xatırlayıram. O şəkilləri bazardan almışdım. Bu şəkillərdə çox işıqlı çalarlarla güllər və göyərçinlər təsvir olunmuşdu. Demək olar ki, bütün şəkillər qızılı və gümüşü rəngli çərçivələrə salınmışdı. Biz onlar üçün yeri uzun müddət axtarmalı olduğ, çünkü onların parıltısı ətrafda asılan şəkilləri görünməz eləyirdi.

Amma indi bu sınıq çərçivələr döşəmədə ayağa dolaşır, ordan-burdan eybəcər hala salınmış burunlar, ayaqlar, başlar boylanır. Budur, at, durna başının qırıntıları yerə tökülib. Bu evi rəzil günə qoyanların dəhşətli qəzəbi və nifrəti hər şeyi alt-üst edib. Pabloyla vidalaşmağa gələn hər kəs, o cümlədən, xarici teleşirkətlərin nümayəndələri vaxtilə sənət əsəri adlanan bu qırıntıları yadigar kimi özləriylə aparırdılar.

Amma yemək otağında diri qalan şeylər də vardı. Çox uzun, ağır taxta stol. Bu stolu elə bu otaqda düzəltmişdilər, odur ki, nə qapıdan keçirdi, nə də pəncərədən. İndi bu stol otağın ortasında tək-tənha dayanıb, zədələr alsa da, sağ-salamatdı və mən ona, köhnə tanışma nəvazişlə baxıram.

Şüşələri tapdalaya-tapdalaya, yanıb büzüşmiş döşəkləri ayağımla yana eləyə-eləyə Pablonun kabinetinə qalxıram. Qapılar taybatay açıqdı. İlahi, məni bu otaqla nə qədər xatirə bağlayır! O, burda işləyirdi, bax, bu da stolu.

Əvvəl sobanın yanında nəhəng divar saatı asılmışdı. Hətta bu ağırlığı da onu xilas edə bilməyib. Talançılar tənbəllik eləməyib onu hissə-hissə söküb aparmışdılardı. Saatin bəzi hissələri otağa, hətta həyətə düşmüşdü. Firuzə rəngli böyük, qədim siferblat tikə-tikə olmuşdu. İlahi, bu qədər də qəzəb və nifrət olarmı?! Adamın bədəni ürpəşir. Bu insanlar dəlidilər. Onlar nə desən, eləməyə hazırlıdılar.

Burda əvvəl bir qədim qadın portreti asılmışdı. Çox gözəl şəkil idi. Deyirdilər ki, bu iş Karavaconun hansısa şeyirdinin fırçasından çıxıb. Onlar bu şəkli bıçaqlayıb o sifəti eybəcər hala salmışdılardı. Qalan şəkillər və qravürlər yoxa çıxmışdı. Görən, hardadılar? Daha mənim üçün bunu bilmək önəmli deyil. Pablo işləyəndə mən kabinetlə yanaşı olan balaca otaqda vaxtımı keçirərdim: mütaliə edərdim, gitara çalardım, xərcləri necə azaltmağın yolunu fikirləş-fikirləşə bizim ailə büdcəsini planlaşdırardım. İndi burda nəsə qalmayıb, hər şey qeyb olub. Hər iki otaq çox işıqlıydı, çünkü dörd bir tərəf pəncərəydi. İndi bir dənə də salamat şüşə qalmayıb.

Yuxarıdan bağa baxıram. Burada hər şeyi mənim əllərim doğub. Bağ mənim ən güclü ehtirasımdı. Yadımdadı, bir dəfə bağda işləyəndə Pablo yanından ötüb kimdənsə soruşdu: «Bəs senyora hardadı?» Ona cavab verdilər ki, bağdadı. O, yaxın gəlib mənim bulaşmış sifətimə baxanda güldü. Bağda işləyən vaxtlarda sifətim

həmişə bu şəkildə olurdu. Çünkü gözümün üstünə düşən saçımı əllərimlə arxaya atırdım. Pablo dedi: «Səni tanımadım, elə bildim özünə köməkçi götürdüyün hansısa oğlan uşağısan». Sonra o mənə «Bağban qadının odası» əsərini həsr etdi. Əməyə görə bundan böyük nə mükafat ola bilər?

İndi qarşımda tamam talanmış bağ var. Yuxarı tərəfdə nəyə gücləri çatıbsa, məhv eləyiblər. Yalnız ən hündür ağaclar canlarını xilas eləyə bilib, o birilər təpər göstərə bilməyiblər. Evə od vuranda birinci ağaclar yanmışdı və bu da qalan şeyləri xilas eləmişdi. Qonşular alovu, tüstünü görüb yanğınsöndürənləri çağırılmışdır. Budu, bu qaralmış ağaclar öz qurumuş budaqlarını göy üzünə tutub bütün bu vəhşiliklərə etiraz eləyirlər, ədalətə çağırırlar. Bu ağaclar onlara pənah gətirən hər canlıya doyunca kölgə yedirərdi. Gullərimi axtarıram, amma nahaq yerə... Lap elə bil dünən burda idilər – gözəl, təzə-tər – mənim fəxr yerim idilər. Yataq otağına qalxıram. Çarpayını apara bilməyiblər, çox iridi, amma böyründəki taxta sınız, döşək də elə gündədi ki, elə bil üstündən min ayaq keçib. Görən, necə bacarıblar? Bəli, onlar nə elədiklərini yaxşı biliblər və canidildən əlləşiblər! Divarlar yalındı. Əvvəl burdan müxtəlif rəngli, parlaq boyalarla təsvir olunmuş qızılıgül şəkilləri asılmışdı. Biz bu şəkilləri Neapoldakı əntiq dükanlarının birindən almışdıq. Kapridə bir usta xarrat var idi. Pablo ona güzgülər üçün bir neçə çərçivə sifariş eləmişdi və işin retro üslubunda eskizlərini də elə özü də çəkmişdi. Bu eskizləri usta çox bəyənmişdi, odur ki, sifarişi də ilhamla icra eləmişdi. Bu çərçivələr bizimlə Kapridə yaşamışdı, sonra onları bu yataq otağıımızdan asdıq: heç vaxt sonu gəlməyəcək həmin o xoşbəxt vaxtlarımızdan qalan xoş bir xatirə tək. Mən onlara baxmaqdan doymazdım. Görən, indi hardadılar?

Mənə ağrı verən xatirələrə yüklenib otaqda nə qədər qaldığım yadımda deyil. Mənim zaman barədə təsəvvürlərim itmişdi. Sonra oradan tamamilə boşalmış qonaq otağına düşdüm. Bütün şüşələr qırılıb, yerdəki solğun çiçəklər dəfn mərasimini yada salır. Dünən bütün axşamı və bütün gecəni mən sonuncu dəfə Pabloya baxabaxa keçirdim. Əllərim əsməyə başlayır.

Bağda düşüb son dəfə bütün bu dəhşətlərə baxıram. Getmək, tez buranı tərk etmək istəyirəm, amma ayaqlarım palçığa pərçimlənib. Güclə də olsa, fikirlərimi cəmləməyə çalışıram və artıq bu kabus evi tərk eləyirəm. Dönüb qapıya baxıram. Qəribədi, öz doğma evindən çıxasan və ardınca qapını bağlamayasan! O doğma sözlər əvvəlki kimi divardan işıq saçır: «Xoş gəlmisiniz, Pablo Neruda!» Bütün bunlar hamısı fantastik romandan hansısa dəhşətli səhnəni yada salır.

Qonşu qadınının evinə qayıdırıam. Vahimə içindədi. Evinə gəlib sorğu-sual ediblər. Mənə görə, əməlli-başlı başı ağrıya biler. Onu təhlükədən xilas etmək üçün burdan getməliyəm. Zəng eləyirəm. Sürütü və maşınımızdan hələ də bir xəbər yoxdu. Vəkil dostum Xuan Aqustin Fiqeroa məlumat yığmaqla məşğuldu. O, İsla-Neqradakı vəziyyətlə bağlı bildiklərini mənə xəbər eləyir.

Meksika səfirliyinə zəng vururam. Səfir bizi aparmalı olan təyyarə ilə uçub. Səfirliyin əməkdaşı deyir ki, o, mənə bütün işlərdə köməklik göstərmək tapşırığı alıb. Məni İsla-Neqraya aparmasını xahiş eləyirəm. Yaşamaq üçün hardan güc alım? Zərbə həddən artıq ağır idi. Axı, dünən mən özümü yuxudakı kimi hiss eləyirdim. Daha mənim heç kimim yoxdu. Onun həmişə mənə dayaq olan, həyatla dolu həmin o əlləri daha yoxdu. Xatirələrin ağrısı mənə əzab verir.

Biz sonu görünməyən şose ilə yol gedirik: yoxlamalar, sorğu-suallar, ürək qoparan zəhmli baxışlar... Əgər bu diplomat maşını olmasaydı, mən İsla-Neqraya dünyasında yetişə bilməzdəm.

### 3

## İSLA-NEQRAYA DÖNÜŞ

İsla-Neqraya çatmağımı az qalıb. Halımı sözlə ifadə etmək qeyri-mümkündü. Elə bilirom ki, nəsə naməlum və dəhşətli bir yerə gəlib çıxmışam. Ürəyim qan ağlayır.

Darvazanı açıb evin həyətinə keçirəm və sonsuz tənhalığımı yalnız indi bütün çılpaqlığı ilə dərk edirəm. Əvvəllər belə hissələr mənə yad idi. Kar sükutdan qulaqlarım qapanır.

Hər yandan donuq vahimə boylanır. Burda əvvəl bir şey də belə deyildi. Qəflətən güclə gələn səsləri tuturam: yüngül, zərif, aha oxşar səslər...

Bu, Pandadı, ayaqlarına sürtülə-sürtülə məni içəri dəvət eləyir. Elə bil bu it sədaqətilə və canının istisilə mənə ürək-dirək vermək istəyir.

Bağda ağaclar yaşışdır, gül-ciçək parlaq rənglərə boyanır. Təbiət bayram libasına bürünüb, bahar sevincə hakimiyyəti təhvil alıb. Rənglərin və işığın bu rəqsinə baxa-baxa içimdə bir etiraz baş qaldırır. Yox! Yox, bahar-zad gəlməyib, hər yan zülmət qaranlıqdı, hər yan havası, işiği, pəncərəsi olmayan nəhəng bir məhbəsi xatırladır. Dərin çala məni udur, yixılıram, boğuluram...

Ağır addımlarla evə girirəm. Otaqlar artıb. Soyuqdu. Bu, getgedə məhkum kimi hiss elədiyim ayrılıq soyuğudu. Evdə veyllənə-veyillənə Pablonun adı taxta stoldan ibarət balaca iş otağına çatıram. Biz bu otağı "mağara" adlandırmışdıq. Pablonun varlığı bu

stolda hətta cismani mənada hiss olunur: stolun üstə açıq dəftər, müxtəlif rəngli xırda və iri karandaşlar var, yola çıxmazdan əvvəl güldana qoyduğum çiçəklər hələ solmayıb. Az qala dünən idi, amma elə bil aradan əbədiyyət keçib. Balaca çərcivənin içindəki mənim şəklimdi, ürəkdən gülürəm. Nə qədər əvvəl idi! Stolun üstə oturub diqqətlə ətrafimdakı əşyalara baxıram. Budu, qədim gil kuzələr: irisi də var, xirdası da. Bu da müxtəlif heyvan fiqurları. Pablo tez-tez deyərdi: «Mən bütün heyvancıyəzləri bura yiğmişəm». Və bu zaman bic-bic mənim stolun üstdəki bu şəklimə, bir də qapının üstündəki iri şəklimə baxırdı. Həmin şəkli Moskvada rus rəssamı Qlazunov çəkmişdi.

Kitabxanaya keçirəm. Hər tərəfdən qurudulmuş otların etri gəlir. Pablo bazardan müxtəlif ətirli otlar alıb yeşiyə yiğardi. Əvvəllər bu qoxunu belə kəskinliklə hiss eləməzdim, amma indi mənə elə gəlirdi ki, Pablo yanında dayanıb nəsə demək istəyir.

Panda kölgə kimi yanımca gəlir, hərdən-hərdən yumşaq quyruğuyla mənə toxunub elə bil deyir: «Səninləyəm».

Bu otaqda sükutun danışdığını əvvəllər sezməmişdim. Özümdən xəbərsiz Pablonu axtarıram. Axşamın sözülen işığı rahatlıq illüziyası yaradıb. Baxışlarım divarın, onun kitablarının, saatlarının, gəmi maketlərinin, taxta fiqurlarının üzəriylə sürüşür. Burdakı hər əşya ilə məni sonsuz xatirə bağlayır. Burda olmasa da, Pablo burdadi, o tərəfdədi, məni gözləyir. Məni qəribə, reallıqdan uzaq hisslər bürüdü və hər şeyə tamam başqa gözlə baxmağa başladım.

Bütünlükə bu izaholunmaz hisslərin əsirinə çevrilmiş halda kitabxananın içində gəzişirəm. Pablo vaxtının çox hissəsini burda keçirərdi. O, bu kitabxananın ərsəyə gəlməsində çox işlər görmüşdü. Yadımdadı, onun sonsuz təxəyyülü ilə hazırlanan sadə mebel bu otaqda quraşdırılanda necə də sevinirdi. Bax, bu böyük stol üçün özül köhnə kəndli arabasının çarxi olub. Nə vaxtsa, keçmiş dövrlərdə bu cür araba çarxları var idi. Çarxın üstünə nəhəng şüşə qoyulub. Hər şey böyük təxəyyül və məhəbbətlə düzəldilib. O, kitabları çox sevirdi və onları qorumağı da yaxşı bacarırdı.

O tərəfə gedirəm. Yataq otağı. İçəri keçməyə ürək eləmirəm. Pilləkənin üstə çiçək şəkilləri var, pəncərə dənizə baxır. Bu otaq həmişə mənə şən və dəcəl görünərdi, indi ondan qorxuram. Dalğalar hay-küylə sahilə çırpılır, nərildəyir. Məni vahimə bürüyüb, halsız-halsız onun kreslosuna yaxınlaşıram.

Panda öz mövcudluğunu yada salır, xahiş eləyir ki, onu tumarlayım. Çox gözəl gözləri var, əsl dostdu.

Axşam düşür. Dəniz və göy üzü şəffaf, bənövşəyi rəngə boyanıb. Elə bil nəsə bir nağıl quşu öz gözəl qanadlarını dənizin üstə

sallayıb. Amma tezliklə o, uçub gedəcək və yerə kölgə düşəcək. Qaranlıq məni qorxudur. Sərgərdanlığın və gücsüzlüğün acısından ürəyim parçalanır. Və mən dənizə baxa-baxa dəhşət içində özümdən soruşuram: «Dərddən hörülən bu dünyada indən belə necə yaşayacam?»

Pəncərəmin üstündən baxan göy üzündə ulduz göründü. Mən bu ulduza heç vaxt belə kədərlə baxmamışdım. Bu ulduz onun mənə ilk hədiyyəsi olub. İlk görüşümüz zamanı, bir-birimizə məhəbbətimizi ishar eləmək üçün gizlinə çəkiləndə Pablo əlini göye uzadıb nümayışkaranə tərzdə dedi: «Bu ulduzu görürsən? O göy üzünə hamidan əvvəl gəlir, onu sənə hədiyyə eləyirəm, ayrılıq anlarımda o, bizi birləşdirəcək».

İndi bu ulduz məndən ötrü xüsusi məna kəsb edir. Bəlkə indi Pablo da həmin ulduza baxa-baxa mənə nəsə deyir.

Ardınca ikinci hədiyyəsini xatırlayıram. O indi də mənim paltomun cibindədi. «Sənə hədiyyə gətirmişəm, - sırlı baxışlarla dedi. – Əlini ver». Və ovcuma sudan hamarlanan çay daşı qoydu. Mən heyrətlə Pablounun zərif əliylə ovcuma qoyulan bu balaca daşa baxa-baxa qalmışdım. Bu, mənim üçün ən böyük xəzinə idi, çünki onun hissərinin bir parçasıydı, Pablo bu hamar daşın istisilə mənim canımı heç zaman sönməyəcək, alovlu məhəbbətini hopdurmuşdu.

Gecə ağır-ağır, amma amansızlıqla torpağı zəbt edir. Hər tərəf sükuta qərq olub. Yataq otağı mənə nəhəng görünür. Necə də böyük çarpayıdı. Panda böyrümdə uzanıb, azca da qımlıdanmır.

Bəlkə bütün bunlar dəhşətli bir yuxudu və indicə məni onun səsi oyadacaq: «Ay səni, balaca tənbəl! Nə qədər yatmaq olar!» Vahimə içində gecəni necə keçirəcəyimi düşünürəm. Mənə elə gəlir ki, dərin çaladayam və nə eləsəm də, buradan çıxa birmərəm. Göz yaşlarım ağır-ağır yanaqlarımla axır. Qoy axşın, yüngülləşərəm. İndi daha təkəm, belə hərəkətləri etməyi özümə rəva görə bilərəm. Panda soyuq burnunu ayağıma toxundurub. Ümidsizlik içinde çabaladığımı yalnız o görür, amma Panda mənim ağladığımı, həyatdan bezdiyimi, daha yaşamaq istəmədiyimi heç kimə deməyəcək. Bu nəsə hesabatsız, irrasional vahimə hissidi. Sükutu yalnız dənizin səsi pozur. Bəlkə dəniz məni ovundurmaq istəyir? Yaddaşimdə nizamsız obrazlar peyda olur, biri o birini əvəzləyir, başım bu dəqiqə çatlayacaq. Onun xəstəliyi, ölümü, dəfnisi... Obrazların arasına səslər girir: «Düşün, senyora, biz maşını yoxlamalıyıq». «Onu geyindirmək lazımdı, paltarları hardadı?» «İnad eləmə, Matilde. Onlar suyu kəsiblər. Sizin evi su basıb, biz Pablou ora apara bilmərik».

Artıq gecədi. Qaranlıq pəncərəyə baxanda qəflətən onun gözlərini görürəm. Mən havalanıram! Axı, doğrudan da onun

gözləridi, mənə dikiłən necə də ilahi, məhrəm baxışlardı. Əlimi uzadıram, bir addım irəli gəlirəm... və başım soyuq şüşəyə dirənir. İşiq yanır və qulağıma səs gəlir:

- Bura çox qaranlıqdı, senyora. Çemodanı hara qoyum?

Artıq gecədi. Tək-tənhayam. Danışmağa adam yoxdu.

Aylı gecələrdə pəncərələri açıb işığı söndürərdik və söhbətləşərdik. Nədən? Xatırlamıram. Amma bir-birimizin get-gedə avazıyan səsini eşidə-eşidə yuxuya getmək necə də xoş idi!

Dənizə baxıram, amma heç nə görmürəm. Pəncərənin o üzündə zülmətdi. Kimsə otağa keçib mənə nəsə təklif eləyir. Yəqin çox gecdi. Mən də nəsə demək istəyirəm, amma nə?

- Gecən xeyrə qalsın, - deyirəm. – Mənə heç nə lazım deyil, tək qalmaq istəyirəm.

Pəncərənin qarşısında nə qədər oturub qaldım? Bilmirəm. Vaxtı daha hiss eləmirəm. Ayaqlarım keyiyib və donub. Qalxdım. Və yuxulu kimi otaqdan çıxdım. Yəqin çox gecdi, bir az gəzişim. Dənizin eyni ahəngli səsi layla kimi hamını yatırımdı. Havada özümü yaxşı hiss edirəm. Dəniz tərəfdən bura yüngül duman üzürdü. Ev gözümə kabus kimi görünürdü. Elə bil nəsə naməlum, mənə yad bir ev idi. Mən indi bu evə aşağıdan baxırdım. Söyüdlərlə əhatə olunmuş evin silueti göyün fonundaydı. Ağaclar məni hədələyirdi. Sonra dənizin sahilindəki daş oturacağın üstə əyləşdim. Biz burdan günəşin doğmasına tamaşa edərdik. Xatırələr, ölçü bilməz xatırələr! Bir vaxtlar necə də xoşbəxt olmuşam. İndi xeyri yoxdu, ha eləsən də bu xatırələr dirilməyəcək, amma məni əbədi tərk edən xoşbəxtliyin qayıdacağına hələ də ümidi var. Amma yox, daha xoşbəxtlik olmayıacaq. Bu dəhşətli günlərdə yaşananları necə unutmaq olar? Adları belə məlum olmayan, dəfnləri əklilsiz, göz yaşları axıdılmadan keçən bu qədər insanın ölümünü necə yaddaşdan silmək olar?

Dənizin yanında qorxudan büzüşə-büzüşə oturub özümü bu mənasız və qarışiq dünyada yolu azmiş insan kimi hiss eləyirəm. Əgər bir də heç vaxt başımı onun sinəsinə qoya bilməyəcəmsə, əgər bir də heç vaxt onun nəfəsini hiss eləməyəcəmsə, bu daha nə yaşamaqdı? Vaxt gedir, amma mən eləcə donub qalmışam. Dərd ürəyimi parçalayır, gücümü alır. Uzaqdan görünən yalnız kölgələrdi, dəniz göylə birləşir. Sahili bir-biriləriylə oynasañ dalğaların ağ köpükleri yuyur. Niyə axı, tale məni bu qədər səxavətlə verdiklərindən bir andaca məhrum etdi? Niyə axı, məni qəflətən belə acılaşan və heyvanılışən həyatla təkbətək qoydu?

Fikirlər bir-birini sıxışdırır, keçmişdə qalan həyatın səhnələri əsən əldə tutulmuş kart kimi qarışdırılır.

## *Berlində görüş*

Ötənlər şəkil-şəkil dirilir.

Mən ümid dolu hisslərlə günəşli Meksikadan Parisə gəlmışəm. Burada məni gizli sevgi macərası gözləyir, uzun müddətə olmasa da Pabloyla birlikdə olacam. O, mənə bu qiyamət şəhəri, arzularımın şəhərini göstərəcək.

Əlimdə yük şirin iztirabla görüşü gözləyirəm. Mənə əbədiyyət qədər görünən dəqiqələr uçur. Yəqin gecikir. Özümə ürək-dirək verirəm. Necə də onu qucaqlamaq istəyirəm! Amma gəlib çıxməq bilmir. Get-gedə bədbinliyə qapılıram.

Pablo eləcə gəlib çıxmadı.

Taksi saxladıb ünvanı deyirəm və nikbin olmağa çalışıram. O, sadəcə, mənim teleqramlarımı almayıb, gəlişimdən heyrətlənəcək, məni görəndə gözlərinin necə bərələcəyini təsəvvür eləyirəm. Deyəcək: «Ay səni, igid səyyah!» Və hər şey yaxşı olacaq. Pablo yazmışdı ki, «Pyer Mil» küçəsində, özünün yaşadığı evdə mənim üçün mənzil kirayələyib.

Bununla belə əsəbiyəm və nəsə canımda bir narahatlıq var. Gecəni pis yatmışam, görüşümüzün necə olacağı bir an da fikrimdən çıxmırıldı. Bu da «Pyer Mil» küçəsi... Həyətini ot-ələf basmış adı bir evdi. Belə evlər Çiliidə çoxdu. Sürücü çəmodanları çıxarır.

Ürəyim az qalır yerindən qopa. Təsəvvür etməzdəm ki, bu görüş məni bu qədər həyəcanlandıracaq. Təəccüblü olsa da qapını köhnə tanışlarımdan biri açır. O, əriylə bu evdə yaşayır və mənim bura gələcəyimdən xəbərdardı. Onun sözlərində bəlli olur ki, Pablo Fransaya gəlib çıxa bilməyib. Çili prezidenti Qonsales Videla Parisdəki səfirliyə tapşırıq verib ki, əgər Pablo Fransaya gələrsə, onun bu ölkədən çıxarılması məsələsini həll etsinlər. Xoşbəxtlikdən dostları onu vaxtında xəbərdar eləyə bilmişdi.

Hə, mənim necə də arzuladığım Paris görüşü həmişə, hər yerdə Pablolu təqib edən cılız tiranın ucbatından baş tutmayacaq.

Tanışım gəlişimdən məmənun idi. O, mənim üçün ayrılan darısqal, amma çox ürəyəyatımlı mənzili göstərdi. İstəyirdi ki, özümü tək hiss etməyim.

Yatmaq istəyirdim, amma çox həyəcanlıydım, yuxuya gedə bilmirdim. Odur ki, Parisə baxmağı qərara aldım. Şəhərin xəritəsini və metroya bilet alıb Parisi veyillənməyə başladım. Və bu şəhər elə ilk tanışlıqdan məni valeh etdi. Yaz idi və mən fikirləşmədən Senanın sahilinə yollandım. Üzümə açılan gözəlliyyə məftun olub yorğunluğumu unutdum. Axşamı Sen-Lui adasında qarşılıdım.

Parisin alatoranlığı valehedicidi. Şəhər bir neçə saat zərif mavi-çəhrayı işığa qərq olur. Nə vaxtsa, hardasa buna oxşar gözəllik görməmişəm. Çilidə günəş batan kimi gecə gəlir.

Paris məni heyrətə gətirdi. Baxmaqdan doymurdum. Qiyamət şəhərdi, hər addımda o qədər maraqlı şey var ki!.. Parisi tanımaq, duymaq və sevmək üçün gərək piyada gəzəsən.

Gecəyarısı qayıtdım. Toranlığın zərif kölgələri hələ də göy üzündə işarırdı. Mənim Parislə temasımın ilk günü məni çox yordu. Ayaq üstə güclə dururdum, xoşbəxtlikdən gözümü yuman kimi yuxu məni apardı.

Səhər xoş bir xəbərlə açıldı. Pablodan telegram gəlmışdı. O gəlmiş münasibətlə sevindiyini və Berlində başlanacaq gənclər festivalında görüşəcəyimizi yazmışdı.

Çox şad oldum. Tezliklə onu görəcəyəm!

Pabloyla münasibətlərimizdə nəsə izaholunmaz, sırlı məqamlar var idi. Bir-birimizi sevirdik, görüşürdük, dəli kimi qəhqəhə çəkirdik, amma kimə güldüyüümüz yadımızda deyil, bəlkə də özümüz də daxil olmaqla hamiya gülürdük. Bir-birimizə heç bir vəd vermədən elə bu cür şən ovqatda da ayrılardıq. Həmişə dünyani gəzərkən bir məqsədim olub: azadlığı hansısa öhdəliklərlə məhdudlaşdırılmamaq, azad quş olmaq. Vətən üçün darixmırdım. Yeri gəlmişkən, vətən də məni bir o qədər sevməyib. Mən Meksikanı daha çox sevirdim və yaxın vaxtlarda da ora qayıtməq istəyirdim.

Viza almaq məsələsi xeyli vaxt apardığından festivala açılışdan sonra gəlib çatdım. Pablo ara vermədən telegram vurmağındaydı. Əslində, vizanı da elə bu telegramların hesabına açdırıa bildim. Mənim siyasetə heç bir qarışacağım yox idi, bu sahədən nəsə anlamırdım, elə bil başqa aləmdə yaşayırdım, mübarizə-zad məni qəti maraqlandırmırıdı. İndi həmin illəri xatırlayanda, başa düşürəm ki, vakuumda yaşamışam, mənim üçün dünya yalnız öz həyatımdan ibarət olub. Mən özüm üçün olsa da, bu balaca müstəqilliyimi qazanmaq uğrunda az güc sərf eləməmişəm və həmişə də bundan fəxr duymuşam. Həmişə, hər yerdə demişəm ki, xoşbəxtəm. Amma demə, bunlar ilgimmiş, mən özüm üçün aydınlaşdırıa bilməmişəm ki, son nəticədə yarımcıq və quru bir ömür yaşayıram. Xoşbəxtlik bildiyim şey, sadəcə, təxəyyülümün məhsuluymuş.

Budur, artıq Berlindəyəm. Məni qarşılayan dostlar dedilər ki, Pablo festivalın açılışı keçirilən teatrda yolumu gözləyir. Sevincdən az qala uçurdum. Teatra gəlirəm. Pablo ordadı. O da çox sevinir. Qucaqlaşırıq. Sonra mənə deyir: «Həvəsdi, bəsdi. Bundan sonra daha səninlə ayrılmayacam». Bu sözləri heç vaxt unutmayacam! Özümü itirdiyimdən bu qədər ciddi təklifə nə cavab verəcəyimi bilmirdim. Əslində, yer də münasib deyildi. Onunla teatrda, çalıb-

oxuyan, səsini başına götürən gənclərin arasında baş tutan bu görüşümüz məni bir qədər karıxdırmışdı. Mən eləcə, Pabloya baxabaxa qalmışdım və yəqin ki, gülümşəyirdim. Sonra razılıq verdim. Bu, düşünülmüş cavab deyildi, mən ona elə də əhəmiyyət vermirdim, bu razılığın mahiyyətini nə dərk, nə də hiss edirdim. Bu an mənim yeganə istəyim onun yanında olmaq idi. Pablo mənə baxırdı və içinin həyəcanı büsbütün üzünə çıxmışdı. Münasibətlərimizdə nəsə yeni çalarlar peyda olmuşdu. Sevgi ikimizi də eyni vaxtda yaxalamışdı və əyləncə, macəra kimi qəbul etdiyimiz oynaq, şən münasibətlərimizi hisslerin gərgin mübarizəsi ilə əvəz etmişdi. Bu məhəbbət bizə əzab verəcəkdi, xoşbəxtliyin zirvəsinə ucaldacaqdı, ürəyimizi qüssə, kədərlə dolduracaqdı... Amma bütün bunlar sonra olacaqdı. Daha söz tapa bilmirəm, amma kim bilir, bəlkə o söz yerli-dibli yoxdu.

Teatrı bürüyən bu hay-küyün və şənliyin içində mən ilk dəfə Nazım Hikməti gördüm. O, məndə güclü təsir oyatdı: hündür, bəyaz, çox gözəldi, gözləri par-par yanır, dodaqları istənilən an gülməyə hazırlıdı. Diqqətlə mənə baxıb dedi:

- Təqdir eləyirəm, büsbütün təqdir eləyirəm. Sən əsl çililisən və mənim çox xoşuma gəlirsən.

Sonra iri əlləriylə məni qaldırıb öpdü.

Mən bütün bu mənzərədən bir qədər çəşmişdim. Cəmi bir saat əvvəl xoş görüş ərefəsində buludların üstə gəzirdim. Və qəflətən teatrda peyda oluram. Ətrafımda o qədər adam var ki... Məni məşhurlarla tanış eləyirlər: Jorci Amadu, Pablonun xüsusi ehtiram bəslədiyi Nikolas Gilyen, dünyanın hər yerindən gəlmiş rəssamlar, artistlər, musiqiçilər...

Səhəri gün festivalda mənim çıxışım təyin olunmuşdu. Mən gitaranın müşayiəti ilə oxumalıydım. Çilinin nümayəndə heyətilə danışdıq ki, çıxışımın sonunda mən Cənubi Amerika hindularının kuenka rəqs havasını ifa edəcəm və onlar da oynayacaqlar.

Gecə yarısı artıq adını unutduğum mehmanxanaya gəldim. Orada eynən labirint kimi xeyli dəhliz vardı. Öz nömrəmi güclə tapdım. Teatrda xudahafızlaşəndə Pablo demişdi ki, nömrədə məni hədiyyə gözləyir. Qapını açanda dəcəl uşaqlar kimi gülən Pabloyla Nazım Hikməti görürəm. Nazım Pablonu mənə sarı gətirib deyir: «Senyora, bu da sizin hədiyyəniz». Və gedir. Pablo danışır ki, Nazım o qalan mehmanxanaya gəlib, onun arvadı Deliyaya deyibmiş ki, yəqin onlar səhərəcən iclasda ləngiməli olacaqlar. Bu gecə bütünlükə bizimdi. Hər şey necə də qeyri-adidi. Bu yalnız bizim ürəklərimizi yerində çıxaran hisslerin təlatümü deyildi, həm də izaholunmaz bir səcdə idi. Yadımdadı, başımı onun sinəsinə qoydum, gözlərimi yumub dedim: «Səndən nəvaziş qoxusu gəlir».

«Lap şer kimi səslənir, - Pablo cavab verdi, - bax ha, birdən şair-zad olarsan».

Səhərisi gün hadisələrlə zəngin idi. Çıxış növbəsi əksəriyyəti kəndli geyimində olan cılılı gənclərə verilmişdi. Hərarətlə alqışlanan bizlər öz vətənimizlə fəxr edirdik. Bu yaxınlarda o vaxt Berlində çəkdirdiyimiz şəkillərə baxırdım. Şəkillərdən birində Nazım, Gilyen və Pablo Çili kuenkasının ritminə uyğun əl çalır. Bu rəqsə Nazım çox bəyənirdi. Bizi təbrik eləyəndə demişdi: «Kuenka ləyaqət və qürur təcəssüməsidi, mən onu Latin Amerikası rəqslərinin ən gözəli hesab eləyirəm».

Festival günləri sürətlə bir-birini əvəzləyirdi və gözlərimiz hər yerdə bir-birimizi axtarırdı. Aramızda olan bu sırlı sərhəd – gizlənməyə məhkumluq, olanı deməmək, oğrun-oğrun baxışlar, bir yerdə olmağımıza sonsuz canatma – hissərimizi daha da qızışdırırırdı. Məhəbbət bizi bütünlükə əsirinə çevirmişdi, artıq aydın idi ki, bir-birimizdən ayrı yaşaya bilmərik. Həyatimdə ilk dəfə başa düşmüştüm ki, məhəbbət heç də şən bir oyun deyil, heç də həmişə xoşbəxtlik gətirmir. Və qorxmuşdum. Bu məhəbbətin bizə xeyli dərs-sər gətirəcəyini qabaqcadan duymuşdum. Əzabı qabaqlamaq, nə qədər gec deyil, qaçmaq istəyirdim. Başım fikirdən işmişdi, eyni vaxtda min şey haqqında düşünürdüm: gah Meksikaya gedib işimlə başımı qatmağa qərar verirdim, gah da təzədən özümü məni belə xoşbəxt eləyən məhəbbətin həmin laylalarıyla şirin yuxuların ağışuna atmaq istəyirdim. Özüm-özümü tanımirdim. Artıq başqa adam olduğumu hələ bilmirdim. Keçmiş həyatım bir daha qayıda bilməzdi, mən o balaca dünyamda daha xoşbəxt ola bilməzdim. Çünkü həyatıma artıq həyəcan, arzu və məhəbbət gəlmışdi. Bu məhəbbətə mən sonakan sadiq qalacaqdım.

Festival sona yaxınlaşındı və hamı dağlışmağa başlamışdı.

Mən Çexoslovakiya radiosunda bir neçə mahnı ifa etmək üçün bu ölkəyə dəvət olunmuşdum. Pablo da həmin ölkəyə getməliydi. Berlindən Praqaya maşınla getdik. Pablo Jorji Amadu və digər mühacirlərlə birlikdə paytaxtın kənarındaki Dobrjiş qəsrində yaşayırırdı. Amma biz şəhərin özündə qalası olduq. Çünkü iki gündən sonra Ruminiyaya yollanmalıyırdıq.

Çex yazılılarının təşkil etdikləri səmimi ziyafətdən sonra Buxarestə yol aldıq. Orada bizə festival iştirakçıları üçün nəzərdə tutulan böyük evdə yer verdilər. Axşamüstü rumın dostlarımız gəldilər. 1951-ci ilin 21 avqustu idi. Görüş zamanı Pablo yazı stolu olan tərəfə getdi, bir neçə dəqiqədən sonra qayıdırıb mənə nəsə bir kağız verdi. Onun orda nə yazdığını oxumaq üçün öz otağıma keçdim. Bu Pablounun mənə həsr etdiyi «Həmişə» adlı ilk şeri idi. Sonradan bu şerdən «Kapitanın şeirləri» adlı bütöv bir kitabın

yaranacağını həmin axşam nə o, nə də mən bilirdim. Həyat necə də gözəl idi, qarşidan bizi xoşbəxt günlər gözləyirdi.

Bizə gözəl bir rumın qızı qulluq eləyirdi. Üzü həmişə gülürdü. Bir sözünü belə başa düşməsək də, bizimlə rumınca danışırdı. Birinci gün Pablo səhər yeməyinə iki yumurta istəyirdi və öz xahişini izah etmək üçün iki barmağını göstərdi. Qız gülümsünüb getdi. Az sonra qayıdır gələndə heyrətdən gözlərimiz bərəldi. Məcməyidə on bir... yumurtalıq qayğanaq var idi. Həmin gündən hər dəfə bu qızaxanda bizi gülmək tuturdu.

Amma get-gedə daxilimdə bir narahatlıq yaranırdı. Hər şey o qədər bir-birinə qarışmışdı ki, mən artıq nədənsə tam arxayıñ deyildim. Mən onu heç vaxt Deliyaya qısqanmamışdım. O qadını həmişə Pablonun qayğısına qalan bir ana, yaxud böyük bacı kimi qəbul etmişdim. Amma indi Pabloyla bir evdə yaşayırdım. Mən həmişə nəyisə gizlətməyə və ya olanı olduğu kimi göstərməməyə məcbur idim. Amma axı, mən həmişə təlqin etmişəm ki, yalan həqiqətdən qorxanların silahıdı. Bütün bunlar hamısı məni alçaldırdı, yaşamağa qoymurdu. Əsəblərim elə pozulmuşdu ki, axırda butun bədənim səpdi. Boynumda ağrısı mənə əzab verən qırmızı ləkələr əmələ gəldi. Pablo çox həyəcanlanırdı. Bir axşam otağıma girib səssizcə qarşında baş əydi, sonra əlində tutduğu kağızı yuxarı qaldırıb zabitəli səslə dedi: «Sevgilim, bu kiçik hədiyyəni qəbul elə». Və dalın-dalın otaqdan çıxdı.

Belə rəsmiyətçilikdən dodaqlarım qaçırdı, amma başa düşürdüm ki, şair yalnız məhəbbət və istəkdən belə eləyə bilər. Şer «Sənin ayaqların» adlanırdı.

O biri gün «Şahzadə» adlı şer gətirdi. Mən hər sözündən həzz alındığım bu şerləri saatlarla oxumaqdan doymazdım. O, bu şerlərilə ürəyimin sarı siminə toxunurdu, mövcudluğundan hətta özümün belə xəbərim olmayan ən gizli hissələrimi oyadırdı. Başa düşürdüm ki, Pablonun hədiyyəsi olan bu nəhəng xəzinəni, bu var-dövləti heç kəs məndən ala bilməz.

Amma övrə keçmirdi. Xoşbəxtlikdən Konstansaya, dəniz sahilinə getməyə qərar verdik. Orda yaxşıca çımib, həm də yaxşıca qaralacaqdıq.

Səhər obaşdan yola çıxdıq. Ruminiya gözəl ölkədi. Biz bir yerdə dayanıb-durmadan kəndlilər işləyən tarlaların yanından keçirdik. Konstansada bizə çox yaxşı mehmanxanada yer verdilər. Güllərlə bəzədilmiş uzun, sonu görünməyən dəhlizə birləşən otaqlar xırda daxmalara bənzəyirdi. Övrə mənə rahatlıq vermirdi, odur ki, həkimin gəlməsini xahiş etdim. Həkim dərmanın mənə köməyi olmadığını biləndə dedi: «Bu, yaramayacaq. Siz yalnız və yalnız çoxluca yatmalısınız». İlk dəfə mənə çatdı ki, ruhi müvazinətim

pozulub. Hər şey dəyişib, bizim şən, əvəzsiz məhəbbətimiz bu gün-sabah faciəyə çevriləcək. Gözlərimiz bir-birini axtarırdı, əllərimiz bir-birinə uzanırdı, amma təklənə bilmirdik ki, bilmirdik, elə bil hamı qəsdimizə durmuşdu. Təklənməkdən ötrü ən aqlagəlməz üsullar fikirləşirdik, amma hər dəfə böyürdən biri çıxırdı. Bizi sevməyən yoxdu. İlahi, necə də dəhşətdi!

Bir gün təxminən bir saatlıq məsafədə olan səfəli yerlərdən birinə getmək üçün maşın istədik. Məsələ həll olundu. Təyin edilən vaxtda maşına əyləşib yola düzəlirik. Və nəhayət, təklənirik. Bu, əsl qaçış idi. Amma maşın gəlib çıxanda gördük ki, o vaxtlar Rumınıya Yaziçılar İttifaqının katibi olan yaxın dostumuz, şair Benyuk içində əyləşib. Səssizcə maşına minib yola düzəldik. Gözümüzə heç kim görünmürdü. Qəflətən hansısa bir qüvvə bizi bir-birimizin ağuşuna atdı və dəlicəsinə öpüşməyə başladıq. Mən aqlayırdım. Benyuk, sürücü, bizi əhatə edən mənzərə, hər şey, hər şey qeybə çəkilmişdi, bütün dünya yalnız ikimizdən ibarət idi. Hər şey öz-özünə baş verdi, sadəcə, biz daha hissərimizə nəzarət eləyə bilmirdik. Elə bil hansısa yamacla üzüaşağı gəlirsən və heç cür özünü saxlaya bilmirsən. Benyukun sıfətiindəki ifadəni heç vaxt unutmayacam. Özümüzə gələndən sonra ona baxdıq. Susmuşdu. Qəflətən tez-tez nə barədəsə danışmağa başladı. Əsəbləri gərildiyindən o, öz nitqini həmişə bizimlə danışlığı fransızcada yox, rumınca izhar elədi. Bəxtimiz gətirmişdi. Çünkü onun bize nə dediyi eləcə qaranlıq qaldı.

Belə davam eləyə bilməzdi və mən Parisə yollanmağı qərara aldım.

Pabloya:

- Daha burda qala bilmirəm, - dedim. – Xəstəyəm, özü də mənə nə olduğunu düz-əməlli bilmirəm. Sabah gedirəm.

Fikrimcə, o da mənimlə eyni vəziyyətdə idi. Xeyli müddət bir-birimizə baxa-baxa qaldıq. Sonra o, dedi:

- Başa düşürsənmi, bu, son ola bilər?

- Hə, bu sondu, - güclə dilləndim. – Mən gedirəm. Sakitləşdirici qəbul eləyib yatacam, sabah da qatarla Buxarestə yola düşəcəm.

Və mən mehmanxananın güllərlə bəzənmiş sonsuz dəhliziylə addımladım. Mənim üçün çox ağır idi.

Ümid eləyirdim ki, bu axşam yatıb fikirdən azad olacam. Amma bildim ki, fikirdən azad olmaq elə də asan iş deyilmiş.

Yuxuda gördüm, meşəylə gedirəm. Ağacların qalın rişələri yerdən üstə çıxıb yolu sürüşkən eləyib. Adam az qalır yixila. Ətrafda müxtəlif rəngli, xırda, kök yarpaqlı minlərlə bitki var. Onları dərmək üçün əyilirən, amma məndən kənarlaşırlar. Və mən bir az da əyilirəm, amma onlar daha da kənara çəkilirlər. Qəflətən başa düşürəm ki, nəsə tünd qatı bataqlıq məni özünə çəkir. Elə bu an

Pablonu görürəm, o Nikolas Gilyenlə yanaşı gəlir. Onları səsləsəm də, məni eşitmirlər. Bataqlıq məni daha da özünə çekir, nə eləsəm də, çıxa bilmirəm.

Qapı döyülür. Pablo içəri keçir. Mən daha özümü idarə eləyə bilmirəm.

- Sən mənim yuxularıma da sahib çıxmışan. İndicə məni vahimə basırdı.

Yuxumu danışıram. O, heyrətlə mənə baxır.

-Sən bu yuxunu görəndə mən Nikolasla cimərlikdə gəzişirdim. Orda qatı çirkablı gölməçələr vardı. Elə təzəcə ona sənin məndən ayrılməq istədiyini danışmağa başlamışdım ki, yana çəkiləndə ayağım çirkaba batdı.

- Pis əlamətdi, - cavab verirəm, - biz bir də heç vaxt görüşməyəcəyik. Bu, əbədi ayrılıqdı.

Həmin an özümü çox bədbəxt hiss eləyirdim, bütün varlığım bu ayrılığa etiraz eləyirdi, övrə öz işində, mənə əzab verməyində idi. O vahiməli yuxu bir an da fikrimdən çıxmırıldı: qara bataqlıq hələ də məni udmağında idi. Burda nəsə gizli bir hədə vardı. Amma Pablonun əksinə, rəngi açılmışdı. O, hesab eləyirdi ki, ulduzlarımıza artıq qovuşub və yazıya pozu yoxdu. O, mənə belə də dedi. Amma mən onun bu sözlərini dərk etmək iqtidarında deyildim. Amansızcasına yaxınlaşan ayrılığın ağrısı, vahiməli yuxu və övrə birləşib məni tamam haldan çıxarmışdı.

Başa düşdüm ki, bir qərara gəlməliyəm. Pablodan xahiş etdim ki, çıxıb getsin, mənə mane olmasın. Dənizin sahililə tək-tənha gəzişmək istəyirdim. Fikir məni haldan salmışdı, ayaqqabalarımı çıxardım ki, bir az yeyin gedim. Yan-yörəm çox gözəl idi, dalğalar yalın ayaqlarımı yalayırdı. Amma qarmaqarışq fikirlər başımı səliqə-sahmandan çıxarmışdı. Günəş batmağa başlamışdı və az sonra yox oldu. Bənövşəyi işığa bükülü bir qəribə sükut çökdü və mənim narahat ruhum yavaş-yavaş rahatlıq tapdı. Məndən xəbərsiz gələn bu məhəbbətlə döyüşməli, onu yolumdan kənarlaşdırırmalıyım. Mən qeyb olmalıyıdm! İtirdiyim tarazlığını bərpa eləmək üçün bu fikri dəfələrlə özümə təlqin eləyirdim. Gizli həyat yaşamaq mənim xasiyyətimə uyğun deyil. Mən deyib-gülməyi, üzdə olmağı sevən bir insanam. Vəssalam. Bir neçə günü Parisdə keçirib sonra günəşli Meksikaya qayıdacam. «Reform» küçəsindəki balaca mənzilimi, sevdiyim işimi, hər həftənin sonunda paytaxtdan çox da uzaq olmayan Kuernavakaya gəzintilərimi xatırladım. Mən həmin şəhərdə vaxtımı çox xoş keçirirdim. Elə bircə o uzanan yolun özündən aldığım həzz nəyə desən dəyər. Şəhərin özündəki bazarları gəzmək necə də maraqlıdı. Orda nə istəsən, tapıb almaq olar. Amma

Parisdə, Avropada bazarlar çox sivilləşib, adamlar hamısı harasa tələsir, danışmağa vaxtları nə gəzir.

Bu mənada, mənim həmişə ən çox bəyəndiyim Çilinin Çilyan şəhəri olub. Oranın bazarları əsl kənd camaatı ilə dolu olur. Onlar kartof, soğan, tərəvəz torbaları, taxta, kömür yüklənmiş arabalarda gəlirlər. Mexikoda hər şey bu cür təbii deyil, amma meksikalılar sizinlə istənilən an söhbət etməyə hazırlılar, onlar üçün vaxt elə də vacib deyil.

Fikrimcə, Çilyanda keçirdiyim uşaqlıq illəri mənim bütün həyatımda iz buraxıb. Bu yaşıl şəhər harda gəldi salınmış nizamlı bağları və bostanlarıyla göz oxşayırdı. Qızılıgullar və lalələr bir-biriylə əməlli-başlı yola gedirdi, zərif boyunlu sarımsaq və cavan, dikbaş soğan cəfəriylə dərdləşirdi. Uşaqlıq xatirələrim zövqümə də təsir edib: özümü ölçülər olmayan yerdə daha yaxşı hiss eləyirəm. YəgİN elə Mexikonu da buna görə sevirəm. Xatirələr həmin an üstümə dalğa kimi gəlirdi və Tanrıdan mənə çıxış yolu göstərməsini diləyirdim. Əlbəttə, mən Mexikonu ideallaşdırılmışdım, amma bu mənə özümə gəlməyə kömək eləyirdi. Qərarımı qətiləşdirib mehmanxanaya qayıtdım.

İndi övrə də məni bir elə narahat eləmirdi. Amma gözlərim yaşarmışdı: mən Pablodan həmişəlik ayrııldım.

Pablo da səhəri gün Buxarestə getməyi qərara aldı. Son görüşümüz də elə orda olmaliydi. Sonra o, mühacir ömrü sürdüyü Çexoslovakiyaya, mən də əvvəlcə Parisə, ordan da Meksikaya qayıdacaqdım.

Buxarestdə elə həmin evdə qalası olduq. Çox isinişdiyimiz həmin o xoş xasiyyətli rumın qızıyla da görüşdük. Səhərlər otağıma yemək gətirəndə ordan-burdan söhbət salırdı. Mən onun dediklərindən bir şey anlamasam da, məmnunluqla qulaq asırdım. Çünkü onun səsi musiqi kimi həzin idi.

Ayrılıq günü gəlib çatdı. Sonu yaxınlaşdırın hər an əzabverici idi. Bir də görüşəcəyikmi? Sonuncu gün dəhşətli əzab içindəydik. Bir-birimizin gözünün içində baxa-baxa qalmışdıq və ordan oxuduğumuz ancaq ağrı və qüssə idi. Pablo mənə zərfverib xahiş elədi ki, qatarda açım.

Yola çıxməq ərəfəsində dostlar bizim üçün ziyafət təşkil elədilər. Səhəri gün Pablo Praqaya, mən Parisə yollanacaqdım. Bütün ziyafət boyu baxışlarımızla bir-birimizi axtarırdıq, rastlaşanda mən dərhal gözlərimi çəkirdim ki, ağlamayım. Elə ilk fürsətdən buranı tərk etməyə qərar verdim. Pablo məni ötürmək istədi. Nəhayət, tək qalmışdıq! Əl-ələ tutub dar küçələrlə addımlayırdıq və dilimiz deyə bilmədiklərini əlimiz deyirdi. Öpüşəndə, onun dodaqları əsirdi. Tamam əzgin haldaydıq. «Yox, - Pablo dedi, - tab gətirə

bilmirəm». Mən də dözə bilmirdim və hönkürtüm onun səsini batırıdı. Sonra əlindən çıxıb qaçdım. Dalana çatıb arxaya qanrıldım. Pablo uzaqda donub qalmışdı. O, gecənin qaranlığında işıqlı nöqtə kimiydi. Geri qayıtmayıb bu son gecəni keçirəcəyim mehmanxanaya üz tutdum.

Tamam haldan düşmüşdüm. Boğazımı tutan qəhərdən boğulurdum. Dəhşət içindəydim. Pabloun məktubu əlimdədi. Qatara minənəcən oxumayacam. Görən, nə yazıb? Əlbəttə, o, mənə vida sözlərini yazıb. Özümü tamam tənha hiss eləyirdim. Nə etməli? Özüm-özümdən soruşurdum. İtkin düşmüş rahatlığını harda axtarım? Qərar artıq qəbul olunub: mən Pablodan ayrıram, amma içim fəryad qoparırdı ki, bu, mümkün deyil. Bəs, nə etməli? Bəlkə indi Pabloun yanına gedib deyim ki, onsuz yaşaya bilmirəm. Necə də səfəh fikirdi!

Hər yan mənim üçün zülmətə qərq olmuşdu. Bu an göz yaşlarım xilasına gəldi. Hər şey - bomboz həyatım, o böyüklüyündə xoşbəxtlikdən imtina etməyim, məhəbbətin mənə gətirdiyi ağrı, tənhalığım və çin olmayan arzularım, məhəbbəti həyatın mənə təqdim etdiyi kimi qarşılıqla birşa bilməməyim, qarşıda məni işimdən və xatırələrimdən başqa heç nəyin gözləmədiyi – hər şey, hər şey sulanıb gözlərimdən yanaqlarına axırdı. Mən köksümü yaran hissərimi yerində oturtmağı bacaran bu lənətə gəlmış başıma nifrət eləyirdim. Və hər şeyin mayası Pablo idi. Bilirdim ki, məni sevir və onun xoşbəxtliyi üçün həyatımı belə qurban verməyə hazırlıdım. Bəs, onda niyə onu tərk etdim? Yəqin mən dəli olmuşam.

Nə vaxt kiriyib yuxuya getdiyim yadımda deyil. Günəşin ilk şüalarından oyanıb dərhal hər şeyi bütün dəhşətilə dərk etdim. Gecdi. Daha nəyisə dəyişmək olmaz. Pablo səhər tezdən təyyarə ilə Praqaya uçdu.

Az sonra mənim və Pabloun dostu, jurnalist İvetta Yoyd gəlib çıxdı. Bu ağıllı qadının bizim məhəbbətimizdən xəbəri vardı. Və çəmodanlarımı yiğanda məni fikirdən yayındırmaq üçün bütün hazırlıqlarını işə salmışdı. Ona minnətdar idim, amma mənim dərdimin qarşısında bütün sözlər aciz idi. Ürəyim az qala yerində çıxırdı. Tez buranı tərk etmək, öz-özümlə qalmaq istəyirdim. Ən ağrısı səhv hərəkət etdiyimə daxilən əmin olmağım idi. Deməli, bütün ömrüm boyu bu səhvin ağrısını çəkməli olacam. Axı, mən mübarizə aparmağı bacarırdım. Bəs onda, niyə həyatımın ən qiymətli hədiyyəsini, məhəbbətimi qoruya bilmədim?

Nə etməli? Bu sual mənə rahatlıq vermirdi, amma onu İvettaya ünvanlamağa da ərk eləmirdim. Onsuz da bir şey alınmayacaq. Əslində, özüm də özümdən baş çıxarmırdım. Düşüncələrim elə bir düyüne düşmüşdü ki, onu açmaq qeyri-mümkün idi.

Qatara əyləşirəm. Gözlərimdən özümdən xəbərsiz yaş axır, amma silmirəm. Mən tamam sinnişam, artıq hər şeyə biganəyəm. Qatar tərpənir və İvetta əlini yelləyir. Pablonun məktubunu açıram. Kağıza «Çapar» şeri yazılıb:

Sənin sinən, dizinçün,  
bütün sənin özünçün  
Necə də darixmişam.  
Sənsiz hər şey bomboşdu,  
torpaq cançız, bombozdu.  
Sənlə, mən bir bədənik,  
Qum çoxdu, biz dənəyik.

Burda qalmağı, Pabloyla birgə olmağı necə də istəyirəm! Zərfdə «Bədxərc qadın» adlı bir başqa şeri də var. Avropaya gəlişimdən qabaq bətnimdə olan üç aylıq övladımızı itirmişdim. Pablo onu qoruya bilmədiyimə görə məni qınayırdı.

Cavab ver: oğlum hanı?  
Axı bətnindəydi, yolunu gözləyirdim.  
Atasını tanımışdı, bilirdim: Məni işığa  
çağır, - deyirdi, yolumla gedəcəkdi.  
Bəs niyə o, gecikdi?

Ana olmaq mənim həyatımın ən böyük arzusu idi. Lap bu günlərdə Meksikada Pablodan uşağa qalmaq qərarına gələndə mən ancaq özümü düşünmüşdüm. Bütün varlığım övlad istəyirdi! O, mənim balam olacaq, mənim, heç kimdən asılı olmayan bir qadının azad övladı! Mən o uşaqda özümü tapmaq, onunla bütün dünyaya meydan oxumaq istəyirdim. Heç kim onun atasının adını bilməyəcək! Ana olmağa hazırlaşan vaxtda mən belə düşünürdüm. Amma indi elə biliyəm ki, o adam mən olmamışam. Belə fikirlər bir də heç vaxt aqlıma gəlməyəcək. Əgər Pablodan uşaq dünyaya gətirsem, o, tək mənim yox, ikimizin olacaqdı. Mən istəyərdim ki, Pablonun bütün məhəbbəti və nəcibliyi irsən o uşağa keçsin. Bu hisslər məni necə də dəyişdi. Mən tamam dəyişdim.

Budu, artıq neçə saatdı ki, əlimdə zərf vaqonun qarşısında dayanıb durmuşam. Nə gözüm görür, nə qulağım eşidir. Yaşamaq istəmirəm. Gözümü pəncərədən çəkirəm. Kupedə mənimlə üz-üzə bir qadın əyləşib. O, nə səbəbə ağladığımı anlamır və odur ki, təəccübə mənə baxır. Çox mehriban çöhrəsi var, üzümə gülümsünə-gülümsünə qalıb və bütün cizgiləri elə bil mənə «əzizim»

deyir. Yəqin italiyalıdı. Amma mən baxışlarımı ondan çekirəm. Çünkü tek qalmaq, daha doğrusu, Pablonun şeirləriylə qalmaq istəyirəm.

Nə o büllur tacı görən,  
nə də ayaqların altda  
tapdaq-tapdaq olan o qızılı xalçanın  
üstüylə gedən olacaq.  
Çünki qeybə çəkildilər.

İndi onun vaqonda büzüşüb oturan şahzadəsi göz yaşlarını saxlaya bilmir. Mən bütün dünyanın ən bədbəxt insanıyam.

Yoldaşımın sözlərindəki mənə yavaş-yavaş mənə çatır. Mən ona baxmirdim, eləcə, səsini eşidirdim. O, qızının bir nəfərə vurulmasından danışındı. Həmin adam ona layiq deyildi, amma qızını inandıra bilmirdi. Qızı ağıllı və gözəldi. Amma vaxt olub ki, qızından acığı gəlmiş, onu görmək belə istəmirmiş. Amma indi qızı ona şirin bir nəvə bəxş edib və nənə tez-tez onlara qonaq gedir. O körpənin gözlərinə, saçlarına, ağızına, burnuna baxmaqdan doymaq olmur! İkinci beləsini bütün dünyayı gəzsən, tapa birmərsən! Onun nəvəsi ağıl dəryası olacaq. Bircə gözlərinə baxmaq kifayətdi ki, hər şey sənə aydın olsun. Güləndə Sikstin madonnasını dövrəyə alan mələklərə bənzəyir. O mələklər gözünüzün qabağına gəlirmi? Bax, mənim nəvəm eynən onlara oxşayır, təkcə qanadları çatmir.

O, çöhrəsinin hər cizgisindən analıq yağan gözəl bir italiyalı idi. Amma dil boğaza qoymurdu, elə hey danışındı, bir söhbətdən o birinə keçirdi, ürəyini boşaltmaq istəyirdi. Başa düşmürdü ki, bu saat mənə öz dərdimlə baş-başa qalmaq lazımdı. Onun əri dənizçi idi və bütün ömrü boyu yük gəmilərində üzmişdi. O da övladlarını tərbiyə eləmişdi.

- Dənizçi arvadı olmaq çətindi. Təqaüdə çıxanda sevincimizin həddi yox idi. Məndən bir addım da aralanmırıldı. Mənim sonu görünməyən tənha gecələrimə son qoyulmuşdu. Gecələr insan tənhalığı daha ağır keçirir, elə deyilmi?

Ona qulaq asdılqca bütün bədənim əsirdi. İndi mən də gündüzlərin və gecələrin tənhalığının nə olduğunu yaxşı bilirəm.

Yoldaşım sonu görünməyən hekayətinə davam eləyir: əriylə necə də xoşbəxt imiş, cavanlar kimi bütün günü bir-birlərinə nəgmə oxuyurmuşlar, gözləri parıldayırlar, əl-qolunu açır, jestləri sözlərindən də bəlağətlidi. Amma sonra müharibə başladı, pul dəyərdən düşdü və onlar dilənçi gününə qaldılar. Əri cavanlığın sahilindən çıxdan uzaqlaşmışdı, amma bir qarın çörəkdən ötrü təzədən dənizə çıxmış oldu. Bu dəfə bu dar gündə mələklər onu tək qoymadılar, nəvə göndərdilər. O oğlan uşağı onun həyatının günəşidi.

- Şikayətlənməyə haqqım yoxdu. Həyatda həmişə yaxşı nəsə tapmaq mümkündü. Doğrusu, dərdiniz böyükdü, senyora, amma ümidiñizi üzməyin. Axtarın, həyatınızda yaxşı nəsə mütləq qalmış olar. Tanrı hərdən bizləri yada salır.

Onun iri, gözəl gözlərindən analıq nəvazişi boyanırdı. O, hər vəchlə məni ovundurmaq istəyirdi. Amma mən ona ürəyimi aça bilməzdəm. Öz məhəbbət tarixçəmi ona necə danışım? Necə deyim ki, özüm öz xoşumla xoşbəxtliyimdən imtina elədim? Necə deyim ki, indi də sevirəm, amma bu məhəbbətdən qaçıb səhraya üz tuturam? Orda məni soyuq və tənhalıq gözləyir. Qəflətən yadına düşdü ki, məndə onun şeirləri, altı poeması, altı incisi var. Və onlar yalnız mənə məxsusdu. Bəs onda nədən ağlayıram? Mən italiyalı qadına yaxınlaşışib öpdüm.

- Sizi Tanrı özü mənə göndərib, - dedim. – Hər şeyə görə sağ olun.

O xeyirxah qadın çox sevindi və dərhal da mənə yemək təklif elədi. O, özüylə xeyli azuqə götürmüdü, amma tək yemək ləzzət eləmir və odur ki, o, süfrəni mənimlə bölüşmək istəyirdi. O qadın ərindən, nəvəsindən danışanda elə təəssürat yaranırdı ki, onlar da bu dar kупedə bizimlə birlikdə əyləşiblər. Büyük səbətini açıb içindən o qədər ərzaq çıxardı ki, büyük bir ailə onu yeyib qurtara bilməzdi. Boğazım tamam qurumuşdu, ordan bir loxma da keçmirdi. Qadın məni bu halda görüb gülümsündü və İtaliya çaxırını açıb stəkana süzdü.

- Bir az için, yüngülləşərsiz, iştahanız da açılar. Öz vətəninizə, Çiliyə qayıdanda məni, sizi öz qızı qədər sevən bu italiyalı ananı hərdən xatırlayın. Onda mənə xoş olacaq. Eh, kaş indi mən də sizin yaşda olaydım... Hələ qabaqda sizi o qədər xoş, həm də naxoş günlər gözləyir ki... Amma hər naxoşluğun içində bir xoşluq tapmağı bacarmalısan, əzizim.

Çaxır mənə şərbət kimi təsir elədi, canıma istilik, təpər verdi. İndi özümü yaxşı hiss eləyirdim.

Bu sadə qadın, əsl ana necə də müdrik idi. O qadın nəinki mənimlə tikəsini bölüşdü, həm də dupduru bulaqdan mənə doyunca nikbinlik suyu içirdi. Mənim susmağım onu həvəsdən salmadı. Elə bircə onu dinləməyimə görə məmnun idi.

Yəqin bilirmiş ki, onun sözləri məndə ümid, yenidən yaşamağa həvəs oyatmağa qadirdi. Daha ağlamırdım. Cörəyindən yeyib çaxırından içə-icə taleyin mənə göndərdiyi ananın müdrik məsləhətlərinə qulaq asırdım.

Biz əsl dost kimi ayrıldıq. Sonralar itirəcəyimiz kağızlara ünvanlarımızı yazdıq. Hər ikimiz bilirdik ki, həyat bundan sonra çətin bir də bizi görüşdürüb.

5.

## YENİDƏN PARİSDƏ

Parisdə «Pyer Mil» küçəsindəki həmin o xırda mənzildə qaldım. Budu, təzədən bu şəhəri gəzməyə çıxmışdım, amma bu dəfə gözümə başqa cür görünür. Çünkü indi bu şəhərə özgə nəzərlərə baxıram.

Əzab çəkməmək üçün hər şeyi unutmalıyam. Xilasım yalnız bundadı. Amma hissim sözümə qulaq asmir. Meksikaya qayıdacağımı düşünən kimi içimdə Pablona görmək, ona sevgimi izhar etmək istəyi baş qaldırır.

Gözəl vitrinlərə baxa-baxa səhərdə gəzişirəm. Amma vaxtımın çox hissəsini Senanın sahillərində keçirirəm.

Çox qüssəliyəm, Pablodan nə zəng var, nə də telegram. Doğrudanmı, hər şey bitdi? Bu sual hər gün səhərdən axşamacan mənimlədi. Bu ağırlığında yükü tək daşıyıram, çünkü kiminləsə paylaşa bilmirəm. Dərd-sər get-gedə canımı alır, günlər bir-birini əvəzləsə də, çıxış yolu yoxdu. Bircə bu füsunkar Paris dərdimə şərīk çıxır, amma bu şəhər də daha əvvəlki kimi gözəl deyil.

Xatırələrə elə pərçimlənmişəm ki, ha eləsəm də, qopa bilmirəm. Fikrimi dağıtmak üçün ora-bura gedirəm. Bu gün Vagnerin operasını fransızca dinləmək üçün teatra yollandım, amma nəsə mənə zəif göründü, qəti bəyənmədim. Bəlkə mən özüm zəifləmişəm? Axi, mən demək olar ki, yeməkdən də, yatmaqdan da tamam kəsilmişəm.

Çıxbıq getmək lazımdı. Bütün gecəni yastığımı göz yaşlarımla isladıb hər səhər özümə söz verirəm ki, çıxbıq gedəcəm. Bu məhəbbəti unutmaq, dəfn etmək, yeni həyata başlamaq lazımdı. Bütün bu arzuları, dəliliyi, sayıqlamaları başından çıxarmalıyam. Amma Pablounun əksi nəinki yaddaşımdan silinir, əksinə, ruhuma daha dərindən hopur. Parisin küçələriylə gəzişəndə bir an belə fikrimdən çıxmır.

Meksikaya qayıtmağın vaxtıdı, amma hər şeyə nöqtə qoya bilmirəm, ondan uşaqlaşmaq mənim gücüm xaricindədi. Hər gün elə bilirəm ki, indicə zəng eləyəcək. Oturub öz otağında gözləyirəm, hətta küçəyə də demək olar ki, çıxmırıam. Dostları gec-gec görürəm. Onların suallarından ehtiyatlanıram, gərək heç nə bilməsinlər.

Çox tənhayam. Günləri sayıram. Bir azdan ay tamam olacaq. Əslində, mən axı nəyi gözləyirəm? Həmişə inanmışam ki, tale mələyim var. Yaxşı, bəs onda o, niyə məni tərk etdi?

Həqiqətin gözünün içində düz baxmaq lazımdı. Bəli, taleyin mənə bəxş etdiyi bu məhəbbəti özüm qoruyub saxlaya bilmədim. Mərhumiyətlərdən və özümü qurban verməkdən qorxdum. Hətta indi də ürəyimin bir yerində bu məhəbbət mənə əlçatmaz görünürdü, nə onunla yaşamağa, nə də ondan ayrılmaga özümdə güc tapa bilmirdim.

Yox, getmək lazımdı. Sabah artıq bir aydı ki, oturub zəng gözləyirəm. Bilet dalınca gedirəm. Kədərli, tutqun bir səhərdi. Özümü pis hiss eləyirəm, amma qərar qətidi, bilet alınıb, Mexikoya, günəşin ağuşuna, keçmiş həyatıma qayıdırəm.

Axşam saat altındı. Çay içirəm, sonra teatra gedəcəm. Telefon zəng çalır, Pablonun səsi gəlir və mən dəstəyə qışqırıram: «Sevgilim mənim!» bundan artığını deyə bilmirəm, heyim yoxdu. Pablonun səsi gəlir: «Sabah axşam evdən çıxma. Sənə baglama gətirəcəklər». Və dəstəyi asır. Bağlama? Nə bağlama? Ürəyim az qalır quş kimi uça. O, məni unutmayıb! Sabah onun bağlamasını alacam!

Səhərisi bütün günü gözüm yol çəkir. Narahat olmağa başlayıram: axşamdan keçir, amma gəlib çıxan yoxdu. Zəng çalındı! Dərhal qapını açıb Çexoslovakiyada yaşayan jurnalist tanışımızı, İvettanı görürəm. Təəccüb içindəyəm. Onu içəri dəvət edib dərhal deyirəm:

- Xəbərim var, sən mənə bağlama gətirmisən.

Gülüb cavab verir:

- Həmin bağlama mənəm. Mənə bir fincan çay ver, tamam donmuşam. Pablo məni yatağımdan qaldırıb təyyarəyə mindirdi. Yaziq tamam başını itirib.

İndi çay içə-içə danışır ki, bəs, Pablo nə yemək yeyə bilir, nə də gözünə yuxu gedir. Heç kimi görmək istəmir, çox əsəbidi, heç tanımaq olmur. Dostlar məsələnin nə yerdə olduğunu bildiyindən Deliyaya danışib inandırıblar ki, Pablonun qayıdışına hazırlıq görmək üçün Çiliyə yollansın. İvettanın çöhrəsindən işıq sözülür.

- Bilirsənmi, o da razılaşdı. Çünkü Pablonun nə halda olduğu göz qabağındadı. Pablo Avropada səninlə qalmaq istəyir. Yəqin belə daha yaxşıdı. Bir yerdə yaşısanız, sizə də aydın olar ki, aranızdakı doğrudan da böyük məhəbbətdi, yoxsa birlikdə ola bilməməyinizin həsrətindən onu özündən uydurmusuz.

Mən ona qulaq asa-asə qalmışdım, nə deməli olduğumu düşünə bilmirdim.

- Fikirləşib ona öz cavabımı verərəm, - güclə dillənə bildim.

Həmişə şən İvetta mənim cavabımı eşidib qəhqəhə çəkdi.

- Qəti vaxtımız yoxdu, əzizim, mənə əmr olunub ki, səni büküb təyyarə ilə sabah tezdən Cenevrəyə çatdırırm. Pablo səni kafedə gözləyəcək.

- Amma axı, mənim Meksikaya biletim var. Heç özüm də bilmirəm nə eləyim.

- Lap yaxşı, nə sözün varsa, Cenevrədə özünə deyərsən.

Pablo ardımcı kimi göndərməli olduğunu yaxşı bilirmiş. Bəhanələrimin xeyri yox idi. Amma əslində, əgər mənim ən böyük arzum onun yanında olmaq, özümə qarşılığında heç nə tələb etmədən bütün məhəbbətimi, hər şeyimi Pabloya hədiyyə etməkdirsə, indi hansı bəhanədən danışıram? Mən onsuz yaşaya bilməzdəm. Tək qalanda güzgüyə yaxınlaşış əksimi bəyənmədim: korlanmışdım, solmuşdum, dərim meyit rənqindəydi. Onun qarşısına gözəl, şən çıxmaq istəyirdim. Vaxt çox ləng gedirdi. Pablunun mənə göndərdiyi şeiri bəlkə də yüzüncü dəfəydi oxuyurdum. Əsəblərim tarıma çəkilmişdi, heç cür yuxuya gedə bilmirdim, zəhrimara qalmış yuxusuzluq təzədən başını qaldırmışdı. Pablo mənə «hamının nəğməsi»ni yollamışdı. Şeir çox xoşuma gəlmışdı. Özümü bu şeirlə müqayisədə necə də cılız hiss eləyirdim! Dəfəm-dəfəm oxudum və yuxunun məni nə vaxt aparmasından xəbərim olmadı. İvetta məni oyadanda artıq səhər açılmışdı. Təyyarəyə gecikə bilərdik, çünki bu vaxtlar aeroport yolunda tixaclar olurdu.

İvetta:

- Sən, sadəcə, narahatsan, - dedi. – Biz aeroporta da, Cenevrəyə də vaxtında çatacağıq. Sonra da gedib görəcəyik ki, Pablo danışdığını kimi səni kafedə gözləyir. Yəqin o da bu gecə yatmayıb.

Sonra olanlar hamısı – taksi, aeroport, təyyarə - elə bil bir yuxuydu.

Budu, biz kafeyə giririk. Pablo balaca stolun arxasında əyləşib. O, mənim əlimdən tutur və gözümüzü bir-birimizdən çəkə bilmirik.

O, ariqlayıb. Gözlərindən məhəbbət və xoşbəxtlik boylansa da, orda qüssə də gizlənib. Göz yaşlarım yanaqlarımı isladır. Gözünü mənə zilləyib və bu baxışlar bütün olanları danışır. Biz susmuşuq, eləcə, bir-birimizə baxırıq. Mən onun qarşısına necə də şən çıxmaq istəyirdim. Amma buyur, onun əlindən tutub ağlayıram, nə vaxtdan bəri dolub qalmış, güclə saxladığım göz yaşlarım öz-özünə axıb boşalır.

Pablo həyəcan və nəvazişlə mənə baxıb barmaqlarıyla göz yaşlarını silir. Yəqin bu məhəbbətin həyatımda nə olduğunu dərk eləmək üçün bizə ayrılib təzədən birləşmək lazımmış.

- Bir də heç vaxt səni ağlayan görmək istəmirəm, - Pablo həyəcanla deyir. – Sənin o vaxt, orda, Buxarestdə hönkürməyinin səsi gecə-gündüz qulağımdaydı. Elə bilirdim başıma hava gələcək... Sənə yaxşı bir xəbərim var. Cenevrə gölünün sahilindəki balaca Nyon şəhərinə gedib bir neçə gün orda qalacağıq.

Lap qiyamət olacaq. Orda bizi tanıyan yoxdu. Nəhayət, birlikdəyik, hətta bu balaca kafedə də bizə fikir verən yoxdu. Bu qədər keçirdiyimiz həyəcandan və gərginlikdən sonra elə bilindi cənnətdəyik.

Bir-birinə aşiq uşaqlar kimi əl-ələ, göz-gözə Nyona yollandıq. Orda biz ilk dəfə tamam təklikdə olacağıq.

## 6. ÇİLİYƏ DÖNÜŞ

Mənim yaddaş kitabçamda belə bir sətir var: «Mülki geyimli polislərin əhatəsində olanda dünya insana necə də vahiməli görünür. Özünü zavallıların zavallısı hesab eləyirsən. Elə bil hansısa bədheybət bir məxluq səni təqib eləyir. Necə də ikrahedicidi!»

Romada qayğıma qalan xeyli dostum var. Mənə qarşı qorxulu bir hadisə baş verməyəcəyini bilsəm də, canımda nəsə bir narahatlıq var idi. İtaliyanı heç zaman unutmayacağam. Kapridə keçirdiyim aylar həyatımın ən şirin xatirəsi kimi qalacaq. Amma mən buranı sevinclə tərk eləyirəm.

Çünki sabah Pablonusu görəcəm. Elə bircə buna görə, mən dünyanın ən xoşbəxt qadınıyam. Qanad açıb uçuram. Yüklə bağlı problem gözlənilmədən çox sadə həll olundu. Dedim ki, teatr truppasını təmsil eləyirəm və apardığım da rekvizitlərdi. Nyon adlı itim də mənimləydi. O, qatarda getməyi xoşlamır. Odur ki, baytar ona elə bir dərman verdi ki, yol boyu sakitcə yanında yatıb qaldı.

Pablo istəmişdi ki, mən qatarla gəlim. Bütün yol uzunu onun telefonla mənə diqtə elədiyi mehmanxananın ünvanını düzgün yazdı-yazmadığımı fikirləşirdim. İçimdə bir dəhşətli narahatlıq var idi, demək olar ki, tamam ümidsizliyə qapılmışdım, hər dəqiqə saata baxırdım, elə bil zaman donub dayanmışdı.

Yol boyu bir dəfə də kipedən çıxmadım. Nyon şirin-şirin yatırıldı. Mən bir şey mütaliə etmək istəsəm də, xeyri yox idi, bütün fikrim Pablonusun yanında qalmışdı. Yol getmək necə də cansızıcı işdi. Gündəliyimdə belə yazılıb: "Sevdiyin insanla görüşqabağı intizar heç nəyə bənzəməyən bir hissdi. Bu, həzzin və qüssənin qarışığı, nəsə kəmşirin bir içkidi. Mən bu hissi xoşlamıram".

Nəhayət, gəlib çatdım. Qatar ağır-ağır perrona yaxınlaşındı. Pəncərədən çölə baxanda Çilinin cənubunda yaşayan həmin o quşun, trunialın səsinə oxşar fit səsi eşitdim. Pabloyla bu quşun elə bil yuxarıdan aşağı, beş notdan ibarət səsini çıxarmağı öyrənmişdik. Çünki bu fitin sayesində adam içində azanda bir-birimizi asanca tapırdıq. İndi də vağzalda xeyli adam var idi. Və mən Pablonusu görmədim. Odur ki, fit çalışıb onun cavabını eşitdim. Deməli, o, məni qarşılıamağa gəlib. Az sonra uzaqda, insanların başı üzərindən onu

əlində bir balaca gül dəstəsi tutan gördüm. Vaqondan çıxıb onun ağuşuna atılanacaq elə bil bir əsr vaxt keçdi.

Nyon ətrafımıza dövrə vura-vura hüründü, atılıb-düşürdü. O da sahibi ilə beləcə salamlaşırkı. Amma bizim üçün dünyada özümüzdən başqa heç kim yox idi, yer adamı ola bilmirdik və odur ki, Nyon xeyli gözləməli oldu.

Biz Pablunun yaxşı tanıdığı mehmanxanaya getdik. Yenidən çox sevdiyimiz Cenevrədəyik. Yorgunluğum elə bil sehrli çubuğun köməyilə canımdan çıxdı və mən təzədən özümü inamlı və rahat hiss elədim.

Xudmani bir restoranda nahar elədik. Pablo mənim İtaliya macəralarımı dərin maraqla dinlədi. Mən ona Kapriyə səyahətimdən, dənizdə firtinanın qalxmasından, İtaliya polisinin mənimlə bir cinayətkar kimi davranışlarından, bütün günü izlənməyimdən danışdım. Mən özümə qarşı bu cür münasibətdən hiddətlənsəm də Pablo yalnız gülümsünürdü. Çünkü mənim ilk dəfə başıma gələnlər onun üçün tanış mənzərəydi.

Pablo:

- Müharibədən əvvəl İspaniyaya gələndə, çoxları artıq məni kommunist sayırdı, - dedi. – Çünkü xeyli kommunist dostum vardı. Mən onlarla birlikdə ədalətsizliyə, qəddarlığa qarşı mübarizə aparırdım, bu haqda yazırdım. Sonra müharibə başladı və mən əmin oldum ki, məhz kommunistlər ölkəni bürüyən xaosun qarşısını alıb nizam-intizam yaratmaq isteyirlər. Bu heyvani müharibədə yalnız onlar insanlıqlarını qoruyub saxlamışdır.

O, mənə bu dəhşətli müharibə qurtarandan sonra Çiliyə qayıdır mübarizəsinə vətənində necə davam etdirməyindən danışdı. O, İspaniyada gördüklərini və yaşadıqlarını qələmə alırdı. Onu ən təhlükəli kommunist hesab eləyirdilər. Odur ki, fikirləşdi: “Əgər ədalətsizliyə qarşı vuruşanlara kommunist deyirlərsə, niyə də bu addan imtina eləsin”. Və partiyaya daxil oldu. O, həmişə kommunist, əsl kommunist olub, başqa cür ola da bilməzdi. Çünkü insanların əzabından əzab çekirdi. Nə qədər ki nəfəsi gəlirdi, qələmini, bütün həyatını xalqına qurban eləmişdi.

Xatırələr heç də görüşümüzə kədər toxumu səpmədi, əksinə çox şən idik. Pablo İtaliya polisinin məni izləməsinə gözləri yaşıranاقan güldü. Onun fikrincə, dünyada mənim qədər siyasətdən uzaq ikinci qadın yox idi. Bundan sonra hər şey başqa cür olacaq. Mən Pablunu sevirəm və həyatının ağırlığını onunla bölməyə hazırlam.

“Kapitanın şeriləri” kitabındakı “Əsgər sevgisi” şerində o, yazırdı:

Ayaqların qırıla-qırıla,  
başmaqların cırıla-cırıla  
Bu yolda bitib qalacaqsan.  
Ayaqların tikanlıqlardan keçəcək,  
hərəsi bir damla qanından içəcək  
İndi öp məni, əzizlə,  
Sonra tüfəngimi təmizlə.

Biz bütün axşamı şən və xoşbəxt ovqatda Cenevrənin küçələrini gəzməklə keçirdik. Burda hər yan çox tez bağlanır və getməyə yer olmur. Bizim məhəbbətimiz hüdudsuz idi. Maraqlıdı, bizə baxan insanlar bu xəzinəni görə bilirdilərmi?

Səhəri gün tezdən nəqliyyat agentliyinə yollandıq. Çiliyə gəmiylə qayıtmaq istəyirdik. Bu, bizim çoxdan ki arzumuz idi. Bu səyahət çoxlu pul aparacaqdı. Odur ki, işimizi əvvəldən ehtiyatlı tutmuşduq. “Yuli Sezar” gəmisinə bilet aldıq. Onun Kanndan dənizə çıxmasına hələ iki həftə qalırdı. Odur ki, Cenevrəni tərk etməyi qərarlaşdırıldıq. Mən təklif elədim:

- Bəlkə, təzədən Nyona gedək?

Pablo xeyli susandan sonra dilləndi:

- Həmin xatirələrə nəsə əlavə eləmək olmaz. O əlavələrsiz də çox gözəldi.

Pablo haqlıydı, min dəfə haqlıydı. Bizim Nyonla bağlı xatirərimizi sözlə demək mümkün deyildi. Bu hissləri ikinci dəfə yaşamaq da mümkün deyildi.

Səhəri gün dostlarla görüşdük. Onların arasında Pablonun pərəstişkarı olan bir gənc şair vardı. Ona dedik ki, Cenevrədən çox da uzaq olmayan gözəl və sakit bir yerdə qalmaq istəyirik. Həm də qiyməti baha olmasın.

- Sizə Vesenas lazımdı, - dərhal cavab verdi. – Elə bu saat yola çıxaq. Çox xoşunuza gələcək.

Doğrudan da gözəl yerə getmək istəyirsizsə, ünvanı şairdən soruşun. Biz bir neçə dəqiqədən sonra tramvayla ora çatdıq.

Təsəvvür etməzdik ki, Cenevrənin düz böyründə balaca evləri olan əsl kənd, belə bir qiyamət yer var. Bizi gətirdiyi pansionda dostumuzu yaxşı tanıydılar. Bəxtimiz gətirmişdi, ikinci mərtəbədə pəncərəsi bağ-bağata baxan iri otaq boş idi. Dərhal köçümüzü saldıq. Hədsiz dərəcədə xoşbəxt idik. Kənd evində bir biz idik, bir də qayğıkeş, həmişə iş-güclə məşğul olan sahibə. İkinci gün o artıq bizə baxıb gülümşünürdü, üçüncü gün özünün xeyli iş-gücündən bir neçə dəqiqəliyə ayrılib özünün dediyi kimi, «Cənubi Amerikadan gələn bu yaraşıqlı insanlarla çənə vurmağa» gəldi. Biz divarlarına güllü kağızlar yapışdırılan otaqda qalırdıq.

Bir axşam itimiz bağda hürməyə başladı. Səsə gedəndə orda çox xırda ayaqları olan, uzun kirpiyə oxşayan xeyli heyvanciyəz gördük. Ən qəribəsi onların bir ləkdən o birinə ard-arda, dəqiq nizamlı hərəkət etmələri idi. Bu mənzərəyə baxmaq sonralar bizim ən sevimli məşğuliyyətimiz oldu.

Hərdən Cenevrəyə gedəndə Nyonu da özümüzlə aparırdıq. Tramvayda getmək və kinoya baxmaq üçün itə də yarımbilet alırdıq və bu, bizə ləzzət verirdi. Cenevrə restoranlarında itlər üçün xüsusi yemək hazırlanır. Bəli, İsveçrə kimi sivil ölkədə yaşamaq xoşbəxtlikdi.

Get-gedə Cenevrəyə səfərlərimizin arası kəsildi. Vesenasi, bu mənzərəli kəndi gəzib-dolaşmaq daha maraqlıydı. Bu guşə bizim yaddaşımızda əbədi olaraq 1952-ci ildə ilk dəfə gördüyüümüz kimi qaldı. Sonralar bir də heç vaxt ora qayıtmadıq.

Budu, Kanna yollanmaq vaxtı yetişdi. Ordan da Çiliyə üzməliydi. Bu səyahət barədə fikirləşəndə sevincdən az qala uçurdum. Amma doğrusu, orda məni nə gözlədiyini qəti təsəvvür eləyə bilmirdim. Əslində gələcək barədə düşünməsən yaxşıdı. İndi biz tənhalığa çəkilən bu qiyamət yurddan ayrılıraq.

Axşam hər şeyi yuyub-ütülədim. Pansionda bunun üçün həşərait var idi. İstiydi. Pablo yanında əyləşib nəsə yazırı. Nəhayət, hər şey hazırkı, çəmodanlar yiğilib, barmen rolunda çıxış etməyi həmişə xoşlayan Pablo öz ixtirasının məhsulu olan dadlı kokteyl hazırlayıb. O, əlinə keçən hər şeyi bura qatıb. Dincəlmək üçün əyləşəndə də Pablo özünün “Bəzən, gecələr” odasını mənə sari uzatdı.

Kannda bir gəmiqayırma şirkətinin binasından azca aralidakı mehmanxanada qaldıq. Pablo dedi:

- İxtiyarımızda yalnız bir axşam var. İstəyirəm naharı Pikassonun yaşadığı Valloris kəndində eləyək. Bu yerlə mənə çoxlu

xatirələr bağlayır. Çılıdən sürgün olunub Avropaya gələndə Pablo Pikasso məni qardaşı kimi qarşılıdı.

Mən çox yorğun idim. Amma Pablonun canından axan enerji selinin qarşısını necə kəsmək olardı? Vallorisdəki balaca restoranda oturanda Pol Elyuarın mənə danışlığı iki məzəli əhvalat yadına düşdü.

- Hansılar? – Pablo maraqla soruşdu.

- Siz Pikassoya bir dəfə burda ziyafətdə olanda darixmağa başlamısınız. Çünkü elə hey sizdən avtoqraf alırmışlar. Odur ki, sən Pikassoya təklif eləmisən: "Gəl mən Picasso, sən də Neruda kimi imza at. Əmin eləyirəm ki, heç kəs duyuq duşməyəcək". Sonra şuluq uşaqlar kimi xeyli gülmüşüz. Əlbəttə, məsələdən heç kəsin duyuq düşmədiyinə görə. Bir də mənə sizin heç kəsin diqqətini cəlb etmədən pestoranda nahar etmək arzunuzu gerçəkləşdirmək istədiyiniz əhvalatı danışmışdır. Amma süfrəyə toyuq gələndə hardansa bir fotoqraf peyda olub aparatını işə salıbmış. Hiddətlənmiş Picasso yerindən dik atılonda sən onun qolundan tutub demisən: "Rahat otur, o, sadəcə, bizim toyuğun şəklini çəkmək istəyib".

Xeyli güldük. Həmin gün Pablo mənə Pikassodan danışdı.

- O, çox gözəl, çox yumşaq adamdı. Hamı onu dözülməz adam hesab eləyir, amma əslində, o, həmişə sakitlik axtarır. İkilikdə olanda həmişə bizi dəli gülmək tutardı. Videlanın təqiblərindən baş götürüb Avropaya gələndə o, mənə böyük dayaq oldu. Emalatxanasının açarını verdi ki, istədiyim vaxt ora gedə bilim. Bir gün qəflətən içəri keçəndə onun sülh göyərçininin şəkli üzərində işlədiyini gördüm. Axtardığını tapanacan o, yəqin yüzlərlə göyərçin şəkli çekmişdi. O, əsl zəhmət adamıdır. Mən onunla fəxr eləyirəm.

Naharın sonuna yaxın kefimiz elə qalxmışdı ki, restorandan Çilinin himnini oxuya-oxuya çıxdıq. Amma bize fikir verən yox idi, hamı görürdü ki, biz sadəcə, xoşbəxtik. Həmin axşam ağılimiza da gəlməzdi ki, sabah bizi çox ağır bir gün gözləyir. Pablo "Xatirələr"də yazmışdı: "Artıq elə bilirdim ki, Matilde gəmiyə minə bilməyəcək, elə mən də heç hara getməyəcəm. Uzun illər həmin günü həyatımın ən acı günlərindən biri kimi xatırlamışam."

Səhəri gün tezdən şirkətin binasına getdik. Qəflətən hündür, gözəl bir insan Pabloya yaxınlaşdı. Bu, Pol Elyuar idi. Bizim bu səfərimizdən yalnız yaxın dostumuz olan Pablonun tərcüməçisi Alis Qaskarın xəbəri var idi. O da o biri dostlara xəbər eləmişdi. Odur ki,

Pol xanımı Dominiklə, çilili rəssam Nemesio Antunes xanımıyla Pablonus yola salmağa gəlmışdi. Pikasso da Pablonus burda olmayıñdan xəbər tutub hamını nahara dəvət eləmişdi. Mən gözə çarpmamaq istəyirdim. Biz bu səyahətimizi sırr kimi saxlamağa çalışsaq da, artıq hamının hər şeydən xəbəri vardı. Pablo Pola yük məsələsini qaydaya salmaq lazım olduğunu deyib naharacan ondan ayrıldı.

- Nə edək? – Rablo soruşdu. – İstəyirəm, sən də mənimlə gedəsən. Deyərik, burda yolüstü olmuşsan.

Güldüm. Çünkü bu, ağ yalan idi, bir nəfər də bize inanmayacaqdı.

- Başqa çıxış yoxdu, - qərar verdim. – Sən tək getməlisən. Onsuz da cəmi bir neçə saatlıq ayrılıraq, saat dördə gəmiyə minik başlanır. O vaxtacan işləri qaydaya salıb səninlə gömrük məntəqəsində görüşərik.

Pablo etiraz elədi. O, mənim bu planımı bəyənməmişdi. Amma hər halda, qərara aldıq ki, o, tək gedib ziyafətdən sonra əger onu gəmiyə qədər ötürmək istəsələr, Pikassodan xahiş edəcək ki, qonaqları restoranda ləngitsin. Axi, onlar hamısı məni tanıydı.

Pablo bu məqamda da zarafatından qalmadı:

- Bizim barəmizdə Pikassoya danışacağam, - dedi və baxıb gördüm ki, gözləri oynayır. Kiminləsə zarafat eləməyə hazırlaşanda həmişə bu sıfətdə olardı. - Xeyli güləcək. Onda deyəcəm ki, sadə əyalət qızına dəlicəsinə vurulmuşam. Yəqin bəyənəcək.

Öz sirrimizi beləcə məsxərəyə qoyub gəmi üçün minik talonlarının sənədləşdirildiyi pəncərəyə sarı getdik. Pabloda hər şey qaydasındaydı, onun bilet Uruqvayacan idi. Mən Buenos-Ayresəcən olan bilet uzadanda Argentinaya viza tələb etdilər. Bəyan etdim ki, çililərin Argentinaya vizasız da getmək hüququ var. Amma əslində, belə deyilmiş, demə, Avropadan Argentinaya gedən çilili üçün viza mütləq lazımmış. Bütün bunlar işləri korlayırdı. Çünkü Kannda Argentina konsulluğu yox idi. Mənə məsləhət gördülər ki, vizani Uruqvay konsulluğunda açdırım və sonra Uruqvayda vizani Argentinaya qədər uzadım. Biz konsulluğa yollandıq. Pabloya dedim ki, yaxşısı budu içəri tək keçim. Çünkü Uruqvay konsulluğunun əməkdaşı Pablonus görüb xahişimi rədd eləyə bilərdi. Dedim ki, işdi, əger hər şey yaxşı olsa, tezçə də qayıdacam. Pablo çox həyəcanlıydı, amma hər halda, məni küçədə gözləməyə razı oldu.

Zəngi basdım. Qapını açan kişi şortda və maykadaydı. Mən ondan konsulun yerini soruştum.

- Artıq tapmısız, - şirin təbəssümlə cavab verdi. Mən onu məsələdən hali etdim.

- Baxaq görək, sizə necə kömək edirik, - dedi. Bəlkə xidməti viza açdırı bildik.

Cavab məni xeyli təəccübləndirdi.

- Necə istəyirsiz. Mən hətta Uruqvayda gəmidən də düşməyəcəm. Axı, mənə Buenos-Ayres lazımdı. Mənə adı viza vermək daha asan olmazmı? Əlbəttə, haqqını necə lazımdı, ödəyəcəm.

Mənə elə baxdı ki, elə bil aydan gəlmişdim. Sonra sənədimi alıb müğənni olduğumu biləndə eyni açıldı.

- Mən də oxuyuram. Bu yaxınlarda operada "Madam Batterflyay"dan Pinkertonun partiyasını ifa edəcəm.

Mən nə qədər gərgin olsam da, təbəssümü üzümdən əskik eləmirdim.

- Niyə axı bu reyslə üzmək sizə bu qədər vacibdi? Getməyin, bir neçə gün qalın, xoş saatlar keçirərik.

İzah elədim ki, vacib işlərim var, həm də yaman yorğunam, canımı ancaq dənizdə səyahət dincəldə bilər. O, harasa çıxıb təzədən qayıdanda yenə eyni sözləri dedi:

- Getməyin, niyə belə tələsirsiz?

Ən dəhşətlisi mənim indi bütünlükə ondan asılı olmağım idi. Əgər viza verməsə, gedə bilməyəcəm. Qəflətən bəyan etdi:

- Mən təcili bir nəfərlə görüşməliyəm. Təxminən bir saat olmayıacam. Qayıdış vizayla məşğul olaram. Amma siz mənə bir qədər artıq ödəməlisiz. Çünkü bu gün iş günü deyil, şənbədi.

- Sözsüz.

- İndi mən sizin vizaya görə rəisə zəng eləməliyəm. Siz bu zəngin də haqqını ödəməlisiz. (O başqa şəhərə zəng eləyirdi.)

Telefonda fransızca danışırlar. O, mənim hər şeyi başa düşdüyümü aqlına da gətirmir. Əvvəlcə, gələn həftənin sonlarında təşkil eləmək istədikləri ziyafət barədə danışırlar: dəvətlilərin adlarını dəqiqləşdirirlər, zarafatlaşırlar, lətifələr danışırlar. Konsul qəti tələsmir, axı, danışq haqqını mən ödəyəcəm. Nəhayət, o, mənim vizamı da yada salır və qəflətən ardınca eşitdiyim sözündən səksənirəm:

- Bu gəmidə Pablo Neruda adlı bir kommunist Montevideoya üzməlidir. Onu ləngitmək üçün bir şey fikirləşib tapmaq lazımdı ki, gəmi onsuz yola çıxsın. Sizcə, necə eləmək olar?

İlahi, bu nə dəhşətdi! Həmsöhbətinin dəstəyin o başından nə cavab verdiyini bilmədim. Nəhayət, söhbət bitdi və konsul zümrümə eləyə-eləyə geyinməyə getdi. O, harasa getməli və mən gözləməliydim.

Maşını tərpənən kimi hər şeyi Pabloya danışmaq üçün küçəyə atıldım.

Pablo:

- Nə qədər istəsə ver, - dedi, - onun məqsədi səndən bacardıqca artıq pul qoparmaqdı.

Çantamda iki yüz dollar vardı. Böyük pul idi. Pablomu dilə tutdum ki, həmin ziyafətə getsin və aqlına qara-qara fikirlər gətirməsin.

- Tanrı kölgəsini üstümüzdən çəkməyəcək, - dedim.

O, yəqin ki, ürəyində dualarımı gülə-gülə getdi və mən konsulluğa qayıtdım. Xeyli gözləməli oldum. Nəhayət, konsul gəlib çıxdı. Özündən çox razı görkəmi vardı, mənə elə hey kompliment deyirdi. Əlbəttə, mən də özümü nəzakətli aparırdım, ona təbəssümlə cavab verirdim. Nəhayət, aramızda bir şey alınmayacağını başa düşüb vizanı hazırlamağa başladı. Sonra qəbzi mənə uzatdı; yüz dollar viza üçün, sonra telefon pulu, sonra şənbəyə görə, əlavə ödəniş və cəmi yüz əlli dollar. Amma bu da hələ hamısı deyildi. O, ödənişi məndən dollarla ala bilməzdi, çünki dediyinə görə, düzgün adam idi, valyuta fırıldağıyla məşğul deyildi. Odur ki, mən gedib bu pulu dəyişməliydim. Taksi tutub banka getdim və vəsaiti frankla ödədim. O, xidmət haqqının qəbzini mənə göstərib sonra zərfə qoydu. Zərfi götürüb təzədən şirkətin binasına getdim, amma bu dəfə vizayla.

Vaxt yoxdu. Çəmodanları götürüb limana yollanıram, bir azdan Pablo da gəlib çıxır.

- Hamı məni ötürmək istəyirdi, amma gör, Pikasso nə fikirləşdi: guya mən hamı üçün məxfi qalmalı olan hansısa məsələdən ötrü onun emalatxanasına dəyməliyəm, sonra da qayıdır gələcəm.

Yəqin Pikasso mənim Pablomun sevgi etirafından xeyli ləzzət alıb. O, elə hey tələb edirmiş: «Danış, ətraflı danış». Və məni Pablo ona təsvir eləyib – saçlarını, gözlərimi, birgə həyatımızı. Pikasso əvvəl hər şeyi zarafat kimi qəbul eləyib, amma söhbət uzandıqca

ciddiləşib və nəhayət deyib: «Belə hissələr yaşamaq üçün mən hər şeyimdən keçərdim».

Artıq polis nəzarətindən keçmişik, hər şey qaydasındadı, bir azdan katerlər gəlib sərnişinləri gəmiyə daşıyacaq. İlk kater yaxınlaşanda radio ilə elan elədilər: «Senyor Pablo Nerudadan xahiş olunur ki, İnterpolun şöbəsinə gəlsin!» Bir-birimizə baxdıq. Deməli, bu günlük bizim üçün ayrılan bədliklər hələ qurtarmamışdı. Bir kəlmə də dinib-danişa bilmədim. Pablo getdi.

Ardınca baxanda gördüm ki, gülümsünür. Bu vaxt camaatın arasından qadın səsi eşidildi: «O, kommunistdi, təhlükəli adamdı! Mən onu tanıyıram, çünkü çılliyəm!» Başqa bir qadın səsi daha ucadan gəldi: «Ayıb olsun, senyora! Deyirsiz çılliyəm, amma ispan dilində yazan bütün şairlərin arasında ən tanınmışı olan öz həmyerlinizə hücum eləyirsin! Mən uruqvaylıyam və əgər sizin təbirinizcə desək, bu təhlükəli adam bizim vətənimizdə doğulsayıdı özümüzü xoşbəxt sayardıq!» Mən səssizcə itlə gəzışirdim. Əlvida, bizim arzularımız. Elə bilirdik ki, gəmidə bizi tanıyan olmayıacaq və iki günlük yolu yalnız bir-birimizə həsr edəcəyik. Sərnişinlər arasında mübahisə səngimirdi. Çoxu çıllili xanımı tənbeh eləyirdi. Görünür, onun ovqatı əməllicə təlx olmuşdu. Mən bir daha onu görmədim, çünkü o, birinci klasla gedirdi.

Aradan keçən bir neçə dəqiqə mənə əbədiyyət qədər göründü. Doğrudanmı, heç nə alınmayacaq və biz bu qədər arzuladığımız səyahətimizi gerçəkləşdirə bilməyəcəyik. Minik qurtarırdı. Bu zaman hansısa bir cavan oğlan qaça-qaça yanına gəlib dedi ki, Pablo katerə minməyimi xahiş eləyir, o özü bərəylə tək gələcək. Mən ona şübhəylə baxdım. Pablona görməyincə, minən deyiləm. Sonuncu kater artıq tərpənirdi.

- Senyora, siz gedirsiz, ya yox? – mənə sarı qışqırırdılar.
- İndi gələcəm, mən bir nəfəri gözləyirəm.
- Bu, sonuncu katerdi.

İlahi, mən necə də həyəcanlıydım. Nə eləməli olduğumu bilmirdim, qışkırib özümdən getməmək üçün qayığa yaxınlaşdım və elə bu vaxt xilaskarım göründü. Sahildən azca aralı gözümə başqa bir kater dəydi. Onun burda necə peyda olmasından xəbərim yox idi. Əsas məsələ o qayıqda bir nəfərin əlindəki ağ dəsmalı bayraq kimi yelləməsiyidi. Bəli, o, Pabloydu, mənim Pablom! Onu polis katerində aparırdılar. Mən katerə oturdum. Hər iki kater yan-yanaya üzürdü və biz yol uzunu jestlərlə danışa-danışa əsəbi halda güldük. Gör bir tale bizə necə bir gün hazırlayıbmış!

Pablo göyərtəyə birinci qalxıb məni gözlədi. Biz polislərin və sərnişinlərin heyrətli baxışlarına məhəl qoymadan qucaqlaşdıq.

Çünki bizdən ötrü yenidən hamı qeyb olmuşdu, dünyada qalan yalnız ikimizdik.

Sonra ürəyimizi boşaltmaq üçün bir sakit künc axtarış tapdıq. Görürdüm ki, Pablunun əhvali pozulub. Deməli, nəsə baş vermişdi və mən hər şeyi tezçə bilmək istəyirdim. O, sürətlə aralandığımız sahilə və dənizə baxa-baxa güclə dodaqlarını aralayıb ağır-ağır dilləndi:

- Mənə çox ağırdı. Məni Fransadan çıxarıblar. Ona görə də məni məxsusi çağırıdlar ki, bu xəbəri çatdırıslar.
- Danış, ətraflı danış.
- Hər şey əvvəlcədən hazırlanıbmış. Polislər çox nəzakətliyidilər və elə hey təkrarlayırdılar, bəs, sadəcə əmri yerinə yetirirlər. Hətta mənim ərizəmi də özlərinin yazmasına razılaşdırılar.

Pablo bəyan eləyib ki, bütün ömrü boyu Fransanı sevib, bu ölkəyə xidmət edib, onun mədəniyyətinin təbliğatçısı olub və bundan sonra da harda yaşamasından asılı olmayaraq bu münasibətini dəyişməyəcək.

- Polislər məndən avtoqraf istədilər, gülməlidə, deyilmi?
- Mən onun əlini sıxdım və biz bir-birimizə baxdıq.
- Pablo, əzizim, bu müvəqqətidi. Sənin Fransada o qədər dostum var, onlar bu qərarın dəyişdirilməsinə nail olacaqlar. Biz elə indicə onlara məktub yazıb məsələdən hali edərik.

Az sonra gəmi ləngər vurmağa başladı. Pablo dərin kədərlə sahilə baxa-baxa Fransayla vidalaşırıdı:

- Mən bu ölkəni çox sevirəm, amma məhəbbətim qarşılıqlı deyilmiş. Mən orda olan hər şeyi bəyənirəm. Zoomağazalarda satılan gözəl balıqqlağıları mənə dənizin hüdudsuzluğunu xatırladır. Dünyanın ən yaxşı kitab mağazaları da ordadı, orda dünyanın hər ölkəsindən olan quşlar satılır. Bax, əsl sivil ölkə Fransadı. Amma məni bu ölkədən qovub çıxarırlar, elə bil düşmən-zadam. Mənim kimisini, fransız ədəbiyyatının ən sədaqətli sevgilisini... həm də axı, mən fransızcanı hələ uşaqlıqda öyrənmişdim.

Onun gözlərində azca da hiddət yox idi, olan yalnız ağıriydi. Fransa sürətlə bizdən uzaqlaşırıdı və mən Pablunun yadına saldım ki, gedib kayutlarımıza baxsaq pis olmaz.

Pablo:

- Yox, - dedi, - mən indi özgə sifətlərə baxa bilmərəm, onsuz da sabah tezdən onları görəcəyəm, hətta səndən də qabaq, mənim gözəlim.

Biz ikinci klasla üzürdük və həm də hələ qanuni ər-arvad deyildik. Bizim nikahımıza yalnız Ay şahidlilik eləmişdi, amma gəmidə göy qanunları yox, yer qanunları keçərliydi. Necə də ədalətsizlik! Hər birimiz kayutu kiminlə bölüşəcəyimiz barədə düşünürdük.

Pablo:

- Mənim kayutum üçyerlikdi, səninkindən pisdi, - dedi.

Yenə məşəqqət! Baxışlarımızla danışıb, həm də eyni vaxtda eyni cür fikirləşdik. «Bu günümüz yaman ağır gəldi, gərək onu yaxşı yola salaq!» Və qərara aldıq ki, onun sonunu bayram edək. Bir şüşə şampan sıfariş eləyib belə günün bir də təkrarlanmasının şərəfinə icdik. Sonra dələduz və rüşvətxor konsulun və çox güman ki, öz iradələrinin əksinə gedərək, bizi Fransadan qovanların şərəfinə badə qaldırıdıq. Yadıma düşdü ki, konsul mənə göstərdiyi xidmətin ödəniş qəbzini verib. Pablo o sənədə baxmaq istədi. O qəbzi oxuyandan sonra konvertin içərisinə qoymuşdum. Amma çantanı açanda konvert yerində olsa da, qəbz içində deyildi. Yəqin o, həmin qəbzi ən son anda çıxarmışdı. Bir xeyli ürəkdən güldük. Bəli, həmin konsul doğrudan da dahi dələduz idi.

Əhvalımız düzəlmüşdi və əlimizdə şampan şüşəsi kayutlarımıza baxmağa yollandıq. Həyatda nə qədər ədalətsizlik olarmış! Əvvəlcə mənim kayutuma getdik. Qapını taqqıldıdab aćdım. Kayutda olan gözəl, yaşılı qadının çox xoş çöhrəsi vardı. Gülümsünüb özünü təqdim etdi:

- Mənim adım Antoniyadı.

- Mən Matildeyəm.

Elə bu an qadın Pablonus görüb üstünə atıldı və öpməyə başladı.

-Gör ha, kim inanar, bu ki Pablo Nerudadı! – Qadın qabarıq ispan aksentiylə qışqırdı. O, Vinnipeq<sup>1</sup> gəmisiylə Çiliyə gələn ispanlardan idi. O qadın Vinya-del-Marda yaşayırırdı, senyor İmberto adlı birisinin həyat yoldaşıydı.

Pablonus tanımayaçaqlarına ümidiimiz alt-üst oldu.

-Keçin, buyurun, keçin, - ispan qadın Pabloya dedi. – Düzdü, kayut balacadı, amma yerləşərik.

Bu münasibətdən Pablo acıqca həzz alındı. O, təbəssümlə mənə baxdı. Beləcə, bizim bu vaxtacan hər vəchlə özümüzü dünyadan təcrid etməyimizin sonu gəldi. İndi yeni şəraitə uyğunlaşmaq lazım idi.

Pablo gülümsünüb:

- Əvvəl gedim bir öz kayutuma baxım, sonra yanınıza qayıdaram. – dedi və taleyin ona nə hazırladığına baxmağa getdi.

Mən əlimə keçənləri tələsik çəmodandan çıxarıb Pablonus gözləməyə başladım.

---

<sup>1</sup> 1939-cu ildə Pablo Neruda Çili hökumətinin tapşırığı ilə Vinnipeq gəmisiylə ispan mühacirlərin Fransadan Çiliyə getməsini təşkil eləmişdi.

O, tez qayıtdı və biz gəmini gəzməyə çıxdıq. Bizim ixtiyarımızda olan göyərtədə şərait pis deyildi, hətta burda yazmaq üçün də imkan var idi.

Pablo:

- Bura bizim məxfi yerimiz olacaq, - dedi, - səhərlər burda görüş təyin eləyəcəyik.

Günlər bir-birini əvəz eləyirdi. Vaxtimızı əziz Antoniya ilə birgə öldürürdük. O, bizə qarşı çox xeyirxah və mərhəmətli idi. O, heç vaxt nəsə soruşmazdı, fikrimcə, hər şeyi sözsüz də anlamışdı. Elə bircə bizə baxmaq ona kifayət idi. Günün ikinci yarısında o, adətən, çox rəsmi olurdu.

- Mən şam yeməyinəcən göyərtədə yun toxuyacam.

Biz bu məhəbbətimizə göstərdiyi himayəyə görə o qadının xəcalətindən çıxa bilmədik. Həmin vaxt biz üçümüz də özümüzü elə aparırıq ki, guya heç nədən xəbərimiz yoxdu.

Okeanla ilk səyahətimiz şən keçirdi, hər şey çox yaxşıydı, amma heyif ki, yol sona yaxınlaşındı. Vaxt elə bil ucurdu!

Nəhayət, bu da son axşam. Həmişəki kimi göyərtədən bir xeyli dənizə baxdıq. Ayrılmalıydıq. Pablo Montevideoda qalacaqdı. Gəmidə telegram almışdı ki, onu orada cilili parlamentarilər qarşılıyacaqlar. Mənim artıq Buenos-Ayresə getməyə icazəm var idi. Montevideoda Argentina polisi göyərtəyə qalxıb heç bir çək-çevirsiz mənə viza təqdim etdi. Beləliklə, hər şey qaydasındaydı.

Biz dinməzcə kimsəsiz göyərtədə dayanıb həmin an mənə kədərli sabahlara açılacaq ağır qapı kimi görünən torpağın qoxusunu ciyərimizə çəkirdik. Canımda nəsə qorxu hissi var idi. Pablo mənə nə qədər nəvaziş göstərsə də, kədəri özümdən qova bilmirdim.

Neçə illik ayrılıqdan sonra Çiliyə qayıdışım məni sevindirmirdi. Əslində, bu, məxfi qayıdış idi: gəlmişimdən yalnız mənim üçün Santyaqoda ev kirələyən dostlarım Blanka Auzer və Armando Karvaxalın xəbəri vardı.

Montevideoda cilili parlamentarilər və başqaları göyərtəyə qalxdılar. Onlar deyib-gülürdülər, qışqırırdılar, Pablolu qucaqlayırdılar. Sonra daha onu görmədim. Məni qüssə bürüdü. Şübhələr düşüncəmə hakim kəsilməyə başladı. Çiliyə gəlməklə səhvə yol verməmişəmmi? Burda yaşaya biləremmi?

Kayuta çox erkən düşdüm. Kitab götürüb oxumaq istədim, amma Antoniya dil-boğaza qoymurdu. O, nə baş verdiyini yaxşı dərk eləyirdi və mənim fikrimi qatmaq istəyirdi. İspaniyadan, Çilinin Vinyadel-Mar şəhərindəki həyatından, bu ölkəni necə sevməsindən danışındı.

Mən ona candərdi qulaq asırdım. Xoşbəxtlikdən az sonra yuxuya getdi və mən Pablo barədə düşünməyə başladım. Görən,

indi nə eləyir? Bəlkə o da yuxuya gedə bilmir? Biz ayrıلندا çox həyəcanlıydı və ancaq bu sözləri deyə bildi: "hələlik, sevgilim mənim, biz tezliklə görüşəcəyik. Mən ayrılmıram, səndə qalıram". O, həqiqətən də indi mənimləydi, ürəyimdəydi. Gəmimiz Buenos-Ayresə səhər tezdən çatdı və biz sahilə çıxdıq. Yenə ikimizik: itim və mən. Buenos-Ayres itlərə qəti sevgisi olmayan bir şəhərdi. Çox şeyləri anlamaq mənim üçün çətin idi. Mənim bura gələnəcən olduğum ölkələrdə itlə ürəyin istəyən yerə gedə bilərdim. Amma burda, əgər yanında it varsa sənə salam vermək belə istəmirdilər. Məni limandan bir vaxtlar uzun müddət məskunlaşdırığım "Florida" mehmanxanasına aparan taksi sürücüsü yolda dedi:

- Senyora, itlə siz nə hansısa bir taksiyə əyləşə biləcəksiniz, nə də mehmanxada yer ala biləcəksiniz. Bu xəbərdarlıqdan karixib mənim üçün əvvəlcədən nömrə sıfariş olunmuş mehmanxanaya daxil oldum. Aradan çox sular axmışdı, təbii ki, məni tanıyan olmadı. Balaca, gözəl itimi görən kimi məndən müştəri kimi imtina etdilər.

- Mən burdan heç hara gedən deyiləm. Beş il əvvəl bu mehmanxanada uzun müddət yaşamışam, buranı evim bilmişəm, elə indi də belə hesab eləyirəm, - deyib mehmanxananın sahibi ilə danışmağıma icazə vermələrini xahiş etdim.

Mehmanxana sahibi məndən əyləşməyimi xahiş edib izahat verdi ki, oteldə itlə qalmağı qadağan edən qanun mövcuddu.

- Niyə axı, siz itləri bu qədər sevmirsiz?

- Onlarda birə var.

Mən güldüm:

- Əgər siz mənim itimdə bir dənə birə tapsaz, istədiyiniz məbləği ödəməyə hazırlam.

Onunla bir qədər də mübahisə eləyəndən sonra belə bir razılığa gəldik ki, mən mehmanxanada cəmi iki gün qalmalıyam və iti özümlə mehmanxanadan səhər saat yeddi də çıxarıb gecə yarından keçəndən sonra onunla qayıda bilərəm. Bundan başqa itlə taksiyə minə bilməyəcəyim barədə o da məni məlumatlandırdı. Həm də o, tez-tez bir sözü təkrarlayırdı:

- Yadda saxlayın, senyora, əgər sizin itinizdən xəbər tutsalar, xeyli cərimə ödəməli olacaqsız, həm də sanitər xidmətiylə üz-göz olmaq mənə lazımdır.

Bəli, bu, tamam özgə bir aləm idi və mən by özgə aləmdə yaşamalıydım. Gəzməyə çıxan kimi qəribəliklə qarşılaşdım. Küçədə mənim bura gelişimdən dörd gün əvvəl vəfat etmiş Yeva Peronun portreti qoyulmuşdu. Qarşısında stol gül-çiçəyə qərq olmuşdu. Dörd nəfər fəxri qarovulda dayanmışdı. Belə mərasimə hər addımda rast gəlməzsən... Şəxsən mən belə mənzərəni həyatımda ilk dəfəydi görürdüm. Bu mənzərədən heyrətlənib küçədən keçənləri

danişdırmaq qərarına gəldim və başa düşdüm ki, onun ölümünə hamı ürəkdən ağlayır.

- "O müqəddəs insan bizləri tərk etdi!" Çoxları belə deyib göz yaşlarını gizlətmirdi... Bütün şəhər matəm içindəydi.

Mənim üçün hər şey çox pis başlanmışdı. Yükü qatarla göndərmək lazım idi, təyyarə ilə baha başa gəlirdi. Hər şeyi itimi özümlə gəzdirə-gəzdirə, bu küçədən o küçəyə qaça-qaça eləyirdim. İtlə taksiyə minmək mümkün deyildi, onu mehmanxanada qoymaq da olmazdı, çünkü duyuq düşə bilərdilər və böyük qalmaqla yaranardı. Hər şey necə də Avropadan fərqliydi! Mən ömrüm boyu bu qədər piyada gəzməmişdim. Amma hər şeyi kifayət qədər tez eləmək mümkün oldu: yük yola salındı, itə təyyarənin yük hissəsində uçması üçün böyük qəfəs alındı. Bunun öhdəsindən gəlmək elə də asan olmadı, amma mənim yanımda sevgi və ümid adlı köməkçilərim var idi. Budu, artıq Çiliyə uçuram.

Aeroportda məni Blanka Auzerlə, Armando Karvaxal qarşılıdı. Onlar itimi gözlədiyimi eşidəndə xeyli güldülər. Gömrükde mənə dedilər ki, dörrdə gəlim. Hələ saat bir idi. Armando təklif etdi ki, aeroportda gözləyək, həm də nahar eləyək. Razılaşdıq. Amma bu vaxt radio ilə mənim adımın elan olunduğunu eşitdim. Məndən xahiş eləyirdilər ki, heç kimin öhdəsindən gələ bilmədiyi quduzlaşmış iti gəlib aparı. O qəfəsin qapısını sindirib çölə atılmışdı və heç kim onu tuta bilmirdi. Yaziq it təyyarənin hay-küyündən havalandı. Hətta onu çağırmağa da ehtiyac olmadı, məni görən kimi üstümə atılıb, əsə-əsə köksümə sığındı. Mən yerə oturub sakitləşdirməkdən ötrü onu tumarlayıb şirin-şirin sözlərlə ürəyini alırdım. Blanka sonalar gömrükhanada cərəyan edən bu tamaşanı hamiya danişib gülürdü. Hətta gömrükçülər ilk əvvəl elə biliblərmiş it quduzlaşış və onu öldürmək lazımdı. Amma sonra hər şeyi başa düşüb bizdən hətta hansısa kağız da tələb etmədilər: "Tanrı amanında, itinizi də götürün, gedin", dedilər.

## Çiliidə

Mən Çiliyə 1952-ci ilin qışında gəldim və həyatım boyu görmədiyim bir vahiməli evə sığındım. Buranı mənim üçün Blanka Auzer tapmışdı. Mən ondan dəhlizi, iti gəzdirmək üçün balaca həyəti olan bir ev tapmağı xahiş etdim. Amma nədənsə o, iki dəhlizi, saysız-hesabsız boş otaqları olan nəhəng bir ev kirələmişdi. Mənim gəlişimə o, yalnız yataq otağını hazırlamışdı, qalan otaqlara əl gəzdirmək lazım idi.

Budu, dayanıb dəhşət içində xırda çarpayıya, gecə lampasına, iki stullu stola baxa-baxa fikirləşirəm: Niyə mən o qədər işiği, günəşi olan gözəl Kaprini bura dəyişdim?

Otağa girib var səsiylə: "Mənim Patoxam<sup>1</sup> hardadı?" - çığırın o adam kimdi?

Pabloyla qucaqlaşdıq. Mən gördüklərimdən sarsıldıǵımdanmı, ya bu görüşdən bir qədər çasdığımdanmı özümdən xəbərsiz qışqırdım:

- "Niyə axı, mən bu dəhşətli ölkəyə gəldim?

Pablo bunu eşidib əvvəlcə heyrətlə mənə baxdı, sonra dəli kimi otaqda var-gəl eləməyə başladı:

- Bu dəhşətli ölkə sənin vətənindil! Sən burda yaşamalı və bu ölkəni sevməyi öyrənməlisən! Necə varsa eləcə, çətinlikləriylə, diləncələriylə birgə! Həyat belədi. İnsan həmişə çətinliklərdən yayına-yayına yaşamalıdır!

O, haqlıydı. Mənim gözlərim yaşardı və bu, vəziyyəti yumşaldı. Pablo mənim göz yaşlarını görməyə bilməzdi. O, dərhal sakitləşib dedi:

- Bağışla, mən əsl vəhşiyəm. Sən xaricdə həddindən artıq yaşamışan. Öz vətənini ideal saymaq hər insana xas əlamətdi. Bura da bizim vətəndi və sənlə mən burda qalacaqıq, çünkü həyat bizi bir-birimizə əbədi bağlaylb.

Fikrimcə, hər ikimiz eyni dərəcədə xəcalət çəkirdik: o, özünü cilovlaya bilmədiyinə, mən də götür-qoy eləmədən ağızımdan belə səfəh söz çıxardığımı görə.

Santyaqoda gecələr gah bu, gah da o biri rayonda işıqları keçirildilər. Bir gecə növbə bizim məhəlləyə gəlib çatdı. Evdə işıqlar söndü, nifrət elədiyim bu evin divarlarındakı kölgələrin vahiməsini yalnız şam işığı azacıq azaldırdı. Ürəyim qüssədən sıxlırdı. Ən kədərlisi də o idi ki, Pablo çıxıb getməliydi. Onun evi burda deyildi. Əvvəllər mən vəziyyəti bütün ağırlığıyla təsəvvür eləyə bilmirdim, amma indi get-gedə hər şey mənim üçün tamam dözülməz olurdu. Həmin gecə itlə tək qaldım. Soyuq idi, balaca daş soba qəti qızdırırmırdı. Mən iki şamın işıqlandırıldığı bu kasıb otaqda özünü tamam tənha hiss eləyirdim. Meksikada həddindən artıq çox yaşamışdım, çılpaq yarpaqlara, ağır keçirdiyim soyuğa indi heç cür uyğunlaşa bilmirdim. Santyaqonun qısı mənə qəti cəzbedici görünmürdü. Hətta dağlar da şəhərə yaraşıq verməkdə aciz idi. 1952-ci ilin həmin o qışında Çilinin paytaxtı mənim təsəvvürümdə dönyanın ən bədheybət şəhəri idi.

---

<sup>1</sup> Patoxa-hərfi mənası ördək.

Səhərisi gün çox erkən gəldi. Onunla birgə otağa günəş də daxil oldu. Onun bu erkən gəlişindən heyrətlənib soruştum:

-Evdən belə tez necə çıxa bilmisən?

-Dedim ki, qapını bağlamağa gedirəm, - dəcəl uşaq təbəssümüylə cavab verdi. Əlində qəzet vardı. - Gedək, yaxşı bir ev axtaraq. Sənin rəfiqən, görünür, başdan xarabdı. Belə yöndəmsiz ev kimə lazımdı? Hər halda, bir məşğuliyyət tapıldı, fikrə qapılmağa vaxtin az olacaq. Səhəri gün mənim maliyyə işlərimlə məşğul olan tanışımı Çılıdə görüş təyin etmişdim. O, çox gözəl idi və həmişə işi elə qururdu ki, hesabında pul olsun və onu bekar vaxtlarında yaşamaq üçün hansısa səmərəli işə qoya bilim.

-Sərfəli bir iş var, - dedi, - burdan iki kvartal yanda ucuz qiymətə torpaq sahəsi satılır. Əgər alsan, bir azdan yaxşı qiymətə sata bilərsən. Torpağın qiyməti gün-gündən artır.

Mən o torpağı baxmaq qərarına gəldim. Axşam Pablo gəlib çıxdı.

-Ev tapa bildinmi? - ən əvvəl soruştu. Cavab verdim ki, bəyəndiyim olmadı, biri çox böyükdü, o biri ya çox bahadı, ya da bədheybətdi.

Gəzməyə çıxanda yadıma düşdü ki, dostumun baxmağı məsləhət gördüyü torpağın ünvanı cibimdədi. Həmin yer çox yaxında idi, bir halda ki, gəzməyə çıxmışdıq, ora baxmaq da pis olmazdı.

Həmin ünvanda taxta xarabalıq idi. Oranın sakini bize şübhəylə baxdı. Sualımıza cavabında dedi ki, sahə çox böyükdü, dağacan uzanır, amma harda qurtardığını o özü də dəqiq bilmir, çünkü sonacan getmək mümkün deyil, hər yanı gicitkan kolları basıb. Doğrudan da bütün sahə tikanlı kolluqlara qərq olmuşdu, amma birtəhər də olsa qalxırdıq. Biz yuxarıda dayanıb axan suyun səsinə heyran qalmışdıq. Yuxarıda qaynayan bulaqdan əməlli-başlı şəlalə əmələ gəlmişdi. Pablo heyrətdən özünü itirmişdi.

-Ömrümüzdə burdan gözəl yer görməmişəm! Biz dərhal buranı almalıyıq. Pul lazımdı. Mən də işlərimlə məşğul olan tanışimdən pul almışdım. Elə onunla da birlikdə Katedral küçəsində yaşayan senyora Nanarelli adlı bir qadının yanına yollandıq. Pablo küçədə gözlədi. Qorxurduq ki, qadın onu tanıyor. Həmin sahəni almaq üçün pul gətirdiyimizi biləndə çox sevindi, görünür, onun da öz problemləri var idi. Əlimdəki kağızla otaqdan qaça-qaça çıxdım. Xoşbəxtlikdən az qala uçurdum. Santyaqo daha mənə belə üzücü görünmürdü. Biz burda öz evimizi quracaqıq!

Xeyli axtarışdan sonra hərbi hospitalın yanında balaca bir mənzil tapa bildim. Mən ora açıq rəngli mebel qoydum. Otaqlar çox xırdayı və mən pəncərəni açanda yalnız qarşidakı evi görə bilirdim.

Olduqca sadə bir mənzil idi, amma istiydi. Mən rahatca nəfəs alıb yavaş-yavaş yeni həyata öyrəşməyə başladım. Hətta indi Santyaqoya da tamam başqa gözlərlə baxırdım: ağaclar və çiçəklər tumurcuqlanır, havadan bahar qoxusu gəlir...

Şəhər baxışlarım altda çox dirçəldi, gözəlləşdi. Hər gün harasa gedirdik və mən hər dəfə vətənimi özüm üçün yenidən kəşf edirdim. Burda olmadığım beş ildə bu vətən çox dəyişmişdi və bu illər ərzində mən onu az qala tamam unutmuşdum.

Mənə elə gəlir ki, o günlər biz xoşbəxt idik. Get-gedə bu həm xoşbəxt, həm də çətin yeni həyata uyğunlaşırdım. Budu, hər şeyin yaxşı olduğunu hiss eləyəndə, özümüz üçün normal və şad bir həyat qura bildiyimizi başa düşəndə məndə təzədən dünyaya övlad gətirmək ümidi baş qaldırdı. Mən xoşbəxt idim, amma bu sevincə qorxu hissi qatıldı. Əgər yenə bir şey alınmasa necə? Vahimə içindəydim, acı xatirələr sevincimi alt-üst eləmişdi. Hər gün səbirsizliklə axşamı gözləyirdim. Pablo gəlib həkimdən eşitdiklərini danışındı. Biz yenə övlad arzusuya yaşayırıq. Həmin illəri xatırlayıb tam əminliklə deyə bilərəm ki, uşağın doğulmasının bizə hansısa ciddi problem yaşadacağını bir an belə ağlımiza gətirmirdik. Biz hardasa elə bil gerçəklilikdən kənardı, özümüzün yaratdığımız qurama bir aləmdə yaşayırıq. Hamilə olduğumu dəqiqləşdirəndən sonra bu vaxtacan iki uşağı saldığımı həkimə demək qərarına gəldim. Həkim dedi ki, vəziyyətdən yeganə çıxış yataq rejiminə riayət etməkdir, əgər hazırlamsa, uşağı saxlamaq mümkün olacaq. Biz həkimin bütün tapşırıqlarını ciddi-cəhdə yerinə yetirməyə qərar verdik. Bizim üçün yenidən yeni həyat başladı. Pablo məni həddən ziyadə ərköyünləşdirmişdi. Mənə oxumağa kitablar gətirirdi və sonra birlikdə müzakirə eləyirdik. Dostoyevski və Prust bizim sevimli müəlliflərimiz idi. Pablo mənə bir cüt tutuqusu almışdı. Onlar çox gülməliyidilər. Bütün günü yellənə-yellənə bir-birləriylə danışırdılar, amma hərdən küsüşürdülər və onda erkək əsl incik ərlər kimi qəfəsin aşağı hissəsinə çəkilirdi. Aralarında nə baş verir? Nədən danışırlar? Niyə küsüşürlər? Asudə vaxtim çox olduğuna görə Kapri, Nyon, Roma haqqında xatirələrimi yazmağa başladım. Həmin qeydlər indi çox karıma gəlir.

Uşaqda həyat əlamətləri yaranmağa başlayırdı, o, artıq tərpənirdi. Nə xoşbəxtlik! Ona nəsə bir ad vermək lazımdı. Qərara aldıq ki, doğulanacan bu haqda düşünməyək. Amma hər halda Pablo nəsə bir Prokopio adı təklif etdi. Bu ad mənə gülməli göründü. Biz bütün günü uşağımdan danışırdıq. Pablo qız istəyirdi.

Beləcə beş ay ötüb keçdi. Altıncı ayda həkim mənə dedi ki, artıq təhlükə sovuşub, gəzintiyə çıxa bilərəm. Həm də bu, xeyrimədi. Təəssüf, həkim tələsmişdi. On beş gündən sonra mən bu qədər

əzab və qurban bahasına saxladığım bu uşağı da itirdim. Bu zaman Pablo ölkənin şimalına səfərə çıxmışdı. Məni xəstəxanaya qoydular. Qız uşağı idi. Pablo böyük bir gül dəstəsilə gəlmişdi. O, hətta gülümseməyə də özündə cürət tapdı:

-Heç nə olmayıb, - dedi. - Hər şey əvvəlki kimidi. Sən, mən, bir də məhəbbətimiz. Yazılanı necə pozmaq olar, axı?

Mən çox ağır vəziyyətdəyəm: əsəblərim tarıma çəkilmişdi, canım tamam üzülmüşdü. Beş aylıq yataq rejimi məni tamam haldan salmışdı, ayaqlarımdan elə bil daş asmışdılar. Zorla da olsa özümə gəlməliydim.

Pablo həmin gün övlad xülyasından biryolluq imtina etdi:

-Sənin sağlamlığına, hətta həyatına təhlükə yaradan uşaq mənə lazım deyil, - dedi. - Mənim üçün sən hər şeydən irəlisən.

Biz bu haqda sonralar da çox danışdıq. Həkimlər müalicə olunmağı məsləhət görüb, hər şeyin yaxşı olacağına təminat versələr də, Pablo inadından dönmədi. Biz evi tikmək qərarına gəldik. Hər gün sahəyə gedib dağa qalxır və üst-başımız tikan içində aşağı düşürdük. Bütün formal işlər yekunlaşmışdı və tələsirdik ki, sahə nə qədər tez təmizlənsə yaxşıdı.

Bir dəfə Pablo dedi:

-Bu gün mənim bir dostum gələcək, memardı, istəyirəm, onunla tanış olasan. Bu, Hermon Rodriges Arias idi. Ümumiyyətlə həmişə Pablunun dostlarıyla tanışlıqdan yayınmağa çalışırdım və ondan xahiş edirdim ki, məni belə tanışlıqlardan kənar saxlasın. Amma bu ayrı məsələ idi, bu dost bizə ev quracağdı və mən mütləq onu tanımlayıdım. Memar sahəyə baxıb gülümşədi!" Sizə gün boyu pilləkənlə qalxıb düşmək lazım gələcək". Doğrudan da bizim sahə şaqulidən daha artıq üfüqi idi. Amma bəyəndiyimiz də elə bu idi. Məhəbbət cavanlığımızı da bizə qaytarmışdı, özümüzü lap uşaq kimi aparırdıq. Elə bu cümlələri indi də yaşadığım həmin o "üfüqi" evdə yazıram.

Bur neçə gündən sonra dostumuz layihəni getirdi. O, yaxşı memar idi və çalışmışdı ki, evə bolluca gün işığı düşsün, pəncərədən şəhərə gözəl mənzərə açılsın. Pablo layihəyə baxıb dedi:

-Bu səfehlikdi! Şəhərə baxmaq nəyimə lazımdı? Mən dağları görmək istəyirəm. Və evin üzünü o biri tərəfə çevirdi. Memar onu inandırmağa başladı ki, bəs, bu zaman günəş şüası içəri az düşəcək, onda ev də gərək sahənin ən hündür yerində tikilə ki, buna da xeyli əlavə pilləkən tələb olunacaq.

Pablo: -Lap gözəl, - dedi, - nə olar, pilləkəni çox elə.

Bütün bu söhbətlər ardı-arası kəsilməyən zarafatlar və gülüşlərlə müşayiət olunurdu. Bizi işin mahiyyəti qəti maraqlandırmırıdı, biz ancaq gözəllik barədə düşünürdük. Qərara

aldıq ki,siftə üçün evdə qonaq və yataq otağının olması kifayət eləyər. Hesab eləyirdim ki, bu iş üçün mənim pulum çatar. İş başladı. Hər həftə işin necə getdiyinə baxmaq üçün bura gəlirdik. Bütün pullar elə bircə özülün qoyulmasına sərf olundu.

-Torpaq yumşaqdı, memar deyirdi, - bərk tərəfinə çatanacaq qazılmalıdır.

Biz dağ boyda çıxarılan torpaqdan sonra qalan nəhəng çalaya baxırdıq. Divar hələ də hörlülməmişdi. Nəhayət bərk tərəfə çatıb özül qoydular və evin divarlarını hörməyə başladılar. Pul əriyirdi. Odur ki, mümkün olan hər şeyi satmağa başladım. Hər bazar ertəsi fəhlələrin zəhmət haqqını ödəmək üçün dəridən-qabıqdan çıxırdıq. Çox çətin idi,amma nəsə gözəgörünməz qüvvə bizi himayəsinə almışdı.Bəlkə iradəmizin, ya bəlkə də məhəbbətimin yolumuza işiq salan ulduzunun köməyi ilə hər halda iş irəli gedirdi.

Pablo hər dəfə memarın planında nəyisə dəyişdirirdi, hansısa detalları daha da təkmilləşdirirdi. Hər şey onunla nəticələndi ki, qonaq otağında yalnız bir divar qaldı, qalanlar bütünlük pəncərə oldu. Pablo memarla səsi xırıldayanın mübahisə eləyirdi:

-Mən istəyirəm ki,pəncərə döşəməyəcən gəlib çatsın.

O, cavab verirdi:

-Bu mümkün deyil. Pəncərə üçün mütləq nəsə bir dayaq olmalıdır, ən azı qırıq santimetr.

Bu mübahisələrin ardi-arası kəsilmirdi. Hər iki otaq hazır olandan sonra mən hər şeyin gözəl alındığını deyərək memarı bu uğuru münasibətilə təbrik eləyəndə cavabı belə oldu:

-Bu mənim yox, Pablomun layihəsiylə inşa olunmuş evdi.

Mebellər də Pablomun şəkilləriylə qurulmuşdu, taxtanın hansı ağacdan olmasını da özü müəyyənləşdirmişdi. Bütün bunlar bizə nə qədər sevinc bəxş etdi!

Mənim üçün əsl həyat ancaq indi başlamışdı. Bütün günü bağda əlləşirdim. Bu bağda hər bir ağac, hər bir gül, hər bir kol mənim seçimim idi, mənim əlimlə əkilmişdi. Biz xoşbəxt idik, gün boyu bir neçə dəfə görüşürdük. Pablo kabus kimi qəflətən peyda olurdu, amma zarafatını və təbəssümünü həmişə özüylə gəzdirdirdi. Hərdən çox tələsirdi, yalnız məni öpmək üçün gəlib o dəqiqə də qaçıb gedirdi.

Bir yerdə olmaq, bir-birimizi həmişə görmək istəyi gün-gündən artırıldı. Həmin yay biz Atlantida yollanmayı qərara aldıq. Romantik adlı həmin o gözəl yer Uruqvayda, Atlantik okeanının sahillərində yerləşirdi, həmin yeri Pablo öz şərlərində Datitla adlandırır. Orda bizim yaxın dostlarımız yaşayırdı. Onlar okeanın sahilindəki evlərini müvəqqəti bizim ixtiyarımıza vermişdilər. Biz bu səfəri necə də arzulayırdıq! Ev çox rahat,hətta zərif, incə idi, hər tərəf şam

ağacılarıydı, hava bu ağacıların qoxusuyla nəfəs alındı. Biz burda istirahət edəcəkdik. Pablo həmişəki kimi barmen olacaq. O, aperitivi çox gözəl hazırlayır və süfrə açır. Onun vəzifəsi yalnız qab-qacağı və çəngəl-bıçağı stola düzəmkələ məhdudlaşdırır. O, süfrəni bəzəməkdən, özü də hər dəfə fərqli şəkildə bəzəməkdən həzz alır. Mən mətbəxdə əlləşirəm, ət qızardırıram. Pablo mənim kulinariya qabiliyyətimi tərifləməyə xəsislik eləmir. Axşama yaxın şey-şüy almaq üçün mağazaya gedirdik. Bu zaman lazım olanların siyahısını əvvəlcədən yazış hazırlayıraq. Bizim bu həyat necə də sadədi, amma bir yerdə olmaq imkanı qazanmağımız elə bir o qədər də qəlizdi.

Kapridən sonra ilk dəfəydi ki, belə bur fürsət yaxalamışdıq və bu xoşbəxtlikdən gözümüz yer görmürdü. Biz bütün günü ecazkar, isti okeanda üzürdük. Pablo Sant-Anxeloda aldığı üzgүçülük dərsini hələ unutmamışdı. Amma dərinlikdən qorxu hissini heç cür canından çıxara bilmirdim. Mən həmişə onun yanıyla üzəməliydim. O, deyirdi:

-Sən yanında üzəndə mən bütün dərsləri unudub, dərhal suyun dibinə gedirəm.

Ən qəribəsi doğrudan da belə olmayında idi.

Bizim əyləncələrimiz təbiətin özü qədər sadə idi. Biz Atlantidada bitən çiçəklərdən herbarilər hazırlayırdıq: bitkiləri qurudub albomlara yapışdırırdıq. Bu bizim ev sahiblərinə hədiyyəmiz olacaqdı. Sonralar öyrəndim ki, onlar bu herbariləri uzun illər göz bəbəyi kimi qoruyub-saxlayıblar.

Atlantidada Pablo çox yazardı. Onun şerlərində bu yerlərin Datitla adlanmasıının öz səbəbi var. O, istəmirdi ki, bizim həmin illər harda gizlənməyimizdən kimsə xəbər tutsun. Hərdən-hərdən etdiyimiz gizli səfərlər bizi bir daha əmin elədi ki, bir-birimizdən ayrı yaşaya bilmərik.

Həyat belə davam eləyirdi. İllər ötür, amma biz vaxtı hiss eləmirdik. Mən Pablounun əlyazmalarını oxuya-oxuya özümdən xəbərsiz onun məxfi katibəsinə çevrildim. Şayiələr yayılmağa başladı. Deyirdilər, Pablo nəsə naməlum bir tanışını İtaliyadan gətirib burda gizləyir. Bütün bunlar qanqaraldıcı idi.

Nəhayət, hər şeyin üstü açıldı. Səbəbkər bir neçə şüşə şərab oldu. Nəsə bir gün evimizdə şərabların yoxa çıxdığı məlum oldu. Evdə onların yerindən ancaq bağbanın xəbəri vardi. Və o, şərabların yoxa çıxmاسının səbəbini izah eləyə bilməyəndə Pablo məcbur olub onu işdən çıxardı. Bağban evdə mənim mövcudluğumdan xəbəri olan yeganə adamın, sürücümüzün dostu idi. Burdan gedəndən sonra bağban açıq çıxməq üçün mənim barəmdə Pablounun arvadı Deliyaya danışmışdı.

Həmin günləri çox kədərli hisslərlə xatırlayıram. Deliya qətiyyət tələb eləyirdi. Deyirdi ki, əgər Pablo mənlə əlaqəni kəsməsə Çili dən gedəcək. O, heç bir sözə qulaq asmaq belə istəmirdi. Mən ondan nəsə qoparmamışdım. Mən Pablunun həyatına daxil olanda onlar artıq sadəcə, dost idilər və mən onun qanuni həyat yoldaşı hüququndan məhrum olmasını istəmirdim. Çünkü bu hüquqa laqeyd yanaşirdim. Deliya çox əzab çəkirdi və nəhayət, əvvəlcə Buenos-Ayresə, ordan da Fransaya getdi.

## 8

### Tənha qadın həyatı

Dənizin kənarındaki daş oturacağın üstə əyləşmişəm. Dəhşət içindəyəm. Xatırələrin əlləri məni boğur, hər gecə həyatımın bir parçasını qoparıb aparır. Və bu həyatda artıq nə rahatlıq, nə sevinc var, olanancaq xatırələrdi.

Get-gedə gələn günün nəbzini duyuram, gecənin kölgələri get-gedə dağılır. Hələ də oturub qalmışam və bundan sonra necə yaşayacağım mənim üçün sual altındadır.

Yuxarıda, evdə məni nəhəng boş çarpayı gözləyir. İndi bu çarpayıda yatmaq, yaxud yuxu görmək mümkünürmü? Qüssənin caynaqları məni didib-parçalayır, birtəhər özümü qorumaq üçün xatırələrin lövhələrindən yapışırıam. Soyuq bədənimi kəsir, tərpənə bilmirəm. Güclə də olsa, dikəlmək istəyirəm. Amma elə bil heykələm: ayaqlarım, bədənim, ruhum minillik daşla hörülüb. İrəlidə məni gözləyən heç nə yoxdu.

Qalxıb ağır-ağır evə gedirəm. Qəflətən nəsə eşidirəm, elə bil kimsə qulağıma nəsə piçildiyir. Dayanıb dinləyirəm. Yox, küləkdi, şam ağaclarının tüklü budaqlarını tumarlayır.

Yataq nəmişlik qoxusu verir. Pablunun sevimli kreslosuna əyləşib şüşədən gecəyə baxıram. Bu sevimli otağımız indi mənə necə də yad görünür.

Yatmaq istəyirəm, amma yuxum qeybə çəkilib. Nəhayət, qəhər boğazımı tutur. Mən onun qarşısını kəsmək istəmirəm, əvvəlcə astadan, sonra var səsimlə ağlayıram. Bu hönkürtü saatlarla çəkir. Elə bil hardansa ruhumun dərinliklərindən gələn bu göz yaşları dalğalar kimi sahilə can atır. Get-gedə gerçəklik barədə təsəvvürlərim dağılır, and içə bilirəm ki, hansısa məqamda mən hətta onun məni öpdüyünü, başımı tumarladığını hiss etdim. Səndirləyə-səndirləyə çarpayıya sarı gedirəm, yastıqdan onun qoxusunu almaq istəyirəm, döşəkağından canıma bir sərinlik yayılır

və mən həmişə olduğu kimi onun sıqalı altında yuxuya gedirəm. Bütün gecəni və bütün günü yatıb qaldım. Elə bu da məni xilas etdi.

Bizim çarpayıda oyananda nə hisslər keçirdiyimi təsvir etmək çox çətindi, bütün bədənim ağrıyırı, əllərim yumulmurdu, əsə-əsə qalmışdı. Pablo mənim haqqımda hər şeyə qadir güclü qadın obrazı yaratmışdı. O, ev işləriylə məşğul olmağa tənbəllik eləyirdi və hər dəfə deyirdi: "Matildedən soruşum, onun bilmədiyi, bacarmadığı iş yoxdu". İndi bu cür qorxu və çəşqinqılıq içinde olmağımdan özüm də utanıram. Çox problemlər həllini gözlədiyi bir vaxtda məni bu böyüklüyündə dərd çuqladı. Mən yetim qaldım.

Parçalanıb tikə-tikə olmuş bu dünyada indən belə necə yaşayım? Çilinin illərlə qazandıqları bir neçə saatın içində darmadağın oldu. Nə etməli? Burda baş verənlərdən dünyani necə xəbərdar etmək olar? Kim və necə bizə kömək eləyə bilər? Biz tənhayiq və vahimənin hökm sürdüyü bu ölkə boyu səpələnmişik. Belə nə qədər davam edə bilər?

Hər şey elə tez və qəflətən baş verdi ki, insanın özünə nəzarəti itirməsi də özündən xəbərsiz oldu. Əllərimin əsməsi bir an da dayanmır. İndi maneələri dəf etməklə qaçışa çevrilən bu həyatda gərək özünü toplayıb hələ də nəyə görə yaşamağına məna verə biləsən. Ağlıma ən ağlaşığmaz fikirlər gəlir. Başa düşürəm ki, yaşamaq üçün mənə ən qalın tısbaga qabığı lazımdı. Amma hardan tapım?

Uzun müddət dənizə baxıram. Dalğalar əvvəlki kimi şəndilər, özlərini qayaya çırpı-çırpı məni də yanlarına dəvət edirlər. Dəvəti qəbul eləyib sahilboyu gəzməyə çıxanda sıfətimdə dəniz küləyinin xəfif xoşhallığını hiss eləyirəm. Göt üzüylə buludlar uçuşur. Külək hər an onları ağlaşığmaz sürətlə qova-qova cizgilərini dəyişir. Hər buludda Pablonun siması var və hər biri də məndən gülə-gülə ayrılır. Bu buludların oyunu mənim çox xoşuma gəlir.

Günəş oturmağa başlayır. Havada okean dalğalarının gətirdiyi yosun və yod qoxusu hiss olunur. O, elə bilirdi ki, İsla-Neqrədakı kimi su dünyanın heç bir yerində yoxdu. Avropa səfərlərimizdən birində Pablo dedi:

-Evə istəyirəm, daha dənizsiz dözə bilmirəm.

Mən güldüm, çünkü bu sözələr Vifredcio dənizi sahillərində deyilmişdi. Ona mükafat veriləcəyi münasibətilə bura gəlmışdik. Onda Pablo mənə baxıb dedi:

-Bura axı, dəniz deyil! Məgər sən görmürsən, axı, bura tərpənmir, çığırımir, qoxusu gəlmir. Yox, dəniz deyil.

O həmişə atəşin ehtirasla sübut eləyirdi ki, səliqəli sahilin yanındakı sivil dənizə dəniz demək olmaz.

Gözüm öündən xatirələrdən çat vermiş saysız-hesabsız epizodlar keçir. Mən xatirələrin əsirliyində yaşamaq istəmirəm, gerçəyi görmək lazımdı. Amma necə?

Evə qayıdırıam. Sükutdu. İndən belə bu ev həmişə susacaq. Kabinetdəyəm. Burda elə bil iş indicə başa çatıb: stolun üstündə qovluqlar, Pablonun indicə cavab verdiyi və cavabını gözlədiyi məktublar... Kağız-kuğuzlara baxmağa başladım və bu mənə müəyyən qədər məşguliyyət gətirdi, amma bununla bərabər həm də fikirləşdim ki,hələ qabaqda məni nə qədər iş gözləyir.Hər şeyi aydınlaşdırımalıyam ki, nəyi gizləməli olduğumu qətiləşdirəm. Ən birinci növbədə "Xatirələr",az qala ,əlimi yandırır. Bu kitabı Çili dən kim çıxara bilər? Kim mənə bu kitabı çapa hazırlamaqda kömək eləyə biləcək? Bu işdə mütləq yazıçıya,özü də bizim dostumuz, böyük yazıçı və xeyrxah insan Migel Otero Silva kimi bir şəxsə bel bağlamalıyam. Elə həmin gün Karakasa zəng vurub ondan bura gəlməyini xahiş elədim. Amma cavab verdi ki, bu dəqiqə gələ bilməz. Bu, mənim üçün ağır zərbə idi.

-Bəs,nə vaxt gələ bilərsən?

-Bilmirəm,dəqiq deyə bilmərəm.

Yerimdəcə donub-qaldım. Ən etibarlı dost, ən yaxın adam da məndən imtina eləyirdi. Mən susmuşdum, nə deməli olduğumu bilmirdim, yəqin ağlayırdım. Bir neçə saniyədən sonra soruşdu:

-Məni eşidirsən?

-Hə,- güclə cavab verdim.

-Bəs niyə axı, sən özün bura gəlməyəsən?Burda çox problemləri müzakirə eləyə bilərdik.

-Yaxşı olardı, amma ciddi maneələr var.

-Nəsə bir əlac eləməyə çalışacağam. Sabah zəngimi gözlə.

Həmin günün axşamı Venesuela səfərliyinin nümayəndəsi İsla -Neqraya gəlib mənim Karakasa səfərimi təşkil etmək üçün bəzi işləri görməyə başladı. Onu ən əsas maraqlandıran mənim diplomatik poçtla nə göndərmək istəməyim idi. Onun vasitəsiylə öyrəndim ki, senator Migel bir gün əvvəl Venesuela konqresində çıxışı zamanı Pablonun ölümündən danışıb: "O, ölkəsinin yoluxduğu xəstəlikdən ölüb", deyən Migel Otero bir neçə günə Çilini qana qəltan edən hökumətə nifrinlərini yağıdırıb. Bundan başqa Migel bu gün universitetdə bu mövzuda mühazirə oxuyurdu. Bu, məndən ötrü yenilik idi. İndi başa düşdüm ki,mənim dəvətim necə sadəlövh hərəkət imiş.

Mən dəlicəsinə işə girişdim. "Xatirələr" birbaşa diqtə olunmuşdu, redaktə edilməmişdi. Bu işdə mənə yalnız Pablonun katibi və yaxın dostu Omero Arse kömək eləyə bilərdi. O, bu kitab barədə hamidan artıq məlumatlıydı,çünki Pablo onu Omeroya

bütünlükə diqtə eləmişdi. Həmin gün ona zəng vurub gəlməyini xahiş etdim. O, səhərisi gün gələcəyinə söz verdi. Dərhal mənə elə gəldi ki, daha elə də tənha deyiləm. Əgər Omero yanında olacaqsa, deməli, işlər qaydasındadı.

Səhərisi gün gəlib çıxdı. Salamlaşandan dərhal sonra işə keçməyi təklif etdim: böyük stolu boşaldıb "Xatirələr"in materiallarını gətirdim. Pablonun ölümünü ağır keçirən Omero qəmgin və fikirliydi. Stolun arxasına keçib bəyan etdi ki, işə başlamazdan əvvəl mənə nəsə vacib bir söz deməlidir.

-Matilde, ölkədə dəhşətli hadisələr baş verir... Xatirələrdə bir fəsil var, sonuncu fəsil, onu indi çap eləmək olmaz, kitabdan çıxarmaq lazımdır.

Qulaqlarımı inanmadım. Otağa ağır bir sükut çökdü, mən danışa bilmirdim. Qorxu, amansız qorxu insanların ruhunu necə də zədələmişdi. Yəqin burda qeyri-adi nəsə yoxdu, amma mən bu həqiqəti çox sonralar dərk elədim. Həmin an mən ona əzgin səslə dedim:

-Daha birlikdə işləyəsi olmadıq. Əgər sonuncu fəslin çıxarılmasını istəyirsənsə, onda mən daha sənə inana bilmərəm.

Mən əsas dayağımızdan məhrum oldum. Bu insana uzun illər necə də inanmışdım. Bütün materialları yataq otağına apardım. Məni üşütmə tutmuşdu. Amma bu hələ ilk sədaqətsizlik idi.

Mən daha ona baxa bilmirdim və elə həmin axşam İslə-Neqraya gələn bacımdan xahiş elədim ki, qonaqla məşğul olsun. Səhərisi gün onu San-Antonioya apardım. Yaxınlaşanda xahiş etdi ki, onu burda düşürüm:

-Sizin maşını yaxşı tanıyarlar.

Ayrılmazdan əvvəl soruşdum ki, "Xatirələr"də adının çekilməsini istəyirmi? Çünkü o, həqiqətən də Pabloya çox kömək eləmişdi. O, adının qeyd olunmamasını xahiş eləyib maşından düşdü. Mən əlində balaca çəmodanla onun necə uzaqlaşdığını baxdım. İlahi, nə üzücü bir tənhaliq!

Bütün bunlar vahiməni daha da artırıldı. Omeronun qorxusu müəyyən qədər mənə də sirayət eləmişdi. Evə çox əzgin halda döndüm, yataq otağına keçib uzandım. Elə bil bir daha qalxa bilməyəcəkdir. Hər gün, hər saat bizimlə birgə işləyən yaxın insana inam içimdə dəfn olunmuşdu.

Qapı döyüldü. Hansısa bir qadın gəlib məni görmək istəyir. Əgər mənimlə danışmasa çıxıb getməyəcək. Görüşməyimiz onun üçün çox vacibdi. Görünür, ətrafda olan kəndlərdən birində yaşayırdı. Xahiş elədim ki, bizi görüşdürsünlər. Qarşısında ciddi, abırlı bir qadın dayanıb. O, evə baxmaq istəyir. Baxışlarından bir sual oxunur. Bir qədər maraqla soruşuram:

-Siz Pablonun şerlərini oxumusunuzmu? Nəyə görə bizim evə baxmaq istəyirsiniz?

-Senyora, - yalvarıcı səslə cavab verir, - mən yalnız Pablonun üzən balıqlara baxa-baxa şerlərini yazdığını dənizin dibindəki həmin o şüşə otağa baxmaq istəyirəm.

Mən bu qadına həsəd apardım. O, xülyanı gerçəklilik kimi qəbul eləmişdi. Məgər bundan böyük xoşbəxtlik olarmı? Düşünüb qərara aldım ki, onun dünyasına əl vurmasam yaxşıdı.

-Biz həmin otaqdan Pablonun sağlığında istifadə edirdik. Onun ölümündən sonra otaq da ləğv olundu.

O, çox kədərləndi və dedi:

-Heyf. Əgər bir az tez gəlsəydim onu görə bilərdim. Siz çox xoşbəxt adamsız, çünkü onunla belə bir otaqda yaşamışınız.

Və həmin o sakit, utancaq qadın çıxıb getdi.

Görünür, o, haqlıdı, mən səhvəm. Məni sindırmaq olmaz, çünkü Pablonun sehrli dünyasının sakını olmuşam. Qəflətən hiss elədim ki, özümə inam hissim qayıdır. Mən ağlamalı deyiləm.

Vərəsəlik məsələsini qaydaya salmaq üçün bu gün vəkil gəlməlidir. Pablo vəsiyyət yazmayıb. Elə bu özü onun ölçəcəyini ağlına gətirmədiyinə bir işarədi. Onunla bu mövzuya qəti toxunmazdım, çünkü, həyat başımızı yaman qatmışdım.

Pablo varlı şəxs hesab olunurdu, amma əslində, nə qazanırdısa o saatca xərcləyirdi. Bizim həmişə əntiq, kitab mağazalarına az-maz borcumuz olardı.

Əmlak siyahısını tutarkən dostum, vəkil Xuan Aqustin Fiqeroanın sıfətinin nə hala düşdүünü heç vaxt unutmayacam.

-Hansı aksiyaların sahibisiz? - soruşdu.

-Aksiya nədi? Bizdə ömrümüz boyu aksiya olmayıb. Bank hesabımıza gəlincə, çıxarımız hər ayın axırında gəlirimizi üstələyib.

-Bəs Nobel mükafatı?

Mən təbəssümlə ona baxdım.

-Bunun sadə izahı var. Mükafatı noyabrda təqdim edirlər, mərasim dekabrda keçirilir. Həmin vaxta qədər biz pulu artıq xərcləmişdik. Bu pulların müəyyən hissəsini o, haralarasa köçürmüdü, müəyyən hissəsinə çox nadir nüsxə olan balıqqulaqları almışdı. Kim axı, bunu dəyərləndirməyə qadirdi? İndi onlar heç kimə lazımdır. Onun indi Fransadan gətirilən kitabxanasının dünyada tayı-bərabəri yoxdu. Pablo o pullara bütün ömrü boyu arzusunda olduğu kitabları almışdı. Əgər həmin kitablardan bəzilərini hansı qiymətə aldığındı indi sənə desəm, mənə inanmazsan. O, Fransadakı balaca norman şəhəri Konde-sür-İtonda bağ evi almaq istəyirdi. Həmin ərazidə iki qəsr var. Bu da şayiələrə əsas verdi. Çilidə deyirdilər ki, Pablo özünə qəsr alıb.

-Bu haqda bir qədər ətraflı danış,-dostum xahiş elədi.

Həmin günlər Çiliidə Pablonun Nobel mükafatına layiq görülməsi çox təntənəylə qeyd olunurdu. Hamı eyforiyada idi. Bəs necə! İkinci Nobel mükafatı hardasa dünyanın o başında yerləşən balaca bir ölkənin nümayəndəsinə təqdim olunurdu! Əksər avropalı hətta Çilinin harda yerləşdiyindən belə xəbərsiz idi, elə bilirdilər ki, nəsə tropik bir ölkədi. Bu, həqiqətən hadisəydi!

Pablonun dünyaya gəldiyi Patral camaatında yerliçilik hissi baş qaldırıdı və onlar şairin valideynlərinin bir zamanlar yaşıdlıqları evi almaq barədə konqresdə məsələ qaldırıldılar. Doğrudur, ev özü zəlzələ vaxtı uçub dağılsa da, azca daş-divar qalmışdı. Elə həmin yerdə böyük bir daşın üstündən memorial lövhə asıldı. Hər şey çox zövqlə edilmişdi. Açılışda biz də iştirak etdik.

Bu məsələyə konqresdə baxılan zaman senatorlardan biri çıxışında Pablonu Fransada qəsr almasına görə ittiham etdi. Senator bəyan etdi ki, yoxsulların ehtiyacına ödənməli olan vəsaiti dövlət Parraldakı evi almaqla dahilik azarına mübtəla olan bir şairin xatirəsini əbədiləşdirməyə xərcləyə bilməz. Nəticədə ev alınmadı. Biz bu söhbətə görə uzun müddət güldük. Həmin vaxt biz Parisdə yaşayırırdıq və Avropada belə şeylərə tamam fərqli münasibət var. Bütün bunlar lətifəyə oxşayırdı.

Həyatımızda baş verən komik hadisələri xatırlamaq mənə xoşdu.

Bununla bərabər biz əmlakin siyahısını yazmaqdə davam eləyirdik. Evdə olan hər şeyin qiyməti şərti idi, qədim şeylərin çoxu Pabloya məxsus olduğuna və onun onları çox xoşladığına görə, maraqlıydı. Əlbəttə, onları pulla qiymətləndirmək çətin idi... Bununla belə, dostum bu çətin işin həllini tapa bildi.

Görürdüm ki, Xuan Aqustin siyahının nəticələrindən əməlli-başlı karıxbı.

-Yaxşı, bəs onda niyə axı Pablonu varlı adam sayırdılar? - elə hey soruşurdu.

Onun bu çəşqinqılığı mənə ləzzət eləyirdi. Biz Pablonun var-dövləti haqda yayılan şaiyələri heç vaxt təkzib etmək istəməmişik, üstəlik kredit məsələsində bunun bizə xeyri olmayıb, Pablo həmişə deyərdi:

-Qoy, heç kim bilməsin ki, pulumuz yoxdur, yoxsa bizə kreditə nəsə verən olmayıacaq.

Pablo haqqında danışmaq mənə xoşdu. Onun dedikləri və etdiklərinin hamısı məni heyran qoyurdu. Əmlak, vərəsəlik kimi nasiranə məsələlərdən danışanda belə mən rahatlanıram. Səhər lap yaxşıdı: işiq var, dənizə, göy üzünə baxa bilərsən. Gecə hər şey fərqlidi. Gecələr vahimə içindəyəm!

Vəkil məni Santyaqoya getməyin vacibliyindən agah elədi. Vərəsəlik sənədini rəsmiləşdirmək üçün əmlak siyahısını yekunlaşdırmaq lazımdı. Bu, asan iş deyildi, onun mənim köməyimə ehtiyacı var idi.

## 9

### İlk məyusluq. Qorxu hissi

Santyaqoya getmək lazımdı. Bu fikir məni havalandırır. Necə, hara getməliyəm? Paytaxtdakı qonşu qadının xırda otağında keçirdiyim sonuncu gecəni dəhşət hissili xatırlayıram. Bütün gecəni evin lap yaxınında eşidilən güllə səslərinə, komendant saatı başlanan kimi ölen boş şəhərdə əcəl səsi kimi eşidilən sirenalara qulaq asırdım. Mənim bütün əsəblərimin pozulması üçün həmin gecənin cüzi xatirəsi kifayət edər.

İstənilən halda, Santyaqoya necə gedə bilərəm? Məni ora kim aparacaq? Sürütülməzdən hələ də bir səs-soraq yoxdu. Özüm maşını sürmək halında deyiləm, bu vahiməli yollarla getməyi hətta fikrimə gətirəndə belə qorxuram. Santyaqoda gördüyüüm dəhşətləri xatırlayanda başımdan ağrı qopur. Yenidən adı bir hənirtidən səksənirəm. Amma yaşamaq lazımdı. Halım olmasa da borcumu yerinə yetirmək üçün özümdə güc tapmalıyam. Kim mənə kömək eləyəcək?

Bir xeyli ad fikrimdən keçirib qəflətən sevinclə əslən osoriolu, indi Santyaqoda yaşayan bir şairəni xatırlayıram. O, bizim yaxın adamımız idи və Pablonusa çox sevirdi. O, həddən ziyadə mərhəmətli və mehriban bir qadın idи. Onun hər gəlişi bizim üçün bayrama çevrilərdi. O, hər dəfə bizə iri kartoflar, dəfnə yarpağı və müxtəlif göyərtilərlə dolu zənbillə gəlib deyərdi:

-Hələ indiyəcən heç kəs belə dadlı kartof yeməyib.

Onda Pablo onun sözünə qüvvət verib qışqırardı:

-Kartof mənimdi, mənimdi kartof, heç kimə verməyəcəm.

Ona zəng vurub xahiş elədim ki, gəlib məni Santyaqoya aparsın. O, çox nəvazişlə danışındı, amma dedi ki, gələ bilməyəcək. Yaxşı olar ki, özüm avtobusla gəlim və o, məni dayanacaqdə qarşısın. Belə də razılaşdıq. Düşündüm ki, kim də olmasa o, mənə kömək eləyəcək. "Xatirələr" in fotosurətini çıxarmaq lazımdı. Amma indi hər şeyin problemə çevrildiyi bir vaxtda bunu necə etmək olar?

O, məni qarşılayıb evinə gətirdi, birlikdə nahar elədik. Mən çəşqin, əzgin vəziyyətdə idim. Nahar zamanı mənim sevimli rəfiqəm dedi:

-Mən şəhər sakinlərinin iclasına getməliyəm. Səni hara aparırm? Harda qalmaq istəyirsən?

Dərhal cavab verdim:

-Məni "Kriyon" mehmanxanasına apar.

Biz mehmanxananın girişində xudahafızlaşdırıldı. O, getdi və mən əlimdə balaca çemodan, başında xeyli sayıda problemə qaldım. O, əlbəttə çox məşğul idi, həyatı, məhəbbəti, təbiəti vəsf edən şeirlər yazmalıydı. O, bir daha mənə zəng eləmədi. Əslində, bu, elə də vacib deyildi. Sadəcə, mən artıq başa düşdüm ki, bel bağlayası adamım yoxdu.

"Kriyon" mehmanxanasında Pabloyla tez-tez qalardıq. İndi də buranın bütün xidmətçiləri mənimlə görüşürdü və odur ki, özümü bir qədər tənhalığın cəngindən çıxmış kimi hiss eləyirdim. Həyat mənə zərbəni zərbə dalınca vururdu və indi bu insanların bu məhrəm münasibətindən elə bil yarama məlhəm qoyulurdu.

Beləcə, əvvəllər ağlıma belə gətirmədiyim bir həyat, mənim tənha qadın həyatım başladı. Son günlərin hadisələrinin dəhşətli burulğanında bu qədər ölüm və vəhşiliklərdən içimi dələn kədər və qorxu hissilə baş-başayam, baş verənlərdən ürəyim cedar-cadar olmuşdu. Mən vahimə, dəhşət içindəyəm.

Otağı çətinliklə tapdım. Mənə içəridən ilişgənlə bağlanara bilən otaq lazımlı idi. Amma bütün otaqlar ancaq açarla bağlanırıdı. Nəhayət, dəhlizlərdən birinin lap uzaq küncündə balaca bir otaq tapdım. Fikirləşdim ki, qapıya mebel də dayamaq olar. Belə daha etibarlıdı. Yerləşməyə macəl tapmamış xidmətçilərdən biri qapını taqqıldatdı. O, məni mehmanxanada mülki geyimdə gəzən xeyli polisin olduğundan agah etməyə gəlmişdi. Və onların görkəmini də təsvir etdi. Başa düşdüm ki, əlyazmanı çıxara bilməyəcəm, onu bərk yerdə gizləmək lazımlı idi. Meksika səfirliyinə zəng vurmaq qərarına gəldim. Az sonra səfirliyin katibi gəlib çıxdı. Ona izah elədim ki, əlyazmanın fotosurətini çıxarmaq lazımdı. Səfirlikdə bunu eləmək olardı. Elə günü sabah o, mənə surətləri gətirəcəkdi. Elə bil ciyinimdən dağ boyda yük boşaldı.

Otaqda nəfəs almaq mümkün deyildi. Pəncərə mənim taleyim kimi qaranlıq, boğanaq həyətə baxırdı.

Otaqdan çıxanda tamam çəşqin haldiydim: Hara getməli və nə etməli olduğumu bilmirdim. Yaxşısı budu, qəbristanlığa gedim. Portyedən mehmanxana taksilərindən birini sıfariş etməyin mümkünlüyünü soruştum.

-Qəti lazımlı deyil! Mehmanxanadan kənarda, küçədə taksi tutmağınız məsləhətdi.

Çıxanda diqqətlə polislərə baxdım. Onların da gözü məndəydi. Onları sehv salmaq olmaz. Özlərindən xəbərsiz özlərini nişan

verirlər. Hərəsinin əlində bir qəzet var və çox vaxt oxumurlar, sadəcə, baxırlar.

Bir xeyli piyada getdim və sonra taksi saxlatdım. Maparo çayından bir qədər kənarda bir dəstə adam var idi. Onlar çox idilər və üzlərində əzab nəsə gözləyirdilər. Taksidən düşüb rastıma çıxan ilk qadından burda niyə dayandıqlarını soruşuram. O, yaşlı gözləriylə mənə baxır:

-Ərimi gözləyirəm, senyora, ərimin meyitini gözləyirəm, amma onu mənə vermək istəmirlər. Onu neçə gün əvvəl öldürdülər, düz gözlərimin qabağında. O, bir adama da pislik eləməmişdi, elə rəhmi insan idi ki... Onu mənə verməyincə, burdan tərpənən deyiləm.

-Mən də tərpənən deyiləm,- başqa bir qadın dillənir, sonra o biri, daha biri. Bir qarı bizə yaxınlaşır:

-Mənim nəvəm də burdadi. Onu bizim küçənin dalanında öldürüb bura gətirdilər. Mən onu dəfn eləmək istəyirəm.

Bu insanlara baxıram. Onlar yüzlərlədi, doğmalarının meyitlərini tanımaq üçün növbəyə düzüdüblər. Zavallı xalq! Özü də bu, xalqın başına gələn bəlanın çox cüzi bir hissəsidi. Bu insanların günahı ədalət tələb etmələri olub.

Pablonus xatırlayıram. Nəhayət, xalqının ləyaqətli həyat sürəcəyinə görə, o, necə də xoşbəxt idi.

-İndi Çılıdə baş verən dəyişikliklər o qədər də hiss olunmur,- deyirdi. - Bu il ağır keçəcək, amma əvəzində gələn il həyat yüngülləşəcək.

Bunu düşmənlər də bilirdi, ona görə də xalqla haqq-hesab çəkməyə, onu qanına qəltan etməyə, hər vasitəylə səsini boğmağa tələsirdilər. Onlar Pablonus da öldürdülər. O, bütün həyatı boyu yaratdıqlarının, arzularının göz qabağında necə yerlə-yeksan olduğuna necə dözə bilərdi? "Xatirələr"in sonuncu fəslində yazmışdı ki, "cəsur Çili əsgərləri" hər şeyi məhv etdi. Pablonusun ürəyinə tuş gələn onların gülləsiydi. Onu onlar öldürdülər.

Bu insanlara, - dərd içində olan qardaş-bacılarına baxdıqca məni dəhşət bürüyür. Taksiyə içimdəki insan əzablarından keyimish halda qayıtdım. Qulaqlarında bədbəxt cililərin, - eyni dərdin birləşdirdiyi gənclərin, qocaların, uşaqların giley-güzarı səslənirdi. Onların bu iniltilərini eşidən olacağmı?

Qəbristanlıqda qırmızı qərənfillər alıb gül dəstəsini sinəmə sıxdım və sərdabəyə sarı getdim. Buranı necə də xoşlamıram, elə bircə həmin o dəmir çərçivəni görəndə məni əsməcə tutur. Amma Pablo orda uzanıb. Niyə axı, onu bura gətirdim? Bu sual mənə dəfn gündündən əzab verir və yəqin hələ uzun müddət cavabsız qalacaq.

Amma hər halda, nəsə canımda bir güc hiss elədim. Pablonusun yanında oturub baş verənlərin hamisi ona danışmağa başladım.

Bir də axı, nəyə görə, ona olanları danışmayım? Ürəyimin bir yerində ona yalvarırdım ki, mənə kömək eləsin. "Bu gün çox tənhayam", deyirdim və içimin səsi mənə yad ölülərin basdırıldığı sərdabənin hüzürlü əks-sədəsində itib-batırdı.

Qəbristanlığın mərkəzi xiyanətində matəm mərasimləri diqqətimi çəkdi. Kasıb insanları dəfn edirdilər.

Deyirlər, dəfn insanları bərabərləşdirir. Amma yalnız ölüm faktının özünə münasibətdə bu fikir doğrudu. Kasıb adamın dəfni o saat bilinir: onlar öz ağrılarını gizlətmirlər, qadınlar ucadan hönkürürlər. Matəm mərasimləri bir-birini əvəz eləyir. Niyə axı eyni vaxtda bu qədər insanı dəfn eləyirlər?

Qəbirqazana yaxınlaşıram. Onlar həmişə danışmağa, kömək əllərini uzatmağa hazırlıqlar. Bəlkə də, ölümün belə yaxından vuran nəfəsidi, bu insanların ruhuna mərhəmət gətirən.

-Deyin görüm, niyə axı bu qədər adamı eyni vaxtda dəfn eləyirlər?

O, zənnlə baxa-baxa qalıb, deyəsən, mənimlə açıq danışmağa etibar eləmir. Qəbristanlıq büsbütün sükut içindədi. Bu qədər adamın hamısı ağızı qıfıllıdı. Qəbirqazanın da gözlərində lal bir sual donub qalıb.

-Mən Pablo Nerudanın həyat yoldaşıyam.

Qəflətən möcüzə baş verir, onun sıfəti dərhal dəyişir, gözlərindən təəssüf oxunur. Sonra lap astadan, az qala piçiltlyyla deyir:

-Tibbi ekspertiza institutu meyitləri təhvıl verməyə başlayıb. Deyirlər, onların sayı o qədərdi ki, yiğib-yiğışdırmaq olmur. Gecələr komendant saatından sonra, ora içi dolu meyitlə yük maşınları gəlir. Meyitləri küçələrdən yiğirlər. Doğmaları meyitləri almaq üçün uzunluğu neçə kicə uzanan nəhəng bir növbə qururlar. İşimiz yaman çox olacaq, xeyli qəbir lazımdı. Gecə-gündüz qazırıq, amma çatdırı bilmirik.

Qəbristanlıqdan vahimə içində ayrıldım. Elə düşünürdüm ki, o insanların axırına çıxan həmin o əzazil əl mütləq məni də yaxalayacaq.

Hara gedim? Tibbi Ekspertiza İnstitutuna tərəf yolu piyada qayıtdım. Oğlunu itirmiş həmin o qadın növbədən çıxdı. Bu dəfə onu daha yaxşı görə bildim: hündür, güclü, əsl zəhmətkeş əllər... Soruşdu:

-Sizə nə olub, senyora? Orda sizin də doğmanız var?

Yəqin o, mənim gözlərimdəki dərdi oxuya bilmışdı və cavabımdan heyrətləndi:

-Orda uzananlar hamısı mənim qardaşlarımıdı.

Böyük, güclü əlləriylə məni bağıra basdı və onun əllərindən gələn istini hiss etdim. Biz beləcə qucaqlaşıb ağlayırdıq. Onun əlləri məni qoruyurdu, o əllər sevgi və nəvazişlə doluydu və mən indi başa düşürdüm ki, tək deyiləm, öz ürəyinin istisini mənimlə bölüşməyə hazır olan xeyli bacım var. Oranı kədərlə və eyni zamanda yüngülləşmiş bir ovqatda tərk elədim. Mən tənha deyiləm.

Mehmanxananın qapısı qarşısında dayanan iki polis diqqətlə mənə baxırdı. Mən də dayanıb diqqətlə onlara baxmağa başladım: soyuq, zalim baxışlar. Tamam heysizdim, dönüb ordan uzaqlaşdım. Qəflətən qarşıda prezident iqamətgahını gördüm. Polislər odalovdan və tüstüdən qaralmış divarları mühafizə eləyirdilər. Havada yanğıq qoxusu vardı. Mən yuxulu kimi addımlayırdım. Bu mənasız həyatdan hara baş götürüb qaçım? Hiss elədim ki, boğuluram. Burda nə işim var? Yaxşısı budu, mehmanxanaya qayıdım. Orda heç olmasa otağıma çəkilib doyunca ağlaya bilərəm.

Pəncərənin o üzünə qaranlıq çökür. Xadimə dedi ki, hər gecə nömrələrdən insanları çıxarıb aparırlar. Onları qapıları açmağa məcbur eləyirlər. Bu gecə mənim üçün də gələcəklər? Mən hər an açıla biləcək qapıya baxdım. İstəməzdim ki, onlar məni hazırlıqsız vəziyyətdə yaxalasınlar. Heç olmasa bir azca onları ləngitmək lazımdı. Əvvəlcə kreslonu, sonra stolu, lap axırda hətta yazı stolunu da qapıya dayadım. İndi onlar içəri o qədər də rahat girə bilməzlər. Hər halda, ən azı əynimə xalat keçirməyə vaxtım olacaq. Oxumağa kitab alsam da, qapının hər dəqiqə açıla biləcəyi təhlükəsindən fikrimi heç cür cəmləyə bilmirdim. Gecəni səksəkə içində keçirdim: qorxu, qüssə, ara-sıra polis sirenalarının pozduğu komendant saatının ölü sükütu... Hər dəfə səksənib fikirləşirdim: hara gedirlər, kimi aparacaqlar, bu gecə neçə nəfəri öldürüb, bu gecə öz doğmasını neçə ana, neçə bacı, neçə gəlin ağlayacaq? Bu suallar içimdə od tutub yanındı.

Həmin gecə mən hər həniriyə diqqət kəsilə-kəsilə qalıb, deyəsən, yuxuya gedə bilmədim. Qəflətən dəhlizdə addım səsləri eşidildi. Onlar mənim ardımca gəliblər! Dəhşət içində dikəlirəm, addımlar mənə səri yaxınlaşır, səs get-gedə daha ucadan eşidilir, yerimdən atılıb barrikadama səri gedirəm və bütün ağırlığımla stolun üstünə yüklənirəm. Amma addım səsləri itib qeyb oldu. Bu hal bir gecədə neçə dəfə təkrarlandı? Mən sirena və gullə səslərini neçə dəfə eşitdim? Gecə bitmək bilmirdi. Doğrudan da insan dəmirdəndi.

Sübhün ilk şəfəqləri otağa boylanır. Canım yüngülləşir və yuxuya gedirəm. Oyananda çox əzgin idim, hər yanım ağrıydı. Başımıda səfəh-səfəh fikirlər dolaşır, qızdırma içindəyəm.

Bəlkə qəfil xəstələndim? Onda əlyazmaların taleyi necə olacaq? Yox, mənə xəstələnmək olmaz! Dözməliyəm, ruhuma hakim

kəsilib içimi gəmirən qorxuya qalib gəlməliyəm. Nömrədəki bütün mebelləri arxasına yiğdiğim qapıya baxanda xəcalət çəkdir. Əgər Pablo sağ olsaydı, belə mübarizə aparmazdı. İndi mən də onun kimi etməliydim. O, həmişə mənə inanmışdı və indiki bu vəziyyətdə onun etimadını doğrultmamağa, sadəcə, haqqım yox idi. Qalxıb mebelləri qapının arxasından yiğişdirdim. Yazı stolu balaca olsa da çox ağır idi, yerindən güclə tərpətdim. Tamam heydən düşmüştüm.

Sonra zəng eləyib tox səslə mənə səhər yeməyi gətirmələrini xahiş etdim.

— Necə yatdır, senyora? — xidmətçi qadın canıyananlıqla soruşdu.

Görünür, dünən vücudum içimdə gizlənənləri çölə çıxarıbmış. Gümrah səslə cavab verməyə çalışdım:

— Təşəkkür edirəm, yaxşı yatmışam. Amma çox tələsirəm, səhər yeməyini bir az tez gətirin.

Özüm hələ dərk etməsəm də, artıq həyatımın ən vacib tamaşasını oynamağa başlamışdım. Qərara almışdım ki, bundan sonra hamı məni yalnız gümrah görməlidir. İşləyəcəm. Həmin an mən bu qərarımın necə gerçəkləşəcəyini hələ yaxşı başa düşmürdüm, amma artıq bilirdim ki, indən belə bu məşəqqət dolu dünyaya meydan oxuyacam.

Həyatda bəxtim gətirmişdi: mənim Pablomvardı, deməli, qadının özünə arzulaya biləcəyi hər şeyim vardı. Büyük məhəbbət qala kimidi, bütün çətinliklər onun divarlarına dəyib çıilik-çıilik olur. Məhəbbət nəhəng dağ kimi bir şeydi: onun qədər etibarlı, keçilməz. Məhəbbət insanda inam yaradır. İndi tək, müdafiəsiz qalandan məhəbbətimizin mənimlə olduğunu hər an hiss eləməliyəm. Mehmanxananadakı otağımın divarlarında fotolarımız asılıb. İçəri keçib qapını bağlayandan sonra daha tək deyiləm. Özümə ürək-dirək vermək üçün düşünürəm: «Onlar mənə heç nə eləyə bilməzlər. Çünkü onlar məni olanlardan, xatırələrdən heç cür məhrum edə bilməzlər. İndi mənim bütün canım bu xatırələrlə nəfəs alır». Cürətli olmaq lazımdır. Mən qorxuya qalib gələ bilərəmmi? Güzgüyə baxıram. Necə də korlanmışam. Pablo nə deyərdi? Budu, şəkli mənə baxır. Mənim saçlarım! Onlar həmişə sıx, qalın, dipdiri olardı, başımın yan-yörəsiylə qayğısız-qayğısız uçuşardı. Pablo məni nahaqdan «Şıltaq» adlandırmamışdı ki. İndi bu saçlar başımda ölü kimi asılıb-qalıb. Qızınmaqdan ötrü isti duş qəbul etdim, amma yenə soyuq idi. Açıq rəngli paltar geyinib, kosmetikanın köməkliyi ilə zövqlə bəzəndim. Aşağıda mehmanxananın işçiləri gülərzlə mənimlə salamlasdırlar.

— Necəsiniz, senyora?

– Əla, – cavab verirdim və hiss eləyirdim ki, bu yeni tamaşadakı rolumu çox məmnuniyyətlə ifa edirəm. Hətta yerişim də dəyişib, daha ötkəm olmuşdu. Dünən kimsə məndən izləndiyimi hiss edib-etmədiyimi soruşmuşdu. Qəti qərara aldım ki, küçədə arxaya dönməyim. İzimə düşüb-düşmədiklərini bilmək belə istəmirdim. Bu şübhəni başdan çıxarmaq lazımdır, yoxsa, nə bilmək olar, bir də gördün, özün də bilmədən səndə özünə qarşı təqib maniyası yarandı. Həmin gün bir neçə dostla görüşdüm. Hamısı dəhşətli vəziyyətdə idi. Kimisi səfirlikdə siğınacaq tapmışdı, bəziləri gizlənmişdi və istənilən an onları həbs olunmaq təhlükəsi gözləyirdi. Onların günahı ancaq öz vətənlərini sevməkdən, onun yoxsulluğun cəngindən xilas olmasını arzulamaqdan ibarət idi. Onlar bütün günü tərləri dabanlarından axanların həyatlarını yüngülləşdirmək, hörmətə layiq bu xalqın ləyaqət hissini qorumaq isteyirdilər.

Dostlarımızın taleyi barədə eşitdiklərim məni dəli eləmişdi.

Mehmanxanada məni gözləyən vardi. Meksika səfirliyinin katibiymi, «Xatirələr»in fotosurətini gətirmişdi. Orijinal səfirlikdə qorunacaqdı. Nə böyük xoşbəxtlik! Sabah İsla-Neqraya gedib Venesuelaya viza almaq məsələsiylə məşğul olacağam.

Yenə bu gecə gəldi. Etiraf edim ki, hava qaraldıqca mənim məğrurluğum da harasa qeyb olurdu. Tamaşa alınmadı və mən yenidən nömrədə olan mebellərdən qapı arxasında istehkam qurdum.

10

### Valparaisoda

O biri günün səhəri Valparaisodan dostlar zəng elədilər.

– Sən gəlməlisən. Onlar sənin mənzilinin qapısını sindirib, orda olan hər şeyi dartıb aparırlar. Gəl, heç olmasa qapını bağlayarsan, bunu səndən başqa heç kim eləyə bilməz.

Yenə dəhşət içindəydim. Bu, axı nə deməkdi? Nizam-intizamı, əmin-amanlığı qorunmalı olan, həmişə hörmət etdiyimiz hərbi geyimli insanlar, təhlükəsizlik qüvvələrinin işçiləri azca da vicdan əzabı çəkmədən hamının gözü qarşısında mənim evimi qarət eləyir. Əcəb işdi! Əgər bu vəzifənin daşıyıcıları oğru və quldurlardısa, bəs onda bizi kim qoruyacaq?

Əllərim tərləyib, xəstəyəm, əsəblərim son həddədi. Amma azarımı özüm sağaltmalıyam, dərdimi danışmağa belə adam yoxdu. Dərdimi bölüşdürüüm yeganə insan Pablodu. Olanlardan yalnız o xəbərdardı. Onunla saatlarla söhbət eləyirəm. Hər an fikrimdədi: görəsən, mənimlə olsaydı, indi nə cür hərəkət eləyərdi?

Fikirləşməyimə də gərək qadağa qoyam, yoxsa nə bilmək olar, bir də gördün məni dəli hesab elədilər. Bəlkə mən elə doğrudan da normal insan deyiləm?

Səhər oyanıb mebelləri qapının arxasından yiğışdırıdım. Bu, məndə artıq vərdişə çevrilib. Kimsə mənim hər gecə istehkam qurmağımdan xəbər tutsa... Utanmalı işdi. Otağı sahmana salıram. Səhər yeməyi sıfariş eləyirəm. Divardan mənə baxan Pablo dipdiridi. Onun portretlərindən biri çarpayı ilə qabaq-qənşər asılıb. Pablo gülür. Ona baxmaqdan doymuram, gülməyi də çox xoşuma gəlir. O birisində itimizin balalarıyla birgə dayanıb, bu biri şəkildə məni nəvazişlə qucaqlayıb. Mən təzədən qorxaqlığımdan xəcalət çekirəm. Valparaisoya mütləq gedəcəm, sükan arxasında da özüm əyləşəcəm. Əgər insan kimi qalmaq istəyirsənsə, zəifliklərinə sinə gərməyi bacarmalısan.

Mehmanxana rəhbərliyini Valparaisoya gedəcəyimdən agah edirəm. Oradakı dostlarımın telefon nömrələrini verib, maşını özümün sürəcəyimi deyirəm. Onlar narahatlıqla tək getməməyimi xahiş edirlər, ehtiyatlı olmağımı məsləhət görürər. Maşınla yol getmək çətindir. Santyaqodan çıxanda məni yoxlayıb sorğu-suala çəkdilər. Pablounun həyat yoldaşı olduğumu bildilər. Maşında heç nə yox idi, özümlə yalnız balaca çəmodan götürmüştüm. İçindən hər şeyi çıxarıb hər birinə diqqətlə baxdilar. Nə axtardıqlarını soruşub, onlara kömək edəcəyimə söz verdim. Onlar sərt-sərt mənə baxıb, getməyimə icazə verəndə elə bil boynuma minnət qoyurdular.

Bir neçə kilometrdən sonra məni yenidən saxladılar. Səfeh, qaba bir gənc məndən sənəd tələb eləyib maşının yük yerini açmağımı əmr etdi. Dedim ki, orda nəsə yoxdu, heç acharla da bağlanmayıb, özü yoxlaya bilər. O, dediyindən dönmədi. Maşından düşüb baqajı açdım. Bu kütbevin insan başqaları üzərində öz hakimiyyətini hiss eləməkdən həzz alırdı.

- Hara gedirsiz?
- Valparaisoya. Orda mənim evimi talan eləyirlər.

Əlbəttə, mən çox əsəbiydim, odur ki, maşını özümün sürməyim düz qərar deyildi. Bütün bədənim əsir, başım od tutub yanır. Kasablankadan azca o yanda məni təzədən saxlayırlar. Ağızlarını açmağa qoymayıb, şir kimi üstlərinə atıldım.

- Məni neçə dəfə saxladacaqsız? Biz axı, harda yaşayırıq? Mənə bunu izah edən olacaq ya yox?

İçimi boşaldıb karabinerə baxanda onun xoş çöhrəsi və nəvaziş dolu səsi məni heyrətləndirdi.

- Sənədlərinizi, zəhmət olmasa.

Sənədlərimi uzadıb azca toxtayıram. Pablo Nerudanın xanımı olduğumu biləndə həmin polis dərin rəğbət hissi ilə dedi:

– Bağışlayın, senyora. Gedə bilərsiz, amma ehtiyatlı olun, siz çox həyəcanlısınız.

Ürəyim rahatlandı. Deməli, hərbi geyimdə olanların heç də hamısı bizə qarşı deyil. Bu insanların siması və baxışı möcüzə yaratdı: mən sakitləşdim.

Maşını saxlayıb azca gəzişmək istədim. Düşüb gül-çiçəyə qərq olmuş kolluğa yaxınlaşdım. Çiçəkləri bir-bir dərməyə başladım və bu mənim ovqatımın düzəlməsinə kömək elədi. Biz Pablo ilə bu çiçəyə bənövşəyi adını vermişdik. Onun əsl adını heç kəs bilmir. Elə bil günü dünən burdaydıq! Ürəyim sıxlıır. Valparaisoya, gəmilərə baxmağa getməyi təklif eləyəndə Pablonun çöhrəsində necə də xoşbəxt ifadə olardı.

Adətən, günəşin parıltısı hər yanı bürüyərdi. Belə havada səyahətə çıxməq da xoş idi. Yol boyu gül-çiçək yiğardıq. Ətrafımızda hər şey günəşli və sakit idi. Valparaisoya səfər həmişə hansısa gözlənilməzliklərlə bağlı olardı. Biz şossetən çıxıb əyri-üyrü yolla hara gəldi getməyi xoşlayardıq, hərdən yollar cığırına dirənərdi, amma əvəzində biz çöllüyün yalnız quşların oxumasından və qanad çalmasından pozulan sükutundan necə də həzz alardıq. Hərdən bir neçə evdən ibarət balaca kənd də kəşf edərdik. Elə bil bu yerlərdə zaman donmuşdu. Yadımdadı, bir dəfə dağa qalxan yolla gedirdik. Yol kifayət qədər təhlükəliydi, amma geri qayıtməq mümkün deyildi. Dağın zirvəsində bütün dünyadan təcrid olunmuş bir kəndə varid olduq. Kənd dükanına oxşayan evin yiyəsindən burda yemək verilmədiyini soruşduq.

Cavabı qısa oldu:

– Çörək, bir də sarımsaqla qırmızı bibər.

Doğrudan da, günorta saat dörddə gözdən-qulaqdan uzaq bu kənddə özgə nəyə ümid eləyə bilərdik?

– Cox gözəl, çörək, bibər, sarımsaq, bir də əlbəttə, şərab gətirin.

Biz bu adı yeməkdən ən ləziz təamın ləzzətini aldıq. Axı həm çox ac, həm də çox şən idik. Belə həyatı biz çox xoşlayırdıq.

Uzaqdan Valparaisonun təpəliklərindən birində qərarlaşan binamızı görürəm. Necə də gözəldir, zərifdir, büsbütün işıqlı rənglərə bürünüb. Yolun yorğunluğunu dərhal unuduram. Valparaiso günəş şüaları altında bərq vurur.

Öz mənzilimə keçməzdən əvvəl birinci mərtəbədə yaşayan dostlara baş çəkirəm. Həyat ağlaşılmaz dərəcədə dəyişib. Dostumuz təkdi: oğlunu həbs eləyi blər, taleyindən heç bir xəbər yoxdu, böyük qızı gizlənir, hələ on dörd yaşı olmayan balacası da tutulub. Nəyə görə? Oxuduğu kollecdə axtarış zamanı onun nümayiş vaxtı Çilinin bayrağını apardığı əks olunan şəkli tapılıb. Bu da kifayət

eləyib. Necə də dəhşətdir! Mən o qızı bələkdən tanıyıram, elə indi də uşaqdır. Qəm-qüssə yenidən canıma hakim kəsilir.

Öz mənzilimizə qalxıram. Bu quldur dəstəsi heç şübhəsiz Pablo Nerudanın adıyla bağlı olan, onun sevdiyi hər şeyi məhv etmək əmri alıbmış. Onlar da apara bilmədiklərini məhv eləmişdilər. Gözümə taxta parçaları dəyir. Bir vaxtlar bu, qonaq otağına açılan qapı idi. İçəridə hər şey alt-üst olub. Yataq otağına keçirəm. Pablo bu otaq üçün yaraşıqlı şəbekəli qapı almışdı. İndi ondan qalan ancaq qırıntılardı. O qapı çox gözəl idi və təbii ki, bu vəhşilərin gözündən yayına bilməzdi. Amma açarla bağlanmayan qapını sindirmaq axı nəyə lazım idi?

Sakitcə dayanıb bu dəhşətə baxa-baxa taleyimin qəribəlikləri barədə düşünürəm. Demə, qismətimə xoşbəxt günlər keçirdiyim, sevdiyim evlərin hamisini yerlə-yeksan olunmuş qiyafədə görmək yazılıbmış. Doğma evin ölümünü görmək doğrudan da çox dəhşətlidir!

Uşaq dəcəlliliklərimin və yeniyetməlik ümüdlərimin şahidi Çilyandakı doğma evimiz 1930-cu ildə zəlzələnin qurbanı olmuşdu. Hər dəfə cənuba istirahətə yollananda, o evə baxmağa gedərdim. Mənim ağaclarla, çiçəklərə, qızılıgüllərə belə diqqətlə baxmağımdan evin yeni sahibi olan vəkilin dodaqları qaçırdı. Bir dəfə qızılıgülləri dərib mənə hədiyyə eləmək istədi, amma icazə vermədim, çünki hansısa bir gözəl gülün dərilməsi məni ağırıdır. «Qoy yaşasın», - həyəcanlı səslə dedim. O vaxt zəlzələnin Çilyanı yerlə-yeksan etdiyini eşidəndə düşünmüşdüm: «Mənim evim dağıla bilməz. Orda divarlar elə qalındı ki...» Dağıntılara baxmaq necə də ağırlıydı. Mən evin yerini həyətin ortasındaki qoz və şabalıd ağaclarından müəyyən etdim. Qalan elə bu idi. Elə bil ən doğma adamımı itirmişdim. Zirzibilin, tör-töküntünün altında mənim qayğısız, xoşbət uşaqlığım dəfn olunmuşdu.

Santyaqoda, təpənin üstə ucaldığımız o ev də indi yandırılıb, dağıdılıb, içini su, həyətini kol-kos basıb.

İlk dəfə burası gəldiyimiz gün indiki kimi yadımdadı. Bina təzəcə tikilmişdi. Sahibkar uzun müddət gözəl mənzərəsi olan bir yer axtarmışdı və bu təpəni tapanda onun üstündə dərhal üç bina tikmək qərarına gəlmışdi. Təəssüf ki, o, mənzərədən doyunca həzz ala bilmədi, bina tikilib başa çatmamış vəfat etdi. Buranı görən kimi xoşumuza gəldi. Binanın ən yüksək mərtəbəsinə qalxdıq, burdan çölə gözəl mənzərə açılırdı, biz elə bil Valparaisonun zirvəsindən asılıb qalmışdıq. Evi satan Kolyadolar ailəsinin mərhum kişi qəribə insan idi. Onun vəsiyyətinə görə Pablo üçün çox insaflı ödəniş təyin olunmuşdu. Bizim mənzil üçün ödənişimiz təxminən kirayə haqqıyla eyni miqdarda idi. Dostlarımız aşağıdakı iki, Pablo yuxarıdakı iki

mərtəbəni götürdü. Mənzil çox xırdayıdı. Yuxarı mərtəbə lap toyuq hini boydaydı, oranı yataq otağı elədik. Pablo pəncərədən gəlib gedən gəmilərə baxardı. O, bu evdə çox xoşbəxt idi.

Xatirələr məni həmin dövr üçün ağlaşımaz olan addıma sövq etdi. Polis məntəqəsinə gedib evimin qarət olunması barədə etirazımı bildirməyi qərara aldım. Məni qəbul edən zabit özünü çox soyuq və laqeyd aparırdı. Dedim ki, bizim mənzili talan və qarət edənlər karabiner geyimində olublar. Dedim ki, siz də karabinersiz.

Mənim şikayətimi səbrlə dinləyib amiranə səslə:

– Biz belə bir əmr verməmişik.

Qəbul bitmişdi. O, məndə özünə qarşı ikrah doğurmuşdu. Qapıdan çıxanda xudahafızlaşmədim.

Belə qəbuldan sonra evə qayıtmağım məsləhət idi, amma inadımdan əl çəkmədim. Şəhər polis idarəsinə yollanıb oranın rəisi, admiral Valbaumun qəbuluna yazıldım. Pablo Fransada səfir olan vaxtlarda biz həmin admiralla birlikdə Çilinin «Esmeralda» təlim gəmisini qarşılamışdım. Çox gözləməli oldum. Nəhayət, mənə dedilər ki, admiral dördün yarısında gəlməyimi xahiş eləyir. Təyin olunmuş vaxtda məni qəbul etdi, özü də çox nəzakətlə. Mən mənzilimi hansı qiyaflədə gördüyümü danışıb, ardınca əlavə elədim:

– Bu, hələ hamısı deyil. Fransadan dəniz yoluyla bizim yükümüz gəlir. Orada Pablounun səfirliyə yaraşıq vermək üçün Parisə gətirdiyi xeyli qiymətli şəkil, ən əsası onun kitabları var. Pablo Nobel mükafatının əsas hissəsini kitablara, bir də çox qiymətli dəniz balıqlularına xərcleyib. Bütün bu yük indi Valparaisoya gəlir. Siz bu əşyaların təhlükəsizliyini təmin edə bilərsinizmi? İstəməzdim ki, onların da aqibəti Santyaqodakı evimiz, Valparaisodakı mənzilimiz kimi olsun.

O, diqqətlə mənə qulaq asıb, əminliklə dedi:

– Əlbəttə, senyora, mən sizə kömək edəcəm. Mən yükünüz gələndə, kimə müraciət etməli olduğunuz barədə sizi agah edəcəm.

İsla-Neqrədakı telefonumun nömrəsini ona verib dedim ki, zəngini gözləyəcəm. Mən ona qarşı minnətdarlıq hissi duyurdum. Kitabları xilas etmək mümkün olsa bu, çox böyük iş olar. Onun yanından toxtamış halda çıxdım. Mən insanlara inanan adamam.

Elə həmin gün Santyaqoya qayıtdım. Yolda gecəyə düşməmək üçün Valparaisonu tez tərk etdim. O xaraba evin məni qarabaqara izləyən kabusundan tələsik xilas olmaq istəyirdim. Havanın soyuq olub-olmamasından xəbərsiz idim, amma ayaqlarım büsbütün donmuşdu, onları hiss eləmirdim. Maşını idarə eləmək çətin idi, ləng sürürdüm. Kurakavadan azca o yanda, yolda dayanan bir qadının utana-utana əl elədiyini gördüm. Saxlayıb hara getmək istədiyini soruşdum. Santyaqoya getdiyini biləndə maşının qapısını açdım.

Kifayət qədər hündür, orta yaşılı bu qadın tamam bütüşmüdü, düz saçlarına, deyəsən, neçə vaxt idi daraq dəymirdi. Tipik kəndlili qadın. Az sonra karabinerlər bizi saxladılar. Həmişə olduğu kimi sənəd tələb elədilər. Qadın ürkək baxışlarla mənə baxıb dedi:

– Sənədim yoxdu.

«İgid» karabinerin sıfəti dondu:

– Necə cürət edib evdən sənədsiz çıxmışız?

Mən üzümə təbəssüm pərçimləyib dedim:

– Qulluqçumdu, onu çox yaxşı tanıyıram. Bərk tələsirdik. Sizi əmin edirəm ki, gələn dəfə sənədi dünyasında yaddan çıxarmaz.

Biz özünü Tanrı hesab edən bu adamın inkvizisiyası altında özümüzü həddən artıq cılız hiss edirdik. Nəhayət dilləndi:

– Gedin!

Mən yer üzündə hər şeyə nifrət yağdırı-yağdırı maşını sürürdüm. Qadın ağlayırdı.

– Necə qorxmuşdum... Elə bilirdim, siz də o «mumiyalardansız»<sup>1</sup>, məni karabinerlərə satacaqsız.

Diqqətlə ona baxıram. Gözləri ağlamaqdan qızarıb, amma bu qiyaflədə də gözəldi. Onun çöhrəsində cılılərə xas ləyaqət var. Nə vaxtsa gülə bilən böyük ağızı indi qapanıb. Ondan Santyaqoya nəyə görə getdiyini soruşdum.

– Mən ədalət sorağına çıxmışam, xahiş edəcəm ki, oğlumu özümə qaytarsınlar. Onu bir həftədi həbs ediblər. Kurakavada yoxdu, deyirlər, Santyaqoya aparıblar.

Onun kasıb daxmasını necə qarət etdiklərini danışdı. Olub-qalan nəyi vardısa, radioqəbulədicisini, çox yaxşı radioqəbulədicisini, bir qədər ucuz, amma onun üçün əziz olan əşyalarını daşıylıb aparıblar. Dramatik məqamlarla zəngin bir hekayə idi. O, öz ümidsizliyinin həqiqətini sadə sözlərlə çatdırırıldı. Hiss olunurdu ki, onun bələlər çəkmiş başı adı bir sualın cavabı qarşısında girinc qalıb: «Nə üçün?»

O zavallı qadının Santyaqoda heç kimi yox idi, özü də şəhəri yaxşı tanımadı, onu Ədalət Məhkəməsi sarayının qarşısına aparmağımı istəyirdi.

- Orda məni dinləyən tapılar. Oğlumu almayıncə, heç hara gedən deyiləm.

Dilə tutdum ki, evinə qayıtsın, hətta onu Kurakavaya gedən avtobusa mindirəcəyimə də söz verdim. Bir faydası olmadı, o qadın mənə qulaq asmaq belə istəmirdi, elə Ədalət Məhkəməsi deyib durmuşdu. Onu sarayın qapıları qarşısında, Morand küçəsində düşürdüm.

<sup>1</sup> Çili də xalq Alyendeyə qarşı çıxan yerli oliqarxları «mumiya» adlandırır.

– Mütləq yanına gələrsiz, – dedim.

Onun vəziyyətindən çox təsirlənmişdim, «Kriyon» mehmanxanasındaki ünvanımı yazıb verdim.

O, maşından çox inamlı düşdü, gözlərində ümid işartisi vardı. Bəs necə? O, indi Ədalət Məhkəməsinin qarşısındadı, oğlunun günahı yoxdu və ona mütləq kömək edəcəklər. Ayrılarda üzündə təbəssümə oxşar ifadəylə mənə əl elədi. Uşaq sadəlövhüyü. Mən bir də onu görmədim, amma o qadın mənim yaddaşimdə əbədi qaldı. Görəsən başına nə gəldi? Bəlkə mehmanxanaya gəlməyə ərk eləmeyib, ya bəlkə onu da həbs eləyiblər? Mən onu həmişəlik itirdim, amma özünün, oğlunun taleyinin necə olduğunu bilməyi çox istərdim.

Sabah İsla-Neqraya gedib həmin o nəzakətli admiralın zəngini gözləməliydim. Bəli, həmin zəngi mən bu günəcən gözləyirəm.

Baqaj Valparaisoya gəlib çıxanda ağlagəlməz bir hadisə baş verdi. Onlar yük olan konteyneri gömrükhanada müsadirə eləyib hərbi hissələrdən hansısa birinə yolladılar. Dediklərinə görə, guya baqajda silah olub. Onlarda elə əminlik varmış ki, hətta konteynerin açılmasına baxmağa jurnalistləri də dəvət ediblər (məni əlbəttə ki, dəvət etməmişdilər). Bu haqda qəzetlərdən öyrəndim. Məlumat kifayət qədər gülməli idi.

Günlər, həftələr bir-birini əvəz eləsə də, yüksək əvvəlki kimi hərbçilərdə qalırıdı. Bir gün mənə xəber yolladılar ki, onu götürə bilərəm.

Həmişə qanuna hörməti ilə tanınan Çilidə gör, nizam-intizam nə hala düşüb. İndi ölkə cəngəllik qanunları ilə idarə olunur: güc onların tərəfindədi və mən – tənha, zəif bir qadın bu gücə sinə gərməliyəm. Susub nə versələr, onu da götürmək lazımdır. Oğurlanan şeyləri sadalamağa ehtiyac yoxdu, siyahı çox uzun alınacaq. Ən çox kitablara təəssüflənirəm: – cildlərin çoxu yerində deyildi, ən qiymətli kitablar yoxa çıxmışdı.

Onlar əlbəttə ki, şərab və likörləri də müsadirə etmişdilər. Adətən, Fransanı tərk eləyən səfirlər özləri ilə, necə deyərlər, «səfirliyin ehtiyatından qalanlar»ı götürürdülər. Amma Pablo «Chatean Couronne»<sup>2</sup> şərablarını satış-sərgidən almışdı. O qədər şərabdan mənə yalnız bir şüşəni qaytardılar. Maraqlıdı, görəsən, bizim «igid əsgərlər» nə içdiklərinin fərqinə varıblarmı?

Mənə verilən yüksək siyahıda göstərilənlərə uyğun gəlmirdi. Doğrusu, hətta heç içinə də baxmadım. Nəyə görə? Çilidə daha iddia ərizəsi yazmaq hüququ yoxdu, mənə yalnız qəbzi imzalamamaq qalırıdı: «hər şey olduğu kimi gəlib çıxb».

<sup>2</sup> «Chatean Couronne» - fransız şərabı

### Venesuela. «Xatirələr»

Mənim evim hələ də «Kriyon» mehmanxanasıdır.

Bu vaxt içində nələr yaşadığımı sözlə ifadə eləmək mümkün deyil.

Venesuelaya yola çıxanacaq işim xırtdəkdən olacaq. Talan olunmuş evimizin qapıları açıq qalıb. Ora getmək lazımdı, heç olmasa qapıları bağlayardım. İndi o evin astanasından içəri keçmək çox ağırdır, amma nə etmək olar.

Ora səhər tezdən gəldim. Gil və çirkab qurusa da, evə gedən yol pis gündədi, hər tərəfdə şüşə qırıntıları var, elə bil bura şüşə yağışı yağıb. Ağaclar öz yanmış budaqlarıyla sanki adama hədə-qorxu gəlir. Tüstüdən qaralan divarlar bizim sevimli evimizə vahiməli görkəm verib.

Təpəyə qalxıb daşın üstə oturdum. Və ürəyimi bürüyən qüssə-kədərlə bütün bu xarabaliğa baxa-baxa Tanrıdan yalnız bir suala cavab istəyirdim: niyə axı, niyə daha mənim evim yoxdu? Bu bədbin, ölgün mənzərəyə hərdən bir başım üstə uçuşan quşlar azacıq hava, dirilik gətirirdi. Fikirləşdim ki, evin qapısını bağlaşam yaxşıdı. Venesueladan qayıdanan sonra burda hər şeyi səliqə-sahmana salaram. Mən başqa evdə yaşamaq istəmirəm. Bu ev mənim arzularımda yenə əvvəlki kimi idi: təmiz, şən, güllü-çiçəkli. Bu yaz səhəri daşın üstə oturmuşdum və özü oyandıqca məndə də həyat eşqi oyadan təbiətin bu səxavətindən üzümə işiq, təbəssüm qonmuşdu. Amma bu, uzun çəkmədi. Qapının zərbələ döyülməsi məni o şirin arzulardan çekib qopardı. Bu açıq, sınıq qapını döyməyə nə ehtiyac vardı? Bu qapısız evi kimin döydüyüni bilmək üçün ağır-ağır aşağı düşdüm. Evin qapısı ağızında içərisi hərbi geyimli insanlarla dolu olan cip dayanmışdı. Səbrim tamam tükənmişdi, ürəyim az qalmışdı sinəmi deşib çıxsın, amma səsimi çıxara bilmirdim, dilim-ağzım tamam qurumuşdu, eləcə, maddim-maddim onlara baxa-baxa qalmışdım.

– Divardakı şəkilləri silib-təmizləmək üçün sizə ən uzağı üç gün vaxt veririk, – bəyan etdirilər.

Onlar sözlərini deyib gedəndən sonra da mən eləcə donmuş vəziyyətdə qalmışdım.

Bir xeyli bağda oturub fikrə daldım. Xeyr, Pablonun şərəfinə çəkilən o şəkilləri dünyasında silən deyiləm. Sonra evdən çıxanda hara gedəcəyimi özüm də bilmirdim. Başında fikirlər bir-birinə qarışmışdı. Bir də ayıldım ki, bəs «Kriyon» mehmanxanasının

qarşısındayam. Bəli, indi bura idi mənim evim. Elə bil, nəsə dərin bir yuxudan oyanmışdım. Mən bura necə gəlib çıxmışdım?

Necə də tənhayam! Hələ də görüşdüğüm bəzi dostlara da birinci özüm zəng eləyirdim. Yeganə istisna Teresa Amel idi. O, mənə bacı kimi idi.

Tənhalığın bütün ağırlığını dərhal hiss etmədim. İlk əvvəl tənha qadın taleyinə uyğunlaşmaq, törətmədiyim cinayətə görə mənə qarşı olan təqiblərdən uzaqlaşmaq üçün tək qalmaq isteyirdim. Mənimlə ünsiyyət yaratmaq təhlükəli idi, belələri dərhal nəzarətə alınırdı. Mən çox gözə girirdim, hardasa elə bil şübhəli adam kimi qəbul olunurdum. Bütün Çilini vahimə bürümüşdü, bu hissi başqaları kimi mən özüm də yaşayırdım.

Qorxuram havalanam. Burdan getmək lazımdı, nə qədər tez olsa, o qədər yaxşıdı.

Çilini tərk etməzdən əvvəl Meksika səfiri mənim üçün diplomatik pasport gətirmişdi. Əslində, bu, qanuni iş idi. Çünkü Pablo Salvador Alyende hakimiyyətində ölkənin Fransadakı səfiri olmuşdu. Amma mən imtina etdim. Çünkü əgər diplomatik pasportla səfərə çıxsayıdım, hamı məni diktatura rejimini təmsil edən rəsmi şəxs kimi qəbul edəcəkdi.

İndi mən heç kimin köməyi olmadan adı pasport almaliydim. Ağlıma gəlməzdi ki, bu, belə çətin olacaq. Durduğum o uzun növbələri indinin özündə də xatırlayanda məni tər basır. Saatlarla ayaq üstə qalıb hiss edirdim ki, indicə yixılacam. Mən yaxın bir adama ehtiyacı olan tamam tənha bir qadın idim. Tale bir çətinliyi də məndən yan ötürməmişdi, hər dərdi mənə doyunca içirmişdi. O vaxt alduğım şəxsiyyət vəsiqəsini və pasportu bu günəcən saxlayıram. Şəkildən boyanan o qupquru qadının gözlərindəki kədərə baxanda adımı dəhşət alır. Həmin illərin xatirələrini yaddaşından silmək isteyirəm, amma dəridəki qırış kimidi, onu yox eləmək mümkün deyil. Hər dəfə onlar öz varlıqlarını daha ucadan mənə eşitdirirlər. Yəqin belə lazımdı. Mənə keçmiş unutmaq olmaz.

Əlimdə pasport bilet dalınca gedəndə gəlişimin vaxtını xəbər eləmək üçün ordan Venesuelaya zəng vurdum. Nə yaxşı oldu, dostlarla görüşəcəm. Onlar məni sevirlər və yolumu gözləyirlər. Venesuelada yaxın dostlar çoxdur. Onlar Pablonu özlərinə qardaş bilirdilər və bu hissədən mənə də pay düşürdü.

Dostumuz Rafit həyat yoldaşı İolanta və iki uşağı ilə birlikdə İsla-Neqrədakı evimizdə məskunlaşdı. Bəli, «At otağı»nı, «Mağara»nı, kitabxananı tikən həmin o adam. Valparaisodakı mənzilimizin qapı-pəncərəsini birinci mərtəbədə yaşayan dostlarımızın məsləhəti ilə taxtaladım.

Hərbçilərin o gəlişi məni necə qorxutmuşdusa, Santyaqodakı evimizə təzədən getməyə ürək eləmədim. Başa düşürdüm ki, polis qonşularından hansınasa mən orda peyda olan kimi xəbər eləməyi tapşırıb, amma məhz kimin bu missiyani öz üzərinə götürdüyüünü heç cür aydınlaşdırıb bilmirdim. Sonra bu fikri başımdan çıxarmağı qərara aldım, yoxsa adam dəli olar.

Artıq «Kriyon» mehmanxanasındaki xirdaca otaqda yola hazırlaşıram. Teresa Amel məni aeroportacan ötürdü. Yol boyu polisin təyyarədən düşürdüyü zavallıların taleyi barədə danışırdıq. Amma onlar elə bilirdilər, artıq xilas olublar. Əziz Terukam məni sakitləşdirirdi.

– Mən təyyarə havaya qalxanacaq yuxarıda, həmin o baxış meydançasında dayanacam.

Bu sözlərdən toxraqlıq tapırdım.

Hadisələr elə sürətlə cərəyan edirdi ki, heç cür macal tapıb «biz» əvəzinə «mən»lə danışmağa keçə bilmirdim. Elə bil Pablo hələ də sağ-salamat idi. Doğrudan da, mənə elə gəlirdi ki, o, yanımıdadı. Amma əslində, indi mən tək idim və tək canımla da Venesuelaya uçurdum. Bu, yaman ağır idi.

Məni gözləyən dostları, onların o nurlu çöhrələrini gözümüzün qabağına gətirmək istəsəm də, bir şey alınmırıldı. Mən hələ də qorxunun əsirliyindəydim, özümü birtəhər hiss eləyirdim, əlavə nəsə barədə düşünə bilmirdim.

Budur, təyyarə yerə enir. Dostlarım görən bilirlərmi, bütün bunlara görə onlara necə minnətdaram? Hamı başıma yiğilmişdi! Mənə doğma olan adamları görürəm və nəhayət, sinə dolusu nəfəs alıram. Onlarla özümü rahat hiss eləyirəm. Migel Otero Silva və xanımı Mariya Teresa məni qucaqlayır. Onlarla yanaşı başqa dostları görürəm. Bu da mənim venesuelalı ailəm. Bu insanlar heç vaxt məni darda qoymazlar.

Hamı Çilidə nə baş verdiyini, Pablonun necə öldüyünü öyrənib-bilmək istəyirdi. Sözü içimdən güclə çıxara-çıxara həmişə əmin-amanlığı ilə seçilən ölkəmdə, vətənimdə baş verən bütün dəhşətləri bir mövzudan o birinə keçə-keçə danışırdım. Fikrimcə, faciəni öz gözləriylə görməyən insanlar üçün olanları təsəvvürə gətirmək çox çətin idi.

Migel senatda demişdi: «Pablo Neruda ölkəsinin düşdürüyü xəstəlikdən vəfat edib». Bu, əsl həqiqət idi. «Çili xəstəliyi» köməksiz insanların axırına çıxırdı, qanunlar daha insanları qorumaq iqtidarında deyildi. Bir imza ilə zəhmətkeşlərin illər uzunu qazandıqları hüquqların hamısının üstündən xətt çekildi. Elə Pablonun axırına çıxan da bu oldu.

Səbrim tükənmişdi, Migelin əlyazmalar barədə nə fikirdə olduğunu tez öyrənmək istəyirdim. Hamı çıxb gedəndən sonra ikimiz təklikdə qalanda dedi:

– Sabah səhər səkkizdən «Xatirələr» üzərində işləməyə başlayacağıq.

O, sözünün üstə durdu. Səhərisi sübh tezdən işə başladıq. Pablo bu kitabı diqtə eləmişdi, odur ki, hissələr arasında əlaqə pozulmuşdu. Migel nəsə artırıb, nəsə ixtisar eləmirdi, o, Pablonun nə demək istədiyini gözəl başa düşərək əsl dost kimi, müəllifə dərin hörmətlə işləyirdi. Sonralar deyirdilər ki, sonuncu fəsli biz özümüz yazmışıq. Mən belə bir quramanın mümkün olub-olmadığı barədə Pablo yaradıcılığının araşdırıcılarından bəzilərinə sual etdim. Cavabında dedilər ki, bu ciddi ittiham deyil, Pablonun nəsrinə nəsə pərçimləmək qeyri-mümkündü. Yalnız saxtakar insanlar fikirləşə bilər ki, mən Pablonun demədiklərini kitaba salmağı özümə rəva bilmışəm.

İşı bir aya yekunlaşdırmaq nəzərdə tutulmuşdu, amma təxminən iki ay çəkdi. Hər gün səhər saat səkkizdən Migellə kitab üzərində işləyirdik. Günün ikinci yarısından başlayaraq, hərdən lap gecəyarıydək tək işləyirdim. Başqa nəsə barədə düşünməyə vaxtim yox idi.

Budur, mənim qorxu ilə gözlədiyim Yeni il gəlib çatdı. Bütün günü işlədim. Migel həyat yoldaşıyla Yeni ili qardaşının evində qarşılıamağa hazırlaşırıldı. Çünkü orda heç kim olmayıacaqdı. Onlara yalvardım ki, məni tək buraxsınlar. Qəti istəmirdilər, amma mən belə daha yaxşı olacağına onları inandıra bildim. Həmin gecə adam içində özümü çox talesiz hiss eləyəcəkdir. Getməzdən əvvəl Migel dedi: «Sabah səhər səkkizdə işimizə davam eləyirik».

Onların Karakasdakı evi böyükdü. İndi tək qalanda bu ev mənə daha da iri göründü. Bağa gəzməyə düşdüm. Gecəyarısı bayram daha da qızışdı, orda-burda fişəng atırdılar. Bəli, mənə bu qədər əzab gətirən il canını tapşırırdı. İl in yenisi gəldi. Xoşbəxtlikdən bu yeni ilin heç də əvvəlkindən asan olmayıacağını hələ bilmirdim.

Yeni il gecəsinin çox hissəsini, necə deyərlər, yarımsüurlu vəziyyətdə keçirdim, eyvanda əyləşsəm də, çöldən gələn bayram səsi qulağıma güclə çatırdı. Başımda xatirələr yenidən dirildi. O dəqiqə mənə elə gəldi ki, tək deyiləm, bəli, mən Yeni ilin bu ilk günü tək, Pablosuz ola bilmərəm. O biri Yeni illər, dostlarla şənləndiyimiz o xoşbəxt günlər yada düşdü. Gözümün yaşı gözümün içindəcə qurudu. Bəli, Pablo gözə görünməsə də burda idi.

Səhər saat səkkizdə mən artıq stol arxasında idim. Migelin də mənimlə eyni vaxtda orda peyda olmasından bir qədər heyrətləndim.

– Heç vaxt yanvarın birində işləməmişəm, – deyib gülümsədi. Görünür, Pablonun bu evdə hənirini hiss eləyən tək mən deyildim.

Kitab üzərində iş zamanı bizə o qədər də məlum olmayan xeyli məqamlarla rastlaşırdıq. Məsələn, Pablo hansısa Seylon rəssamını xatırlayırdı.

– Bu, kim ola bilər, – Migel məndən soruşdu. – Onun barəsində nəsə öyrənib illüstrasiyalarından birini kitabda vermək lazımdır.

Və Migelin kitabxanasında sayı-hesabı olmayan nəhəng ensiklopediyalarda bizə lazım olan hər şeyi tapırdıq.

Beləcə, fasiləsiz iş rejimi iki ay davam etdi.

Nəhayət, kitabın doğum günü yetişdi. Nə böyük xoşbəxtlik! Migelə yalnız yazılanları diqqətlə oxumaq qalırdı.

- Bunun üçün tamamilə sakit şərait lazımdır, - dedi. – Mən bir yer tapıb, iki günlük gedəcəm.

Migel yazanda da həmişə belə eləyir, elə bir yerə gedir ki, onu tapan olmasın. Mənə elə gəlir ki, Pablonun kitabını çox bəyənib. Həm də o, bu işə az güc sərf etməyib. Amma əsas odur ki, hər ikimiz razı qalmışıq.

Kitab üzərində iş başa çatandan dərhal sonra Barselonaya getdik.

Dostlarla birlikdə olduğum aylar mənə müəyyən qədər sakit göründü. Mən təzədən gülməyi öyrəndim. Bu ovqatı Çilidə necə, saxlaya biləcəyəmmi? Yaxşısı budu, bu barədə fikirləşməyim. Çilidə məni Pablo gözləyirdi və mən heç vaxt bu ölkəni tərk etməyəcəkdir. Bunu yəqin bilirdim, hər şeyin asan olmayacağına başa düşsəm də, məni bu qərarından döndərmək mümkün deyildi.

Barselonada cəmi bir neçə gün qaldım. Bu şəhərdə mənə yalnız yaxın dostum, naşirlərlə yaxın əlaqələri olan Karmen Balsezə birlikdə materiallara baxmaq lazım idi. Həmin günlər ondan gördüğüm köməyi sözlə ifadə etməkdə çətinlik çəkirəm. Yeganə arzum bu kitabı nə qədər mümkünse, tez çap elətdirmək idi.

Həyatım tamam dəyişmişdi. Bütün aeroportlarda jurnalistlər sonu görünməyən sualları ilə məni mühasirəyə alırdılar. Mən belə şeyə öyrəncəli deyildim və hər dəfə yalnız həqiqəti deyirdim. Həqiqət isə sərt və acı idi.

Barselonada Migellə yollarımız ayrıldı. O, Parisə getdi. Mənə əziz olan bu insanla hər gün birlikdə işləməyə, onun xanımı Mariya Teresanın isti münasibətinə, qayğısına elə öyrəşmişdim ki, ayrılanда yenə canımda sonsuz tənhalıq hiss etdim. Əlyazmanı «Losada» nəşriyyatına vermək üçün səhərisi gün Buenos-Ayresə uçdum. İlk dəfə idi ki, Pablonun kitabı eyni vaxtda iki nəşriyyatda dərc olunurdu.

Buenos-Ayresdə hamı 11 sentyabrda və sonrakı günlərdə nələrin baş verdiyini daha ətraflı bilmək istəyirdi. Bu barədə danışmaq çətin idi. Adicə yaşamaq üçün mən bütün canımla mübarizə aparırdım, indi olanları, o dəhşətləri – Pablonun xəstəliyini, ölümünü, dəfnini burdakılara danışanda elə bil hər şeyi təzədən yaşayırdım. Məni qayğı və mehribanlıqla əhatə edən dostlar əllərindən gələni edirdilər. Amma mən tələsirdim, tez Çiliyə dönmək istəyirdim. Çünkü Pablo yolumu gözləyirdi.

Santyaqo aeroportuna gəlişim heç vaxt yadımdan çıxmayaçaq. Elə bil ayrı bir dünyaya gəlib çıxmışdım: mənə qarşı inamsızlıq, etibarsızlıq, kinli baxışlar. Başımın üstünü alan təhlükə məni təqib edirdi. Mənim mövcud rejimin əleyhdarı olduğumu hamı bilirdi. Görəsən, məni də xəbər-ətərsiz itən yüzlərlə çililinin taleyi gözləyirdi?

Gömrük və polis nəzarətindən keçənəcən elə bil bir əsr ötdü. Əsəbim tamam gərilməşdi. Özümü güclə saxlayırdım. Nəhayət, hər şey arxada qaldı. Məni elə də yaxından tanımadığım vəkil qarşılıdı. Əlbəttə, mən ona çox minnətdar idim, amma indi əsl dost istiqanlılığına və canıyananlığına necə də tamarzı idim! Daha bunsuz keçinməyə öyrəşməliyəm. İndi dost qayğısı ummaq çətin məsələdi.

«Kriyon» mehmanxanasındaki otağım boş idi, elə bil məni gözləyirdi. Tək qalmamaq üçün təzədən Pablonun şəkillərini divardan asdım.

Səhərisi tezdən qəbristanlığa yollandım. Bütün qəbir bağdan dərilən güllərlə örtülüb. Güllərin arasında məktublar var: sevgi və etiraf məktubları. Xalq öz şairini unutmayıb. Qəbristanlıqdan çıxanda özümdə yüngüllük hiss elədim.

Mehmanxana əvvəlki kimi mülki geyimli polislərlə doludu. Belə şəraitdə yaşamaq asan deyil, amma yaşamağa başqa yerim yoxdu. Yenidən qərarımda qətiləşirəm: bəli, Santyaqodakı evimizi mütləq qaydaya salmalıyam. Nə etmək lazım olduğunu bирgə götür-qoy etmək üçün İsla-Neqradan yaxın dostumuz Rafiti özümlə bura gətirmişəm. «La Çaskona»<sup>3</sup> ya səhər tezdən getdik. Qapılar yenə bağlanmir, bəzi yerlərdə su hələ də qurumayıb, döşəmə qabarıb. Bütün qapıları və pəncərələri dəyişmək lazımdır. Evin içi ilə gəzə-gəzə nə etmək lazım olduğunu və bu işin neçəyə başa gələcəyini yazırıq. Sonra bağın yuxarı hissəsinə qalxdıq, böyükürkən kollarını ot-ələf basmışdı. Hardansa yaxından göyərçin səsi gəlirdi və bu, məndə ümid işartisi oyadırdı. Mənim bu evə, bu bağa ehtiyacım var; çilik-çilik olmuş tale şüşəmi hansısa yolla bütövləşdirmək, bir də geri dönməyəcək nələri itirdiyimi, nələrin qaldığını dərk etmək üçün

<sup>3</sup> «La Çaskona» - pinti. Pablo Neruda Matildenin nəvazışlı «pinti» çağırırdı. Santyaqodakı ev də onun şərəfinə belə adlandırılmışdır.

təzədən bura kök atmalıyam. Məni əhatə edən hər şeyə diqqətlə baxıram. Hər yan boşluqdur! Buranı təzədən düzəltmək üçün xeyli zəhmət tələb olunur.

Aşağıdan səslər gəlir. Rafitdən xahiş edirəm ki, qapıya çıxıb mənim evdə olmadığını desin.

Bəli, yenə karabinerlər idi. Mənim evdə olmadığını eşidib ondan sənəd tələb etdilər, kimliyini, harda yaşadığını, bu evdə nə etdiyini, divara çəkilən şəkillərin niyə silinmədiyini, mənim nə vaxt qayıdacağımı soruştular. Nəhayət, bir də gələcəklərini deyib getdilər.

Onların gəlişi elə gözlənilməz, hərəkətləri elə qaba idi ki, bunu heç cür həzm eləyə bilmirdim. Mənim bura gəlişimdən nə tez xəbər tutublar? Əsəbiləşməyə başladım.

– Gedək burdan, - Rafitə dedim. – Siz elə indicə İsla-Neqraya yollanın, yoxsa başınız ağrıyar.

Beləliklə, öz evimi qaydaya salmaq xülyasından yenidən əl çəkməli oldum. Görünür, mən «Kriyon»da yaşamağa əbədi məhkum olunmuşam. Bəli, mən buludlara, quşlara, gül-çiçəyə yer olmayan boz, səfil bir ömür yaşamalıyam. Həmin səhər bütün ümidlərim alt-üst oldu. Amma hər şey necə də yaxşı başlamışdı. Mən günəş şüaları altında ot basmış bağımızda dayanıb-durmuşdum, başım üstə mavi göy üzü elə gözəl idi ki, hətta yanmış ağaclar da gözümə elə bədbin görünmədi. Məni əhatə edən hər şeyə son dəfə nəzər saldım. Goyərçinlər səslərini kəsmirdilər, axı onlar öz evlərindəydilər.

Təzədən mehmanxanaya yollandım. Xəstəhal ovqatla, sabah başıma nə gələcəyini bilmədən bundan sonra da burda yaşamalıyam. Təhlükə məni hər yerdə təqib edirdi.

Santyaqodakı ev mənim qalam idi. Oranı nə vaxtsa qaydaya sala biləcəkdəmmi? Mənə qarşı təqiblərə son qoyulacaqdımı? İçimdə dəhşətli bir boşluq var. Gecələr yuxularımda harasa yixılıram və aşağı boşluqdu. Doğrudanmı, belədi? Doğrudanmı, alnıma həmişəlik bu dörd divar arasında qalmaq yazılıb. Nə vaxtsa evin isti ocağına bu cür tamarzi qalacağımı ağlıma da gətirməzdəm. Mən öz bağıımı arzulayırdım, torpaqla əlləşəndə daxilən rahatlanırdım: yaşayırdım, nəfəs alırdım, fikirləşirdim. Özümü toxtatmaq istəyirdim, amma gücüm tamam tükənmüşdi.

Şəhər də ölü kimi idi. Payız idi, bir az o yanda da qış havanın başının üstünü kəsdirmişdi. Axşamlar gəzməyə çıxıram. Küçələr bomboşdu, doqquzdan sonra kimsə evindən çıxmaga ürək eləmir. Qorxuram və bu hissə də mehmanxanaya qayıdırıram. Polislərin sayı gün-gündən artır, onlar girişdə dayanıblar. Necə də dəhşətlidir! Görəsən, azca yuxuya gedə biləcəyəmmi?

## Buenos-Ayresə səfər

Milada bir neçə gün qalmış «Losada» nəşriyyatı Pablonun kitabının tezliklə çıxacağını xəbər elədi. Bu xəbər məndən ötrü eynən günəş şüası kimi bir şey idi. Nəhayət, mənə bu qədər doğma olan o kitabı, «Xatirələr»i əlimdə tutacam.

Xoş ovqatla səfərə hazırlaşmağa başladım. «Lyuftqanza»nın təyyarəsilə uçdum. Buenos-Ayresə çatan kimi çətinliklər başladı. Mənim yükümü təyyarəyə yükləməmişdilər: hər gün arayış hazırlaya-hazırlaya gözləməli oldum. Mənim çətinliklərim həmin aviaşirkəti o qədər də narahat eləmirdi, çünki onlar yükün yubanmasının səbəbini gözəl anlayırdılar. Üçüncü gün çəmodanlar gəlib çıxdı. Bu qanunsuzluqları daha təbii qəbul etməliydim.

«Xatirələr» artıq mətbəədəydi, amma kitab yalnız miladdan sonra çıxacaqdı. Jorji Amadu və onun həyat yoldaşı Zeliya ilə görüşmək üçün bir neçə günlüyüə Balyuya getməyi qərara aldım. Onunla görüşə çox sevindim. Bizi xeyli xatirələr bağlayır: Seylona, Çinə səfər, Yantezi çayı ilə səyahət... Birlikdə nələr yaşıanmayıb! Görüş çox isti alındı. Çox şən insan olan Zeliya elə hey başımıza gələn qəribəlikləri yada salırdı. Məsələn, əşyalarımızı Hindistanda necə qarşılıqlaşı... Biz Kəlküttəyə gəlib çatanda çox istiydi, gizlənməyə bir kölgə belə yox idi. Gömrükdə içi Dehlidə aldığımız paltarlarla və suvenirlərlə dolu iri çəmodanları alanda dəhşətə gəldik: həmin an əsəbiləşmək üçün elə bircə bu yüksək baxmaq kifayət idi. Çəmodanlarla əlləşmək niyyətində deyildik, odur ki, onları Ranquna göndərməyi xahiş etdik. Özümüzü yüngül hiss eləyən kimi kefimiz açıldı. Hərə əlində bir xırda çəmodanla qaldı.

Az sonra Pablo Neruda və Jorji Amadunu salamlamaq üçün mehmanxanaya bir dəstə yaziçi gəldi. Qəbul təşkil olundu. Sonra nələr baş verdiyini xatırayanda dəli kimi gülürük. Onu unutmaqmı olar? Hind qadınları dünyada ən eleqant qadınlardı. Onlar qəbula çox gözəl libaslarda – gümüş və qızılla işlənmiş qədim sarılardə gəlmişdilər. Amma biz yeniliyi şübhə doğuran libaslarda peyda olduq. Bizim ərlərimizin, o məşhur yazıçıların qiyafəsi daha pis idi: əzik şalvarlar, Jorji gödəkçədə, Pablo quayaberada<sup>4</sup>. Biz çox məzəli görünürdük. Üzr istəyib, çəmodanlarımızı aeroportda saxladığımızı dedik.

Üstündən o qədər də vaxt keçməyib. Amma artıq mən təkəm. Dostlar, hər vəchlə başımı qatmaq istəyirlər və bunu bacarırlar. Mən

---

<sup>4</sup> Quayabera – Latin Amerikasında geniş yayılmış xüsusi parçadan olan yüngül köynək.

hətta gülməyə başlayıram. Burda mənə yaxşdı, amma taleyin mənə ayırdığı həyatı yaşamaq üçün Çiliyə qayıtmalıyam. Həmin həyatda şənliyə və təbəssümə yer yoxdu. Ayrılmaq çətindi.

Bu vaxt ərzində Buenos-Ayresdə artıq «Xatirələr» işiğ üzü görmüşdü. Bu, mənim üçün böyük sevincdi. Bu kitabı Çiliyə, Pabloya aparacam, amma əlbəttə, onu sərhəddən keçirməyə qoymayacaqlar. Bilmirəm necə olacaq, amma hər nə olsa da kitabı özümlə aparacam. Kitabın otuz altı nüsxəsi səylə qablaşdırılıb və bağlanıb, qalanları Jorji Amadunun «Vuruşmaqdan yorulan Teresa Batista» romanının üz qabığının içində gizlənib. O biriləri olmasa da bunları mütləq keçirə biləcəm.

Santyaqoya çemodanda olan bir bağlama kitabla gəldim. Bağlamanı açmağa gömrükçülər xeyli vaxt sərf etdilər.

«Bu bağlamada nə aparırsan» sualına hündürdən belə cavab verdim: «Burda mənim ərim Pablo Nerudanın Buenos-Ayresdə çap olunmuş kitablarıdı». Mənim kimi yoxlamadan keçən bir neçə qadın Pabloya olan sevgilərin çatdırmaq üçün bura yaxınlaşdı. Bir göz qırıplığında mən Pablounun pərəstişkarlarının əhatəsinə düşdüm. Bu, gömrükçüyə elə də xoş gəlmədi. O, tələsik çemodanı bağlayıb gedin, - dedi.

Bu qadınlar təbii ki, mənə nə boyda yaxşılıq etdiklərini bilmədilər.

Sonra daha heç kim bu kitabı bir nüsxəsini də Çiliyə keçirə bilmədi. Kitaba qadağa qoyuldu.

Mehmanxanadakı otağım boşdu. Mən hər dəfə bu yönəmsiz, qəmli otağı seçirəm. Bura artıq öz evim kimidi. Qaranlıqlaşır. İlk əvvəl otağın çılpaq divarlarını Pablounun şəkilləriylə geyindirdim. Fotolar çoxdu. İndi mən tək deyiləm. Qərara aldım ki, bu axşam küçəyə çıxmayım. Komendant saatının başlanmasına az qalındı, yaxşısı budu mütaliə edim. «Xatirələr»i yenidən diqqətlə oxumaq istədim. Buenos-Ayresdə kitabı ancaq vərəqləməyə imkan tapmışdım. Qürur hissi duydum: Pabloun bu son kitabı tez bir zamanda dərc etdirib otuz altı nüsxəsini dostlara gətirə bilmişdim.

Qapının döyülməsi məni bu xoş düşüncələrdən ayırdı. Poçtu gətirmişdilər. Birinci məktub tanış olmayan xəttlə yazılmışdı. Açıb oxuyuram, məğzi mənə çatdıqca gözlərim qaralır. Həyatımda yeni dəhşətli səhifə açılır. Göz yaşlarını uduram. Həmin məktub budur:

«19 aprel, 1974-cü il,  
Santyaqo

Senyora Matilde!

Artıq altı aydan bəri sizin ərinizin nəşinin uyuduğu bizim ailə sərdabamızı boşaltsaydınız, Sizə minnədar olardıq. Yaxın günlərdə sərdaba yenidən qurulmalıdır.

*Hörmətlə, Marta Dittborn de Fyerro*

Yelena Dittborn de Prado

Gözüm qaralır, kitabın dərci ilə əlaqədar sevincim dərhal qeybə çekilir. Məktubu dönə-dönə oxuyuram. Pablo həmin sərdabada tanışımız Adriana Dittbornun təkidi ilə dəfn edilib. Deyirdi ki, bu, onun üçün böyük şərəf olardı. Amma o qadın buranın ailəvi sərdaba olduğu barədə nəsə deməmişdi. Görünür, öz doğmalarıyla məsləhətləşməyib və onlar Pablou burdan götürməyini xahiş etməkdə haqlıdır. Ola bilsin, onlar Pabloun ailə sərdabalərində uyumasını istəmirlər, amma niyə axı etirazlarını bu şəkildə bildirirlər?

Ara vermədən öz balaca otağımda var-gəl edə-edə qalmışam, nə dayana, nə də fikrimi nəsə başqa bir şeylə qata bilmirəm. Gecə yarından keçəndən sonra yatmaq istəsəm də gözlərimi yuma bilmədim. Beynimdə yalnız bir fikir var: Pablou sərdabadən çıxarmaq lazımdır, özü də sabah açılan kimi. Bu fikirlə otaqda gəzişməyə davam edirəm. Səhər məni yorğun-arğın vəziyyətdə kresləda oturmuş halda haqladı. Mən otaqda kim bilir, neçə kilometr yol qət etmişdim.

Səhər tezdən qəbristanlığa yollandım. Qəribə də olsa, bura bağlıdır. Məgər qəbristanlıq da bağlanır? Soyuq idi. Girişin qarşısındaki pilləkənin üstə oturdum. Az sonra qəbirqazanlar gəldilər. Onlar həmişə hər yerdə birinci peyda olurlar. Buranın nə vaxt açılacağını soruştum. Onlar təəccübə mənə baxdılar: «Bu gün bir maydı, qəbristanlıq işləmir.» Deməli, bu gün nəsə eləmək mümkün deyil. Sonra başqaları da gəldi. Hamı maraqla mənə baxırdı. Onlar qadının burda nə etdiyini, nə üçün soyuq pilləkənin üstə oturduğunu anlaya bilmirdilər. Onlara dedim ki, ərimi yenidən dəfn etməliyəm. Bunun üçün nə etmək lazımdı? Canıyananlıqla mənə baxıb sabah gəlməyimi məsləhət gördülər. Mən yerimdən tərpənmədim. Ona görə yox ki, nəyəsə ümidi var idi, sadəcə, halim yox idi.

Az sonra dəfn mərasimləri başladı: kasıb tabutların ardınca insanlar gəlirdi, bu tabutların ardi-arası kəsilmirdi. Bu günlər Çilinin neçə-neçə mərd oğul-qızları torpağa tapşırılırdı. Gözü yaşlı qadınlar, donuq baxışlı kişilər, qorxa-qorxa analarının ətəyindən tutan uşaqlar və bir də mən pilləkənin üstə oturmuş bəndəniz, ən zəif uşaqdan da zəif bir qadın. Bəs mən kimin ətəyindən tutum?

Gözümün karşısında Pablonun dəfnı, qulağımda tabut üçün yer düzəltməyi unudan fəhlələrin çəkicilərinin səsi, mənim bu dəhşətli əlada Pabloya rahat olması üçün onlara verdiyim kərpiclər...

Daha bir hüznlü dəstə gəlir. Qalxıb onlarla birgə qəbiristanlığa keçirəm. Qara paltarlı qadından soruşuram:

- Kimi dəfn edirlər?
- Mənim ərimi. Onu öldürüb'lər. Oğlumu da öldürüb'lər. Onu dünən dəfn etdim.

Səsi qəti əsmir. Gözləri ağlamaqdan qızarib, amma indi qupqurudu. Sifətinin sallanmış yanaqları nifrətlə alışib-yanır. Pablonun yanına gedirəm. Açırı çıxarıb sərdabani açıram və onun qəbrinə yaxınlaşıram.

- Sənə gül gətirməmişəm. Gələndə çox erkən idi, sonra da heyim olmadı. Bəxtim gətirdi, bura başqalarına qoşulub gələ bildim, amma çox yorğunam.

Pabloyla yanaşı əyləşib özümdə izaholunmaz bir yüngüllük hiss elədim. Get-gedə gözüm də yoruldu və mən yuxuya getdim. Yüngül toxunuşdan ayıldım. Bu qadın qəbristanlıq nəzarətçisi idi. Həyəcanlıdı:

- Senyora, burda axı soyuq qılınc kimi kəsir. Qorxdum, elə bildim huşunuzu itirmisiz.
- Xeyir, məni sadəcə mürgü aparmışdı, indi yaxşıyam. Məsələ burasındadı ki, ərimi burdan çıxarmalıyam, amma bu gün bu mümkün deyil.

O, nədən danışdığını heç cür qavraya bilmirdi. Sifətində lal bir sual donub qalmışdı. Mən ayağa qalxdım:

- Mən gedirəm, buyurun, sərdabani bağlayın, sabah gələrəm.
- Səhəri gün də bir şey alınmadı. Pablonu sərdabadən çıxarmaq üçün mütləq Dittbornların razılığını təqdim etmək lazım idı. Axı onlar harda yaşayır. Mən onlarla tanış deyiləm, Adrianaya gəlinçə, o, Çilini tərk edib. Kömək üçün vəkilim Xuan Aqustin Fiqeroaya müraciət etdim. Xahiş etdim ki, onları tapıb lazım olan məktubu alsın. Üç gün keçdi. Məktubdan səs-soraq yox idi və mənim gözümə yuxu getmirdi. Gecələr oyananda qüssədən üzəyim sıxlıır, özümü Pablonun yanında günahkar hiss edirəm. Niyə axı, mən onu bu ədəbsiz sərdabadə dəfn etdim? Dəmir çərçivələri onu türməyə bənzədir. Orda hər şey özgədi.

Nəhayət, mayın altısında vəkil məktubu gətirib çatdırır və mən yer almaq üçün qəbristanlığa gedirəm. Günü sabah Pablonun yerini dəyişəcəm.

Mənə zəng vurub necə yaşamağımla maraqlanan Teresa Ameli məsələdən agah etdim. O, özü mənimlə ora gedib Fransisko

Koloane Kardenas<sup>5</sup> və Esterita Matteyə<sup>6</sup> də zəng edəcək. Dostumuz Solimano da gəldi və orda bir neçə foto çəkdi. İndi də həmin fotolara baxanda məni vahimə basır.

Bu gün 1974-cü ilin 7 mayıdı. Santyaqonun mərkəzi qəbristanlığında, Dittbornlar ailəsinin sərdabasində təzədən çəkicin kərpicə dəyən kar səsi eşidilirdi. Bəli, Pablonun tabutunu çıxarırlar. Əvvəlcə tabutun bir küncü, sonra Çilinin köhnə bayraqı görünür. Kimsə həmin bayraqla Pablonun tabutunu örtmüşdü və demişdi ki, o bayraqı hansısa kənddən gətirib. Kəndlilər bu bayraqla bir vaxtlar nümayışlərə çıxarlarmış. Pablonun həyatı da eynən bu bayraq kimiyyidi, sevincli və kədərli günləri zəncir kimi pərcümlənmişdi. Canını tapşırduğu həmin o dəhşətli xəstəxana, tabutu uzanan soyuq dəhliz yenə gözümün önündədi. Və Pablonun böyründə ondan da çox ölü mən varam. Biz hərbçilərlə dolu hər qarışından adamı vahimə basan darmadağın olunmuş evə giririk. Dəfnlər, danışan, qışqıran, hamiya meydan oxuyan insan seli... İndi onu varlıların basdırıldığı sərdabadən, mərkəzi qəbristanlığının xiyabanından «köçürürlər». Məndə belə bir hiss var ki, Pablonu və özümü indi bizi əzən hansıa yükdən azad eləyirəm. Doğrudan da bizim axı, burda nə işimiz var?!

Budu, artıq tabut da göründü. Onu arabaya qoyurlar və 95 nəfərdən ibarət dəstə yola düzəlir. Pablonun dəfn olunacağı yer bundan xeyli uzaqda, qəbristanlığın o biri tərəfindədir. Nodulo Mexiko küçəsiylə yanaşı 44 №-li məntəqə.

Bizimkindən bir qədər aralıda yerləşən qəbrin yanından keçirik. Qəbirqazan deyir:

- Burda Viktor<sup>7</sup> Xara dəfn olunub.

Qəbrin üstə iri, qırmızı qərənfillə dolu iki taxta güldən var. Viktorun çöhrəsini xatırəmdə oyadıram. O, həmişə gülərdi: hamınızın sevdiyi səs hələ də qulağımdadır. İndi o, məxluqların tanınmaz hala saldığı o insan burda, o qərənfillərin altında uzanıb. Həmin o məxluqlar fikir, zövq, həzz, sevgi hissələrinə malik olsalar da, onlara insan demək olmaz. Onlar bəşər övladına qəti aidiyyatı olmayan yırtıcılardı. Onlar hardan peyda oldular? Bu vaxtacan harda gizlənmişdilər? Necə olmuşdu ki, onların mövcudluğundan heç kim xəbər tuta bilməmişdi?! Həmin günlər Çili də cinayətlər bir-birini elə sürətlə əvəzləyirdi ki, artıq heyrətlənməyə macal tapa bilmirdik.

Bu da bizim qəbir. Pablo ölümündən sonra da dənizə baxmağı arzulayırdı. İndi o, sonu görünməyən qara xaçlı dənizə baxacaq. Bura kasıbların qəbristanlığıdı. Düşündüm ki, bu o qədər də pis deyil.

<sup>5</sup> Fransisko Koloane Kardenas – Çili yəzçisi.

<sup>6</sup> Esterita Matte – Çili rəssamı Matte Eqaurrenanın həyat yoldaşı.

<sup>7</sup> Viktor Xara – Çili hadisələri zamanı öldürülmüş məşhur müğənni.

Şüşə qab tapıb içine gül qoydum. Hər şey mənə nəsə qurama görünürdü. Taxtanın üstə kömürlə ad yazılıq. Sabah burada plitə qoyub gül üçün də yer eləyəcəklər. Qəbir öz sadəliyi və kasıblığı ilə necə də təsirlidi. Üstündən doqquz ildən artıq vaxt keçsə də, həmin qəbir eləcə qalıb.

Ağır-ağır qəbristanlığı tərk edirik. Mehmanxanaya çox yorğun və həyəcanlı halda qayıtdığımdan nələrin baş verdiyini sonaca dərk edə bilmirəm. Məni üzütmə tutub, tamam heysizəm. Dincəlmək isteyirəm, amma gözümə yuxu getmir. Canımı bütünlükə qorxunun ixtiyarına verib, yer üzündə hər şeyə biganəliklə çarpayımda uzanıb qalmışam. Qüssə məni didir, elə bil nəsə bir dəhşətli qasırğa məni yarpaq kimi oyan-buyana atır, hiss eləyirəm ki, havalanıram.

Isla-Neqraya da getmək olardı. Orda sayrişan ulduzlarla dolu göy üzü qumlu sahillə öpüşən dalğalar, həmişə təzə-tər dəniz var. Amma hərəkət eləmək iqtidarında deyiləm. Açıq gözlə qaranlıqda uzanıb düşüncələrə qərq olmuşam. Təxəyyülüm də xəstələnin, fikrimdə yalnız ölüm, ağrı, göz yaşları, qandı. Mən qallüsinasiya həddinə çatmış obrazların əsirinə çevrilmişəm. Səhəri gün yerimdən qalxa bilmədim. Pablonun aparıldığı araba bir an da gözümün qabağından çəkilmirdi. Hər şeyi yadımdan çıxarıb yuxuya getmək isteyirdim, amma qarabasmalardan xilas ola bilmirdim: qəbir, Pablonun tabutu, güllər... Getmək lazımdı.

Bu gün günortaüstü mütləq çıxıb gedəcəm. Amma həmin vaxtda da yataqdan qalxa bilmədim, hətta yeməyə canımda hey yox idi. İçərim büsbütün yanıb qurtarmışdı, ağızım qupquruydu, elə bildim ki, bu həmişəlikdi.

Xatırələr köhlən at kimi başımda ora-bura çapırıcı. Göz yaşlarım mənə yüngüllük gətirdi. Xeyirxahlıq suyu! Mən xeyli hönkürüb yuxuya getdim. Yaxşısı budu, heç oyanmayasan.

Bu gün 9 maydı. Gün çıxıb. Çox zəifəm, elə bil hansısa ağır xəstəlikdən çıxmışam. Qəbristanlığa getmək lazımdı. Güzgüyə baxıram: əzab məni tanınmaz hala salıb. Necə edim ki, Pablo zəifliyimi sezməsin? O, necə də mənə inanırıdı.

«Mənim Matildem güclüdü, hər şey əlindən gəlir. Matildedən soruşun, o, hər şeyi bilir», – adətən, belə deyərdi.

İndi bu cür zəif, qorxmuş, sinnmiş qiyaflədə ona necə görünüm? Başımda hər şey bir-birinə qarışmışdı, otağın divarları elə bil üstümə yixilib məni boğurdu. Gül alıb qəbristanlığa yollandım. Sinədaşı qoymaq lazımdı. Gəlib hər şeydən əvvəl güllər üçün şüşə qab axtaranda qəfildən içində Pablonun qəbrinin gül-çiçəyə qərq olunduğunu gördüm. Xalq bu yolla öz şairinə sevgisini çatdırılmışdı. Bu günəşli səhərdə qəbristanlığının hər qarışından sakitlik və rahatlıq

boylanırdı. Hiss edirdim ki, bu rahatlıq get-gedə mənim də ruhuma hopur. Sement gətirdilər və təzədən çəkicin səsi gəldi.

Sinədaşında yazılıdı: «Pablo Neruda. 23 sentyabr 1973-cü il.»

Həmin günlərdə hər yerdə – türmələrdə, xəstəxanalarda, qəbristanlıqda insanlar öz həmrəyliklərini sükutla bildirməyi öyrəndilər. Küçədə, bazarda, harda olursansa, mütləq kimsə nəzakətlə əlimi sıxır, kiminsə gözündə dərdimə şəriklik görürəm. Onlar kimlərdi? Bilmirəm. Hərdən kimsə mənə yaxınlaşış astadan deyir:

– Siz tək deyilsiz.

Onlar mənim bu kədərimi, qorxumu görəsən, necə duymuşdular? Mən axı həmişə başımı dik tutub gəzirəm ki, içimdəki üzə çıxmasın.

Xalqın müdrikliyi izahagəlməzdi. Onların hamısını bağrıma basmaq istəyirəm. Məndə bu insanlara qarşı analıq hissi baş qaldırıb, elə bil azadlığın çarmixa çəkildiyi bu ölkədə qəflətən mənim milyonlarla bədbəxt, əzabkeş övladım peyda olub.

13

Isla-Neqrədakı ev.

Isla-Neqrədakı evimiz əfsanəyə çevrilmişdi. Hansı ölkəyə gedirdikse, mütləq kimsə bu ev barədə bizdən nəsə soruşardı. İnsanların təsəvvürlərində bu ev barədə ən ağlaşılmaz şəkillər canlanırdı. Əlbəttə, adı ev deyil, amma bu orijinallıq gerçek əşyalardan çox, şairə yaxın obrazlara görədi. Hələ lap uşaqlığında dəmiryoçu atasıyla hər dəfə çinqilla dolu qatarla yol gedəndə Pablo ətraf aləmə baxa-baxa öz təxəyyülünü qidalandırdı.

Elə o vaxtdan cənubun əsrarəngiz təbiəti, qarın, aramsız yağan tropik leysanların altda qalan vulkanın fonunda əsrləri əsrlərə calayan ağaclar onu ovsunlamışdı. O uşaq təbiətə qaynayıb-qarışaraq, gerçekliyin acı həqiqətini, yuxunun gözəlliyini duya-duya həyatı kəşf edirdi. Onu əhatə eləyən dünyanın dərkinə can ata-ata o, eyni zamanda öz dünyasını, bu torpaqda öz cənnətini yaradırdı.

Elə bu mühit də o uşağı köküylə Latin Amerikası gerçekliyinin ən dərin qatlarına pərcümlənən şairə çevirdi. Bəli, Pablo artıq uşaqlıqdan beləydi və heç bir qüvvə onu dəyişmək iqtidarında deyildi.

Pablo bu ev barədə hekayəni adətən belə başlayardı:

«Ev... Onun nə vaxt doğulduğunu özüm də bilmirəm...  
Günortadan keçmişdi. O düz-düzəngah yerdə biz at çapırdıq. Dont

Eladio<sup>8</sup> qabaqda Kordovanın su basmış sahiliylə gedirdi... Məhz həmin vaxt mən ilk dəfə o çayın sahilində qışın əsl qoxusunu duydum, bütün qoxular birinə qarışmışdı: duzlu qum, lil, su...

- Bax burası, - qoca dənizçi don Eladio Sobrino dedi.

Mən də elə orda məskunlaşdım. Sonra kənddəki insanlar kimi bu ev də böyüüb boy-a-başa çatdı».

Ən əvvəl Pablo büsbütün daşdan nəhəng qonaq otağı tikdirdi. O, ağacı və daşı çox sevirdi.

Mən İsla-Neqroya qonaq otağı hazır olandan sonra gəldim.

Mənim burda yaşadığım illər ərzində həmişə nəsə tikilib. Biz Valparaisoya gedəndə ordakı evlərin yiylərindən müxtəlif ağaclarдан hazırlanan taxtalar, qapı-pəncərə alırıq. Rəngbərəng şüşəli qapı-pəncərə Pablunun çox xoşuna gəlirdi, amma onu tapmaq çətin idi. O, tikinti materiallarına da təxəyyülünün qeyri-adiliyindən əntiq əşya kimi münasibət bəsləyirdi.

Qapı-pəncərə alandan sonra otağı düzəldirdik. İşləyən üç nəfər idi: usta, köməkçi və mən. Mənim vəzifəm tikinti üçün lazım olanları gətirib- çatdırmaqdan ibarət idi. Pablo mənə yardımçı olurdu.

Tikinti materiallarının alınması bizdən ötrü cansızıcı deyildi, əksinə, bundan zövq alırıq. Valyaparaisoya yola çıxməq, tikinti materialları satılan nəhəng mağazaları gəzmək sonda bayrama çevrildi. Satıcılar Pablunu da, məni də yaxşı tanıydırdı. Odur ki, mağazaya girən kimi bizi əhatəyə alıb, əlimizdə tutduğumuz adətən usta Rafitanın tərtib etdiyi siyahıya baxırdıq. O, lazım olanı taxtaya yazırırdı. Sonradan biz vaxt məhdudluğundanmı, ya buna elə bir əhəmiyyət verməməyimizə görə, yazılanları heç vaxt kağıza köçürmürdük. Bu bizdən ötrü təbii bir şey olsa da, satıcılar həmişə o taxtaya baxıb gülüşürdülər. Şübhəsiz onlar bizi ekssentrik insan hesab edirdilər.

Pablunun yaxşı memar olub-olmadığını deyə bilmərəm, amma onun layihələri ilə tikilən evlərin bənzəri yox idi.

\* \* \*

Əmlakın siyahısını hazırlamaq lazımdı. Bağa tərəf gedəndə yolda, qapının yanında dayanıram. Bu oymalı qapının eskizini də Pablo özü vermişdi. Qapının üstə ipdən zəngi əvəzləyən xırda dəmir şarlar asılıb. Qapını açanda dənizin küləyi üzümə vurdu. Külək ağaclarla piçildaşa-piçildaşa mənə ən qiymətli hədiyyəni – dalğaların səsini təqdim edir.

---

<sup>8</sup> Eladio Sabrino – öz ailəsi üçün İsla-Neqrada ev tikib sonra Pablo Nerudaya satan dənizçi.

Bağ düz evin yanından başlanır. Bu bağ bir qədər baxımsız görünür. Bizim məhz belə bağlar xoşumuza gəlirdi və həmişə Pablo onu bu qiyafədə saxlamağa çalışırdı. Yol müxtəlif ölçülü daşlardan çəkilib: aralarında çox itiləri və iriləri var. Bağın ortasında parovoz dayanıb. Təbii ki, hər kəsdə sual yaranır: bu parovozu bura necə gətirə biliblər? İlk dəfə onu tez-tez tikinti üçün taxta aldığımız köhnə meşə idarəsinin yanında gördük. Həmin yer evdən təxminən on kilometr aralıdaydı. O vaxt meşə idarəsinin sahibi işini bağlamaq qərarına gələndən sonra parovoz da eləcə açıq səma altında korlanıb pas ata-ata qalmışdı. Pablo bu iri, gözəl oyuncağın taleyilə maraqlanıb onun sahibini tapdı və parovozu almaq istədiyini dedi. Eşitdiyindən heyrətlənən o kişi təbəssümlə bize baxıb dedi:

- Don Pablo, siz bu parovozu evinizə necə gətirmək fikrindəsiz? Satmağa gəlincə, sizə sataram, amma sonrası bütün məsuliyyət mənlik deyil.

Sonra çox aşağı qiymətə, demək olar ki, havayı razılaşdırılar. Çünkü bu parovozu nə vaxtsa sata biləcəyi o kişinin heç yuxusuna da girməzdi.

Elə o vaxtdan da «parovoz problemi» bizim evin gündəlik söhbətinə əvvildi. Pablo bu barədə bütün dostlarıyla danışırdı, amma qəti nəsə əmələ gəlmirdi. Üstündən bir xeyli keçəndən sonra bir yaz günü Pabloun dostlarıyla birlikdə evimizin yaxınlığında istirahət edən gənclər bize qonaq gəldilər. Həmişə olduğu kimi yenə söhbət parovozun üstünə gəldi. Həmişə o gənclər bu mövzu ətrafında güldülər, hazırlıqla keçdilər, sonra da zarafatla parovozun bura gətirilməsinin planını çizmağa başladılar. Gənclik elə bircə bu ideyanın özündən ilham gəlmışdı, gecə yarıyadək neçə atın, neçə canın lazımlığını müzakirə etdilər. Pablo hərdən onların söhbətini bu cür atmacalarla kəsirdi:

- At çox lazımlı olacaq. Bəlkə hansısa biri zəif çıxdı, gücü çatmadı.

Yaxud:

- Cip çox lazımlı olacaq. Bəlkə hansısa biri yolda xarab oldu.

Uşaqlar parovozun çəkisini nəzərə aldılar, bütün eniş-yoxusu qeyd etdilər. Bizim maşın yolunda belə yerlər kifayət qədərdi, ən çətini Kordova çayı üzərindən asılan balaca körpünü keçmək idi. İndi burda böyük geniş körpü tikilib, amma o vaxt yox idi. Nəhayət, arasına gülüşlə və zarafatla kəsilən xeyli mübahisədən sonra gün təyin olundu.

Ən azı üç cip və xeyli at lazımlı gəldi. Bu planı o qədər də ciddi qəbul etməyən Pablo uşaqlarla bağışlı çıxıb çubuqla yerdə işarə elədi:

- Mən gələndə parovoz bax, burda olmalıdır. Məsələ burasındadı ki, həmin əməliyyatın icra olunacağı gün biz işlərimizin

dalınca Valparasioya getməlyidik. Gənclərə açarı verəndə bir qədər narahatlıq keçirdim, çünki onlar mənə dəli təsiri bağışlayırdı. Amma nə etməli, öz-özlüyündə ağlaşıgmaz bir şey olan bu işə onlardan başqa bir kimsə qol qoymazdı.

Valparasioya qayıdırıb bağın Pablonun göstərdiyi həmin o yerində parovozun o cür qürurla dayandığını görəndə bizim necə heyrətlənməyimiz izaha gəlməz. O burda necə də möhtəşəm görünürdü. Biz ehtiyatla ona yaxınlaşıb sığal çəkdik. O bizdən ötrü şirin bir yuxu idi. Bura görən necə gətirmişdilər?

Günün ikinci yarısında gənclər də gəldilər. Biri-birinin sözünü kəsə-kəsə və gülməkdən uğuna-uğuna hər şeyi ətraflı danışdırılar.

Əməliyyat xeyli vaxt tələb edib və xüsusən enişdə çətinliklər çox olub. Yoxuşda parovozu tərpətmək mümkün deyilmiş, enişdə də aqlagəlməz sürət götürürmüş. Hərdən onlara elə gəlib ki, paravozu saxlaya bilməyəcəklər, o, atlarla, maşınlarla kəllə-mayallaq gedəcək. Yarı yolda başqa bir cip axtarmalı olublar ki, enişdə təhlükənin qarşısını ala bilsinlər. Ən təhlükəli yer balaca körpü olub. O körpü parovozun ağırlığı altında yellənə-yellənə qalıbmış. Hansısa məqamdə elə biliblər ki, körpü indicə qırılacaq və onlar parovozla birlikdə yerə gələcək. Onların ardınca yolla gələn maşınlar, ilk təcili yardım etməyə, yaralıları xəstəxanaya çatdırmağa hazır vəziyyətdə imişlər. Amma gənclik qorxu tanımır. Körpü dözdü və bundan sonra da hələ bir xeyli müddət insanların xidmətində durdu.

Bəli, gənclərin entuziazmı və enerjis, i eyni zamanda xoşbəxtlikdən bu dəfə ağır fəsadlar verməyən məsuliyyətsizliyi ilə həmin parovoz gəlib bizim evə çıxdı. Üstündən illər keçib, təəssüf, həmin o gənclərin adını unutmuşam, amma özlərini ölenəcən yaddan çıxarmaram. İndi onlar artıq yaşa dolublar, ağılları başlarına gəlib. Tez-tez fikirləşirəm, görəsən illər onları dəyişməyib ki? Görəsən, bu gün onlar şairə o böyük oyuncağı hədiyyə etmək üçün risqə gedərdilərmi?

\* \* \*

Qarşısına daşlar düzülən yolla evə keçirəm. Qonaq otağına girişdə nəhəng, kök taxta asılıb və üstündə Pablonun xəttiylə bu sözlər yazılıb...

«Mən uzun sərgərdanlıqlardan qayıdırıb sahildə sevinclərlə lövbər saldım».

Ensiz, zəif işıqlanan dəhlizlərlə xırda, dairəvi otağa keçirəm. Bura qüllənin aşağı hissəsidir. Orda Venetsiyadan gətirilən iki böyük, möhtəşəm heykəl var. Bu otaq divarları böyük, hətta bircə görünüşündən vahimə yaradan daşlardan hörülümiş qonaq otağına

aparır. Burda elə bir sakinlik və rahatlıq hökm sürür ki, elə bil yuxarıda həyat dayanıb. Nəhəng pəncərələr dənizə qədər uzanan kimidi. Rənglərin sonsuz çalarlarından göz tutulur. Çıxan günəş öz şüalarını səxavətlə hər il yenidən doğulan vəhşi çiçəklərin üzərinə yayır. Bəziləri hündür və biçimlidi, o biriləri elə xirdadı ki, yalnız yerə pərcümlənmiş halda, bircə özü görünür. O necə də tənha və vahiməlidir. Mən bu mənzərəyə baxmaqdan yorulmuram. Azca o yanda bir-biriylə qucaqlaşan dənizlə göy üzü.

Bu möcüzədən baxışlarımı çəkib çay daşlarından düzəldilmiş iri, qeyri-adi formalı kaminə baxıram. Pablo bu daşları Kordovanın axıb-keçdiyi dərələrdən yiğib gətirmişdi. Ocaq və taxta üçün çox az yer saxlayan nəhəng çay daşları necə də gözəl görünür. Amma qonaq otağının əsas yaraşığı nə vaxtsa hansıa gəmilərin burunlarını bəzəyən fiqurlar kolleksiyasıdır. Onların arasında kimlər yoxdu: gülümşəyən, nəcib çöhrəli qadınlar; ciddi, müdrik madonnalar; çox uzaqlara getməyə hər an hazır olan sütlü, zəif qızlar və zəhmli kişilər. Bu, qorxmaz nəzərlərini uzaqlara dikən qüssəli hindudu. Yanında taxtadan düzəldilən balaca fiqur var. Bu, bir gözünü yuman dənizçidi, çünkü binoklla baxır. Pablo taxtadan olan bu gözəl fiquru Parisin əntiq mağazasından almışdı.

1971-ci ildə Pablo Fransada səfir idi. Səfirlikdəki otaqlardan birini o, sevdiyi sənət əsərlərinin ixtiyarına vermişdi. Biz vaxtimızın çox hissəsini orda keçirirdik. Bura həm kitabxana, həm kabinet, həm də qonaq otağıydı. Bax, həmin bu binokllu dənizçi ilk dəfə orda peyda oldu. Elə bil o, bizi və bütün həyatımızı həm müşahidə, həm də idarə eləyir. Sonra bu qonaq otağına gəlib çıxmaqla yenidən dənizə qovuşdu, evlərdə, zirzəmilərdə, əntiq mağazalarında neçə illər sərgərdanlıq edə-edə axırda öz doğma yerini tapdı. Ona baxanda gözümə taleyindən razı kimi görünür. Bu otağı bəzəyən fiqurlar müxtəlif ölkələrdə alınıb. Pablo öz kolleksiyasını çox çətinliklə, amma həm də ləzzətlə yiğib yaratmışdı.

Tavandan iki böyük mələk asılıb. Elə bil başımın üstə məni qoruyurlar. Onlar bizim evə Valparaisodan bir yay səhəri uçub gəldilər. Biz üstlərindəki tozu silib onları həyata qaytardıq. Onlar qonaq otağındaki fiqurları müqəddəsləşdirmək üçün bura gəlib çıxmışdılar. Bu mələklər Pabloni axtarırlarmış. Bəli, bu, həqiqətdi. Bir səhər onlar öz varlıqları barədə xəbər göndərdilər. Yəni biz onları satmaq istəyən insandan uzun bir məktub aldıq. O mələkləri İtaliyada məşhur bir usta sifarişlə yaratmışdı. Model kimi Sikstin kapellasının mələkləri seçilmişdi. Həmin mələklərin Çiliyə göndərilməsinin tarixçəsi də məktubda çox ətraflı yazılmışdı. Mələklərin ilk sahibi, daha doğrusu atası onlarla qürur duyurdu.

Adamı səfərə şirnikləndirən bir gözəl yay səhəri idi.

Məktubu oxuyub sözlü adam kimi bir-birimizə baxdıq və mələklərlə tanış olmaq üçün Valparaisoya yollandıq. Onları tozlu-torpaqlı bir yerdə uzatmışdilar. Özlərinə qapanıb qalmışdilar, çox kədərli və təhqiqirolunmuş kimi görünürdülər. Mələklərin sahibi olan həmin o gənc oğlan həddən artıq nəzakətli idi və tez-tələsik onlardan xilas olmaq istəyirdi. Pablo həmişə bir şeyi bəyənəndə olduğu kimi bomboş baxışlarla mələklərə baxıb dilləndi:

– Onlar mənimdi, mən onları alıram. Fikrimcə, usta bunları məxsus mənimçün yaradıb, onlar bu vaxtacan yolumu gözləyiblər.

Gənc oğlan yəqin bir şey anlamadı amma nəhayət mələklərdən canını qurtardığı üçün razı halda gülümsədi. Pablo da gülümsədi, çünki o da öz mələklərinə qovuşmuşdu.

Kolleksiyanın saysız-hesabsız eksponatları arasında azib qala-qala Macarıstandan gətirdiyimiz bir rahibin balaca figuruna baxıram. Öz bədii dəyərinə görə milli sərvət sayılan və ölkədən çıxarılmasına qadağa qoyulan əşyalar əntiq mağazalarda tez-tez satılır. Amma əgər Pablo istədisə qeyri-adi təmkinlə bu icazəni alırdı. Bu keşiş də belə yol gəldi. Sonra nəzərdə tutulmayan çətinliklər yarandı. Balaca figuru böyük yeşiyə qoydular. Həmin vaxt biz müxtəlif ölkələrə səyahətlərimiz təzəcə başlamışdıq və bu yeşiyi də hər yerdə özümüzzlə daşımağa məcbur idik. Yeşinin ölçüləriylə maraqlanan dostlar Pablodan nə apardığını soruşturdu. Amma biri də həqiqəti bilmədi. Çünki zarafatı sevən Pablo hər dəfə yeni, ağlagəlməz tarixçə ilə onları xeyli güldürürdü.

Qarşı tərəfə açılan xırda pəncərənin yanında iri çuqun qazan var. O qədər iridi ki, hətta çox kök adam da onun içində rahat yerləşər. Pablo deyirdi ki, Afrikadakı qəbilələr yəqin orada missionerləri qaynadıblar. Bu qazan dünyanın hər yerində gətirilən müxtəlif əşyaların alış-veriş yeri olan fars bazarından alınmışdı.

\* \* \*

Qonaq otağından çıxanda saya-hesaba gəlməyən xırda əşyalara baxıram. Siyahını necə tutum? Onların həp birinə nə ad verim? Sobanın üstə mənim ən çox sevdiyim müqəddəs Şiva dayanıb. Mən bu evə ilk dəfə girəndə də Şiva elə həmin yerdə idi. Pablo onu cavanlığında Hindistana ilk səfəri zamanı almışdı. Söhbətlərimiz yenidən xeyalımda canlandı. Yadımdadı, bir dəfə Pablo nəzərlərini Şivaya dikib dedi: «Əşyaların da həyatı sirrlə doludu». O, bu heykəlcisi də sonralar sonu bilinməyən səfər və səyahətləri zamanı xeyli sayıda itirdiyi əşyalardan biri kimi almışdı. Pablo əlinə keçəni çamadana basıb onunla nə qədər ehtiyatsız davransa da, Şiva heç vaxt it-bata düşmədi. Evə və ya

mehmanxanaya getməsindən asılı olmayıaraq, saysız-hesabsız əlləriylə əbədi rəqsini nümayiş etdirən Şiva həmişə və hər yerdə yanındaydı. Və günlərin birində Şiva İsla – Neqraya da gəlib çıxdı, sobanın üstündə özünə yer elədi. Daşla büruncün rəngi bir-birilə vəhdət təşkil etdiyindən Şiva elə də diqqət çəkmirdi. Onun Pabloyla məndən əvvəl birlikdə olduğunu heç vaxt unutmuram. Bu hind tanrısi özünün sərt baxışlarıyla neçə illər idi ki, burada idi. İndi mən ona köhnə dost kimi baxıram. O, həm əbədi itmiş xoşbəxtliyimin, həm də indiki sonsuz kədərimin şahididir. Xatırələr hər tərəfdən gözlərini mənə zilləyir. Şiva elə əvvəlki tək rəqs eləməyindədir. Axı o, tanrıdır.

\*\*\*

Qonaq otağından çıxıram, yenidən xırda və dairəvi otaqdan keçib, yeməkxanaya gəlirəm. İri pəncərə dənizə baxır. Pəncərədən içəri dolan işıq səli otağın girəcəyindəki ağır taxta heykəlin üstünə düşür. Bu hind madonnasıdır. Amma başındaki tacı müqəddəs Manu əvəz eləyir. Bu heykəldə o qədər ləyaqət, baxışlarında o qədər nəvəziş var ki, daha çox, anamız Həvvə ilə müqayisə etmək olar. Onun qucağında tutduğu körpənin başında da müqəddəs quş var. Bu heykəldən rahatlıq yağır. O, mənim yaddaşımıda sayagəlməz xatırələr oyadır, elə bil günü dünən gördüğüm mənzərələr təsəvvürümüzdə yenidən canlanır: 1970-ci ildir. Pabloyla Pasxa adasındayam. Fransaya səfərə hazırlaşırıq. Bu ölkədə Pablo Salvador Alyende hökumətinin səfiri kimi təmsil olunacaq.

Həmin vaxtlar televiziya Pablonun həyatından film çəkirdi, odur ki, televiziya işçiləri də bizimlə birgə adaya gəlmişdilər. Yerli camaat üçün bura təyyarənin düşməsi hadisə idi. Onlar qonaqları təbəssümlə qarşılıyıb, boyunlarından güllərdən hörülmüş çələng asdilar. Biz özümüzü sanki bayramı birlikdə keçirmək üçün dostlara qonaq gəlmiş insanlar kimi hiss edirdik. Bir il əvvəl Pasxa adasından bir dəstə qız-oğlan iş dalınca Valparaisoya gəlmişdi. Onları «qıtə» özünə yaman çəkirdi. Valparaisoda onlar ağır ev işləri gördülər. Bir tanış qadın onlar barədə mənə danışmışdı ki, bəs işçi kimi yaxşı olmasalar da, əla rəqqasdılar. Dedi ki, istirahət günlərində onlar evlərə gedib rəqs eləyirlər. Biz xahiş etdik ki, onları gələn həftə bizə gətirsin. Bu məqsədlə xudmani bir məclis təşkil etmək qərarına gəldik. Milli geyimlərdə gələn gənclər çox şən və xoşbəxt görünürdülər. Pablo nə vaxtsa Dehlidən alınan çox gözəl, hardasa xalata oxşayan köhnə hind kostyumunu geyindi. Bu qiyamət qiyafədə onun pilləkəni necə qürurla düşdүünü görəndə Pasxa

adasından gələn qonaqlar heyrətdən donub qaldılar. Yanımda dayanan qızlardan biri soruşdu:

- Bu, sizin baş ruhaninizdir?

Biz qonaqlarla bərabər xeyli şənləndik, mahni oxuduq, rəqs etdik. Onlarla sağlamışanda Pablo dedi:

- Siz lap nağıllardakı quşlar kimisiz. Niyə vətəninizdən uçub gedirsiz?

- Biz tezliklə qayıdacaqıq.

Bizi Pasxa adasının aeroportunda qarşılıyanlar da elə həmin gənclər idi. Onlar bizə unudulmaz anlar yaşıdan həmin Valparaiso axşamının əvəzini çıxırdılar.

Həmin günlər Amerika qoşunlarının adanı tərk etməsi səbəbindən hamı sevinc içindəydi. Biz bilirdik ki, yerli camaat amerikalıların evinin kəndarına belə yaxınlaşa bilməz, onlar yadellilərin yazdıqları qanuna ciddi riayət etməli idilər. Seçki təbliğatı zamanı prezidentliyə namizəd Salvador Alyende də adaya gələndə amerikalıların bazasına keçə bilməmişdi. Amerikalılar özlərini Alyendeyə qarşı çox kobud aparmışdır. Səbəb isə bu idi ki, guya onların apardıqları sorğuya görə Alyendenin qələbəyə heç bir şansı yoxmuş. İndi həmin amerikalılar burdan çıxıb gedirdilər, doğrudur, onları qovan yox idi, amma çox gözəl anlayırdılar ki, xalq həmrəyliyi hökumətinin hakimiyyətə gəlişindən sonra onlara qarşı münasibət dəyişəcək. Biz onların adanı necə tələsik tərk etmələrinin şahidi olduq. Sübh tezdən iri təyyarələr uçub gəldilər. Onun içində nəhəng konteynerlər yüklədilər. Nə aparırdılar? Əgər onların bu missiyası, özlərinin dedikləri kimi, belə sülhməramlı idisə, niyə bəs belə qaçaraq aradan çıxırdılar? Əvvəllər onların evləri, düşərgələri olan yerlər indi dərin çalalara çevrilmişdi. Onlar özlərindən sonra neçə-neçə sıniq qəlb də qoyub gedirdilər. Bu sadəlövh yerli qızlar özlərinə inamlı o oğlanlara inanmışdır. Qızlar ağlayırdılar. Həmin amerikalı hərbçilər bu sadə insanların psixologiyasına təsir etməyə bilməzdilər, bu qızlar cibləri həmişə dollarla dolu o sarışın oğlanların təsiri altına düşməyə bilməzdilər.

O vaxtlar bizi çox suallar ətrafında fikirləşməyə vadər edən xeyli kədərli əhvalatlar da eşitdik.

Köklü ailədən olan Marqarita adlı gözəl qadın bizim gidimiz idi. Bizi dostlar tanış etdilər və tezliklə köhnə dostlara çevrildik. Onun sayesində Pasxa adasının yerli əhalisinin gerçəklik kimi qəbul etdiyi, nəsillərdən nəsillərə ötürülən sırlarınə bələd olduq.

Adalıların hekayətləri elə inam və əminlik ab-havası yaradır ki, istər-istəməz onların sehrinə düşürsən. Marqarita əhvalat danışmağın ustası idi.

Bir dəfə biz Rano-Raruku vulkanının üzərinə qalxıb oradan onun kraterinə, sonsuz dərinliyin təsəvvürəgəlməz gözəlliyinə baxdıq. Marqaritanın sözlərinə görə burada ən müqəddəs sirlər qorunurdu. Sirrin nurundan işıqlanan çöhrəsi ilə o, vulkanla bağlı rəvayətləri nəql edirdi. Marqarita bize qurbanlıq mərasimlərinin keçirildiyi yeri də göstərdi. Qəflətən yağış başladı. Ardınca az qalaayağımızı yerdən üzəcək külək əsdi. Aşağıdan qalxan qatı duman aləmi bürüyürdü. Yağışın gümüşü saçlarından plaş geyinmiş bu mənzərənin ağılı başdan çıxaran gözəlliyi ,hardasa, bu dünyaya aid deyildi. Külək inildəyirdi. Qəflətən qışqırıq səsləri eşidildi. «Tanrılar qurban verilən qızların səsidir,» – Marqarita izahat verdi. Biz möcüzənin gücünü hiss etdik. Marqaritaya baxdıq. O, dedi: "Tanrılar qəzəblidilər. Gedək burdan".

Bu dağın zirvəsində sanki əyni daşlı sonsuz boşluğun və sükutun içində əriyirsən. Səni əhatə edən bu gözəllik əfsanəvi və sirlidir. Hər tərəf dərin rahatlığa qərq olub. Buranın sahibi donmuş insanlara bənzəyən idollardır. Biz aralarıyla gəzə-gəzə onlara toxunurduq, başımızı qaldırıb göy üzünün fonunda çizgiləri aydın görünən nəhəng simalarına baxırdıq. Dağın ətəyində yarımcıq bir fiqur uzanıb. Görəsən, o işi sona çatdırmağa nə mane olub? Bəzi idollar aşırılıb, elə bil onları yerə hansısa qəzəbli bir əl tullayıb. O biri fiqurlar bütün əzəməti ilə dağdan xeyli uzaqdakı vadidə uzun bir sıra qurub, heyrətamız mənzərə yaradıblar. Onlara kim həyat verib? Onları bura, bu adanın dərinliyinə necə gətiriblər? Bu haqda ən qəliz suallara belə cavabı olan Marqaritadan soruşduq. O, çox ciddi nəzərlərlə bizə baxıb sadə bir suala cavab verirmiş kimi dedi: «Onlar özləri bura gəliblər.» Biz donub qaldıq. Ətraf bizi tamam karıxdırmışdı. Doğrudan da bura onlar özləri gəlmişdilər. Burda qəribə nə var ki?

Dostlar bazar günü ibadətindən çox danışmışdılар və xahiş eləmişdilər ki, o mərasimə mütləq gedək. Orda xor məxsusi bizim üçün oxuyacaqdı. Kimlə görüşürdüksə, bu xahişi təkrarlayırdı. Yeri gəlmişkən, adada baş verən hər şey bizdə maraq oyadırdı, özü də bu maraq gerçəyə görə deyil, adalıların həyatın hər parçasına sirli-sehrlə bir don geyindirməsinə görəydi. Nəhayət, gözlədiyimiz bazar yetişdi, bu ibadətə gecikməkdən ehtiyatlanıb evdən çox ehtiyatla çıxdıq. Sübh günəşinin şən şüalarından nura qərq olmuş bu sadə kilsəyə gələnlər arasında biz birinci idik. Dörd bir tərəf sükuta qərq olmuşdu. Çox çəkmədi ki, kilsə insanlarla doldu. Onların əhvalı çox gözəl idi, deyib-gülürdülər, yüz ilin tanışı kimi bizimlə görüşürdülər. Mərasim daha çox bayramı xatırladırdı. Amma budur, ibadət başlanıır və hər şey dərhal dəyişir. Bu ritual sanki katolik ayinlərinin və bütperəstlik mərasimlərinin vəhdətindən doğub. Gələnlər böyük

şövqlə oxuyurdular. Biz isə maraqla dinləyib, ətrafımıza baxırdıq. Qəflətən Müqəddəs ananın divardan mənə baxan gözləri diqqətimi çəkdi. Heykəl ağacdan düzəldilmişdi və çox təsirli idi. Pabloya sarı dönüb, onun da diqqətini bu fiqura yönəltmək istədim. Amma gördüm ki, o elə özü də gözünü belə qırpmadan bu fiqura baxır. O, doğrudan da adamı özünə maqnit kimi çəkirdi. İbadətdən sonra ona daha yaxşı baxmaq üçün dostlarla kilsədə qaldıq. Taxtada donan bu müqəddəs sanki adanın bütün sırlarının keşikçisiydi. Onun hər cizgisindən müəmma, həm də insanlıq yağırdı. Bu heykəli yaradan usta kilsənin yaxınlığında yaşayırıdı. Pablo onun evinə getmək istədi. Elə həmin gün heykəltəraşla görüşdük. Pablo ondan daha bir heykəl düzəltməyi xahiş etdi. O, fikirləşib dedi:

- Meşələr qırılır, belə ağac demək olar ki, qalmayıb. Bu ölçüdə heykəl düzəldə biləcəyimə söz verə bilmərəm.

- Xeyr, - Pablo etiraz etdi, - axtarmaq lazımdı. Axtaran tapar. Əminəm ki, siz həmin ağacı tapacaqsız.

Pablo get-gedə bu müdrik fikirli, qızıl əlli, həm də şən baxışlı bu kişini yola gətirə bildi. Bununla problem bitmirdi: heykəli qablaşdırıb Parisdəki Çili səfrliyinə göndərmək lazım gələcəkdi. Adadakı dostlarla danışdıq və onların hamısı kömək edəcəklərinə söz verdilər. Pablo Müqəddəs ananın Pasxa adasından Parisə gəlib çıxa biləcəyinə şübhə eləmirdi. O, Pasxa adasında hazırlanan bu taxta madonnanı fransız dostlarına göstərəcəyi üçün əvvəlcədən qürur duyurdu. Bu arzu da Pabloun ilk öncə gerçəkləşəcəyi müşkül görünən bütün arzuları kimi gerçəkləşdi. Müqəddəs ana iri bir yesikdə Parisə gəldi. Səyyah qadın onun yolunu böyük səbirsizliklə gözləyən şairə yetişmək üçün dənizlər keçdi. O, bizim səfirliyin bütün əməkdaşlarını heyran qoydu. Ona aşağıdakı böyük hollda yer verildi və Müqəddəs ana oranın sahibəsi oldu.

Adanı tərk etmək vaxtı yetişdi. Dağlar və vulkanlarla vidalaşdıq, sabah biz artıq buralardan xeyli uzaqlarda olacaqıq. Rəvayətlərlə, rəqslərlə, şəbəkə ustaları, balıqçılar, əcdadlarının səsini eşidən insanlarla dolu olan bu adanı tərk edirdik. Onlar üçün keçmişlə bu gün arasında heç bir sədd mövcud deyil.

Biz burdan özümüzlə izahı olmayan təəssürat və heç vaxt dəqiq, aydın cizgilər almayıacaq tutqun obrazlarla dolu müəmmalı tarixçələr aparırdıq. Təyyarə yerə enir. İndiyəcən fantastik yuxular aləmindəydik. Qarşida bizi adı həyat gözləyir. Biz öz gerçək həyatımıza qayıdırıq. Geridə qalanlar sabah bizə çox uzaq keçmiş kimi görünəcək.

Nəvazişlə əlimi Müqəddəs ananın üzərinə çəkirəm. İlahi, onunla məni nə qədər də xoş xatirələr baglayır.

Başım üstə başqa surətlərlə yanaşı əvvəllər Pablonun yaxın dostu olan bir parislinin əntiq dükənini bəzəyən dəniz qulduru Morqan asılıb. O, bizi evinə qonaq çağıranda düşünməzdi ki, Pablo ondan bu başı bizə satmayı xahiş edəcək. Təcrübəli əntiqçi bu dəfə xeyli inad elədi, amma şair – təcrübəli alıcı da səbrlə dediyindən dönmədi. Arqumentlər gətirirdilər, zarafatlaşırıldalar, şərab içirdilər, xırda, dadlı buterbrodlar yeyirdilər və eyni zamanda aralarında sonda Pablonun qələbəsi ilə başa çatan aramsız mübahisə gedirdi. Nəhayət, əntiqçi dəniz quldurunun başını ona satacağına söz verdi.

Morqanın qarşısında onunla hardasa təzad təşkil edən Nyu-Yorkdan alınmış zərif, tünd boyalı, taxta fiqur var. İndi Pasxa adasının Müqəddəs anasının və dəniz quldurunun başı ilə rəqabət aparan bu zərif qadın fiqurunu almaq üçün biz bütün bazarlıqlardan imtina etməli, pulsuz qalmalı olduq.

Pablonun liman adlandırdığı dənizə çıxan balaca otağı keçirəm. Bu otaq gözlənilmədən doğulmuşdu. Pablonun dirəklər üstə olan bu yataq otağı ikinci mərtəbə təəssüratı yaradırdı. Bu, dənizi daha yaxından görmək üçün düzəldilmişdi. Adətən, axşamlar təmiz hava almaq üçün yataq otağının altında otururduq. Amma çox oturmaq mümkün deyildi, üşüyürdük. Odur ki, günlərin bir günü Pablo yataq otağının altında olan boşluğu şüşə çərçivələrə almaq qərarına gəldi. O, bu şüşələri də tullantı ilə dolu həmin evdən aldı. «Liman» belə doğuldu. Onu bəzəyən bütün əşyalar quramadı. Bu nəhəng qadın fiquru plastikdən hazırlanıb, Nyu-Yorkdan aldığımıza qiyamət imitasiyadı. Hətta belə əşyaların əsl bilicisi Pablo da karıxmışdı. Pablo biləndə ki, bu, əslində heç bir qiyməti olmayan saxta bir əşyadır, xeyli güldü. Biz dükəndən çıxıb əlimizdə tutduğumuz nəhəng qadına taksi axtarışına başladıq. Taksi sürücüləri qorxub bizi maşınlarına mindirmək istəmirdilər. Mehmanxanaya zülmə gəlib çıxdıq. Hər dəfə bu fiqura baxanda o vaxt necə şənlənməyimizi xatırlamaya bilmirəm.

Tez-tez gözlənilməz və məzəli əhvalatların baş verdiyi əntiq mallar dükənlərində Pablo özünü ərköyun uşaq kimi aparırdı, o, hər şey istəyirdi. Burda, «Liman»dakı yeşiklərdən birində təsadüfi əşya dükənindən aldığımız xeyli şey var. Bar yeşiyini açıram, hər cür xırda-xuruşun arasında gözüm balaca qutuya sataşır. Xəyalən başqa aləmə düşürəm. Qutuda olan badə «S» və «K» şəkillidi: Semyon Kirsanov. Bu badə özlüyündə artıq çoxdan əbədi itirilmiş şənlik, istedad, ixtira dolu bir aləmi ehtiva edir.

Bizim böyük dostumuz, sovet şairi Semyon Kirsanovun parlaq xatırəsi həmişə mənimlədir. Bu insanda gözəl xarakter və sənətkar

istedadı vəhdət təşkil edirdi. Onun Pabloyla hər görüşündə zarafat, şənlik, atmacalar biri-birinə qarışardı. Kirsanovun Moskvadakı evində keçirdiyimiz günlər bu gün də ovqatıma sevinc qatır.

Sonuncu dəfə onun qonağı olanda sürprizlərlə dolu möcüzəli bir bayram təşkil eləmişdi. Digər şeylərlə yanaşı o, dostunun məxsusi onun üçün düzəltdiyi gözəl badələri də bizə göstərdi. Badələr «S» və «K» hərfləri şəklində hazırlanmışdı. Biz bu badələri toqquşdurduq və Kirsanov onlardan yalnız birini qutuda hədiyyə eləyib, hərəkətini də bununla izah etdi ki, bəs istəyir, yalnız Pablo bu badədən içsin.

- Nə vaxt, bu badədən içdin, bil ki, mən sənin yanındayam.

Pablo bu hədiyyəyə heyran olmuşdu, bütün yol boyu elə hey təkrarlayırdı: «Qutudan ehtiyatlı olun!» Dostlar maraqlanmışdır, yanıldalar, bu sırlı qutuda nə apardığımızdan tez agah olmaq istəyirdilər. Amma elə də bilmədilər, Pablo onlara başqa şey dedi.

Kirsanovun ölümü Pablo üçün çox gözlənilməz oldu. Bu xəbər onun üçün çox ağır oldu. Sovet İttifaqından dostlarımız gəlmışdilər, bu otaqda oturduq. Pablo barın yesiyindən həmin badəni çıxarıb, niyə məhz ondan içmək istədiyinin səbəbinin tarixçəsini danışdı. Qonaqlarımız ona bir az çəşqinliqla qulaq asıldılar. Nəhayət, onlardan biri ürəklənib Pablunun Kirsanov haqqında niyə indiki zamanda danışdığını soruşdu. Məgər onun Kirsanovun bir ay əvvəl vəfat etdiyindən xəbəri yoxdu? Həmin an Pablunun nə hala düşdүünü təsvir etmək mümkün deyil. O, eləcə, əlindəki badəyə baxa-baxa donub qalmışdı. Sonra qalxıb kədər içində otaqdan çıxdı. Mən onun ardınca getdim. O, dərdlə yüklenmişdi, otaqda var-gəl eləyə-eləyə baxışlarını bir an belə badədən ayırmırdı. Ona mane olmaq istəmədim, kənarda dayanıb Pabloyla birgə ölü dostumuza ağladım. Pabloya yazığım gəldi, onun bu itkini necə ağır keçirdiyini bircə mən görə bildim. Bir neçə dəqiqədən sonra o, «Liman»a, dostların yanına qayıtdı, bütün sözləri canında sıxan bir sükut yarandı. Bir-birimizə baxdıq. Pablo gülümsəməyə özündə təpər tapa bildi, mən də ona təbəssümlə cavab verdim.

- Dahi baməzə Kirsanovun daha bir zarafatı, - Pablo astadan dedi. – Onun bu dəqiqə yeganə arzusu bizim nəhayət, içməyə başlamağımızdan ibarətdi.

Həmin gün daha bu mövzuya qayıdılmadı. Gecə yataq otağının pəncərələrini açdıq. Ay işıqlanırdı. Əl-ələ tutub dənizin səsinə qulaq asa-asə hər ikimiz eyni şey barədə düşünürdük. Kirsanovun badəsi eləcə barın yesiyində qaldı və Pablo bir daha adamların içində ondan istifadə eləmədi. Yalnız hərdən, kefimizin yaxşı vaxtlarında, ikimiz tək olanda Pablo bu badəni çıxarırdı. Üçümüz də bu badədən içirdik, bəli, əmin idik ki, həmin an dostumuz da bizimlədi.

Bir qədər sonra Pablo Kirsanovun ölümünə şeir yazdı.

Bu yeşikdə olanların siyahısını necə tutmaq olar? Bu əşyaların hər birinə nə ad verim? Kənar adam üçün onun elə bir dəyəri yoxdu, amma məndən ötrü onlar diri şahidlərdir: hər əşya öz tarixçəsini danışır. Bax, elə bu gitaranı götürək: çıxışdan əvvəl onun hər simini Pablo özü tarımlayırdı. Tavandan azca aşağıdakı rəfdə Pablo tütün saxlayırdı. Onları siyahıda necə adlandırmı? Qara piştaxtada, konyak və viskinin altındakı nəhəng içki şüşələrini Valparaisoda olan əntiq dükanından almışq. Bu piştaxta bir kuncə atılıb qalmışdı: ayaqları qırılmışdı, üstü götürülmüşdü. Pablo böyük təmkinlə bu piştaxtanı yiğib evə gətirdi. Mən ona neçə illər bizimlə bərabər yaşamış bir dost kim baxıram.

Pəncərənin yanında qədim, çox iri kofe dəyirmanı var. O da Valparaisodakı əntiq dükanından alınıb. Stol və stullar Puerto-Montdan gətirilən gəmi taxtalarından hazırlanıb. Tavandan rəngbərəng içki şüşələrindən düzəldilən çilçiraq asılıb. Künc çox qalın şüşəli avtomobil farası ilə işıqlanır. O biri lampa kofe dəyirmanında qoyulub. Onu hazır almışq. Pablo heç vaxt əntiq əşyanı modernləşdirməzdi. O, keçmişin vurğunu idi. «Liman»ın qapısı yanında Avropadan, əsasən də Parisdən gətirilən köhnə içki şüşələri kolleksiyasından ibarət xeyli rəf var. Hər dəfə Pabloyla əntiq mağazasında və ya bazarda belə şüşələrə rast gələndə əmin idim ki, mütləq alacaq. Özü də əvvəlcədən kefim pozulurdu, bilirdim ki, sonra həftələrlə tələbələrin getdiyi ucuz restoranlarda yeməli olacaq. Şüşələr bizi müflisləşdirirdi. Bu şüşələrin siyahısını necə tutum? Onları nə adla qeyd edim?

Şüşələrlə yanaşı qədim uzunboğazlar və çəkmələr var. İnanılası deyil, onlar burda çox gözəl görünürler. Əvvəllər Temukodakı çəkməçinin emalatxanısını bəzəyən nəhəng qədim başmaq otağın bütün kuncunu tutub. Bir dəfə bazara gedəndə biz həmin emalatxananın yanından keçdik. Pablo qəflətən bu başmağı görəndə yerindəcə donub qaldı. Biz yaxın gəlib, bu bədheybət başmağı gözdən keçirməyə başladıq. Çəkməçinin yanında dayansaq da o, bizə qəti məhəl qoymadan, heç nə olmamış kimi işini görürdü.

Pablo:

- Gözəl başmaqdı, - dedi.

Çəkməçi bizə baxıb qəti tərzdə:

- Satılmır, - dedi, - ancaq baxmaq olar.

Biz gülüşdük və ardınca Pablounun sifətində inadkar uşağın ifadəsi yarandı.

- Mən adımı və ünvanımı yazıb qoyacam. Çox istərdim ki, bu başmağı mənə satasız.

Geri qayídanda yol boyu Pablo nəsə eləmək lazı́m olduğundan danışdı. Başmaq ona rahatlıq vermirdi.

Elə həmin günün axşamı mən yenidən çəkməçinin yanına gedib ona İsla-Neqrədakı evimizdən, ordakı dənizdən, Pabloun qədim əşyalara məhəbbətindən danışdım. Dədim ki, başmaq həmin evdə olarsa, hamı ondan zövq alacaq və biz onu göz bəbəyi kimi qoruyacaqıq. Amma çəkməçi susurdu. Ona təklif etdim ki, konsertə gedib Pabloun öz şeirlərini necə oxumasına qulaq assın. Özü ilə həyat yoldaşını və dostlarını da gətirə bilməsi üçün ona dörd bilet verdim. Çəkməçi cavab verdi:

- Siz nahaq vaxt itirirsiz, senyora.

Səhəri gün Pabloun çıxışından sonra yenidən çəkməçinin yanına getdik. Bizə baxmaq belə istəməyən bu qaradınməz, qüssəli insanı elə bil büsbütün dəyişmişdilər. O, Pablou qucaqlayıb dedi:

- Sizdən bir şey xahiş eləmək istəyirəm. «Ana» poemanız dərc olunan kitabınızın üstünü yazıb mənə bağışlayın. Elə bu da başmağın haqqı olar. O sizin evinizdə olmalıdır.

Biz çox təsirlənmişdik, deməyə söz tapmırıq. Onlar bir də qucaqlaşdırılar və o gündən dostlaşdırılar. Temukoda olanda həmişə ona baş çəkirdik. Pablo, adətən, onu içkiyə qonaq eləyirdi, mən də bu arada bazarı gəzirdim. Qayídanda onları çox maraqla söhbətləşən gördüm. Pablo deyirdi ki, bu çəkməçi müdrik insandı, ondan öyrəniləsi çox şey var.

«Liman»ın tavanının altındaki taxtada Pabloun artıq dünyasını dəyişmiş dostlarının adları yazılıb. Pablo ona doğma olan bu adları öz əli ilə yazardı və bizim xarrat Rafit onu həmin taxtada əks etdirərdi.

Kitabxanaya giriş həyətdəndir. Dar dəhlizdən keçib qəflətən böyük bir otaqda peydə olursan. Burda o qədər doğma şey var ki, təsvir eləmək belə mümkün deyil! Biz o şeyləri müxtəlif ölkələrdən, hərdən çox uzaq səfərlərdən gətirərdik. Bəziləri bazarlardan, yaxud əntiq dükanlarının tozlu, qaranlıq künclərindən tapılıb çıxarılib, bəziləri dəbdəbəli mağazaların yaraşıqlı vitrinlərini bəzəyib. Hamisinin da taleyinə bu ev yazılıbmış. Onlar bizimlə birgə gəmidə, təyyarədə, qatarda yol gəliblər. Biz qədim əşyaları toplamağı çox xoşlayırdıq. Elə bil onlar özləri də axtara-axtara gəlib bizi tapırdılar. Beləcə, günbegün bizim bu kolleksiyamız yarandı.

Bu əşyaların bəzilərinin maddi dəyəri qəpik-quruş da deyil, söhbət ancaq onların bizə doğmaliğindən gedə bilər. Onlara baxmaq mənim üçün keçmişdən güc almaq, təxəyyülümü qanadlandırmaq deməkdir. Burda ölü nəsə yoxdu, bu irili-xırdalı bütün əşyalar diridi və onlar mənim həyatımı daha da mənalı eləyirlər.

Evdəki əşyaları bir-bir təsvir etdikcə, başa düşürəm ki, həm də bu evin necə böyüüb ərsəyə gəldiyi barədə danışmaq lazımdı. Doğrudan da, hansının daha əvvəl olduğunu indi demək çətindi: bu kolleksiyaya özündə siğınacaq vermək üçün evmi böyüdü, yoxsa o kolleksiya bu evə yerləşmədiyindən özləri onu böyüməyə vadar etdilər?

Kitabxananadakı nəhəng soba daşdan hörülən divarı sanki iki yerə bölür. Bura Pablonun sevimli guşəsi: burda qəzetləri oxuyar, dostlarla söhbətləşərdi. Bu divarı Meri Martner müxtəlif növ daşlardan hörmüşdü. Ən çox qəmbər daşlarıdı. Bu daşlar bizdə lap çox idi və onu nəyə istifadə edəcəyimizi bilmirdik. Onu tam təsadüfən, özümüz də istəmədən almışdıq. Bir dəfə Santyaqoda evimizə bir dərdli qadın gəlib çıxdı. O, Pablonu görmək isteyirdi. Əri öləndə ondan səkkiz torba daş qalmışdı. O qadın bu daşı kimə satacağını bilməsə də, nədənsə əmin idi ki, Pablodan yaxşı alıcı tapmayacaq. Məsələnin qəlizliyi onda idi ki, torbalar dağılıq tərəfdə idi və o qadın özü onu bura gətirə bilməzdi. Pablonun avantürəst damarı tərpəndi: bəli, daş dolu torbaların dalınca dağa yollanmaq əsl macəraydı! Gün təyin edib, məxsusi tikinti materiallarının daşınması üçün nəzərdə tutulan yük maşınıyla ora yollandılar. Həqiqətən də macəra xirdəyəcən idi. Hərdən yolu iri daşlardan özümüz təmizləməli olurduq. Zülmlə də olsa gəlib çatdıq. Qayıdanbaş eniş daha təhlükəli idi. Mən çox əsəbi idim, amma Pablo gözəl ovqatdaydı. Çünkü ondan ötrü həmin gün macəralarla, məndən ötrü isə qorxu və həyəcanlarla doluydu. Bəli, bizdə eyni şeyə müxtəlif reaksiya heç də az olmurdu.

Uzun illər həmin daş torbaları anbarda yatıb qaldı. İndi bu qəmbər digər daşlarla birgə Meri Martnerin ağıllı əlləri hesabına divara xüsusi kolorit verir. Bu əsl sənət əsəridi.

Balaca qapıdan keçib kitabxanananı təkərəndə elə bilirdim ki, daha bütün inşa işləri başa çatdı. Amma belə olmadı.

1960-ci il. Valparaisoda dəhşətli zəlzələ oldu. Bizim Florida təpəliyindəki evimiz xeyli zədələndi: kitabxana yerləşən mərtəbə, demək olar ki, tamamilə dağıldı. Pablo çox dilxor oldu. Temukodan aldığım iri metal at yersiz qaldı. Bu at nə vaxtsa dəmir əşyalar satılan dükanı bəzəyib. Pablo o zaman litseydə təhsil alındı və o atı görmək üçün hər dəfə bu dükanın qarşısından keçərdi. Bu at onun uşaqlığının bir parçası idi. Hər dəfə Temukoya gələndə Pablo dükanın sahibindən bu atı ona satmayı xahiş edərdi, amma hətta dostlar da dil-ağız etsələr belə o kişini yola gətirmək mümkün deyildi.

Bir gün dükanda yanğın baş verdi. Xeyli insan yığılıb, onların arasında Pablonun dostları da olub. Sonralar bizə danışırıdlar ki, yanğınsöndürənlər gələndə camaat qışqırırmış: «Pablonun atını xilas edin! Ehtiyatlı olun ki, at yanmasın!» Və yanğınsöndürənlər ilk növbədə atı xilas etməyə atılıblar. Pablonun bu ata olan məhəbbətini yaxşı bilən dükan sahibi hər yolla qiyməti artırmağa çalışırdı. O, adamlarını öyrətmişidi ki, yaxşı qiymət oxusunlar. Onu itirə biləcəyi qorxusundan at Pabloya çox baha başa gəldi.

At Valparaisodakı evə köçdü və zəlzələdən sonra yuvasız qaldı.

- Mən onun üçün bir otaq quracam, - Pablo deyirdi, - yanında da işləmək üçün özümə kənd üslubunda xırda, rahat bir mağara yaradacam.

Beləcə, bu otağı «mağara», yanındaki o böyük, gözəl otağı da «at otağı» adlandırdıq.

Çox vaxt onun yanına gələndə Pablonun bizim büdcəmizin əsas hissəsini təşkil edən şeir, yaxud məqalə yazdığını düşünsəm də, onu bu iki otağın eskizlərini çəkən yerdə haqlayırdım. Sonra onları tullayıb, yenilərini çəkməyə başlayırdı. Nəhayət, Pablo qərara aldı ki, onun iş otağında dənizə baxan bir pəncərə və yağışın nəğməsini yaxşı eşitmək üçün sink dam olacaq. Düz dənizin böyründə dayanan bir evə sink dam qoymaq ideyası məni dəhşətə gətirdi. Bizim memar dostlarımız bunu dəlilik kimi qəbul edib deyirdilər ki, belə olsa gərək ən azı üç ildən bir dam dəyişə. Tamamilə ümidsiz halda Pablonun inandırmaq istəyirdim:

- Sən heç təsəvvür edirsənmi, bu dam bizə neçəyə başa gələcək? Hər üç ildən bir onu dəyişmək bizim cibimizə uyğun deyil.

Pablo soyuqqanlıqla cavab verdi ki, riyaziyyatdan qəti başı çıxmır, bildiyi ancaq mühasibatlılıqda olan «debit» və «kredit» kimi iki anlayışdı ki, onu da o, «etməliyəm» və «lazımlı» kimi qəbul edir. Ardınca əlavə elədi ki, əgər bu evdə mühasib vəzifəsini sən aparırsansa, gərək «lazımlı»nı edəsən. Pabloyla mübahisə etmək mümkün deyildi. Bizim bütün mübahisələr sonda dəli qəhqəhələrlə bitərdi. Damı əlbəttə, sinkdən elədik və az sonra onu dəyişmək lazımdı.

«Mağara»da çox gözəl qapı var. Kirsanovun hədiyyəsi olan cəftə dərhal diqqəti cəlb edir. O, bu cəftəni hansısa əntiq mağazasından almışdı. O nə vaxtsa monastırı yaraşiq vermiş, sonradı Kirkanovun Moskvadakı mənzilindəki yazı stolunun üstünə gedib çıxmışdı. Pablo gülümsəyə-gülümsəyə bir xeyli bu cəftəyə baxıb, onu tumarladı. Nəhayət, Kirsanov dilləndi:

- Əgər belə ağır cəftəni apara bilərsənsə, hədiyyə edərəm.

- Apararam, - Pablo qışqırdı. – Hələ indiyəcən mənim bu qədər bəyəndiyim şey olmayıb.

İndi o bu qapını necə də gözəl tamamlayır. Özü də deyilənə görə, bu qapı da nə vaxtsa qədim monastıra məxsus olub. Dənizə baxan pəncərənin qarşısındakı balaca stolun arxasında Pablo şeirlərini yazardı. O, bu stolu çox xoşlayırdı. Ona əlimlə toxunub, fırtınanın səhərisini xatırlayıram. Dəniz içinin bütün zir-zibilini sahilə quşmuşdu. Qəflətən sahilin lap yaxınlığında, dalğanın üstündə bir taxta parçası gördük. Dalğa onu gah sahilə çıxarıır, gah da özüylə dənizə qaytarırdı. Biz maraqla bu mənzərəni seyr edirdik. Adama elə gəlirdi ki, nəhayət, dalğalar onu sahilə tulladı, amma yox, dalğalar təzədən taxtanı tutub dənizə qaytardılar. Pablo əsəbiləşib, binoklu götürdü:

- Bu taxta mənə lazımdı, onu itirmək olmaz!

Nəhayət, taxta sahilə, az sonra isə evimizə gəlib çıxdı. Pablo gözəl oyuncaq almış uşaq kimi sevinirdi:

- Bu da «mağara» üçün stol. Bundan yaxşısı ola bilməz.

Dalğaların sürtüb hamarladığı bu kök taxta qeyri-adi gözəlliyə malik idi. Bir tərəfinə vurulan dəmir çox yerindəydi. Bu taxta hardan üzüb gəlmişdi? O kimə məxsus idi? Nə üçün nəzərdə tutulmuşdu? Əlbəttə ki, Pabloya stol olmaq üçün. Dəniz bu taxtanı qoruyub Pabloya lazım olan anda ona hədiyyə etdi. Məncə, Pablo buna ürəkdən inanırdı. O, bu taxtanı elə tumarlayırdı ki, elə bil xəzinə tapmışdı. Bu taxta onun üçün dünyaya dəyərdi.

Sübut edirəm ki, həmişə əşyalar özləri gəlib Pablonusu tapardı. Onun istədiyi şey özü Pablonusu tamamilə gözlənilmədən, o, başqa bir şey axtaran zaman gəlib tapardı. Zirzəmidə nə vaxtdan bəri iki ayaq tullanıb-qalıb, öz saatını gözəlyirdi. Budur, vədə tamam oldu: dəniz bizə stol üçün taxta göndərdi, ayaq da əvvəldən hazır idi. Pablo həvəslə xarrata göstərişlər verirdi: taxta təmizlənməli, amma rəndələnməməlidid, çünki dalğaların ona verdiyi dərini itirməməli, öz təbiiliyində qalmalıdır; ayaqlar da Pablo onları evin tullantısı kimi necə tapmışdisə, eləcə öz köhnəliyində qalmalı idi.

«Mağara» hazır olanda qonaqlıq təşkil etdi. Otağa hələ elektrik xətti çəkilməmişdi, şamların mumu qonaqların üstünə damcılayırdı, amma şənlik hamiya ləzzət elədi. Diqqət mərkəzində olan isə əlbəttə ki, stol idi. Pablo bu stolu ayrı-ayrılıqda hər qonağa böyük qürurla təqdim etdi: «Necə də gözəldi, elə deyilmi?» Cavablar çox səthi idi, anlaya bilmirdilər ki, Pablo bu stolda nə görüb. Hamı söhbəti başqa səmtə yönəltmək istəyirdi. Bundan dilxor olan Pablo qonaqlıqdan sonra mənə dedi: «Onlar heç nə başa düşmürələr, gözlərini qaranlıq örtüb.» Bəli, başqaları üçün əhəmiyyətsiz olan elə şeylər vardı ki, onları ancaq Pablo görə bilərdi.

Həmin iş stolu bu günəcən yerindədi. Bura ilk dəfə gələnlər üçün mütləq həmin stolu göstərib deyirəm: «Pablo bu stolu çox sevirdi, şeirlərini də onun üstündə yazırı.» Bəziləri heyrətlənir, bəziləri isə bu stola tam biganəliklə baxır. Sadə, heç nəylə diqqəti çəkməyən bir stol. Adətən Pablo üçün doğma olan əşyalar insanların diqqətini çəkmir. Çünkü onlar heç bir maddi dəyəri olmayan adı əşyalardı. O, həmişə zamanın hamarladığı daşları axtarardı, ağacların kökündən ilham alardı. O, onları meşədə axtarardı, deyərdi ki, bunlar xırda heykəllərdi. Pablo bu evdə özünün illuziyalar aləmini yaratmışdı. Yığış topladığı əşyaların əsl qiymətini yalnız özü bilirdi. Mən də onun kölgəsi kimi bundan xəbərdar idim.

Stolun bir tərəfində divara bitişik balaca bir stol da var. Atasına məxsus bu yazı stolunu Pablunun altmış illiyində bura gətiriblər. Necə olmuşdusa, bu stol gedib atasının qonşusuna çıxmışdı və o, heç cür bu stoldan ayrılmak istəmirdi. Pablun qohumu Raul işləri qaydasına salmaq üçün xeyli səbr nümayiş etdirdi. O, qonşunu inandıra bildi ki, bu stolu Pablunun altmış illiyinə hədiyyə etsə, heç də pis olmaz. Bu stolu almaq elə də asan məsələ deyildi, amma Raul ümidi itirmirdi: bir gün stol barədə nəsə deyirdi, ertəsi gün təsadüfən dilindən başqa söz qaçırdı... Nəhayət, qonşu başa düşdü ki, Raul əl çəkən deyil: «Yaxşı, götürün. Siz elə təlqin etdiniz ki, indi bu stolun mənim olduğuna şübhəm var.»

Bilirdim ki, stolu gətirəcəklər. Elə hey Pabloya deyirdik ki, onu yaxşı bir hədiyyə gözləyir. O da səbrini güclə basırdı. Günorta stolu gətirdilər. Onu qutudan çıxarıb üstündəki kağızı və əvvəli-axırı bilinməyən lenti açanda Pablo çox həyəcanlı idi. İlk söylədikləri bunlar oldu: «İşə bax! Hətta açar da həminkidi!» O, deyirdi ki, atasının stolunda həmişə möhkəm səliqə-sahman olardı: qalaq-qalaq kağızlar üst-üstə yiğilardi, pul da, adətən, yeşikdə onların altında olardı. Stol açarla bağlanardı və bu da uşaqda maraq oyadardı. Pablo dinməzçə stola baxıb, əlini üstünə çəkdi, siğalladı. Bu hədiyyə Temukonu, uşaqlığını, «böyük və kasib taxta ev»i yaddaşında oyatmışdı.

O, «Xatırələr»də yazırı:

«Bu torpaqdan, bu yurd-yuvadan doğulub, bu sükutdan da Yer üzünə çıxdım ki, onun üstü ilə sərgərdanlıq eləyə-eləyə nəgmələr oxuyum.»

Atasının stolunu Pablunun stolu ilə yanaşı qoyduq. Olduğu kimidi: sadə, ciddi, kasıblığın möhürü də üstündə. Necə varsa, elə də qaldı. Ona əl vurmaq istəmədik.

Otağın divarı ilə uzanan rəflərdə müxtəlif ölçülü gil qablar kolleksiyası düzülüb. Aralarında çox iri və ağır olanları da var. Pablo onları hər yerdən uzun illər boyu yığış toplamışdı.

«Mağara»nın başqa özəlliyi də var: burda əşyaların çoxunu müxtəlif materiallardan hazırlanan heyvan fiqurları təşkil edir. Bəzi heyvanlar xırda, bəziləri iridi. Onları yazıb təsvir eləmək uzun alınar. Pablo onları da səyahətləri zamanı toplamışdı.

Pablo çox zarafatlı idi. Adətən, bu otaq barədə belə deyərdi: «burda mənim ən sevimli heyvanciyəzlərim toplanıb» – və bu zaman o, mənim qapının üstündən asılan portretimə baxardı. Mən onun sevimli heyvanlarıyla bir «mağara»da olduğuma görə xoşbəxt idim.

Həmin portret istedadlı türk şairi Nazım Hikmətin hədiyyəsi idi. Pablo Beynəlxalq Lenin mükafatının təqdimat komissiyasının üzvü kimi hər il Moskvaya getməli idi. Mükafatlar mayda təqdim olunurdu, ona görə də mənim ad günümü mayın üçündə Moskvada qeyd edərdik.

1960-ci ilin 3 ayında biz «Nasional» mehmanxanasındaydım. Moskvaya hər gəlmişimizdə ora düşərdik. Bura nəhəng nömrələri olan qədim mehmanxanadır. Bəzi nömrələrdə hətta royal da var, məxmərdən, yaxud adı parçadan pərdələri olan pəncərələr Qızıl meydana açılır. Meydanda dünyanın möcüzələrindən biri – Vasili Blajenni kilsəsi görünür. Pablo bu qədim mehmanxanayı çox xoşlayırdı. Burda lift, iri otaqlar, ümumiyyətlə hər şey keçmiş xatırladırdı. Moskvaya gələcəyinə razılıq verən kimi «Nasional»da nömrəni də sıfariş eləyirdi. Biz ora evimizə gəlmiş kimi gəlirdik və otağımızın pəncərəsi həmişə Qızıl meydana baxırdı. İlk dəfə pəncərədən baxanda mən gözlərimin qarşısında açılan memarlıq ansamblının gözəlliyyindən, sözün əsl mənasında donub qaldım: bir tərəfdə əzəmətli və ciddi Kreml, digər tərəfdə isə iri oyuncağın bənzeyən Vasili Blajenni. Pablo gözəl və əzəmətli günbəzləri ilə bu ciddi meydana xüsusi kolorit verən məbədə heyran idi.

Mayın üçü sübh tezdən Nazım zəng eləyib dedi ki, onu gözləyim, hədiyyə üçün birlikdə gedəcəyik.

- Əgər Pablo məşğuldusa, onsuz gedərik.

Bunu eşidəndə Pablo dərhal geyindi. Məndən çox o, bu hədiyyənin nə olduğunu bilmək istəyirdi:

- Səni bu türklə tək buraxım? – bəyan etdi. – Heç vaxt.

Nazımla birlikdə olanda gün şən keçirdi. Bu parlaq, hazırlıq şəxsiyyət hər görüşü bayrama çevirirdi. Bundan başqa o, Moskvani beş barmağı kimi tanıydırdı. Bu dəfə bizi gözləyən rəssam Qlazunovun emalatxanasına yollandıq. Yalnız bu zaman bildik ki, o, mənim portretimi çəkəcək. Bu Hikmətin bizə hədiyyəsi idi. İyirmi dəqiqədən sonra portret hazır oldu. Pablo dedi:

- Sən on ildən sonra belə olacaqsan.

Mən onun gözündə həmişə çox cavan görünürdüm. O, həmin portreti sevimli heyvanciyəzlərinin «yaşadığı» otaqdan asdı. Həmin otaq mənim çox xoşuma gəlir.

Nazım həmin gün bizi daha bir sürpriz hazırlamışdı. Biz onun Moskvanın kənarındaki bağına gedib, bütün günümüzü orada keçirdik. Ev türk sayağı bəzədilmişdi. Döşəmədə divan mütəkkələrinin üstündə oturduq. Ev işlərini burda yaşayan bir qadın görürdü. Onu indi də üzündəki təbəssümlə xatırlayıram. Nazım bu nurlu baxışlı, şirin gülüşlü, yüngül yerişli qadının tarixcəsini danışdı. O, Nazımın tanımadığı bir kəndlidə ərdə olmuşdu. Uzun illər xoşbəxt həyat sürmüşdülər. Amma günlərin bir günü əri onu atıb başqasının yanına getmişdi. O qadın çox əzab çekmiş, nəhayət, qərara almışdı ki, ailələrdən birində özünə iş tapsın. Beləcə, gəlib Nazımı tapmışdı. Nazım ona yaxşı pul versə də, qadın yuyulmaqdan sürtülmüş nimdaş dondan və köhnə ayaqqabından çıxmırımsı. Nazım bir dəfə ondan soruşub ki, pulları hara xərcləyir, niyə özünə heç nə, hətta yaylıq belə almir. Rus kəndlərində qadınlar gözəl baş örtüklərində nazlanmayı xoşlayırlar. Nazimin sualı onu karıxdırmış və qadın ona öz kədərli tarixcəsini danışmışdı. Demə, o, bu pulları hansısa qeyri-adi qüvvələrin vasitəsilə ərinin ona qaytaracağına söz verən bir nəfərə verirmiş. O, qadını əmin edirmiş ki, artıq əri peşiman olub və qayıtməq barədə düşünür, amma bu işi sona çatdırmaq üçün hələ çox iş görülməlididi. Pul lazımdı.

- İşə bir bax, Pablo, - Hikmət dedi, - inqilabdan bu qədər illər keçsə də, keçmişin avamlığı hələ də insanların canından çıxmayıb. Bununla mübarizə aparmaq çox çətindi. Bu qadını o yoldan döndərməyin mümkünüzlüyünü anlayanda ona paltarı və ayaqqabını Nazim özü almağa başlayıb ki, qoy pullarını həmin «cadugər»ə verə bilsin. Bəli, o qadının ərinin qayıdacağına ümidi ölsəydi, yaşaya bilməzdi.

\*\*\*

«Ev... özüm də bilmirəm, nə vaxt doğuldu...»

Bəli, belə bir evdə əşyaların siyahısını tutmaq asan məsələ deyil!

Bu evin divarları da elə bil daşdan deyil, büsbütün xatırələrdən hörülüb. Hər xırda əşya belə həyatımın bir parçasıdı. Hər küncündə, hər bucağında bir xatirə yaşıyır.

«... Bu ev də kənddəki insanlar kimi böyüüb boy-a-başa çatdı.»

12 iyul, 1974-cü il:

### Pablonun Pablosuz ilk ad günü

12 iyuldu. Bu gün Pablonun 70 yaşı tamam olur. Bayramdı. Həmişə belə olub. Mən qəbristanlığa gedənlərdən birincisi olmaliyam. Nəsə, yaraşıqlı bir şey geyinməliyəm. Axı Pabloyla görüşəcəm. Onun da ki, dərd-qüssədən zəhləsi gedir, həmişə məni şən görmək istəyir.

Xatırələr havalı kimi bir-birini əvəzləyir. Şəklə baxanda donub qalıram, nə qədər eləsəm də, gözümü çəkə bilmirəm. Hamidan əvvəl qəbristanlığa çatmaq üçün gərək ertədən çıxam. Güzgüyə baxıram. Gözlərim doğrudan da görüşə tələsən adam kimi par-par yanır. Küçədə hava tutqundu, bu gün bayram olduğundan heç kəsin xəbəri yoxdu. Nəm duman başımın üstünü alır. Görəsən, məxsusi Pablo üçün düzəltirdiyim gözəl saç düzümümə xələl gəlməyəcək ki? O, ərköyün, sözə qulaq asmayan saçlarımı necə də sevirdi və nəvazişlə mənə «pinti» deyirdi. Dəhşətli havadı, soyuqdu.

Qəbristanlığın yaxınlığındakı gül bazarından iri, qırmızı qərənfillər alıram. Dəstə çox böyük alınıb, satıcı qadın onu maşına qədər aparmaq üçün köməyini təklif edir.

- Qəti olmaz, - gülləri bağrıma basıb cavab verirəm, - bu, Pablonun qərənfilləridi, heç kim ona toxuna bilməz.

Qadın bir şey anlamasa da gülümsəyir. Beləcə, mən qucağımdakı o güllərlə qadından ayrılmıram.

Necə də dumandı! Tez qəbristanlığa çatıb məzarı səliqə-sahmana salmalıyam. O, gərək gözəl və parlaq görünüşün. Dostlar və onu tanımayan, amma sevən insanlar gələcəklər. Xoş bir ovqatda güllə dolu maşını sürürəm.

Qəbristanlığa yetişəndə... karabinerləri görürəm. Deməli, belə. Məzara tərəf gedirəm. Ətrafım polis maşınlarıyla doludu. Ovqatım tamam təlx oldu. Niyə axı belə güclü, dışınə-dırnağınan silahlanmış, öz rəqiblərinə divan tutan bir hökumət şairdən qorxur?

Gələnlər arasında tanımadığım insanlar dostlardan çoxdu. Tanış olmayan qadınlar məni qucaqlayır, hamı vahimə içindədi, insanlar gizlədikləri qırmızı qərənfilləri çıxarırlar. Hamının gözündə dərdə şərikklik və əzab var. Qadılardan bəziləri ağlayır. Onlar mənə ümidlə baxıb, öz dəndlərini elə danışırlar ki, elə bil onlara nəsə köməyim dəyə bilər. Kasıb məhəllələrdə ağlaşılmaz hadisələr baş verir: karabinerlər evlərə soxulub kişiləri, oğulları tutub aparırlar. Evlərdən radioqəbulediciləri müsadirə edirlər ki, insanlar Moskvaya qulaq asa bilməsinlər. Hamı mənə eyni sualı verir: «Bu, nə vaxtacan

davam edəcək?» Dərddən beli bükülən qadınlara baxıb uzaqqörən Pablomun sözlərini xatırlayanda ürəyim sıxılır: «Bu, uzun, çox uzun çəkəcək.» Amma mən o vaxt ona inanmirdim. Bu zavallı insanlara ürək-dirək vermək istəyirəm, amma yalan danişa bilmərəm. Odur ki, hamiya eyni cavabı verirəm: «Əsas yadda saxlamaqdı. Biz heç nəyi unutmamalıyıq.»

Bütün günümü məzarın yanında keçirirəm. Soyuqdu. Xeyli gül var. Ötən ad günləri təsəvvürümde canlanır: fişənglər, nəhəng şar və şamlar... Sevinc bəxş edə-edə yaşayan böyük uşaq.

Xatırələr kitabını örtəndə görürəm ki, yanında gül dağı əmələ gəlib. İnsanların ardi-arası kəsilmir. Heyrətdən donub qalıram: insanlar, xalq polisə məhəl qoymur, polisdən qorxmur. Axi polisin burda nə işi var? Bəlkə onlar ölülərə qarşı da müharibə elan eləyiblər?

Gecdi. Getmək lazımdı. Üşüyürəm. Karabinerlər və polislər mənim getdiyimi görüb, özləri də hazırlaşmağa başladılar. Özümə gələ bilmirəm. Onlar bütün xalqla vuruşurlar, bütün dünyani qorxutmaq istəyirlər! Onların düz gözlərinin içində baxmağa özümdə cəsaret tapa bildim. Mən vahimə içindəyəm, amma onlar bunu bilməməlidirlər. Mən heç yana getməyəcəm, burda, öz vətənimdə qalacam və aldığım hər zərbədən sonra özümdə güc tapıb ayağa qalxacam.

Qış gəldi. Elə günlər olur ki, nə etməli, hara getməli olduğumu bilmirəm. Bəzən elə olur, yataqdan qalxmağa belə halım olmur, havalı adamlar kimi fikirlərim qarışır. Pablonun divardan asılıb məni qoruyan fotolarına baxıram. Elə bircə onu görmək əsl xoşbəxtlikdi! Onunla nə qədər gülüşərdik!.. Həyat gözəldi, bəli, həyat gözəldi!

Dostlarla az-az görüşürəm. Mənimlə ünsiyyət saxlamaq siyasi cəhətdən sərf eləmir. Demək olar ki, zəng eləyən də yoxdu, yalnız rəfiqəm Teresa Amel mənimlədi. O, türmədəki dostlara tez-tez baş çəkir və mən də bütün xəbərləri ondan öyrənirəm. Dustaqların sayı gün-gündən artır, onlara dərman, qış geyimi lazımdi.

Bu ağır günlərdə qəbristanlığı gəzmək ruhuma bir toxtaqlıq gətirir. Demək olar ki, bütün günümü orda keçirirəm. Pablonun yan-yörəsindəki məzarlara baxıram. Hər biri içində şamdan gülü, xrizantemaların çiçəklədiui balaca bağa çevrilib.

Sentyabr gəldi və torpaq qocaldı. Mən məzarların arası ilə gəzə-gəzə torpağı ot-ələfdən təmizləyirəm. Gün-gündən burda uyuyan insanlar mənim dostlarım olurlar. Nə vaxtsa belə bir fikrin ağlıma gələcəyi mənə dəhşətli görünərdi. İndi məsələ başqa кудür. Mənə dost lazımdı və mən ölüləri sevirəm. Hər halda, mənimlə dostluq onlara problem yaratmaz. Bir gün günorta payız günəşinin nəvazişli şüalarına bürünən qəbristanlıqda gəzişəndə qəribə hissələr

keçirdim. Qəbristanlığın Las-Pas küçəsinə açılan darvazasından çıxmaq əvəzinə qeyri-ixtiyari Rekolet küçəsinə açılan darvazaya sarı getdim və bir də ayıldım ki, Peru küçəsindəyəm. Burdan da «Kriyon» mehmanxanasına dönmək əvəzinə Markes-de-la-Plata küçəsi ilə evimə sarı yol aldım. Hiss etdim ki, burda nəsə dəyişib. Onlar divara çəkilən şəkilləri silib üstünü yenidən rəngləyiblər. Bizim «igid» əsgərlər daha rahat ola bilərlər. Bunu kimin elədiyini bilmədim. Qonşular danışındılar ki, bu işi görən iki gənc oğlan imiş. Sonra qaçıb aradan çıxıblar. Görünür, küçədə camaatın gözünə görünməyə utanıblar. Buna da şükür.

Gözəl bir gün idi. Əvvəlki kimi bağlı olmayan, açıq qalan evə keçdim. Ağaclar, otlar məni köhnə dostlarını qarşılıyırmış kimi qarşıladılar. Adama elə gəlirdi ki, onların üzünə təbəssüm qonub. Bütün həyəti basan ot-ələf saralıb. Hər yerdə Pablonun nəfəsi hiss olunur: səbəbini bilmirəm, amma yəqin eləmişəm ki, o, hardasa, yanımızdadı. Canımda bir rahatlıq hiss eləyirəm. Təbiət müəmmayla doludu: dağıdılmış evimizin yanında dayansam da, ürəyimdə bir bayram havası var.

Torpağın şirəsi yerdən üzü yuxarı ağır-ağır buxarlanır, canıma dolub içimi tamarzı qaldığım həyat eşqiyle doldurur. Torpağa yaxınlaşmaq ümidiyimi yenidən dirildir. Təbiətlə həməhənglik hissi yalnız azmiş insanın nəhayət, yolu tapdığı zaman keçirdiyi hislərlə müqayisə oluna bilər. Burda, ağacların altında mənim qeybə çəkilmiş ümidlərim yenidən çıçəklədi.

Bağda xeyli quş vardı, onlar başımın üstə uçuşa-uçuşa oxuyurdular. O quşlar öz evlərindəydirilər.

Nəhayət, bütün canımın toxtaqlıq tapdığını hiss eləyirdim. Gözüm bir vaxtlar qonaq otağı olan yerə sataşdı. Hər şeyi səhmana salacam: bu evsiz, bu bağsız yaşaya bilmərəm. Bu, Çili dəki ilk evimdi, bura mənə çox əzizdi. Bura məhəbbətimizin, sevgililərin gizli görüşlərinin canlı şahididir. Bax, bu, Pablo gələndə sevinə-sevinə düşüb qarşılıdım pilla kəndi. O, gecikəndə bu pilləkənin üstə oturub onu gözləyirdim. Əgər bircə gün onu görməsəydim, özümü atılmış hiss eləyirdim. Onda bağda oturub tək-tənha xiffət çəkirdim. Və qəflətən səs gəlirdi: «Mənim Pintim hardadı, hardadı mənim Pintim?» O zaman göy üzünün bütün ulduzları sayışardı. Mən ondan gecikməyinin səbəbini soruşardım, o isə cavab vermədən ağzımı öpüşlə bağlayardı. Doğrudan da söz nəyə lazımdı?

Daş pilləkənlə bağa düşürəm. Aşağıını basan çirkab bərkiyib. İndi hər şeyə təbii baxıram. Hər şeyi sahmana salacam, ev təzədən gözəlləşəcək, gül-gülü çağıracaq. Burda qızılğullər, xrizantemalar yenidən doğulacaq.

Məndə dəli bir ehtiras baş qaldırır. Tezliklə mehmanxananı tərk edəcəm, mənim öz evim olacaq. Bu lənətə gəlmış rejim çox davam edə bilməz, dostlarım yenidən nikbinləşəcəklər, yenidən mən ovqatda olacaqlar, türmələrdən buraxılacaqlar, sürgünlərdən qayıdacaqlar. Biz bu dövrü qorxulu bir yuxu kimi xatırlayacaqıq.

Bu andan elə bil mənim üçün yeni bir həyat başlanırdı və yenidən öz gələcəyimə inamım qayıdardı.

Bağın yuxarı tərəfindən park və Santa-Lusiya təpəliyi yaxşı görünür. Qürub vaxtı göy üzü qırmızı, göy, narıncıyla rənglənir. Yer üzünə oturan günəşin göy üzündə rəngarəng kölgələri qalır. Mən xatirələr aləmində özümü xösbəxt hiss eləyirdim və arzularımla gerçək həyata qəti dəxli olmayan təxəyyülümən doğulmuş qurama aləmə baş vururdum. Əgər o vaxt ağlıma gəlsəydi ki, düz on il sonra, yəni bu xatirələri yazan zaman bütün bu dəhşət və zorakılıqlar hələ də davam edəcək, 1973-cü ildə hakimiyyəti zəbt edənlər yerlərində qalıb möhkəmlənəcəklər, əvvəlki kimi insanları küçələrdə öldürəcəklər, havalanardım.

Qəzetlər yazırlar ki, münaqişələr davam edir, bəs, kimsə təxribat törətmək istəyən zaman həlak olub: onlar bombanı insana bağlayıb, sonra partladırlar. Belə məlumatları tez-tez oxuyuruq, elə bil buna öyrəşmişik də. Amma əslində belə deyil, bütün bu dəhşətlər bizim yaddaşımıza həkk olur. Gecə düşəndə yuxuya gedə bilmirik, işgəncələrlə öldürülən qurbanların fəryadı bizi yatmağa qoymur. Heç nə unudulmamalıdı, hər şey yadda qalmalıdı.

Əvvəller mən törədilən cinayətlərdən hansını eşidirdimse, yazıl yazı stolundakı yeşiyə qoyurdum. Sonra yeşikdə yer olmadı. İndi özümdən soruşuram: axı bütün baş verənləri necə yazıl çatdırmaq olar? Bütün bu dəhşətləri necə təsvir etmək olar?

Pablonun kitabxanasında Latin Amerikasındaki diktatura rejimindən bəhs edən xeyli kitab var. Biz bu mövzuda tez-tez səhbətlər eləyirdik, amma elə laqeydiliklə danışındıq ki, elə bil bu olanlar Ayda, yaxud hansısa başqa bir planetdə baş verib. İndi mən bu haqda çox şey bilirom və on il sonra belə bir sualla müraciət etməyə tam haqqım var: cılılilərin taleyinə düşən bu əzabı başqa hansı xalq çəkib?

Amma bütün bunlar sonra olacaq. İndi mən Santyaqodakı evimin bağının yuxarı tərəfində əyləşib nikbin nəzərlərlə gələcəyə baxıram. Hava qaralır. Getmək lazımdı. Yerisimdən hiss eləyirəm ki, yüngülləşmişəm, yəqin üzümə də təbəssüm qonub. Kilidi olmayan evdən çıxanda qərara aldım ki, gərək sabahdan burda hər şeyi səliqə-sahmana salam.

Sevincim uzun sürmədi. Mehmanxanada geyimlərini dəyişən polisləri görən kimi nikbinliyim də əriyib uçdu. Özünümüdafıə instinkti

məni mehmanxanadan çıxan kimi onları unutmağa vadar etmişdi. Amma unutmaq mümkün deyil. Onları bircə dəfə görmək kifayətdi ki, bütün arzular alt-üst olsun. Bu dəhsətdi. Mən bədbəxt qadın həyatı yox, insanı həyatı yaşamaq istəyirəm! Amma onlar bütün günü məni təqib edirlər, baxışları mənə cismani əzab verir. Onlar da elə bunu istəyirlər. İstərdilər ki, əl-qolumu bağlayıb məni tərpənməkdən, fikirləşməkdən, görməkdən, yaşamaqdan məhrum etsinlər.

\*\*\*

Evimizi qaydaya salıram. Hər gün səhər tezdən mehmanxanadan çıxmışım polisləri şübhəyə salır. Onlar ardımca gəlirlər, ev lap kündə yerləşdiyindən dalanımızda dayanırlar. Sonra fəhlələr gəlirlər. Polislər müşahidələrini davam etdirirlər. Mən əsəbiləşməyə başlayıram. İstədikləri də elə budu. Odur ki, onlara fikir verməməyi qərara alıram. Hərdən nahar eləməyə gedəndə onları həmin yerdə dayanan görürəm. Adətən, iki nəfər olur. Bu tənha, köməksiz, zavallı qadın onlar üçün təhlükəlidir. Bu heç də pis deyil!

İş bütün gücү ilə gedir. Çirkab, zir-zibil təmizlənib, indi qapıları düzəldirik, şüşələri salırıq. Məndə sevincin ilk cüccətiləri yaranıb: artıq qapılar bağlanır və mən evimə öz açarımla girirəm. İlk dəfə açarı kildə keçirəndə nə hislər yaşadığımı sözlə ifadə etmək çətindi. Mən başına min bir oyun açılan dünyamı yenidən qururam! Rahatlığını burda tapacam, əvvəlki gücüm də qayıdacaq. Bütün həyatım indi yalnız bu evdən ibarət idi.

Mən təzədən gül əkəcəm. Dəyanət rəmzi olan bu yanmış ağaclar torpağın şirəsiylə qidalana-qidalana təzə pöhrələr verməyə başladı. Gənc pöhrələr yanmış budaqların yanından çıxmışa başladılar. Bu ağaclar belə də qalsa yaxşıdı - bizim kasib ölkədə törədilən vəhşiliklərin canlı şahidləri kimi.

Bütün günü dinclik bilmədən işləyirəm və gecəyə çox yorğun çatıram. Bu yorğunluğun sayəsində gözümü yuman kimi yuxuya gedirəm. Nəhayət, mətbəx və yemək otağındaki işlər başa çatdı. Bu gün mənim üçün xoşbəxt gündü: bir ildən artıq dustağı olduğum mehmanxanani tərk edirəm, oxuyub-oynamaq, hər rastıma çıxana «mənim də evim var» demək istəyirəm.

Mehmanxana işçiləri ilə vidalaşıram. Onlar mənim üçün bacardıqlarını etmişdilər. Evə tez çatmaq istədiyimdən taksi tuturam. Gəlib çatırıq. Açarı çıxarıb qapını açıram. Nəhayət, təkəm!

Bağá çıxıram. Get-gedə tənhalığımı öyrəşirəm, hətta mənə elə gəlir ki, bu halımdan xoşum gəlir. Bu zaman bağda sayı-hesabı

olmayan quşların səsi daha yaxşı eşidilir, küləkdən boynunu əyən otların qoxusu daha dərindən duyulur. Amma ən əsası odur ki, tək olanda Pablonun mövcudluğunu daha aydın hiss edirəm.

Dövlət idarəsindən bura bir qız göndərəcəklər. O, mənimlə tənhalığını bölüşəcək. O qız məni tanımır və yaxşı olardı ki, heç vaxt tanımاسın, bu evin vəhşi bir həmləylə yerlə-yeksan olduğunu bilməsin. Bu onu qorxuda bilər.

Nə eləsəm də, ev əvvəlki kimi qüssəylə nəfəs alır. Ola bilsin, mənə elə gəlir. Elə günü dünənəcən bu ev necə də yaxşı görkəmdə idi, burda gəlib gördüğüm dağııntılar hələ də gözümün qabağından getməyib. İndi ev yeni həyata başlayır, mən onun yaralarına məlhəm qoymaqla məşğulam. Bu işdə ilin ən gözəl çığı – bahar mənə köməkçi olacaq. Quşlar bütün günü öz nəğmələrini oxuyurlar, axşamlar isə onlar susanda cırcıramalar ara-sıra fasilələrlə öz monoton ariyalarına başlayırlar. Bəli, hamı oxuyur. Deyəsən, hər şeyin dəyişdiyi bu ölkədə təbiət özü məndə yenidən yaşamaq eşqini oyatmaq istəyir. Bir vaxtlar çox yaxın olan dostlar indi uzaqlaşıblar. Əvəzində, əvvəl tanımadığım, diqqət yetirmədiyim insanlar mənə bacı-qardaş olublar. Qohumlarımızdan mənimlə əlaqə saxlayıb-saxlamadıqlarını sorusanda qorxu içində hətta məni tanımadıqlarını bəyan ediblər. Dünənki həyat bitdi, yenisi başlanır. Elə bil bütün ömrüm nəhəng xəlbirdən keçmişdi. Ümid edək ki, yaddaş özündə ən yaxşı günləri saxlayacaq.

Bu evdə mənimlə birlikdə yaşayacaq həmin qız gəlib çıxdı. Çox gəncdi. Mən yalnız bərpa olunan yerləri göstərə- göstərə çalışıram ki, evin yanmış hissəsini onun diqqətindən yayındıram. Evdə xeyli gül var. Mən gülləri sevirəm!

Get-gedə bu ev dirilir. Artıq mənim yataq, yemək otaqlarım, mətbəxim var. İkinci mərtəbədə qonaq otağı təmir olunur, bütün günümü bağda işləməklə keçirirəm. Yalnız rəfiqəm Teruka istisna olmaqla, demək olar ki, heç kimlə görüşmürəm. Teruka çox gözəl insandı, o hətta məni güldürməyə də qadirdi.

Bu gün türmədəki dostuna gedib baş çəkməsindən danışdı. Əynində açıq paltar olduğundan onu içəri buraxmaq istəməyiblər. Bu zaman öz yaxınlarını görmək üçün növbə gözləyən qadınlar ona öz əl dəsmallarını veriblər ki, bir-birinə bağlayıb, çiynini örtsün. Tereza başına gələnləri gülüşünün müşayiətilə danışırı.

Əgər insan gülə bilirsə, bu, nə qədər də gözəldir!

Pablo söz saxlayan deyildi, aqlına nə gəlirdisə dərhal danışırıdı. Bu da bizi bir-birimizə daha da yaxınlaşdırıb böyük dosta çevirmişdi. Mən onu ovcumun içi kimi tanıyırdım və odur ki, Pablonus necə varsa, elə də təqdim eləmək istəyirəm. Mənimlə zarafatlaşmağı çox xoşlayırdı və cürbəcür oyunlar qurmağın ustası idi. Məsələn, hansısa detektiv romanı oxuyanda onun məzmununu mənə də danışardı. Bu zaman öz böyük təxəyyülünün köməyilə romanın detallarını daha da zənginləşdirirdi. Beləcə, məni elə şirnikləndirirdi ki, səbrsizliklə onun sonluğunu gözləyərdim. Bax, elə bu yerdə Pablo deyərdi: «Axırını özün oxuyarsan.» Və mən Pablonusun bu kitabı nə vaxt bitirəcəyini gözləməli olurdum. Belə zarafatlar ona ləzzət eləyərdi.

Onun ölümündən sonra boş vaxtim çox olurdu. Sağlığında bütün vaxtimı bu böyük, dahi uşağa qurban vermişdim. İndi, tək qalanda milli kitabxanaya gedib acıgözlükə onun qəzet və jurnallarda dərc olunan ilk yazılarına girişdim. Temukoda nəşr olunan «La Manyana» qəzetini, «Korrevuel» və «Klaridad» ədəbi jurnallarını oxudum. Onun «Klaridad»da dərc olunan yazılarında bir gənclik etirazı duyular. Sonralar həmin yazılar insanların əzablarını və ədalətsizlikləri çox ağır keçirən bir qüssəli gənc insanın səhifələrindən bizə baxdığı «Görünməyən çay» kitabına salındı. O, aqlıq, səfələt və geriliyə biganə qala bilməzdi. Hələ o vaxtdan Pablo ədalətsizliklə barışa bilmirdi. O, cismən zəif olsa da, sözləri poladdan idi. Gözləri də elə o vaxtdan tükü-tükədən seçməyi bacarırdı. Ola bilsin, o, çox şeylərin səbəbini kifayət qədər anlamadı, amma artıq nə istədiyini çox gözəl bilirdi. O, başqasını həvəsdən sala biləcək, yolundan döndərə biləcək çox çətinliklərlə üzləşmişdi. Amma onun istedadına güc gəlmək mümkün deyildi. O, unikal aləmini, arzularını, sonalar isə prinsiplərini qoruya bildi.

Pablonus uşaqlığıyla sonralar «Xatirələr»də böyük həvəslə danışlığı bir məqam bağlayırdı. Temukoda yaşadığı və özünü çox tənha hiss etdiyi vaxt o hələ çox balaca idi. Həmin vaxt kimsə ona bir quzu bağışlamışdı, kiminsə xeyirxah əlləri bu quzunu çəpərdəki deşikdən onların həyətinə salmışdı.

Bunun nə quzu olduğu, onun niyə bu vaxtacan onu heç cür unuda bilmədiyinin səbəbi mənim üçün maraqlı idi.

«O, dünyanın ən gözəl quzusuydu, - Pablo izah eləyirdi. – O, təkər üstə idi, özü də üç təkər, dördüncüünü itirmişdim. Sonra evimizdəki yanğın zamanı çox şeylərlə birgə o da yoxa çıxdı. Heç cür toxtaya bilmirdim.»

Bir dəfə Milad bayramı ərəfəsində Fransada Konde-sür-İton küçəsi ilə gəzişirdik. Qəflətən Pablo oyuncaq mağazasının vitrinləri qarşısında dayanıb mənə belə bir xahişlə müraciət elədi: «Bunu

mənə al, xahiş eləyirəm!» Vitrində yundan düzəldilmiş ağ quzu vardi. Mən bu oyuncağı onun üçün aldıqdan sonra bir xeyli baxıb dedi: «Bu, nə vaxtsa mənim üçün Temukodakı çəpərdən içəri ötürülən həmin quzuya çox oxşayır. Sonralar həyatda rastlaşdıqlarımın arasında o quzuya ən çox oxşayan budu». İndi həmin quzu İsla-Neqrada evimizin yataq otağında ən gözəgəlimli yerdə dayanıb. O məndən ötrü ən doğmalardandı.

İsla-Neqrada tez-tez güclü və aramsız yağışlar olur. Belə vaxtlarda bəzən hətta quş yuvaları yerə düşür. Bu zaman Pablo can üstə olan quş balalarını ehtiyatla yerdə götürüb ovcunda isidə-isidə onlara nəfəsini verirdi. Dimdiklərini elə ustalıqla aralayıb ora yemək dürtürdü ki, elə bil onların anasıydı. İnsanın quş balasıyla belə usta tərzdə rəftar etdiyini heç vaxt görməmişdim. Beləcə, vaxt ötüb keçirdi. Hərdən ana quş balalarına baş çəkmək üçün uçub gəlirdi. Biz onun üçün də həmişə çölə su və yemək qoyurduq. Gözəl günlərdən birində ana quşun ayağı həyətimizdən kəsildi, çünki bu müddət ərzində balaların qanadları böyümüşdü və onlar bizləri həmişəlik tərk etdilər.

Baharda havanın açılmasına az qalmış özümüzlə adyal götürüb dağlıq tərəfdəki yarğanın başına gələrdik. Orda sakitcə özümüzə yer eləyib səbrlə gözləyərdik. Bir azdan möcüzəli bir konsert başlanardı. Quşlar öz səslərini sonsuz variasiyalarla təqdim edərdilər. Qanadlı musiqiçilərdən bəziləri nəsə soruşar, o birilər sualları cavablandırırdılar. «Quşların incə sənəti» kitabı beləcə doğuldu.

İsla-Neqrada qara boyunlu durnaların yaşadığı balaca bir göl var. Biz tez-tez, xüsusən də balaca durna balalarının analarıyla yanaşı üzə-üzə qida tapmaq dərsi aldığı günəşli havada onlara baxmaqdan həzz alardıq. Balacalar cəld boyunlarını əyirlər, yerə dimdik vururlar, bir, iki, amma heç nə alınmir. Onlara baxanda adamı gülmək tutur. Müdrik ana durna vüqarıyla balalarının yanıyla üzür. Birdən özünün biçimli qara boynunu suya batırdı və ordan nəsə çıxardı. Onun sudan məhz nə çıxardığını bilmək bizə nəsib olmurdu, çünki balaca yekəqarınlar o qidanı ildirim sürətilə ananın ağızından qapırdılar.

Bir gün müəmmalı hadisə baş verdi. Həmişəki kimi durnalara tamaşa eləməyə gələndə dəhşət içində gördük ki, «bizim durnalalar» qeyb olublar. Nə baş verdiyini öyrənmək üçün kefsiz halda qoruqçunu axtarmağa başladıq. «Narahat olmayın, don Pablo, - qoruqçu dedi, - onlar qayıdacaqlar.» Məlum oldu ki, göldə suyun səviyyəsi aşağı düşdüyündən durnalara qida çatmırmiş. Həmin il quraqlıq olduğundan xeyli göl qurumuşdu. Növbəti il hər şey

qaydasına düşdü və durnalar qayıdıp gəldilər. Axı biz onlarsız necə yaşayardıq?!

Yeni il yaxınlaşdıqca Pablo daha şən görünürdü. O, fişəngləri, bayram təntənəsini çox sevirdi.

Qonaqlar lap ertədən gəlib çıxırdılar, hərəyə bir iş tapşırılırdı. Mənim payıma, adətən, rəngli kağızları kəsib onlarla evi, həyəti bəzəmək düşürdü. Pablo dostları ilə şüşə qabları yerə basdırıb, içinə sonradan partlayıb göyə minlərlə rəngarəng qığılçım yayan petarda doldururdu.

Bir dəfə Yeni il gecəsi petarda Pablunun əlində partladı. Nəsə, onu əlində yandırıb sonra tullamağı yaman xoşlayırdı. Səhərisi gün biz adətən cənuba yollanırdıq. Və Pablo əlinə görə səfəri təxirə salmaq istəmirdi. Mən həyəcan keçirirdim. Axı elə bir uzaq cənub kəndinə gedib çıxa bilərdik ki, orda həkim olmasın. Məni sakitləşdirmək üçün Pablo tez-tez təkrarlayırdı: «Narahat olma, əlim ağrımir.» O vaxtdan mən bayramlarımızda petardadan istifadəyə icazə vermədim. Amma qadağalarım təsirsiz qalırdı. Pablo mənim yaxınlıqda olub-olmadığımı öyrənmək üçün kimisə göndərib arxayınlışandan sonra əvvəlkindən də artıq petarda partladırdı. İstənilən qadağa ona əks-təsir göstərirdi. O, qadağaları pozmayı xoşlayırdı. Pablo haqqında danışarkən demək lazımdı ki, o, zəmanəsinin salnaməçisi idi. Onun şahidi olduğu hər şey bu və digər şəkildə mütləq poeziyasında öz əksini tapırdı. Odur ki, hər dəfə onun şeirlərini oxuyanda artıq yaddaşından silinib gedən bəzi məqamlar yenidən dirilir. Vətən sevgisi Pablunun ən böyük sevgisi idi. Bu hiss onu doğma torpağın yorulmaz tədqiqatçısına çevirmişdi. Hər dəfə Çilinin cənubuna səfərimizdə, demək olar ki, hər kənddə lövbər salıb, bütün gözəgəlimli yerləri diqqətlə nəzərdən keçirərdik. Amma ilk növbədə bazar və yarmarkalara gedərdik, çünkü Pablo hesab eləyirdi ki, xalqın yaşayış səviyyəsini məhz oralarda daha aydın görmək olar. O, yerli camaatla saatlarla söhbətləşərdi. Onlar Pabloyla dəndlərini və hərdən sevinclərini bölüşərdilər. Pablo onların gördükəri işlərlə həvəslə maraqlanar, kəndlilərin ağır əməyindən qürur duyardı. Pablunu hər şey maraqlandırırdı, amma hər şeydən əvvəl insan həyatı onu daha çox özünə cəlb edərdi. Sonralar bütün bu təcrübə onun poeziyasına həkk olundu.

Fikrimcə, Çilidə Pablunun öz şeirlərini oxumadığı yer yoxdu. O, melodeklamasıyanı xoşlayırdı. Hardasa, dinləyiciylə birbaşa ünsiyyət yaradan qədim trubadur ənənələrini dirçəldirdi. Pablo səfərləri zamanı həmişə öz şeirlərini oxuyardı. O, bunu çox lazımlı, hətta xalqla kitab arasında dərin uçurumun yarandığı bir qitənin şəraitsizliyi çərçivəsində vacib hesab eləyirdi. «Şairin borcu daha çox yazar əhlinin özünün günahı ucbatından yaranan süni

təcridolmanı dəf edərək öz oxucusuna sarı getməkdir. Şeiri istənilən yerdə – meydanda, zavodda, küçədə, bazarda oxumaq olar.» Oxucusuyla ünsiyyəti zamanı Pablo üçün keçilməz manəə anlayışı yox idi. Pablo deyərdi: «Poeziya insanlar və əşyalar arasındaki yaşantılarından qaçmadan, əksinə öz sevginlə onlara sarı can atmaqla doğulur».

Pablonun müxtəlif yerlərdə, müxtəlif şəraitlərdə etdiyi çıxışlardan ən çox yadında qalanı onun Punta-Arenasda bir dəstə fəhlənin qarşısında etdiyi çıxış idi. Həmin insanlar qoyunları qırxmaqla məşğul idilər və biz bura işin qızığın vaxtında gəlib çıxmışdıq. Yüzlərlə fəhlə qeyri-adi çevikliklə ağır yun şubanı qoyunların əynindən çıxarırdı. Bizə heç kəs fikir vermirdi. Bir neçə dəqiqə keçəndən sonra həyəcanla Pabloya baxmağa başladım: «Səbr elə, hər şey qaydasına düşəcək» - sakitcə dedi. Doğrudan da bir neçə dəqiqədən sonra fit çalındı və iş dayandı. Elə bil sehrli çubuğu işarəsiylə qarşımızda stol və iki stul peyda oldu. Fəhlələr iri gil qablardan tökdükələri su ilə yuyunub bizim başımıza yiğilmağa başladılar. Onlar əllərindən və üzlərindən su axa-axa qarşımızda dayanmışdılar. Görüş bir saatlıq nəzərdə tutulmuşdu. Sahibkar bu saatı onlara bağışlamaq fikrində deyildi, sonra iki qat işləyib əvəzini çıxmali idilər. Qarşımızda soyuqdan bərkiyən, əzabdən təntiyən sifətləri olan insanlar dayanmışdılar. Amma get-gedə bu sifətlər yumşalırdı. Pablonun sözləri onların düz ürəyinə yol tapırdı. Bizdən ötrü ayrılan vaxt başa çatırdı. Pablo öz çıxışını yekunlaşdırırdı. Və bu zaman alqış səslərindən yer-göy titrədi. Ağır işdən qabar bağlayan yüzlərlə əl şairi alqışlayırdı və bu alqış sədaları kilsə zənglərini xatırladırdı. Həmin an Pablonun necə həyəcan keçirdiyini təsvir etmək çətindi. Mənim matım-qutum qurumuşdu. Bu daş sifətli insanların üzündəki o təbəssüm yaddaşımı əbədi həkk olundu.

Həmin səfərimiz zamanı Pablo quşlarla çox maraqlanırdı. «Quşların incə sənəti» kitabı ciddi araşdırmacların məhsulu idi. O, ölkə içində saysız-hesabsız səfərləri zamanı bu sahəni dərindən mənimşədi. O, cənubda da, şimalda da, keçilməz aşırımlarda da, vadilərdə də quşların davranışını öyrənirdi. Pablo sıx meşədə əyləşib, əlindəki binoklla saatlarla quşları müşahidə edirdi. Bu zaman o, adətən mənə onların hər hərəkətini təsvir eləyirdi: «Başını qaldırırdı, indi quyruğunu tərpədir; geri qanrilir; yəqin indi uçub gedəcək, yox, səhv elədim, indi oxuyacaq».

O, meşələri və quşları, yağışı və göy qurşağını çox sevirdi. Bu hələ hamısı deyil. Qəlbən o, həm də dənizçi idi. Dənizi, daha doğrusu, onun sakinlərinin yaşam tərzini öyrənirdi. Dəniz balıqqulaqlarının əsl bilicisi kimi o, nəinki onların adlarından baş çıxarıır, həm də hansı növünün hansı dənizdə olduğunu tam

dəqiqiliklə bilirdi. Dostlar maraqlanıb ondan bu qədər balıqqulağını hardan topladığını sorusanda təbəssümlə cavab verərdi: «Paris dənizindən» Bəli, Parisdəki iri zoomağazalardan dünyanın bütün dənizlərindən toplanmış müxtəlif cür nadir növlü balıqqulağı tapmaq olar.

Hansısa Avropa şəhərinə gələndə Pablo ən əvvəl burda dəniz muzeyinin olub-olmaması ilə maraqlanardı. O, gəmilərin burnunu bəzəyən füqurları, qədim gəmi maketlərini çox xoşlayardı. Bu əşyalara valeh olardı, əgər ayırmasaydın, muzeydə saatlarla onlara baxmaqdan doymazdı.

Pablo çox ölkələrə vurğun idi, amma Fransaya məhəbbəti xüsusi idi. Orda olan hər şey ürəyincə idi. Yalnız Fransada o, nahardan sonra yatmaq vərdişinə xilaf çıxardı. Pablo tez yorulan adam idi, amma Fransada bütün gününü bukinist mağazaların, quşlar və heyvanlar satılan köşklərin qarşısında keçirməkdən həzz alardı. Kim bilir, neçə dəfə Fransadan özümüzlə qəfəsdə quş, yaxud sonralar qayğını artırıran it gətirmişik.

O, Parisi hipnoz olunmuş adam kimi gəzirdi, elə hey o yan-bu yana baxırdı və hər dəfə də eyni yerə qayıdırı. Yadımdadı, Eyfel qülləsinə yalnız ondan ötrü qalxdıq ki, burdan Parisin damlarını, arxasında həyat qaynayanı xırda eyvanların oyuncaq pəncərələrini seyr edə bilək. Hələ bizim Senanın kənarıyla axşam gəzintilərimiz!...

Pabloun dost qazanmaq istedədi həmişə məni heyran edib: özləri gəlib onu tapırdılar və ürəkdən sevirdilər. Hələ Parisə gəlib çıxana qədər çox yaxın dostu Jan Marsenaka zəng eləyirdi, o da o birlərə xəbər verirdi və az sonra böyük bir kompaniya yiğilirdi.

Pablo Beynəlxalq Lenin mükafatı komitəsinin üzvü kimi tez-tez Sovet İttifaqına gedirdi və bu zaman yolüstü Parisdə qalırdıq. Moskvada da eyni hal təkrarlanırdı. Biz Kirsanova zəng eləyirdik, o da o birlərə deyirdi və beləcə, Pablounun gəlişi xəbəri işiq sürətilə yayılırdı. Pablo şən insanları çox sevirdi və onların arasında böyük həyatsevər Nazım Hikmət ilk sırada idi. Bir dəfə o, dostları yiğib bizi yolasalma mərasimi təşkil elədi. Orta Asiyaya gedirdik. Zarafatı heç də Pablodan az xoşlamayan İlya Erenburq dedi: «Bu əzabverici səfər, ağır yol yorğunluğu axı sənin nəyinə lazımdı?» Pablo bic-bic ona baxıb dedi: «Səncə, mən Buxaradan, Səmərqənddən Çiliidəki dostlarımıza açıqca göndərmək imkanından özümü məhrum edə bilərəm? Bilirsənmi, onlardan ötrü bu nə deməkdir? Bu, «Min bir gecə» nağılı deməkdir. Mən mütləq gedib, ordan dostlara məktub yazacam.» İlya Erenburq deməyə söz tara bilmədi, gülməkdən uğunub getdi.

Uzun illər sonra da hər dəfə bir yerə yığışanda İlya Pabloun Səmərqəndə və Buxaraya səfərinin yalnız bir məqsəd – Çiliidəki

dostlara ordan açıqca göndərmək məqsədi daşılığından danışırdı. Qeyd etəməliyəm ki, biz doğrudan da ordan xeyli açıqca göndərə bildik. Zənnimcə, onlardan bəziləri hələ də dostlarda qalmış olar.

Pablonun istənilən vəziyyətdə - hərdən lap ciddi və rəsmi mərasimlərdə belə, zarafatından qalmaması məni həmişə heyran edərdi. Məsələn, ona Nobel mükafatının təqdim olunacağı mərasimə getməyə hazırlaşırdıq. Pablo əynini geyinib gülə-gülə frakına baxırdı. Nəhayət, dilləndi: «Məndə belə bir hiss var ki, İsla-Neqradağı evimizdə maskarad qurmuşam. Əgər sifətimə biğ da çəksəydilər, hər şey qaydasında olardı».

O, libaslari dəyişməklə maskarad təşkil eləyəndə – bu məşğuliyyəti çox xoşlayırdı – üzünə nazik biğ da çekərdi. Pablo bu sahədə o qədər püxtələşmişdi ki, hətta güzgüyə baxmadan belə eyni ölçülü biğlər çekə bilirdi.

Nobel mükafatı laureatlarının şərəfinə təşkil olunan mərasimdən qayıdanda mən ondan İsveç kralıyla söhbətinin bu qədər uzun çəkməsinin səbəbini soruştum. Bu, ordakıların da diqqətini cəlb etmişdi, bəziləri bu fakta hətta şərh də vermişdi.

- Biz daşlardan danışırdıq. Daş kralın ehtirasıdı. Mən krala bizim Pasxa adasından, onun göy üzünün fonunda görünən və əksi okeanda batan nəhəng daş fiqurlarının gözəlliyyindən danışdım. Bu mövzuda söhbətimiz xeyli çəkdi. O, bu söhbətə elə maraq göstərdi ki, onu Pasxa adasına dəvət etmək qərarına gəldim. Kral cavab verdi ki, çox gözəl olardı, amma təəssüf, onun belə uzaq səfərə tabı çatmaz.

İsveç kralı elə həmin il vəfat etdi. Demə, o, həmin il Nobel mükafatını son dəfə təqdim edirmiş.

Pablonun özündən sonra xeyli dərc olunmamış əsərinin qalması barədə çox söz-söhbət eşitmişəm. Əsl səbəbi izah etmək istərdim. 1973-cü ilin əvvəllərində Salvador Alyende hakimiyyəti Pablonun yetmiş illiyini çox təmtəraqlı surətdə qeyd edəcəyi barədə niyyətini açıqlamışdı. 1974-cü ilin 12 iyulunda Çiliyə dönyanın hər yerində yazılıclar gəlməli və tədbirlər ümumxalq bayramına çevriləliydi. Çilililərin Nobel mükafatını alıb Stokholmdan qayıdan zaman öz şairləriylə görüşü də çox möhtəşəm alınmışdı. İndi də Pablonun doğum günü ilə əlaqədar yeni mərasimlər nəzərdə tutulmuşdu. Xalqının bu sevgisinə cavab kimi Pablo da onlara – sevdiklərinə sürpriz, hədiyyə hazırlamaq qərarına gəlmişdi: səkkiz şeirlər kitabından altısı artıq tamamlanmışdı. Bundan əlavə, «Xatirələr»i də yekunlaşdırmaq lazımdı.

\*\*\*

1973-cü ilin 11 sentyabr səhəri sakit başladı. Pəncərəni  
açanda günəşin parlaq işığı üzümə çırıldı.

Pablo gülümşəyir, onun gözləri nəvazişlə sahili sığallayan  
dənizə dikilib.

Yüngül meh yüngülcə bağdakı çiçəkləri yelləyir.

Özümüzü əla hiss eləyirik.

Mən də bu günəşli səhəri çox güman, təbəssümlə qarşıladım.

SON